


ƏLİAĞA KÜRÇAYLI

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**



**“ŞƏRQ-QƏRB”
BAKİ-2004**

Bu kitab "Əliağa Kürçaylı. Seçilmiş əsərləri" (Bakı, Azərnəşr, 1989)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Ön sözün müəllifi:

Bəkir Nəbiyev

894.3611 - dc 21

AZE

Əliağa Kürçaylı. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2004, 400 səh.

"Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram". Sevimli xalq şairimiz Səməd Vurğun bu səmimi sözləri gənclik illərindən coşqun ilhamla ədəbiyyata gəlmış görkəmlı şairimiz Əliağa Kürçaylı haqqında demişdi.

Öziz oxucu! Bu kitabda siz özündən sonra gözol poeziya kitabları, orijinal tərcümələr və şirin mahnılardan ibarət qiymətli bir irs qoyub getmiş şairin seçilmiş şeirləri ilə tanış olacaqsınız. Kitab özünəməxsus qabarmaları, çəkilmələri olan, lakin həmişə dolu qalan şair qəlbinin høyəcanlarını yaxşı əks etdirir. Həyatın, müasirlərimizin çətin mənəvi-əxlaqi sinaq anlarında təsvir olunduğu həmin əsərlərin vahid lirik qəhrəmanı – şairin özüdür, onun zəngin daxili aləmi, sərhədsiz fikir-hiss dünyasıdır.

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ISBN 9952-418-07-5

© "ŞƏRQ-QƏRB", 2004

SƏFƏRDƏN QALMAYAN ÖMÜR

Əllinci illərin əvvəllerində bütün ədəbi gənclik, poeziya həvəskarları bir cavana çox qıtbə ilə baxır, tez-tez ondan söhbət salır, təzə şeirlərini səbir-sizliklə gözləyirdilər. Həmin gənc yaradıcılığının bütün rənglərlə parladığı bir zamanda öz sevimli oxucularını vaxtsız tərk etmiş görkəmli şairimiz Əliağa Kürçaylı idi. İş belə getirmişdi ki, o zaman "Literaturniy Azerbaydjan" jurnalının redaktoru mərhum yazıçı İmran Qasımov Ə.Kürçaylının "Muğan axşamları" poemasını rey üçün Səməd Vurğuna göndərmiş, o da əsəri oxuyub bəyənmiş, elə poemanın mətninin aşağısındacaya rus dilində yazmışdı: "Bu cavanın böyük gələcəyi var. Men onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram". Böyük sənətkarın bu ikicə cümləsini redaktor poema üçün ən mötəbər müsbət rəy kimi qəbul etmiş, əsəri rus dilinə tərcümə etdirib çapa vermişdi...

Bu, Ə.Kürçayının yaradıcılıq hayatından böyük xalq şairimizin nəcib roluunu göstərən yeganə hadisə deyildi. Universitetdə oxuduğumuz illərdə mən Ə.Kürçaylı ilə yoldaşlıq etmişəm; birgə təhsildə, səfərlərdə, hərbi xidmətdə, məzuniyyət və ezamıyyətlərdə siz əlaqələr sayesində yoldaşlığımız dostluğa çevrilmişdi. Əziz-əziz qoruyub saxladığı və hərdən xüsusi iftiخار duyğusu ilə mənə göstərdiyi sənədləri arasında S.Vurğunun bu avtoqrafından savayı onun imzaladığı bir məktub da var idi. 1976-ci ildə çap etdirdiyi xatirələrində böyük minnətdarlıq duyğusu ilə xatırladığı həmin məktubun mətnini Əliağa mənə hələ 1952-ci ildə, təzəcə qurduğu ailəsi ilə yaşadığı M.F.Axundov küçəsindəki xirdaca mənzilində göstərmmişdi. Salyanda fohləlik edərkən ilk şeirləri mətbuatda görünən Ə.Kürçaylı S.Vurğunun diqqətini cəlb etmiş, o da Salyan rayonunun o zamankı birinci katibinə bu məzmunda bir məktub yazmışdı:

“...Gönc şair Əliağa Kürçaylını birhəftəlik çörək kartoçkası ilə təmin edib 1947-ci il iyul ayının 16-da Yaziçılar İttifaqında keçiriləcək gönc yazıçılarının birinci respublika müşavirəsinə göndərmeyinizi xahiş edirik.

Yazıcılar İttifaqının sədri Səməd Vurğun”

Əliağanın həmin müşavirədə oxuduğu ilk əsərləri, o cümlədən də “İlk bahar çicoysi” şeri müsbət təsir oyatmışdı:

Yadımdadır, güllelər şığıyb keçen zaman
Səni qanlı otların üzərindən dərdiyim.
O ince tellərini mərmilər biçən zaman
Xatirə dəftərimin arasına sərdivim.

Qayıtmışam cəbhədən, indi yenə bahardır,
Bitmişən çəməndə sən, loçəklərin qan kimi.
Üzündə nə həyəcan, nə qorxu izi vardır,
Mən qorudum güllədən səni qəhrəman kimi.

S.Vurğunun məsləhətinə əsasən elə həmin ilin sentyabrında Ə.Kürçaylı orta təhsilini tamamlamaq məqsədilə Bakıdakı 40 nömrəli fəhlə-gənclər məktəbinin onuncu sinfinə daxil olmuş, mənzili olmadığı üçün təqrİbən yarım il Yaziçilar İttifaqının hesabına mehmanxanada qalmışdı...

Həssas ürəkli müdrik sənətkar Ə.Kürçaylıya münasibətində əsla yanılmamışdı. Onun xeyirxahlığı Ə.Kürçaylının istedadlı və zəhmətkeş bir şair kimi yetişməsində ciddi rol oynamışdı. Böyük şairin vaxtilə öz gənc həmkarı haqqında məhz S.Vurğuna məxsus geniş ürəklə dediyi sözlər bala qartalı müstəqil uğuşa yola salan zirvələr sakınının xeyir-duası kimi səslənmiş və etiraf etmək lazımdır ki, müstəcəb olmuşdu. Ə.Kürçaylı da öz növbəsində gözəl bir şair kimi tanınmışdı.

Ə.Kürçaylı 1928-ci ildə Salyan rayonunun Kürqaraqışlı kəndində anadan olmuş, 1944-cü ildə təhsilini yarımqıq qoyub domir yolunda fəhləliyə başlamışdı. İlk şeirlərini də elə fəhlə iken yazış çap etdirmişdi. Bakıda axşam məktəbində orta təhsilini bitirdikdən sonra Ə.Kürçaylı ADU-nun filologiya fakültəsinə daxil olmuş, 1954-cü ildə universiteti, 1957-ci ildə isə Moskva Ali Ədəbiyyat kurslarını bitirmişdi. Ə.Kürçaylı feal bədii yaradıcılıqla yanaşı, ömrünün axırına kimi dövri mətbuat və nəşriyyat sahəsində çalışmış, müxtəlif illerdə “Kommunist” qızeti redaksiyasında ədəbi işçi, “Ədəbiyyat və incəsənet”, “Azərbaycan gəncləri” redaksiyalarında şöbə müdürü, “Literatur-nı Azerbaydjan” və “Azərbaycan” jurnallarının redaksiyalarında məsul kətib, Yaziçılar İttifaqında nəşriyyat şöbəsinin rəisi, “Yaziçı” nəşriyyatında baş redaktor vəzifelerində işləmişdir.

Ə.Kürçaylı 1980-ci il fevralın 11-də uzun süren ağır xəstəlikdən sonra vəfat etmişdir. Əməkdar incəsonet xadimi Ə.Kürçaylı 1978-ci ildə, sağlığında işiq üzü görmüş “Bütövlük” adlı son kitabına görə Azərbaycan Dövlət mü-kafatına layiq görülmüşdü...

* * *

"Arifin bağçası" adlı uşaqlar üçün yazılmış ilk kitabıcasından tutmuş ən sanballı kitabı olan "Bütövlük"ə qədər Əliağa Kürçaylinin iyirmi altı orijinal və tərcümə kitabı çap edilmişdi. Tələbəlik illerimizdən başlayan və ənənəyə çevrilən adəti üzrə şair qardaşım onların hərəsindən bir nüsxəni öz aydın, dənəvər xotti ilə yazıb bu sətirlərin müəllifinə ünvanlamışdır. Vefatından bir

az sonra, 80-ci ilin axırlarında bir kitabı da kitabxanamın “Əliağa Kürçaylı” röfində öz yerini tutdu... Lakin şairin “Həyat!” deyə hayqırın ağ-qırmızı, mavi-çəhrayı, göy-sarı cildli kitablarının yanında zil qara rəngindən, xəzən çaları ilə yazılmış adından sixılırmış kimi küskün görünən ilk və o zaman yeganə kitab idi ki, müəllif onu eline götürməyə imkan tapmamış, otuz üç il şeir yazan barmaqları ilə vərəqlərini çevirməmiş, heç kəsə ünvani lamamışdı...

Əlbətə, bu sözləri yazarkən mən hissə qapılmışdım. Axı Ə.Kürçaylinın əvvəlki kitabları ilə “Ülkər” arasındaki bu mənada fərq, əsasən, elə zahiri əlamətlər müəyyən edilə bilər. Son kitabını tərtib edərkən müəllif sağalmaz dərdə mübtəla olub həyatla ölüm arasında çarşıdırı. Bununla belə, həmin kitabın səhifələrində ah-nale, inilti, dünyaya laqeydlik yoxdur. Şairin vaxtılı yazdıqları arasından seçdiyi, xüsusən də ilk dəfə məhz bu kitabına daxıl etdiyi şeirlər onun həyat ve insanlar haqqında, məhəbbət və sədaqət haqqında duyğu və düşüncələri idi. Deməli, “Ülkər”in ünvani dəqiq idi. Ə.Kürçaylı həmişə olduğu kimi, bu dəfə də öz kitabını ürəkdən sevdiyi, qədrini ezi bildiyi, zövqünə, səviyyəsinə inandığı oxucularına, poeziya hovəskarlarına təqdim etmişdi. 1978-ci, xüsusən 1979-cu illərdə şair üçün ağır, gərgin keçən ayların məhsulu olan “Daşlar” silsilesi dediyimizə sübutdur.

Hamının az qala hər gün gördüyü, qarşılaşdığı adice daş insan mənəviyyatı, vətəndaş borcu, tarix və müasirlik kimi çox vacib kateqoriyalar haqqında əsl şair qənaətlərini ifadə ctmək üçün müəllifin əlində maraqlı ədəbi vasitəyə çevrilmişdir. Yaxşı şairlərdən bəhs edərkən onların güclü istedadını səciyyələndirmək üçün adətən belə deyirlər ki, sənətkar sözü muma döndərməyi bacarır. Bu konkret halda isə Ə.Kürçaylı daşın özünü muma döndərmiş, ona elə məcazi, felsefi mənə aşılımış, elə əlvən rəng və çalar vermişdir ki, oxuduqca gözlerimiz öündə bir-birinə bənzəməyən insanlar, onların tələri, xarakter və xasiyyətləri canlanır.

Məsələn, “İnamın daş heykəli” şərində şair inamın qüvvəti, əqidənin bütövlüyü haqqında fikirlərini oxucu ilə bölüşür, nurlu siması abidədə canlanan qəhrəman əsgərin dediklərinə bizi bir daha inandıra bilir:

Daşdan yonulsa da mənim abidəm,
Odlu, keşməkeşli yola şahidəm.
...Sanma heykəltəraş əməliyəm mən,
Böyük bir inamın heykəliyəm mən!

Bu şeirlər mövzusu və aks etdirdiyi həyat materialı etibarı ilə həyatın özü kimi əlvandır. “Məzar daşları”nı isə oxuyarkən daşların “dil”i ilə görümüz öündə canlandırılan və əvvəlki əsərlə kəskin təzad təşkil edən mənzərə xüsusi təsir qüvvəsi kəsb edir. Bir insan, bir vətəndaş kimi ləyaqotunu itirib

alçalmış, hələ diri ikən cəmiyyət üçün ölmüş bəzi məmurların məqbərələrindəki məzar daşları bu əsərdə fəryad edir, öz qara bəxtindən acı-acı şikəyətlənlərlər:

Bəzən tüfeylinin, acgöz zəlinin,
Qəbri tapşırılır bu yerde bize.
Adı yer üzündən silinməlinin
Adı həkk olunur daş köksümüzə...

Kürçaylı lirikası üçün xas olan zamana nikbin fəlsəfi baxışdan, hissələr, duygular dramatizmindən bəhs edərkən ədəbi tənqidin tamamilə haqlı olduğunu “Daşlar” bir daha təsdiq etdi.

Şairin ustalıqla işlətdiyi remzələr, həyat həqiqəti səviyyəsinə qaldırdığı şərtliliklər o qədər töbii verilir ki, onları oxuyarkən adam özünü köksünə yazıqazılan daşların etiraz səsini, ah-nalosunu dinləyir kimi hiss edir. Bu şeirlər arasında poetik mətəbəi şəxsi, subyektiv məqamdan ümumi ictimai məsəleyə, oradan da xalq tarixinin vacib problemlərinə doğru inkişaf etdirməyin gözəl nümunələri var:

Əsiri olmadım dövlətin, varım,
Axı nəyi yoxdu bizim diyarın?!
Əli kəsilsəydi talançların
Qızıldan olardı dirəyim mənim.

(“Daşlı qıtələr”)

Burada oxucu üçün qaranlıq qalan, anlaşılmaz heç nə yoxdur. Bununla belə, misralardakı mənə ardıcılığını izləmək üçün zehnini gərginləşdirməli olursan. Ona görə ki, bu misralarda fikrin biri o birindən doğur, biri digərinin məntiqi davamıdır və yalnız bütün bənd birlikdə götürüldükdə onun poetik mənası tamamile aydınlaşır, son misradakı xalq ifadələri də çox yerinə düşür.

Ə.Kürçaylı öz sənotunu “Həqiqətə ana, mərdliyə bacı” kimi təşbəhlərlə mənalandırır, sənətinə, yaradıcılıq həyəcanlarına, uğur və qüsurlarına dair hər şeyi dərin bir səmimiyyətlə etiraf edir:

Bəzən sellər kimi hey köpürən də,
Bəzən bulaq kimi quruyan da sən.
Mənə hamidan çox əzab verən də,
Məni hamidan çox qoruyan da sən...

Bu misraların mahiyyəti yalnız şairin yaradıcılıq əzablarını, uğurlardan doğan fərəh duygularını əks etdirməsində devil, burada biz Ə.Kürçaylını

xalqla, onun hayatı, mənəviyyatı ilə möhkəm bağlayan tellərin qədirşünaslıqla qıymətləndirildiyini görürük.

Əlimizdəki kitab özünəməxsus qabarmaları, çəkilmələri olan, lakin həmişə dolu qalan şair qəlbinin həyecanlarını yaxşı əks etdirir. Ə.Kürçaylı bədii yaradıcılığın digər sahələrində də özünü sinayırdı. Onun Musiqili Komediya Teatrında tamaşaaya qoyulan səhnə əsərlərini görmüş, oçerk və publisist məqalələrini oxumuş, hətta bir povestini də mütaliə etmişdik. Sevimli şairimiz Səməd Vurğun haqqında mətbuatda dərc olunmuş xatirələrin də ən yaxşılardan biri məhz Ə.Kürçaylinin qələminə məxsusdur. Lakin bu əsərlərində də o, daha çox bir şair kimi göz önündə canlanır. Qüvvətli istedadı, otuz ilin hüdudlarını aşan yaradıcılıq təcrübəsi, öz sevimli mövzuları və qəhrəmanları olan Kürçaylı poeziyamızda ele bir mövqə tutmuşdu ki, başqa janrlarda müvəffəqiyyət qazananda da hamı onlardan məhz şair Kürçaylinin dramaturgiya, nəşr, yaxud publisistika sahəsindəki nailiyyəti kimi danışındı. Çünkü Ə.Kürçaylı hər şeydən əvvəl yaxşı bir lirik şair idi.

Kürçaylı lirikasının qəhrəmanını həyatla bağlayan hansı konkret amillərdir? Özü ilə bərabər dağlar qoynunda yaratdığı bəndi də ucaldan Arpaçay inşaatçılarının fədakarlığı, Bakı metrosu tunnelqazanlarının sərt laylarla əlbə-yaxa olub göstərdiyi möcüzələr, vəton yurdunu abadlaşdırınlara gerek olmaq arzusu, xəlvət meşədə xalq sərvətinə talayan, cavanca ağacıları oğrun-oğrun yılan əlibaltı yaşıllıq cəlladlarına qarşı qəzəb... 1941-45-ci illər müharibəsində ömrünü obədiyyətə qovuşdurmuş əsgərlərlə ürəkdolusu fəxr edən bu qohrəmanı dünyamızın qayğıları dərindən mütəssir edir, təkcə öz evini, həyatını vətən sayan dargözlərə, antipodlara qarşı onun qəzəbi vulkan kimi püskürdü.

Şairin məhəbbət lirikası, təbiət şeirləri, mahniları, beynəlxalq mövzulara həsr olunmuş əsərləri, poemaları, satirik ruhlu yazıları, bütövlükdə insan haqqında, zəhmətkeş adamin qeyrəti və namusu, məhəbbəti və nifrəti, sevinci və fərəhi, qayğısı və dərdləri haqqındadır. Tamamilə təbiidir ki, vətənpərvərlik Kürçaylı yaradıcılığının baş mövzusudur. Ən gözəl şeirləri başdaş-başa ana vətənin vəsfindən, ana-övlad məhəbbətinin tərənnümündən ibarətdir:

Mən səndən bir yaşıł budaq istədim,
Sən mənə bəxş etdin zümrüd meşələr.
Mən səndən kiçik bir otaq istədim,
Sən mənə bəxş etdin dilbər guşələr.

Mən səndən adicə həyat istədim,
Sən məni çıxardin min-min səhərə.
Mən səndən kiçik bir qanad istədim,
Sən məni uçurdun ənginliklərə.

Mən səndən istədim açıq bir alın,
Sən mənə bəxş etdin əzəmet, vüqar.
Mən də başıaçıq, ayağıyalın
Yolunda can qoysam yenə az olar!

Əlbəttə, burada müəllifin məqsədi payına düşən nemətləri, öz qismətini göstərmək deyil, vətonin böyük səxavətle öz övladlarına verdiyi maddi və mənəvi sərvətlərin müqabilində oxucularını qədirşünaslığa çağırmaqdır. Vətoni, daha qüdrətli, daha da zəngin görmək üçün söyləri artırmağa dəvət etməkdir.

“Aktyor dostumun söhbatları” silsiləsində lirik qəhrəmanı sənətinin zirvəsində dayanan vətəndaş aktyor əvəz edir. Bu, əlbəttə, lirik qəhrəmanla yəni bədii surətin yerdəyişməsindən ibarət metamorfoza deyil, poeziyamız üçün təzə olan surətin mahiyyətindən doğan tələbatdır. Aktyor zəmanəmizin çox mürəkkəb əxlaqi-mənəvi problemləri ilə qarşılaşır, onları bütün varlığı ilə yaşıyır; bu təmasdan daxili aləmi təlatümə golur, duyu və düşüncələrində, müləhizələrində fəal həyat mövqeyi aydın təzahür edir. O, qədim ədəbiyyatdan, antik yunan sənətindən başlamış, müasir Azərbaycanın bədii təfəkkürünə qədər bəşər dramaturgiyasının bir çox görkəmli nümunələrinin səhnə təcəssümündə iştirak etmiş, öz qastrol səfərlərində dünya paytaxtlarını və çoxlu əyalət şəhərlərini gəzmiş, görüb-götürmiş adamdır. Bu obrazdan istifadə etməklə Ə.Kürçaylı bir növ lirik qəhrəmanın görüş dairesini vüsetləndirmiş, hadisə, fakt və insanlara yeni, daha gur bir işq altında baxa bilməşdir. Şair ədəbiyyatımızın nailiyyətlərindən fərəhləndiyi kimi, onun qarşısında duran vəzifələrin böyüklüyünü də dərindən dərk edir, “Sənin əsərin” şərində öz aktyor dostunun dili ilə oxucunu müasir sənətin ciddi ideya-bədii problemlərinə yönəldir.

Böyük bir yürüşə başlamışq biz,
Bu yolun dönməyən igidləri var.
Onları göstərsin gərək səhnəmiz,
Onları göstərsin gərək sənətkar.

...Hanı səhnəmizin yeni Alması?
Hanı qalstuklu İmamyar, ay dost?
Onların bitmeyib hələ davası,
Başqa görkəm alıb vuruşlar, ay dost.

Keçmiş muzdurlar var – zadəganlaşib,
Keçmiş nökərlər var – ağalaşıbdır.
Qurdalar var – quzutək mehribanlaşib,
Quzu var – qurd kimi həddin aşıbdır.

Bunları göstər ki, şanlı səfərdə
Buxov olmasınlar ayağımıza.
Böyük mətləblərdən doğur əsər də,
Kim gelib tamaşa edər cılıza?

“Qozob”, “Başçılar”, “Futbol və Şekspir” bu silsilənin ən yaxşı şeirləri olub, daxili həsrəti, problemin yeniliyi və müəllif mövqeyinin aydınlığı ilə vadda qalırlar.

Fakt və hadisələrin mahiyyətinə varmaq, onları əsl poeziyanın predmetinə çevirib dərin ictimai mənasını açmaq Kürçaylı sənətinin möziyyətlərinəndir. “Çörək” şeri bu cəhətdən çox səciyyəvidir.

Mən hərb illərində son tikəsini
Yetim bir uşaqla bölən görmüşəm.
Yarıac oxuyub şən noğməsini
Kədərli-kədərli gülən görmüşəm.

Kiminse aüzündən alıb bazaarda
Qanı qiymətinə satan görmüşəm.
Çəngəli çoroklə aşxanalarda
Silib külqabına atan görmüşəm.

Qəhrəman acliğın mengənəsində
Sixılıb dönsə də kibrit-çöpüñə,
Əqido yolunda son nefəsində
Düşmən tikəsini yeməyib yenə.

Ürəklə qazansan əger çörəyi,
Demək o, qəlbinin şah noğməsidir.
Bölə buna görə çörək ürəyin
Ən gözəl, müqəyyəd qafiyəsidir!?

Bu vasitə ilə şair bir tərəfdən bizə “çörəyin qədrini bilin, taxılçı omayıñə ehtiramla baş eyin!” deyirsə, digər tərəfdən də oxucusunu dərin düşüncələrə daldırır, insanın fəal həyat mövqeyi məsələsinə, mənəvi saflıq, təmiz vicdan, halal çorok kimi problemlərə öz aydın münasibətini bildirir.

“Qızım Ülkərə” ithafi ilə verilmiş “Düşüncələr” silsiləsində də məzmun və mahiyyətcə iki irəlikli bölmənin motivləri üstünlük təşkil edir. “Bəzən düşünürəm: köhlən bir atam”, “Bizim planet”, “Vətən”, “Torpağım” kimi şeirlər kamil insan, torpağa, kökə bağlılıq, ictimai borc haqqında düşüncələrinin bir-

birino bənzəməyen həyat materialı əsasında davamıdır. Bu silsiləni təşkil edən şeirlər arasında daxili məzmun vəhdətinə nail olmaq üçün şair onları formaca da bir-biri ilə bağlaşmışdır. Maraqlıdır ki, bu düzümdən olan hər bir şerin son beyti, misraların yerini deyişmək şortilo, özündən sonra gələn şerin ilk bəndində tekrar olunur. Bu bəctərlər ele zərgər dəqiqliyi ilə cilalanmışdır ki, hər iki halda (həm birinci şerin finalında, həm də ikinci şerin ekspozisiyasında) eyni dərəcədə təbii səslənir:

Büdrəsən qolundan tutar el özü,
Büdrəmək dönməsin ancaq vərdişə.
Kölgəli deyilsə insanın gözü,
Qara çəsməksiz də baxar günəşə.

(“Vicdan” şerinin finalı)

“Qara çəsməksiz də baxar günəşə,
Kölgəli deyilsə insanın gözü”.
Mustafa müəllim dərsdə həmişə,
Belə başlayardı birinci sözü.

(“Mustafa müəllim” şerinin ekspozisiyası)

Ə.Kürçaylı ilk növbədə qoynunda yetişdiyi Muğan torpağı, Kür qırığı şair cləmişdi. Onun nəinki poemə və şeirlərində, hətta məqale və çıxışlarında da Azərbaycan torpağının bu füsunkar guşəsi, onun ecazkar gözəllikləri, tarixi keçmiş, bugünü ehtirasla tərənnüm edilmişdir. Şair öz palitrasındaki rənglərin, demək olar ki, ən zəiflərini sərf edərək təbətin nadir hadisələrindən birinin baş verdiyi, yəni, iki çayın: Arazla Kürün qovuşduğu Muğanı vəsf etmiş, Azərbaycan torpağına da Babızənan dağının zirvəsindən baxmış, dünyanın on uzaq guşelerinə səfərləri – ucuşları üçün məhz Muğanı özünə start meydani seçmişdi. Onun toxəllüsü olan Kürçaylı sözünü də bu kontekstdə düzgün başa düşmək olar. Azərbaycan xalqının ictimai-siyasi həyatında, onun inkişafında baş verən bir sıra mühüm hadisələrə də şair Muğan, Kür obrazlarının prizmasından baxır, onlardan xüsusi fərəh duyğusu ilə bəhs edirdi. Azərbaycanın Fərhad bələkli övladları Kür suyunə yol açıb onu Bakıya gotirdilər, yay aylarında paytaxtımızın, onun sakinlərinin abi-kövsərə olan ehtiyacını xeyli dərəcədə ödədilər. Özünü həmişə minnətdarlıqla Muğan oğlu, Kür övladı hesab edən şair o zaman bu hadisəni belə incəliklə mənalandırmışdı:

Kürüm, Ərzurumdan Muğana kimi
Axdın, nə yoruldun, nə də dincəldin.
Ordan da vəfali bir ana kimi
Oğlunun dalınca Bakıya gəldin...

Kitabdakı “Kəndimiz”, “Anamın əlləri”, “Kəndimizin gözəli” kimi şeirlər Muğanın poetik salnaməsinə salınmış bənzərsiz naxışlar sırasında həmişə öz təravətilə seçiləcəkdir:

Burda çöl ceyranlı, səma turacılı,
Yulğunlar ucalıb meşələnibdir.
Burda sürü izi, orda at nali,
Ətəkdə turaclar eşələnibdir.

Torağay torpağı ayaqlarıyla
Çörek üzü kimi naxışlayıbdır.
Təbiət rengləri çalarlarıyla
Bizim kəndimizə bağışlayıbdır.

... Burda oğullar var, qız ismətlidir,
Burda qızlar da var, oğul kimi mərd.
Analar ləp Muğan təbiətlidir,
Yaz kimi müləyim, payız kimi sərt.

Təbiətin gözəlliyyi haqqında poeziyamızın ən səmimi sözlərindən ibarət bir antologiya tərtib edilsəydi, bu parça seçmə söz kimi oraya daxil edilə bilərdi. Lakin şair kəndə yalnız təbiət gözəlliyyi, idilliya mənbəyi kimi baxmir. Kürçaylı poeziyasının ən dəqiq gözəllik meyarı insanın xalq, cəmiyyət arasında böyük ehtirama layiq vüqarıdır. Hansı sahədə çalışmasından, yaşıdan, ictimai mənşəyindən asılı olmayaraq, şairin başlıca surətlərinin demək olar ki, hamısı onun əsas estetik idealının daşıyıcılarıdır. Büllur kimi təmiz məhəbbət, ləkə götürməyen vicdan, ictimai borca sədaqət, düzlük, paklıq Kürçaylinin qəhrəmanları üçün ən sociyyəvi əlamətlərdir.

Kürçaylinin təbiət gözəlliklərinin tərənnümündən ibarət olan əsərlərinə yaxşı mənada əhval-ruhiyyə şeirləri demək doğru olardı. “Elə bil ki, məşəyə yaşıl rong dağıdıblar”, “Söyüd”, “Məşənin sükut dolu qucağında durmuşam”, “Peredelkino” kimi əsərlərin hər biri insanların zəngin, rəngarəng duyğular aləmindən, insan əhval-ruhiyyəsinin bir çalarından, bir möqamından xəber verir. Buludlu, çiçkinli hava, yağılı gün adətən qəm-qüssə gətirir, kəsalət oyadır. Lakin sən demə, yağılı gecə insan qəlbində özgə bir büsət qurmağa

da, şən, şux duyğular oyatmağa da qadir imiş. Bunu “Lövhə” şerindəki oynaqlıq, ahəngdarlıq, təkrirlərin gözəlliyyindən doğan cazibədarlıq da sübut etməkdədir:

Səmada dövrələnirkən buludların düzümü
Zillədim göylərə həsrətlə yol çəkən gözümü.
İldirümlər mənə göstərdi nurlu gündüzümü.

Sübədək mən belə süzdüm bahar yağışlarını,
Saplı mirvaritek üzdüm bahar yağışlarını,
Güllərin boyynuna düzdüm bahar yağışlarını.

“Demirağac” şerində bütün dünyanın ən nadir bitkisi olub, deyilənə görə, yalnız Azərbaycanda bitən bu ağacın əlamətləri böyük bir aludəliklə təsvir olunur. Hamı bilir ki, dəmirəğac çox dözümlü, davamlıdır, odda yanmır, suda batmır, ona mismar vurmaq çətindir. Lakin dəmirəğacın bu mühüm keyfiyyətləri şeirdə gəlisişgəzel sadalanınır. Həmin yüksək keyfiyyətlər şairin xəyalında vətən torpağının yenilməzliyi ilə assosiasiya doğurmuş, onu sehrləmişdir:

Bir damcı su içsə bir il bəsidir:
O, hansı bulaqdan gileyənlənidir?!
Sanki bu diyarın iradəsidir,
Dəmirlə yoğrulub, zirehlənidir.

“Qəmli həkkayətim düşdü dillərə” qəbilindən olan şeirlərde Kürçaylı insanı ucaldan, saflaşdırın məhəbbəti tərənnüm edir. Burada uğurlu məhəbbətdən doğan coşquluqla yanaşı, uğursuz sevginin acıları da öz əksini tapmışdır. Xüsusən, aşağıdakı misralarda bakır duyğuları cavabsız qalan lirik qəhrəmanın daxili aləmi, təsirli vasitələrlə açılmışdır.

Mən bir qəm şəlesi aldım dalıma,
Qalxdım yamacıma, endim yalıma.
Bir üzüdönükün mənim halıma
Ceyran çöldə yanar, qartal qayada.

Mən neçin onunla gəldim üz-üzə?
Dərdim əlli idi, çatdırıldı yüzə.
Sırrımı söylədim çaya, dənizə,
Ahımdan od düşdü axar suya da!

Ürək yanğısı ilə yazılmış bu bəndlərdən şifahi xalq ədəbiyyatımızın kamil nümunələrinin, gözəl bayatılarımızın etri gəlir. Ümumiyyətlə, Kürçaylı xalq ədəbiyyatını, klassik poeziyanı yaxşı bilir, əsərlərində bu intəhasız xəzinədən yaradıcı yolla faydalayırdı. Şairin bəzi şeirlərində rast gəldiyimiz aforizm təsiri bağışlayan misra və beytlər də öz ruhu etibarı ilə xalq şerini qaynaqlarını andırır.

Vətən intəhasız, ömür azdı, az.
Bu qısa ömür də kecməsin hədər.
Adam səadəti evə çağırmaز,
Adam səadətin dalınca gedər!

Bu deyilənlər poeziyada sənetkarlığın ən mühüm təzahürlerindən olan dil üzərində işləmək problemi ilə bağlıdır. Bir çox hallarda Kürçaylı şerinin dili o qədər axıcı, rəvan və təbiidir ki, onların az qala, Aşıq Ələsgərin ifadəsi ilə desək, elə “qudrətdən” bu cür yarandığına inanmaq istəyirsən.

Fələyin qəhrinə şeri, sözüyle
Ağladı Natəvan, güldü Natəvan.
Elin kedərini, elin özüyle
Yavan tıkə kimi böldü Natəvan.

Camalı bir günəş, üzü aypara,
Saçları gecənin gözündən qara.
Vəfəsiz dövrana, vəfəsiz yara
Söz qoşan yaniqli dildi Natəvan.

Qəlbine söylədi güntək yaşa, yan!
Qalar el içində yanıb, yaşayan.
Dönüb tunc heykəle gözel Şuşadan
Bakının qoynuna gəldi Natəvan.

Burada müvəffeqiyəti təkcə forma tələblərinə riayət olunması tomin etməmişdir. Qoşmada birinci növbədə Kürçaylinin Natəvan yaradıcılığına münasibəti özünün maraqlı ifadəsini tapmışdır. Şair haqlı olaraq bu qənaətdədir ki, Natəvanın əsərlərindəki dərin kədər duyğuları heç də onun yalnız şəxsi həyatının, ailə faciəsinin, sinəsinə çekilmiş oğul dağının inikası deyil. Natəvanın sənətində həm də yoxsulluq, gerilik, cəhalət içərə qalmış o zamanki Azərbaycan kədininin, elin, obanın dərdi, faciəsi səslənir. “Elin kədərini elin özüylə Yavan tıkə kimi böldü Natəvan” beyti çox təbii və bədii

cəhətdən mükəmməldir. Qoşma oxucunu o haqsızlıq və cəhalət aləminin cansıxıcı quzeyindən təqribən yüz il sonrakı dünyamızın güneyinə, yaşadığımız günlərin Bakısına gətirir.

Tarixdən, efsanədən aldığı motivləri işleyəndə də Ə.Kürçaylı onların əsiri olmur, ədəbi, tarixi, mifoloji mənbələrdən yaradıcılıq yolu ilə faydalayırdı. Şair əfsanənin qanadlarında orşı-əlaya qaldırdığı oxucusunu ilk baxışda gözlənilməz hesab olunan süjet dönümü ilə yeno də yerə, müasir beynəlxalq hadisələrin on qaynar nöqtəsinə sala bilirdi. Qədim yunan əfsanələrində birində deyilir ki, qacaq Prokrust əlinə keçən yolcuları soymaz, qarət etməz, lakin əvəzində onları dəhşətli bir sınaga məruz qoyarmış. Kimin boyu boyundan uzun olsa, kəsib öz boyu ilə bərabərəşdirilmiş, boyu gödək olanları isə xüsusi dərzgaha salıb dartar, uzadarmış... Bir sözlə, Prokrustun beynində belə idbar, idiot bir qonaqtı yuva salıbmış ki, “gorok hamının boyu mənim boyuma borabor ola, nə artıq, nə də əskik!” Kürçaylı bu qədim rəvayətin dumanları arasından bəşər tarixinə nəzər salır, Prokrust meyarlı hakimləri silkələyir, onların bizimlə müasir olan həmtaylarını rüsvayçılıq sütununa bağlayırı:

O vaxtdan illər keçib, dəyişibdir zamana,
Başqa prokrustlar golib indi cahana.
Onlar qacaq deyildir, əllərində hökm var,
Onlar beyn kəsirlər, fikir tarazlayırlar.
Deyirlər mənim kimi düşün, anla, danış, din,
Fikirlər eyni olsun mənim fikirlərimin.
Mənim kimi neğmə də, mənim kimi oxu, yaz.
Mənim fikirləriminfovqündə durmaq olmaz!
Düşüncələr, duygular bir qəlibə salınır,
Qəlibə siğmayandan min intiqam alınır.
Dühaların kitabı tonqallara çatılır,
İşiq doiu beynlər zindanlırlara atıır.
Prokrust hər əsrə bir cür çıxıbdır üzə –
Göziéri oya-oya, başları üzə-üzə.
Prokrustlar, “ənəlhəq” söyləyəndə Nəsimi,
Dorisini çıxartdı əynindən köynök kimi.
Cordano Brunonu, Qalileyi, Yan Qusu
Onlar salmaq istədi fikir qəliblərinə.
Neçə nəmli zindanda bu gün məndlər qan qusur,
Zəkalar qılınç kimi qına salınır yenə.
Bu gün qandal vuraraq düşüncəyo, beyninə
Prokrustlar dünyada hökmförməndir yenə.

Ə.Kürçayının “İnsan həsrəti”, “Uşaqlıq”, “Durnalar cənuba uçur”, “Adi adam”, “Ana” və s. poemalarında tariximizin və müasir varlığın geniş epik lövhələrdə, maraqlı insan taleləri əsasında eks etdirildiyini görürük.

Biz burada rus və dünya poeziyasından etdiyi tərcümələrlə bağlı bircə onu qeyd edək ki, gözəl rus şairi Sergey Yeseninin yaradıcılıq səltənətinin açarını bizə verdiyi üçün, onun üç kitabını məhəbbətlə dilimizə çevirdiyi üçün Azərbaycan oxucuları Kürçayının sənətkar əməyinə minnətdardırlar. Bu sahədə onun ən böyük xidmətlərindən biri də dahi italyan şairi Aligyeri Dantenin “İlahi komediya”sını tərcümə edib Azərbaycan oxucularına çatdırmasıdır.

Əliağa Kürçaylı gözəl poeziya kitablarından, orijinal tərcümələrindən, şirin mahnılarından ibarət qiymətli bir irlə qoyub getmişdir. Onun vaxtsız ölümünün qəlbimizdə oyadıldığı dərin kədərin ən böyük təsəllisi bu əsərlərin zaman keçdikcə kəsb etdiyi yeni heyat qüvvəsi olacaqdır.

Şeirlərindən birinde Kürçaylı yazmışdır:

Vurğunam insanın seadətinə,
Onun dözümünə, mətanətinə,
Çıxıram qəlblərin səyahətinə –
Ən böyük səfərim hələ daldadır!

İstəkli qələm dostumuz özü bu gün sıralarımızda olmasa da, qiymətli əsərləri səfərindən qalmayacaq. Onların son mənzili, son dayanacağı həmişə oxucuların könüləmə olacaqdır.

Bakir Nəbiyev

Düşüncələr

Daşlar

Özünü dərk edib duyduğu gündən
İnsan taleyini “daşa bağlayıb”.
Təşnə dodaq üçün axıb dərindən,
Bulağın gözüyle daşlar ağlayıb.

Hələ ömr edəndə mağaralarda
İnsana daş balta silah sayılıb.
Deyirlər nə qədər eldə, diyarda
Daşa yaman demək günah sayılıb.

İnsan özu qurub daş zindanları,
İnsan özu yixıb daş məhbəsləri.
İnsan daş bütləri, hökmranları
Ucaldıb, uçurub illərdən bəri.

Daş var – bu törpaqda sərhədə dönub,
Baisi olubdur qəm-kədərin də.
Daşlar Qobustanda şöhrətə dönüb,
Daşlar yetim qalıb Xudafərində.

Daş insan oğlunun evi, otağı,
Öləndə buz rəngli məzarı olub.
Daşlar dəyirmando elin dayağı,
Heykəldə bir xalqın vüqarı olub.

Daşlar bünövrədə olaydı möhkəm,
Pitili, kövrəyi kaş olmayıyadı.
İnsan sinəsində ancaq deyirəm:
Urəyin yerində daş olmayıyadı.

BULAQ ADƏTİ

Bulağın gözünə daş tixasan da
Başqa göz tapacaq, axıb gələcək.
Dünyanın əşrəfi olan insan da
Bulaq adətini götürsün gərək.

Susmasın, ağızına daş basılsa da,
Sözünü udmasın, desin hünərlə.
Bununçün boğazdan o asılsa da
Bir gün yad olunar xatırılərlə.

Yolun yarısından dönəməsin geri,
Sözünü kəsməsin heç vaxt yarıda.
Sevmirəm yarımcıq söz deyənləri,
Yolun yarısında qalanları da.

Yarıda qalsayıdı mübarizələr
Dunya öz yerində indi sayırdı.
Səsini kəssəydi Qaliley əgər
İndi Yer kürəsi “firlanmayırdı”.

Nəsimi “dəlilik” eləməsəydi,
Yarımcıq qalsayıdı “coşub-daşması”,
Bütöv bir “ənəlhəq” söyləməsəydi
Ölərdi insanın allahlaşması.

Fərhad tişəsiylə dağ yarmasayıdı
Cılız görünərdi böyük məhəbbət.
Daşı dırmaq-dırmaq qoparmasayıdı
Ali mərtəbəyə qalxmazdı zəhmət.

Saysız meteordan, saysız daşlardan
Qaqqarin çökinib, dönsəydi geri –
İndi biz deyildik orşə hökmran,
Rahatca gəzmirdik indi göyləri.

Daşlarla nə qədər üzləşib insan
Bəlkə sınaq üçün yaranıb daşlar!
Ağıza basılan, yola atılan
Bu dünya üzündə nə qədər daş var.

Bulağın gözünə daş tixasan da
Başqa göz tapacaq, axıb gələcək.
Dünyanın əşrəfi olan insan da
Bulaq adətini götürsün gərək.

ÇAY DAŞLARI

Daim düşünürəm çay daşlarını:
Sabuntek sürüşkən, məxmərtək hamar.
O daşlar bühluru, göz yaşlarını,
Yaqtu, zümrüdü xatırladırlar.

Saymaqla qurtarmaz rəngi, çeşidi,
İstəsən aylarla sindir başını.
O adam hünərlı, iigid kişidi, –
Üzünü göstərsin bir çay daşının.

Sahildən-sahilə çırpışqca sellər
Sürtülüb, itirib əzəl şəklini,
Sanki cilalayıb onları əllər,
Sanki bütövlənib tingəsi, tini.

Hər yanı sıfətdir, üzdür büsbütün,
Saymaq bu üzləri – əmri-mahaldı.
Sürtük çay daşları nədənsə bu gün,
Çoxsifət bir şəxsi yadıma saldı.

DAS QALAGI

Qədim Fərqanədən azca aralı
Şahi-Mərdan adlı kiçik bir kənd var.
Şahi-Mərdan çayı səsli-havalı
Onun ətəyində axar, çırpınar.

Sahildən-sahilə sürtər üzünü
Ananı itirmiş bir ahu kimi.
Bir dərdin şahidi sanar özünü
Axsa da dağlardan adı su kimi.

Çayın sahilində daş qalağı var,
Bənzəyir bu qalaq kiçik ehrama.
Bir zaman atılıb həmin bu daşlar
Şerə, musiqiyə, təbə, ilhamı.

Daşlar çopur-çopur, həndir-hamardır,
Daşlarda izi var qurmuş qanın.
Daşlarda bir qatıl görkəmi vardır,
Daşlar yarasıdır Özbəkistanın.

“Daşqalaq olunsun Həmzə Niyazi!” –
Verildi baharda bu qara fitva.
Dedilər: “Düşməndir bize Niyazi!”
Həm də bu sözləri xalq dedi guya.

Xalq bunu oğluycün deməz heç zaman,
Bunu molla dedi, ya işan dedi.
Bu sözü bir ovuc xalqını satan,
Lakin xalq adından danışan dedi.

Xalqın əli qalxmaz durub daş atsın
Öz şair oğluna, bəstəkarına,
Əlləri şairin qanına batsın,
Gəlib daş yağıdırınsın öz vüqarına.

O hansı xalqdır ki, dili var gölə
“Satqın, xalq düşməni” deyə şaire.
Tarix belə bir xalq tanımır hələ,
Siz baxın illərə, qərinələrə.

Fitva verilmişdi...
Atıldı daşlar,
Yağdı yaz gününün yağışı kimi.
Öldü bir kommunist, şair, bəstəkar
Dodağı nəgməli qu quşu kimi.

Şair bir yaz günü daşqalaq oldu,
Lakin oyilmədi şair vüqarı.
Bu, xalqın köksündə çapraz dağ oldu,
Xalq yığib saxladı həmin daşları.

Saxladı bir qomli hekayot kimi
Zümrüd sahilində Şahi-Mərdanın.
Durur əfsanəli həqiqət kimi
Daşlanmış ürəyi Özbəkistanın.

YOL ÜSTÜNƏ DÜŞƏN DAS

Çekir xəyalımı, çekir fikrimi
Qədim yunanların əfsanələri.
Həmin əfsanələr ulduzlar kimi
Qeyb olur, görünür illərdən bəri.

Burulgana düşən talaşa kimi
Batır bu torofdo, çıxır o yanda.
Hələ neçəsi də tamaşa kimi
Gah səhnədə dinir, gah da ekranda.

Əsrlər dalından ucalır səsi,
Birçə yol eşitsə hər kəs – bəsidir.
Qədim yunanların daş əfsanəsi
Elə lap bu gün də ibret dərsidir.

El yolu üstünə düşən bir daşa
Neçəsi toxunub, yixılıb yerə.
Neçəsi kənardan edir tamaşa,
Baxır yerə dəyib ezişənlərə.

Kiminin sıyrılır dizi, dirsəyi,
Kiminin qanayır ayağı, başı.
Kəndin nə cavamı, nə ağbirçəyi
Götürüb atmayır kənara daşı.

Həmə da deyinir:

- Belə iş olar,
Kim atıb bu daşı yoluñ üstünə?
Köməyə çatmayıb bu giley-güzər,
İnsanlar toqquşub yixılır yenə.

İnsanlar yixılır...

Zaman keçirdi,
Artırdı yixılan, qol-qıcı sınan.
O yoldan bir qərib insan keçirdi,
Bu canlı lövhəni gördü nagəhan.

O giley etmədi. Qol çırmayırek
Sürüdü sal daşı yoldan kənara.
El yolu göründü ovuc içitek.
Sonra o, üz tutdu dayananlara.

Söylədi: – Heyrətə düşdünüz niyə?
Durub baxırdınız daşa qatarla.
Qalxmaz ortalıqdan heç bir maneə
Sözlə, yalvarişla, giley-güzərlə.

Görək çırmayısız qollarınızı –
Uşaq da, böyük də, qız da, qarı da.
O zaman daş nədir, yollarınızı
Kəsəmməz Olimpin allahları da!

MEHDİ DAŞLARI

Xəzörin Mərdəkan sahillerində
Bu gün də görünür həmin o daşlar.
Balıqlar karvanla üzür dərində,
Dayazda daşlaşmış bir xatirə var.

O burası gələrdi əlində tilov;
Daşlara bağlayan onu nə idi?
Eyninə gəlməzdi nə balıq, nə ov;
Bunların hamısı bəhanə idi.

Etina etməzdi yağan qara da,
Burda qarşılardı neçə baharı.
Elə o zamandan bu daşlara da
Belə ad verdilər: Mehdi daşları.

Özü dayansa da bu qayalıqda,
Xəyalı uzaqda yelkən açardı.
Onun qırmağına düşən balıq da
Çox zaman ağızını cırıb qaçırdı.

Kiçiyi düşəndə tilova hərdən
Özü buraxardı: “yaşa” deyərdi,
Qanı qaralanda onun şəhərdə
Burda öz dərdini daşa deyərdi.

Bəzən də göz ilə qas arasında
Dilsiz əsrlərə o at sürordi.
Həmişə özüylə daş arasında
Qəribə yaxınlıq, dostluq görərdi.

Oxusun taparsan daş söhbətini
Bu gün “Abşeron”da, qızıl “Səhər”də.
“Qara daşlar”ın da hekayətini
Deyirlər başlayıb elə bu yerdə.

Onun çox dəyişkən xisləti vardı,
Bəzən alışardı, bəzən sönərdi.
Gördü ki, bir nadan çox baş apardı
Köksündə ürəyi daşa dönərdi.

Görsəydi ayağa salınır sənət,
Görsəydi söz gəldi şerin adına –
Onu tərk edərdi güzəşt, mərhəmet,
O saat minərdi qəzəb atına.

Köksünə odlu dağ bassaydılar da
Kəsməzdə belə bir vaxtda dilini:
Gətirib boğazdan assaydılar da
Atası Əliylə oğlu Əlini.

Ən yaxın həmdəmdi bu daşlar ona,
Burda tek qalardı xeyallarıyla.
Burda yanaşmazdı sirdaşlar ona
Həyatın əsrarlı suallarıyla.

Burda açılardı çöhrəsi, eyni,
Uşağı dönərdi burda, uşağı.
Burda tanımadı Mehdi Hüseyni,
Bu yerdə olardı o, “Mehdi qağı”

Fikirlər gəzərdi çatıq qaşında,
Görərdin başqa bir aləmə vardı.
Bir findiq beyinli findiqbaşın da
Dərdini bu yerdə o, unudardı.

Onun tanrısydı söz sənətimiz,
O, “mənim” deməzdi, “bizim” deyərdi.
(Yazılıqlar olsun ki, lap bu gün də biz
Sağalda bilmirik bu qara dərdi.

Mənə ver, deyirdik, hər nə var, mənə,
Hər nə var, deyirik qoy mənim olsun.
Xalq deyib, kim girir xalqın cibinə,
Ona Mehdi ruhu qoy qənim olsun!)

...Daşlara baxıram, həmin o daşlar...
Düşüb pərən-pərən sıniq qoşuntək.
Daşlar səksəkədə, daşlar intizar...
Elə bil bu saat Mehdi gələcək...

İNAMIN DAŞ HEYKƏLİ

İllərin dumanlı xatirəsindən
Yenə kəndimizə qayıtmışam mən.
Qayıdır gəlmışəm bura daş kimi,
Gəlmışəm əbədi vətəndaş kimi.
Saldat çəkmələrim qapqara daşdan,
Şinəlim, kəmərim qapqara daşdan.
Daşdandır silahım, əsgər papağım,
Daşdandır gözlərim, əlim, ayağım.
Düşüb pyedestaldan yerisəm əgər,
Bu daş addımından torpaq titrəyər.
Adlayır önumdən kənd camaati,
Sürünü, naxırı, maşını, atı
Sürüb aparırlar qarşımdan mənim.
Baxın, yaşıdımdır o çoban mənim...
Kənddə deyərdilər ona qurd Ali,
Gör necə ağarıb saçı, saqqalı.
Yəqin haqlayıbdır yaşı səksəni,
Fəqət qocalmağa qoymur daş məni.
Bax, o da lal Cəbi, o da dul Bahar,
Bu kənddə hamının bir ləqəbi var.
Ancaq ləqəbinə uyuşmur heç kəs.
Niyə uydurublar bu adları bəs?

Biri bu lal Cəbi –
dünyanı gəzsən
Onuntek danişan tapa bilməzsən.
Amma adına bax!
Ya da dul Bahar –
Evi var, ori var, uşaqları var,
Bəs niyə veriblər ona bu adı?
Burda ad verirlər: tutdu-tutmadı.
O da nar Bikədir,
hanı narlığı?
Gedib gözəlliyi, bəxtiyarlığı.
Mən ona “gülöysə narım” deyərdim,
O vaxtın sözüylə “yarım” deyərdim.
Bir eşq, bir məhəbbət yaşadır hərə.
Nar Bikə bağlanıb daşa, mərmərə.
O gelir yanına hər axşam, səhər,
Hələ bu çiçəklər, bu tər çiçəklər!..
Əli çatmasa da bu gün əlimə
İnamla bağlanıb daş heykəlimə.
Mən daş gözlərimlə baxıram indi;
Taniya bilmirəm bizim bu kəndi.
Kövrək bir cavandım burdan gedəndə,
Dönüb qara daşa gəlmışəm kəndə.
Ovaxtkı körpələr cahillaşıbdır,
Mənim yaşıdlarım ahillaşıbdır.
Hələ neçəsi də dəymir gözümə...
Hərdən söyləyirəm özüm-özümə:
“Daş heykəl olmusan vüqarlı, uca,
Bəlkə yoldaşların çevrilib tunca?
Bəlkə da qalıblar uzaq diyarda?
Bəlkə uyuyurlar adsız məzarda?
Bəlkə bu yüksəlik, ucalıq sənə
Verilib onların xatirəsinə?
Onların son sözü, andı, səsisən,
Sal daşa çevrilmiş iradəsisən?
Bəlkə sən onların təbəssümüsən?

Onların rəmzsən, təcəssümüsən?..”
Burdan Berlinədək gedib nizamlı,
Beş il vuruşdular onlar inamlı.
Qılıncṭək kəsəndə boran, şaxta, qar,
Bir gün yaz gələcək-inanırdılar.
Qəfil yaxaladı düşmənlər bizi...
Neçə kəndimizi, şəhərimizi
Tərk edib geriyə çəkiləndə də
Onlar son zəfərə inanırdılar.
Zülmət yağış kimi töküldəndə
Günəşli səhərə inanırdılar.
Siz də, əzizlərim, inanın siz də –
Hər nə itirsəniz – ürəyinizdə
İnamı qoruyub saxlayın ancaq,
Böyük faciədir inamsız olmaq!..
İllörin dumanlı xatirəsindən
Çıxıb,
kəndimizə qayıtmışam mən.
Daşdan yonulsa da mənim abidəm,
Odlu, keşməkeşli yola şahidəm.
Eh, nələr çəkmədik bu yollarda biz!
Fəqət inam oldu müsafirimiz.
Sanma heykəltəraş əməliyəm mən,
Böyük bir inamın heykəliyəm mən!

MƏZAR DAŞLARI

Dinləyin, daşlar da dilə gəlibdir:
.. Deməyin duyğusuz məzar daşıyıq.
Bizim taleyimiz belə gəlibdir,
Ölü bir aləmin “vətəndaş” iyiq.

Bizim daş bacımız, daş qardaşımız
Toylu, təbəssümlü binalardadır.

Bizimsə buzlayıb daş yaddaşımız,
Bilmirik səadət, sevinc hardadır.

Bizim əcdadımız, o daş nəslimiz
Qədim qalaların hörgüsündədir.
Yalnız matəmlorın şahidiyik biz,
Bu dərd boynumuzda ağır kündədir.

Yaraya bilərdik biz də bir işə,
Döşənə bilərdik yollara barı.
Bu daş sinəmizdən bizim həmişə
Adlayıb keçərdi insan qatarı.

Bizdən heç olmasa bir toyuq hini,
Bir qoyun qəhəli tikmək olardı.
Biləndə nəyəsə gərəkliyini
Elə zənn edirsən qış da bahardı.

Bizim yoldaşımız artır ilbəil,
Belə qalmalıyiq ömrümüz boyu.
İnsan saf daşları binaya deyil,
Nədənsə məzarın üstünə qoyur.

Yenə leyaqətli, təmiz kişinin
Qəbrinə qoyulsan, dərdin yarısı.
Yadına salarsan onun işini,
Deyərsən: – Nə olar, haqqı var id!

El üçün yanardı səməndər kimi,
Şərəkdir onunçun başdaşı olmaq.
Yaşadı ər kimi, öldü ər kimi,
Xoşdur beləsiylə yanaşı olmaq.

Eh, belə olsayıdı, neydi dərdimiz!
Deyərdik, lazımiq, burda dururuq.
Deyərdik, gələcək nəsillərə biz
Hörmətli bir adı tanıtdırırıq.

Bəzən tüfeylinin, aegöz zəlinin
Qəbri tapşırılır bu yerdə bize.
Adı yer üzündən silinməlinin
Adı həkk olunur daş köksümüzə.

Deyirsen, axı, bu, sağlığında da
Tapdardı kiminsə leyaqətin.
İnsan məzarda da, qılınc qında da
Hökəmən alsın gərək öz qiymətini.

Biz bütün dəndlərdən burda halıyıq,
Heç nə yayınmayır daş gözümüzdən.
Ancaq belecə də biz qalmalıyıq,
Bezib incisək də öz-özümüzdən.

Bu gün daş qəlbimiz dile gəlibdir,
Deməyin duyğusuz məzar daşıyıq.
Bizim taleyimiz belə gəlibdir,
Ölü bir aləmin “vətəndaş”ıyıq.

BƏNNA İLƏ SÖHBƏT

Ay usta, o daşı hörmə binaya,
Gözüm su içmeyir o daşdan, deyim.
O bütün binanı verər fənaya,
Qoy sənə sözümü bu başdan deyim.
Daşın çürüyüňü, safını gör ki,
Xəcil eləməsin sonradan hörgü.
Daşlara bənzəyir, usta, insan da,
Hər kəs öz yerinə qoyulmayanda
Bənzəyir o sənin çürük daşına,
Min bəla götürir elin başına.
Sonra bir müdriklik etsə də hər kəs,
Onun nöqsanını düzəldə bilməz.
Bir daşı quyuya salır bir dəli –

Onu çıxardammır yüz aqıl əli.
Kar aşmrı sonraqı təlaşdan, deyim,
Qoy sənə sözümü bu başdan deyim.

Usta, göz qoyursan belələrinə: –
Üzməyi bacarmır – gedir dərinə.
Burnundan uzağı görə bilməyir –
Dərsi alımlərə vermək istəyir.
Yerdə ayıq maşın sürə bilməyir –
Göydə “Tu-104”-ü sürmək istəyir.
Yazıcıqlar olsun ki, bəzən sürür də,
Qəzaya uğradır sərnişinləri.
Bəzən alımlərə o dərs verir də,
Bürüyür adamı xəcalət təri.
Gətir qulağını, yavaşdan deyim,
Qoy sənə sözümü bu başdan deyim.
Biz uşaq deyilik... nə sən, nə də mən.
Ay usta, keçmişik keşməkeşlərdən.
Biz saflı-cürüklü daşlar görmüşük,
Tədbirli, tədbirsiz başlar görmüşük.
Tacını qızıldan biçməli başlar,
Sabunu kəndirə keçməli başlar.
Sısqı tonqal kimi sönməli başlar,
Günəşlə yanaşı durmalı başlar.
Bir futbol topuna dönməli başlar,
Pele təpiyiylə vurmalı başlar.
Baş – hamar yolu da müdam əyirsə,
Eli bələlərə sürükləyirse –
Bir kəlik yaxşıdır o başdan deyim,
Qoy sənə sözümü bu başdan deyim.
Ay usta, o daşı hörmə binaya,
Gözüm su içməyir o daşdan devim.
O bütün bınanı vcrer fenaya,
Qoy sənə sözümü bu başdan deyim...

DAŞLI QİTƏLƏR

Əzsin ayağımı qoy daşlar mənim,
Düşmən köhləninə minən deyiləm.
Qoy yağşın başına yağışlar mənim,
Günəş tonqaliyam, sənən deyiləm.

Qışda təsəllini az verin mənə,
Bir yaşıl yarpaqlı yaz verin mənə,
Bir özüm nəğməli söz verin mənə,
Alın nəyim varsa, dinən deyiləm.

Bu ana yurdumun hər qarışında
Çanlı tarixi var çansız daşın da.
Mən də daşlaşaram el yaddaşında,
Əriyib torpağa dönən deyiləm.

Sinayın ən ağır zamanda məni,
Qoyun Qaracatək* sapanda məni,
Atın, ulduzlara çatanda məni
Endirmək istəsəz – enən deyiləm,

Arxada esrlər, qarşıda iller,
Sabahda ümidlər, dünəndə kədər.
Üfüqlər alışır, açılır səhər –
Mən həmin səhərəm, dünən deyiləm.

Sən olasan mənimlə kaş,
Kim deyir ki, bezərəm?
Döşəyim daş, yastiğım daş
Olsa belə, dözərəm...

*“Dədə Qorqud” qəhrəmanı Qaraca çoban

Üşümərəm qışda, qarda
Dağda, düzdə, səhralarda.
Təlatümlü dəryalarda
Qəvvəs kimi üzərəm.

Qövr etsə də qanlı yaram
Sal daşlara iz salaram.
Qraniti ovxalaram,
Əllərimlə əzərəm.

Adım qopsa dodağından,
Daş asılsa ayağımdan
Qalxıb ölüm yatağından
Mən arxanca gəzərəm.

Daşdan yaza-yaza elə bilməyin
Soyuq daşa dönüb ürəyim mənim.
Bunu yaxşı bilir yaxın da, yad da:
Daim daşdan çıxıb çörəyim mənim.

Daşlar yara açıb bəzən üzümdə,
Daşlarla qanayıb mənim dizim də.
Dünyanın Femida tərəzisində
Daşla çəkilibdir əməyim mənim.

Soyuq daş oduna qızanda çanım
Daşlar insan kimi olub həyanım,
Gah silahım olub, gah da qalxanım,
Daim daşlar olub gərəyim mənim.
Əsiri olmadım dövlətin, varın,
Axı, nəyi yoxdu bizim diyarın?!
Əli kəsilsəydi talançıların
Qızıldan olardı dirəyim mənim.

Daş atdım – su ləpələndi,
Halələndi, halələndi.
Üzük-üzük haləyə bax,
İstəyirsən al, nişan tax.
Haləyə bax, günəş kimi
İsindirir ürəyimi.
Haləyə bax, qaval-qaval
Götür sevgi rəqsini çal.
Görünmür halələr indi,
Sanki sular ütləndi –
Gözüm dörd oldu, dörd oldu.
Sanki sular dondu birdən –
İz qalmadı halələrdən,
Mənə dərd oldu, dərd oldu.

DAŞ VƏ SU

Səfərə çıxanın dalınca bəzən
Daş da tullayırlar, su da atırlar.
Bu daşlar, bu sular neçindir görən?
Yəqin hərəsinin öz mənası var.

Suyu atırlar ki, getdiyin yerdən
Uğurla qayıdırıb eve çatasan.
Daşı atırlar ki, sən bu səfərdən
Bir də dönməyəsən,
itib-batasan.

Mənim də dalımcı bu vaxta qədər
Neçə daş atılıb...
Yığsan dağ olar.
Mənim də dalımcı su atıb əllər,
Xəzəri daşdırar həmin o sular.

Daşlar “tilsimini” qırmışam fəqət,
Salamat dönmüşəm səfərdən yenə.
Çox zaman özüm də etmişəm heyrət
Neçün toxunmayıb bir zaval mənə?!

Neçün dəf etmişəm azar-bezarı?
Görünür, o sular dadıma çatıb.
Daşı yadlar atıb...
Axı, suları
Anamın əlləri, gözləri atıb!..

1978-1979

Səndən uzaqda

1. HƏSRƏT

Səndən uzaq düşdürüm gün
Ən dəhşətli bir gün idi.
Şadlıq, sevinc, nəşə – bütün
Ürəyimdən sürgün idi.

Təpdadıqca ayaqlarım
Avropanın sinəsini,
Söyləyirdi dodaqlarım
Açı həsrət nəğməsini.

Bu həsrətin yolu uzun,
Bu həsrətin yaşı azdı,
Hənsi ürək yurdumuzun
Həsrətiylə tutulmadı?!

Sağclarıma dən düşsə də
Oldum ana uşağı mən.
Göz cənnətlə görüşsə də,
Andım doğma torpağı mən.

Vətənindən aralanmış
İnsanları yada saldım.
Ürəyimdə boranlı qış
Sanki matəm marşı çaldı.

Bir görümlük çiçək gəzdim –
Olsun Muğan çiçəyi o,
Bir udumluq külək gəzdim –
Olsun Bakı küləyi o.

İnsan gəzdim, bir zamanlar
Ürəyimi qırmış olsun.
Sözü zəhər, özü idbar,
Məni söymüş, vurmuş olsun. –

Bizim elli olsun fəqət,
Ya Şəkidən, ya Şirvandan.
Bizim dilli olsun fəqət...
Qurban məni sıxdı, aman!

2. ƏCNƏBİ

Səndən uzağa düşdüm,
Ağır günüm oldu bu səhər mənim.
Qərib torpağa düşdüm,
Adıma əcnəbi dedilər mənim.

Əcnəbi!
Bakının küçələrində
Bu sözü nə qədər söyləmişəm mən.
Yad dilli, geyimli adam görəndə
Buz kimi bu kəlmə çixıb dilimdən.

Göydə təyyarədə, yerdə Hotel-də
Mənim özümə də dedilər bunu.
İlk dəfə gəzdiyim o qurban eldə
Duydum bu kəlmənin nə olduğunu.

Əcnəbi!
Nə haqqım, nə ixtiyarım,
Nə dostum, yoldaşım vardır bu yerdə.
Yanımdan sovuşan bu insanları
Bəlkə mən görmədim üzünü bir də.

Onlar heç bilmir ki, yer kürəsində
Mən də ömr edirəm, adıma-sanım var,
Dünyanın min rəngli xəritəsində
Öz yurdum, öz elim, öz məkanım var.

Şəhərə çıxıram, yola çıxıram,
Üzümdən oxunur əcnəbiliyim.
Çəkinib özümü elə sıxıram
Deyərlər bir cibə girmişəm yəqin.

Gözümdə gülüş yox, üzümdə həvəs,
Günəş şöləlenir, işindirir də.
Naqafıl bir nida, naqafıl bir səs
Məni uşaq kimi diksindirir də.

Möhürə çevrilib əcnəbi sözü
Elə bil üzümə basılıb mənim.
Dövrəmdə insanlar gezsə də düzü
Alına tənhalıq yazılıb mənim.

Əcnəbi! Yerlilər hər çağıranda
Keçir ürəyimdən qüssə, qəm, qubar,
Bax, bu insanlarla mənim aramda
Gözlə görünməyən sərhəd xətti var.

Bir gün gedəcəyik bəlkə Marsa biz,
Anamız torpaqdan ayrılacağıq.
Orda insan oğlu əgər varsa,
biz
Yenəmi əcnəbi çağrılaçağıq?

Hər səhər üfüqdən günəş doğanda
Hamışının söndürür ayı, ulduzu,
Fəqət bu torpaqda, fəqət bu yerdə
İnsanlar ayrıılır, əcnəbiləşir!

Səndən uzağa düşdüm,
Ağır günüm oldu bu səhər mənim.
Qərib torpağa düşdüm,
Adıma əcnəbi dedilər mənim...

3. DUZ-ÇÖRƏK

Səndən uzaqda
Qərib torpaqda
Həsrət qaldım mənə əziz,
Dadlı-dadlı, ləziz-ləziz
Bircə qaşıq xöreyinə,
Bir doyumlulq çörəyinə,
Nə göründü sənin yerin!
Hanı dolu süfrələrin?
Sən verdiyin qonaqlıqlar
Gəzir dildə şuar-şuar.
Qonaq nədir, xərcledi nə?
Sən qoymadın öz cibinə
Əl salmağa bir qonağı.
Aşı, südü, balı, yağı
Düzdün onun qabağına.
Belə baxdın qonağına.
Anlayarsan indi məni –
Hər loxmanı, hər tikəni
Yad ölkədə, deməli, sən
Öz puluna yeməlisən.
Tök ortaya pullarını:
Dinarını, dollarını
Əsirgəmə, yiğ araya.
Üç qəpiklik ciğaraya
Ver bir günlük yeməyini.
Yaylığını, köynəyini
Sən yudurtsan bir qarıya,
Demək, getdi pul yariya.
Ütü çeksə şalvarına,
Demək, qaldın acqarına.
Dilin kəsmə düz deyənin,
Ariqlamaq isteyənin
Əsl yeri, bax, buradır.
Demə, bunlar macəradır.
Demə, bunlar rəvayətdir –

Yaşadığım həqiqətdir.
Yad ölkəyə gedib sən də,
Bax, bunlara rast gələndə,
Qorxma, öyrəş bu dəbə sən...
Axı, burda əcnəbisən.

4. NAR ƏTRİ

Elə bildim bu gün səndən uzaqda
Kədər-qüssə alar mənim canımı.
Bir özümdüm, bir xəyalın otaqda,
Açıb tökdüm yero çamadanımı.
Yaddan çıxmış bir nar dəydi gözümə
Alıb kəsdim, ətri doldu otağa.

Elə bildim qüvvət gəldi dizimə,
Mən qayıtdım sanki doğma torpağa.
Elə bil ki, Göyçay idi bu yerlər,
Qaraməryəm gözlərimə göründü.
Narin ətri əsla olmaz deyirlər,
Yox, otağım nar ətrinə büründü.

Nə əsasla söyləyiblər bunu bəs
Guya olmur...
Guya olmur nar ətri.
Gülöyüşəni yad ölkədə apar kəs,
Görəcəksən...
Görəcəksən var ətri.

5. MÜHACİR

Vədə çatdı,
Demək yene
Qayıdırəm mən Vətənə!
Kim saxlayar burda məni?!

Çekir doğma yurda məni
Öz torpağım, məmləkətim,
Beş-on günlük bu həsrətim...
Verməsələr maşın, qatar,
Təyyarələr uçmasalar,
Lap sürünə-sürünə mən
Qayıdaram yad ölkədən.
Fəqət...

Fəqət onun üçün
Bağlanıbdır yollar bütün.
Baxır mənə sözlü kimi,
Baxır milyongözlü kimi
Tanış bir şey görsün deyə.
Ürəyini yeyə-yeyə
Baxır mənim paltarımı,
Əyilməyen vüqarımı.
Möcüzeyəm, yoxsa nəyəm –
Mən yurduyam, vətənliyəm!
O, mühacir...
O, qaçaqdır...
Bu sayaq da qalacaqdır.
Bir tikəyə, yağlı paya
Gəldi bir vaxt Avropaya.
O, cənnətə düşüb sandı,
Nə itirdi, nə qazandı? –
Bir mühacir damgasına
Qürur sına, vüqar sına,
Ümid itə, vətən itə.
Döñə canlı bir meyitə!..
İndi baxır mənə sarı,
Nələr demir baxışları!
O istəyir yaxınlaşa,
Ayaqları dönür daşa.
O bilir ki, mənə yaddır,
Gözündəki bu imdadlar:
“Mən bir toza dənəydim kaş.

Qayıdaydım o diyara,
Doğulduğum torpaqlara...”
Deyə bilmir, dili laldır.
Sən Anteyi yerdən qaldır,
Ayağını torpaqdan üz,
Bir yarpağı budaqdan üz –
Yaşayarmı?
Ölər hökmən,
Qayıdırəm vətənə mən.
Osa burda qalacaqdır,
Mühacirtək oləcəkdir.
Vətənədir mənim yolum.
Qanadına qurban olum,
“Tu”, başa düş həsrətimi,
Bir az artır süretini.

Oktyabr - noyabr 1976
Orta Avropa

BRİTANIYA DƏFTƏRİ

ROBERT BERNSİN EVİNDƏ

Taleyinə bir möcüzə düşüb hər kəsin,
Dolaşıram mən evində Robert Bernsin.
Bu bir evmi, ya tövləmi – söyləmək çətin,
Şotlandiya, bu daxmada güldü şöhrətin.
Robert Berns bu daxmada açdı gözünü,
Beşikdə yox, ehtiyacdə gördü özünü.
Kiçik daxma sanki ömrü sixmaq üçündür,
Ovuc boyda bir pəncərə baxmaq üçündür
Bu dönyanın gərdişinə, Aya, Günəşə.
Hər nə gördü – ovuc boyda gördü həmişə.
Çörəyi də ovuc boyda oldu Bernsin,
Səadəti ovuc boyda – soldu Bernsin.

Hər nə gördü ovuc boyda...
Birçə qəm, kədər
Dağlar qədər, düzlər qədər, asiman qədər.
Otuz yeddi il yaşadı Berns yarıac,
Hər ilin də yarpağında bir söz: ehtiyac.
Ehtiyacı ovcuna o, yiğdi zər kimi,
Pul görmədi ovcu bütün şairlər kimi.

Dolaşırıam mən evində Robert Bernsin,
Taleyinə bir möcüzə düşüb hər kəsin.
Əllərimdə şotland funtu, üstündə şəkil,
Pulun üstə Robert Berns! Möcüzə deyil!
Britaniya ellərini dolan sərasər,
Nə istəsən, bu Bernsli pula verərlər.
Dükan, bazar – hara getsən götürmə açar,
Bu pul üçün qapısını lordlar da açar.
O evlər ki, qəsrlər ki, o qapılar ki,
Açılmazdı qarşısında şair Bernsin, –
İndi kral, keşiş, nazir az tapılar ki,
Bu Bernsli yaşıl funta fikir verməsin.
Əlimdə də funt sterlinq – bu yaşıl kağız,
Dodaqaltı bu sözləri deyirəm yalnız:
Sən tövlədən seçilməyən, balaca daxma,
Belə miskin görkəminə kədərlə baxma.
Sən alison min-min kral imarətindən.
Mən də gəldim Azərbaycan məmləkətindən.
Mən başımı hüzuruna əyməyə gəldim,
Mən Bernsin öz dilində deməyə gəldim,
Azərbaycan kəlmələri dinir mehriban,
Baxır mənim dodağıma Berns pərişan,
Onun şeri dinir burda mənim dilimdə! –
Mümkünmüdür şair ruhu qalxıb görməsin?
Elə bil ki, dil açacaq indi əlimdə
Yaşıl funtun üstündəki şəkli Bernsin.

SÜPÜRGƏCİLƏR

Edenburq – Avropada
Ən gözəl, təmiz şəhər.
Fəqət yollar, döngələr
Bu gün çirkli görünür.
Hərdən əsdikcə külək
Sərxoş dilənçilərtək
Xəzəllər, qırıntılar
Şəkilərdə sürünnür.

Bir aydır zibilçilər,
Bütün süpürgəcılər
İşləmir, tətilədir.
Edenburqda bununçın
Küçələr zibildədir,
Şəkilər zibildədir.
Süpürgəçi qardaşlar,
Size iki sözüm var: –
Bu tətili qurtarın,
Bəsdir, kuyə getməyin,
Qoy fəhlə tətil etsin,
Məmur da tətil etsin,
Çörəkçi tətil etsin,
Tək siz tətil etməyin!

Onsuz da zibil basıb
Dünyanın çox yerini –
İclas salonlarını,
Millət məclislərini.
Onsuz da zir-zibillə
Doludur arsenallar,
Oyuncaqtək oynadır
Atomu, neytronu
Qocalmış generallar.

Qartılmış hökmərlər
Ərzi zibilleyibdir,
Neçə işqli beyni,
Düşüncəni, duygunu
Gözü zibilleyibdir.

Nəğmələr saxta notla,
Kitablar saxta sözlə,
Üzər saxta maskayla,
Maskalar saxta üzlə
Zibillənib,
Amandır.
Tətili dayandarın!
Yığın bu zir-zibili,
Bir tərəfdə yandırın.
İstəsəniz dəmirdən
Süpürgələr düzəldin,
Dünyamız zir-zibildən
Təmizlənsə gözəldir!
Dayandırın tətili,
Alın süpürgələri,
Başlayın işinizə.
Bu yolda bir köməkçi
Gərək olarsa sizə, –
Mənə süpürgə verin,
Məni süpürgəçitək
Götürün dəstənizə!

SUSMAQ AZADLIĞI

Nottingemin izdihamlı yerində,
Əllərində mikrofonlar, vərəqlər –
Hüzurunda polisin də, merin də
Şüar deyir, nitq eləyir beş nəfər.

Mikrofonu bir-birinə ötürür,
Beşinin də köpüklənir ağızı.
Biri qoyur, o birisi götürür
Hüquqların yazılılığı kağızı.

Kağız bəyaz sinəsinə nəqş edib:
Azad vicdan, azad dilək, azad söz.
Gör insana kağız nələr bəxş edib:
Azad əmək, azad ürək, azad göz.

Göy üzündə ulduzların sanı var,
Yer üzündə azadlığın sanı yox.
Sözlərdi də, qucaq-qucaq al, apar,
İstisi yox, soyuğu yox, canı yox.

Beş nəfərin nitqi yenə kəsilmir,
Səslerindən sanki dünya oyanar.
Polis keçir – qabırğalar əzilmir,
Polis keçir – əl atılmış naqana.

Biri coşub söz yağıdırır küçədə
Kallagenin ünvanına nə qədər.
Biri deyir: bir bezdəndir üçü də: –
Leyboristlər, liberallar, köhnələr*.

Sanıram ki, indi odlu silahlar
Beş nəfəri qanqal kimi biçərlər.
Heç məsitmir polisi də “günahlar”,
Yanlarından etinasız keçirlər.

Yaman dərddir görünməyə varlığın
Söz deyəsən – bir eşidən olmaya.
Daş qalağı samışsan bir yığın,
Kimsə səni vecinə də almaya.

Etina da etməyələr sözünə,
Saymazyana ötüşələr yanından.
Dediyinin əyrisinə, düzünə
Tüpürmək də istəməyə bir insan.

Cəzaların ən böyüyü, ağırı –
Laqeydlik, etinasız baxışlar.
“Onun elə hüququ var – bağırır,
Mən baxmırıam – bu hüquq da mənim var”.

* Mühafizəkarlara işarədir.

Cansız valdır o beş nəfər elə bil,
Patefonun üzərində firlanır.
Kar yaranıb bütün şəhər elə bil,
Qulaq asmir, etinasız dolanır.

O val deyil, yer şarıdır bəlkə də,
Firlandıqca eşidilir naləsi.
Hökmdarlar neçə-neçə ölkədə
Etinasız qarşılıyır bu səsi.

Hökmdarlar, qulaq asın, amandır,
Fəryadına insanın siz, yerin siz.
Danışdırıb dinləməmək yamandır,
Barı susmaq azadlığı verin siz.

...Nottingemin izdihamlı yerində,
Əllərində mikrofonlar, vərəqlər –
Hüzurunda polisin də, merin də
Şüar deyir, nitq eleyir beş nəfər...

BRİTANIYA MUZEYİNDƏ

Ürəkdən sevirem muzeyləri mən,
Orda tarixi var xalqın, millətin,
Odur xəbər verən əzəliyyətdən,
Odur aynası da əbədiyyətin.

Baxdım Britaniya muzeylərinə,
Dünyaya bəllidir adı, şöhrəti.
Sanırdım gələcək gözüm önünə
İngilis xalqının milli sərvəti.

Sanırdım ingilis-saksonların da
Öz sözü, öz səsi var bu muzeydə.
Bir vaxt “adam yeyən qoyunların da”
Qomlı tarixçəsi var bu muzeydə.

Mən elə bilirdim...
Heyhat!
Elə bil
Bura ya Misirdir, ya Yunanistan.
Elə bil ingilis torpağı deyil,
Bura ya İrandır, ya da Hindistan!

Göylərə baş vurur muzeyin tağı,
Altında Parfenon – sütunlu məbəd.
Onu görmək üçün
yunan torpağı
Baxır uzaqlardan gözündə həsrət.

Arabir Londona gəlir yunanlar,
Qədim Parfenonu görsünlər deyə.
Heyrət!
Bilet alıb baxırlar onlar
Özləri yaradan bu abidəyə.

Burdadır Ramsesin heykəli, burda.
Onun mavzoleyi bu muzeydədir.
Bir vaxt hökm etdiyi o qədim yurda
Həsrətdir:
Misri də burdan seyr edir.

Baxıram mumyalı cənazələrə,
Bura gətirilib Nil sahilindən.
Ah, bələdçi ledi, çox nahaq yerə
Başqa cür yozursan bu mənanı sən.

Deyirsən bunları gətirməsəydik
Hərəsi bir yanda itib-batardı.
Deyirsən bunlarçın biz xərc də çəkdik,
Hərəsi dollardı, funtdu, dinardı.

Dayan, hansı xalqdır bunları satan,
Pula dəyişdirən öz şöhrətini?
Varsa, o xalq deyil, sürüdür, inan,
Tərk etsin o, insan cəmiyyətini!

Yox, bunlar qarətdir, həqiqi qarət!
Hər şeyi çağırıq öz adıyla biz.
Alınmaz, satılmaz mənəvi sərvət,
Söylə, Taueri satar ingilis?

Hər mumya xalq üçün canlı bir aləm,
Odur tarixi də, öz varlığı da.
Pambıq da, taxıl da, neft də cəhənnəm,
Qarət edibsiniz məzarlığı da!

Burdadır nə qədər şerin, dastanın
Nadir yazılışı da, ilk nüsxəsi də.
Burdadır vətənim Azərbaycanın
Üç min il əvvəlki xəritəsi də.

Bütün ölkələrdən qarət, qənimət
Muzeyi bəzəyən saysız yiğində.
İngiltərə özü, bu xalq, məmləkət
Yox olub qarətlər dumanlığında.

Mən getdim Temzanın sahilindəki
Krallar yuvası Tauerə də,
Bura gətirilib, qədim Çindəki
Ən nadir, miniatür bir mənzərə də.

Beş yüz on karatlıq nəhəng brilyant –
Neçə şah tacının dəyəri – burda.
Daş-qışdan hörülülmüş nadir qriliyand –
O qiymət, gözəllik əseri – burda.

İki yüz nəfərlik qab dəsinə bax,
Nimçə-boşqab qızıl, çəngəl-bıçaq zər.
Onların səmtinə tuşlamıb ancaq
Telekameralar, odlu lülələr.

Polad qapılarının, qalın divarın
Dalında bu sayaq qorunur onlar.
Neçə məmlekətin, elin, diyarın
Burda sərvəti var, burda varı var.

Çətindir parolsuz girəsən bura,
Soldat qarğalar da müdam oyaqdır.
Bir nəfər yanaşsa qalın divara
Qarğalar hay salıb çığrışacaqdır...

... Zəngin muzeyləri gəzirəm bu gün,
Qovur bir-birini anlar, saatlar!
Mənə elə gelir öz vətəniyün
Darıxır bu gəlmə eksponatlar.

STRATFORDDA

...Dedilər gedirsən İngiltərəyə,
Gözümün önündə bu zaman mənim
Nə Temza, nə başı kəsilən kral,
Nə qədim Tauer, nə duman, çisək,
Nə Şerlok Holmsun macəraları,
Nə də ki, lordların məclisi durdu.

Gözümün önündə bu zaman mənim
Birinci Şekspir, sonra "Qlobus",
Bir də müəllimim Əli Sultanlı –
Mərhum professor gəlib dayandı.

...Qəflətən kəsərdi mühəzirəni,
Üzünü tutardı bir tələbəyə,
Deyərdi:
– Mənə bax, qız, mənə bax sən,
Gözündə bir şüə soyuqluğu var.
Axı Şekspirdən danışıram mən,
Onu ehtirassız dinləmək olmaz.
Söhbət Şekspirdən düşübə əger
Gözün ehtirasla alışmalıdır.

...Onun vətəninə gelmişəm bu gün,
mən qıtbə edirəm özüm-özümə.
Stratford,
nə qədər balacasan sən,

Sənə şəhər demok çətindir düzü,
Bəlkə də düşməzdin xatirələrə
Ərzə Şekspiri bəxş etməsəydi.
Bir-iki küçən var, beş-on dalanın,
Bu da Şekspirin doğulduğu ev.
Hələ bir dahinin cəitmədim mən
Zəngin saraylarda doğulduğunu.

... Atası yun alıb ip əyirəmiş,
Əlcəkmiş, corabmış toxuduğu da.
Sanki ehtiyacdə dərd çəkmək üçün
Golir yer üzünə bütün şairlər.
Neçə yol alınıb-satılıb bu ev,
Əldən-ələ keçib əzik pul kimi,
Hələ bu beşiyin boyuna bir bax,
Demə, yerləşibmiş ona yer şarı!

... Sən də, tut ağacı,
Qurumuş ağac,
Demək Şekspirin yaşıdışan sən?!
Yəqin mənim kimi hələ neçəsi
Sixib dodağını quru gövdənə.
Sən dəmir qılafa salınmışan ki,
Vüqarla durasan, yıxılmayan.
O səni görübdür,
Tutundan yeyib –
Bu sevinc yükünü çəkmək asanmı?
Dəmir direklərin, dəmir qılafin
Onun şöhrətinə çatarmı ömrü?
Meşələr quruyub odunlaşacaq,
Dağlar əriyəcək, düzlənəcəkdir,
Yenə yaşayacaq onun şöhrəti
Ay kimi, gün kimi, ulduzlar kimi.

... Özüdür, arvadı, qızı, yeznəsi
“Müqəddəs üçlük”də dəfn olunublar.
Kəlisa zonginin laylalarıyla
Üç əsr yarımdır yatır burda o.

Mozarın üstdəki qara mərmərə
Avətək vazılıb bu iki cümlə:
“Eşq olsun qəbrimi qoruyanlara,
Lənət sümüyümü tərpədənlərə”.

... Diksiniq qalxıram sanki yuxudan,
Baxıram yazıya, döyüb gözümü.
Bu söz Şekspirin dilidən çıxıb,
Yoxsa uydurublar onun adından?
İnsanlar şübhəyə düşsün bir az da,
Desinlər, Beckonmu, Marlomu, yoxsa...
Qovuram beynimdən bu fikirləri,
Mən bu xüyalara uya bilmərəm.

... “Hamlet” var, “Maqbet” var, “Otello”
vardır.

“Riçard” var, “Romeo-Cülyetta” vardır.
Gör neçə əsrdir at səyirdir o,
Dünyanın min dilli səhnələrində.
Başını sindirsin qoy üləmalar,
Şekspirşünaslar nə deyir-desin,
Mənim hökmüm budur:
Bu əsərləri
Ya Allah yazıbdır,
Ya da Şekspir!

QARDAŞLAŞAN ŞƏHƏRLƏR

Qardaşlaşış Koventri – Stalinrad,
Hər şəhər də dünyamızın bir başındadır.
Ölüm görmüş, qanlar görmüş iki şəhər, ad
İnsanların silinməyən yaddaşındadır.

İkisi də dağıdıldı, oldu tarmar,
Bu ellərdə daş üstündə daş da qalmadı.
Uçdu alman təyyarəsi, yağdı bombalar,
Hitler yenə: “dağıt!” dedi, aram olmadı.

Koventri hamarlandı ovuc içitək,
Dağıdıldı kəlisalar, evlər, binalar.
Dedilər ki, burda bitməz bir də gül-çiçək
Daha burda övlad üzü görməz analar!

Paulyusu əsir etdi Stalinqrad
Qoşunuyla, silahıyla, topxanasıyla.
Koventri şəhərinə qayıtdı həyat,
İnsan güldü öz eviyə, quş yuvasıyla.

Faciə bir, tale oxşar, döyüş andı bir,
Keşməkeşli yolları da birgə aşdır.
Hərb odunda ikisi də alovlandı bir,
Sühl zamanı doğmalaşıb qardaşlaşdırılar.

Bir ingilis şəhəriylə bir rus şəhəri, –
Dinlər ayrı, dillər ayrı, məslək də ayrı.
Fəqət onlar birgə gördü dərdi, kədəri,
Ona görə demək olmaz dilək də ayrı.

İkisi də bir diləkdə yaşayır indi:
Bir də eller kirpiyiyle od götürməsin.
Müharibə dağışmasın şəhəri, kəndi,
İnsan baxıb viranlığa köks ötürməsin.

Siz bu yolda insanlara uğur diləyin,
Siz üzlərə dostluq adlı qapı açdırın.
Millətləri məhv olmamış qardaş eləyin,
Şəhərləri dağılmamış qardaşlaşdırın.

Mənim yüz əlli yaşılmı,
Mənim cavan həsrətim.
Mənim gözləri yaşılmı,
Əfsanəm, həqiqətim!..

Dayan, süzüm boyunu,
Dayan, bir məni dinlə.
Qardaş-qardaş oyunu
Gel oynayaq səninlə.

Bu oyuna haçaqdır
Tamaşatək baxırıq.
Bəs nə vaxt olacaqdır
Bu oyunun axını?

Yüz əlli il çəkərmi
Bir oyun bir tamaşa?
Belə həsrət çəkərmi,
Söylə, qardaş qardaşa?

Sandım yüz əlli ildə
Qarıyb qocalmışan.
O görkəmdə, o dildə –
Eləcə də qalmışan.

Gözlərində kədərin
Qarışığı, rəngi var.
Səsində nəğmələrin
Cidalı var, cəngi var.

Görüşməkçin biz gərək
Yol gələydiq neçə il.
Görüşməkçin biz gərək
Yol gələydiq neçə mil.

Mən gələydim Bakıdan,
Sən Təbrizdən gələydin.
Aşaydin pünhan-pünhan
Dağdan, düzdən – gələydin.

Biz sənilə gör harda –
Qlazqoda görüşdük.
Bu əcnəbi diyarda
Düşüb oda görüşdük.

(Şotlandiya, bununçün
Səni abad olasan!
Qırıb zənciri bir gün
Görüm azad olasan!)

Vətəndə – doğma yerdə
Üç addimdır aramız,
Lakin qürbət ellərdə
Məlhəm tapdı yaramız.

Lal olduq sən də, mən də,
Döndük heykələ birdən.
Özümüzə gələndə
Bu şeri söylədin sən:

“Ulduzları saya-saya
İnsan ayaq qoyur Aya.
Mənim bu taydan o taya
Əlim çatmir sənə, qardaş!”

Dayan, sən ki kimyagərsən,
Tələbəsən bu diyarda.
Necə yazdın o şeri sən,
Kimya harda, şeir harda?

Yoxsa ki, bu şer deyil,
Bir həsrətdir, göldi dilə?
Yoxsa keçən yüz əlli il
Şair edib səni belə?

Şairləri şair edən
Görünür ki, həsrət olub.
Nəsibimiz bizim nədən,
Qardaş, elə möhnət olub?

Ölçmək üçün bu həsrəti
Tapın ölçü vahidi siz,
Bu zilləti, zəlaləti
Çətin ölçü biləsiniz.

Olçülərə çətin sıgar,
Yox, o adı möhnət deyil.
Onun bircə ölçüsü var:
Yüz əlli il!
Yüz əlli il!

İSTANBULLU KAMAL

Londonun tən ortasında,
Pikadello meydanında
İstanbullu göygöz Kamal
Əyləşibdir dükanında.

O, bir funta aldığını
Bir funt əlli pensə satır.
Tiyanında atəş açan
Qovurduğu şabaliddir.

– Nə vaxt gəldin?
– Dörd sənədir.
– Niyə gəldin?
– Cörək... para...
Yüz “thank you” söyləyirəm
Mən şabalıd alanlara.

– Evlisənmi?
– Əvət, əvət,
Mən evliyəm, çocuq, qarı.
Şabalıdla saxlayıram
Bu yad eldə mən onları.

– Vətən yada düşürmü heç?
– Qovrularım şabalıdtək...
– Yurda nə vaxt qayıdarsan?
– Tanrı bilər... Görək, görək...

Türkiyədə qovurmağa
Şabalıdmı tapılmayır?
– Mən ki bələ söyləmədim,
Şabalıd var... Hayır... hayır...

– Sənə yasaq etmişdilər
Orda alıb qovurmağı?
Kamal susdu.
Başa düşdü
Kinayəni, bu danlağı.

Bir cinayət eləmiştək
Gözlərini yerə dikdi,
Sonra beş-on şabalıd
Bir kağıza alıb bükdü.

– Götür!.. – dedi.
– Ver, “Thank you!”
İngiliscə dedim mən də.
O rəng verdi, o rəng aldı
Mən bu sözü söyləyəndə.

– Yox, danış öz lisanında.
Mən bu dilə tamarziyam.
Bənzəri var türk dilinə.
Mən məmnunam, mən raziyam...
Sən gedərsən bu gün, sabah,
Mən qalaram burda fəqət.
O göy gözlər dumanlanır,
Anlayıram nədir qurbət...

... Londonun tən ortasında,
Pikadello meydanında
Şabalıdlə bir qovrulur
Kamal
həsrət tiyanında.

KİPLİNQLƏ SÖHBƏT

Uşaqlıqdan eşitmışdım adını mən:
Vəhşilərlə, qurd-quşlarla ömr eləyən
Bir uşaqın nağılinə bələd idim.
İlhamına, ağlına bələd idim.
Bilirdim ki, ingilis şairisən,
Vəsf edirsən seri, lordu, naziri sən.
Vətənin var: Britaniya adasında
Bir nöqtədir xəritələr miqyasında.
Öz boyundan fəqət yüz yol böyük olan
Ölkələri, torpaqları edir talan.
O Şərqə də, o Qərbə də əl atıbdır,
Bir yenilməz imperiya yaradıbdır.
Qamarlayıb Hind, Pakistan torpağını.
Ordan asıb Britaniya bayrağını.
İngiltərə kəlməbaşı düşür yada
Afrikada, Avropada, Asiyada.
Neçə ölkə İngiltərə himni çalır:
Düz Məqrıbdən Məşriqədək xərac alır
Sənin yurdun torpaqlardan, millətlərdən.
Deyirdilər vəsf edirsən bunları sən.
Qəsbkarlıq niyyətini vəsf edirsən,
Talançılıq şöhrətini vəsf edirsən.
Kral verən hökmələri vəsf edirsən,
Əliqanlı hakimləri vəsf edirsən,
Britaniya ordusunun həmləsini,
Lord Kellinin Hindistana gəlməsini,
Əfqanların sizə təslim olmasını,
“Cəngəlliklər qanunu”nun mənasını
Deyirdilər vəsf edirsən ürəklə sən,
Deyirdilər cahangırlıq şairisən.
İnanmirdim!

Mən o zaman uşaq idim,
Şeir, sənət dünyasından uzaq idim.
Allah kimi baxırdım mən şairlərə,
Hökümü-ferman tek onlardır göyə, yerə,

Deyirdim ki, şair məddah ola bilməz,
O məddahsa, demək, allah ola bilməz.
Kiplinq, bu gün vətəninə gəlmışəm mən,
Ayrılmışam kitablardan, xəritədən.
Budur London, Vestministr abbatlığı,
Burda sənin şöhrətinin son qalığı:
Solğun məzar, xəritəyə dönmüş məzar...
Bir zamanlar sənin adın diyar-diyar
İmperiya ordusuyla bir gəzərdi...
Dinlə, Kiplinq, bu gün qızıl bir səhərdi,
London üçün nadir səhər, aydın səhər,
Bu səhərdə məncə hər şey düz görünür.
Düz görünər dünən, bu gün, şeir, sənət,
Yoxa çıxmış imperiya, olan şöhrət.
Dinlə, Kiplinq, gizləyirəm heyrotimi,
Başlayıram məzarımla söhbətimi.

KİPLİNQLƏ İKİNCİ SÖHBƏT

Bir gün dedilər ki, guya şotlandlar
Könüllü birləşib İngiltərəyə,
Bəs o vuruşmalar, içilən andlar?
Gəlin yeddi yüz il dönək geriyə.

Bəs Robert Brusun yatdığı səngər?
Azadlıq yolunda tökülen qanlar?
Bu gün Sterlinqə getsən sən əgər
Görərsən Brusun tunc heykəli var.

Bəs nəydi səngərə gətirən onu? -
Azad Şotlandiya, müstəqil vətən.
Deyirdi kimsənin qoyyumluğunu
Qoy qəbul etməsin bu çöl, bu çəmən.

Deyirdi: qonşuyuq, dost da olaq biz,
Fəqət öz evində otursun hər kəs.
Niyə qardaş kimi “hə” demediniz
Belə qonşuluğa, qardaşlığa bəs?

Sizi məğlub etdi qəhrəman Brus,
Müstəqil yaşadı azad vətəni.
Bir gün köçüb getdi dünyadan Brus,
Keçdi əlinizə fürsət yüyenı.

Əvvəlcə Brusa heykəl qoydunuz, -
Bu da hiyləsidir qəsbkarların.
Şotland ellərini sonra soydunuz,
Tapdandı varlığı qədim diyarin.

Saraldı bu yerin yaşıl otları,
Döndü göz yaşına Klaydda sular.
Bəlkə dağ cüssəli şotland atları
O zaman kiçilib “poni” oldular!

Üstə silah çökmez qardaş qardaşın,
Varını, yoxunu əlindən almaz,
Şotland ellərində torpağın, daşın
Kaş dili olaydı, dinəydi bir az.

Yox, yox, dinə blməz!
Daş da, torpaq da
Axı kelt dilini bilirdi burda.
Özgə dil hakimsə dildə, dodaqda
Öz dilin ölər də, unudular da.

Oyuncaq olmayı xoşlamır heç dil,
Bu bir höqiqətdir –
anlamır nadan.
Kelt dili mərdliklə dözdü neçə il,
Axırda rustək köçdü dünyadan.

Silahlı gedirdi ingilis dili,
Uzaq qitələrə qədər gedirdi.
Taxtından salaraq neçə “pis” dili
Özünü hökmər elan edirdi.

Xalqın, qəbilənin dili o zaman
Öldü Avstraliya torpaqlarında.
İngilis dilində dindi Hindistan.
Dondu öz nəğməsi dodaqlarında.

Neçə yüz milyonluq qədim bir ölkə
Yıxıldı bir palid əzəmətiylə.
Oldu liliputa o, müstəmləkə
Diliylə, diniylə, var-dövlətiylə.

İmperiya at çapdı hind ellərində, –
Gördülər dili də qarət dilidir.
Öldü imperiya,
Dili bu gün də
Nəhəng Hindistanda dövlət dilidir.

İşlər o torpaqda elə quruldu,
Unutdu dilini minlər, milyonlar.
İmperiya yıxıldı, sular duruldu!
Yenə ingiliscə danışır onlar.

Kiplinq, sən bunları tərənnüm etdin,
Sən uğur dilədin cahangirliyə.
Bəzən ordulara qoşulub getdin,
“Təslim ol, üstünə gəlirik!” deyə.

Sən Valter Skottun, Robert Bernsin,
Taqorun yurduna, bax, belə girdin.
Kişiydi bir ölkə xərac verməsin,
Sən onu şerinlə hədələyirdin.

Bayron həlak oldu Yunanistanda –
Qanlı əsarətdən qalmasın bir iz.
Sən cahangirliyi ötdün cahanda,
Bayron da ingilis, sən də ingilis!

Şair vicdanıdır bəşəriyyətin,
Şeir – yer üzündə ən ali nemət.
Şair əsarəti vəsf edə – çətin!
Şeir cahangirlik nəğməsi – heyrət!

Şotland ellərini dolaşıram mən,
Behişt təravəthi bir torpağı var.
“Qardaş” dediyiniz “müstəqil Vətən” –
Nə himni, nə gerbi, nə bayrağı var.

Aktyor dostumla söhbətlər

BAŞÇILAR

Bu səhnəyə gələn gündən
Neçə paltar dəyişmişəm,
Neçə dona girmişəm mən:
Neyləməli,
Budur peşəm.

Roldan-rola girsəm belə,
Dəyişmədim sıfətimi.
Ağlasam da gülə-gülə,
Dəyişmədim xislətimi.

Fehlə oldum – əl çaldılar,
Tacır oldum – yenə alqış.
Rüşvet aldım – əl çaldılar,
Ona nifrət – mənə alqış.
Cellad oldum, vurdum boyun,
Fateh oldum – bir qəsbkar...
Ah, bu səhnə, ah, bu oyun...
Yenə mənə əl çaldılar.

Əl çaldılar, oraq alıb
Zəmiləri biçəndə də.
Əl çaldılar, əyyaş olub
Gecə-cündüz içəndə də.
Öyrənmışık alqışa biz.
Bir nadana, bir alçağa
Əl çalrıq fasiləsiz.

Bu səhnəyə gələn gündən
Min rəng-boya görmüş üzüm.

Min cür rola girmişəm mən.
Min dodaqdən qopmuş sözüm.
Bu gün satqın, sabah alım,
Sonra cəbhə yarmış əsgər.
Min peşə var,
Eh, nə bilim,
Sonra hakim, sonra rəhbər.

Qəribədir yazılıclar:
Ta qədimdən bu günədək.
İstər adil, ister zalim
Hökmdarlar və başçılar
Son pərdədə ölsün gərək.

Bəlkə şair belə edir bili-bilə,
Görsün neynir xalq və millət?!
Bu ölümçün yaş tökürmü gilə-gilə,
Ya sevinir
Dodağında sóyüş, lənət?!
Öz xalqını, ölkəsini
Çörək üçün yad qapıya apararı,
Dodaqların nəgməsini,
Ürəklərin sevincini qopararı,
Ağa kimi baxıb bize,
Düşmənləri üstümüzə
Güldürəni kim sevəcək?
Könüllərin inamını,
Şairlərin ilhamını
Öldürəni kim sevəcək?

Oynadığım rollar içərə
Lüdovik do, Pavel də var –
Ağlı körpə ağlı kimi.
Hər ölkədə, hor evdə var...
Gördüvü is tərsinədir
Deliqardas nağlı kimi.
Bədən cəllək.
Ağıl gödök,
Hökəm eləyir başın üstə.

Xasiyyəti – dəli inək,
Hərəkəti təsadüfdür, yoxsa qəsdən...
Heyrət alır uşağı da,
Təsadüfdür onun başçı olmağı da.

Düşünürəm səhnədə mən
Bu Pavelin yetər biri
Qalsın tarix varağında.
Qoy olmasın müasiri...
Oynadıqca səhnədə mən
Düşünürəm yeno də mən:
Başçı var ki, özü ölürlər əcəliylə.
Başçı var ki, öldürülür
Bir nəfərin əlləriylə.

Başçı var ki, bütün xalqdır qoruyanı,
Başçı varmış silahlanmış
Əsgərlərdir dörd bir yanı.
Başçı var ki, qalmalıdır,
Ölür ancaq.

Başçı var ki, ölməlidir,
Zülm eləyir yaşayaraq,
Vəba yayır, taun yayır.
Ölümünü xalq isteyir, arzulayıır
Bürkü vaxtı əsen sərin külək kimi.
Bir xəstəyə dərman kimi,
Qəhət olmuş çörək kimi,
Azadlığa fərمان kimi...

Lakin zaman xalı deyil,
Hökəm eləyir ədalətlə,
Dolanır ay, dolanır il,
O vuruşub ətalətlə
Oğul doğur, bir oğul ki,
Elin ağlı, zəkasıdır.
Bir oğul ki, əmin ol ki,

Eli qomdən alasıdır!
Bir oğul ki, ölkəsinin
Fəhləsidir, rəncbəridir.
Şair yaxşı söyləyibdir:
“Həm xalqının rəhbəridir”.
Mən Leninin surətini
Səhnəmizdə yaratmışam.
Öz aktyor sənətimi
Onda sevdim, həmin axşam...

Hər səhnəmə golışimdən
Salona da yaz gəlirdi.
Onun adı sözünü də deyəndə mən
Alqış, alqış yüksəlirdi.
Unutmuşdu sanki hamı
Bu həyatdır, yoxsa səhnə!
Böyük Lenin ehtişamı
Nur yayırda qəlbə, beynə.

Yadımdadır o son pərdə,
Açılanda qəfil gülə,
“Ah” nidası ürəklərdə –
Sanki salon pillə-pillé
Uçuruma yuvarlandı...

Əsər bitdi, işıq yandı,
Mən səhnənin qabağına
Aktyortək gələn zaman
Sanki sükut asılmışdı
Uca tağdan, divarlardan.

Alqış yoxdu: bu nə sirdi,
Durmamışdı kimsə hələ.
Salon məni seyr edirdi
Göz yaşını silə-silə.

ROBOT. ROBOT!

Bəzən də mən robot olmaq isteyirəm
Hissiz, qəlbsiz, həyəcansız...
Alçaqlıqdan qisas almaq isteyirəm
Mən insanam – aktyoram.
Vaxt olur ki, qəlbim yanır düşmənə də.
Robot, robot!
Axı insan qəlbə vardır bu sinədə,
Sənin isə canın metal,
Hissin donuq,
Üreyində yox həsb-hal,
Həyəcanın buztək soyuq.
Robot, bəzən tərk eləyib bu səhnəni,
Mən sən olmaq isteyirəm.
Adam var ki, parçalasan “uf” deməzsən,
Onun üçün fərqi yoxdur –
Cırıq beşlik, ya da vətən,
Bu xislətlə bəlkə təkdir,
Düşünürsən
Xəstə diştək onu çəkdir.
Ah, lənətə gəlmış ürək.
Qoy yaşasın deyir; bəlkə düzələcək.
Robot, robot!
Mən birini tanıyıram,
Onu görçək qövr eləyir köhnə yaram.
Döyüş vaxtı mərdlər hərbə gedən zaman
O arxada qalıb dövlət toplayırdı.
Neçə-neçə yetim qovdu qapısından,
Neçə-neçə ürək qırdı.
Robot, robot!
O bu gün də işindədir.
Soruşursan işi nədir?
Mənzilinə hədiyyətək
Royal gəlir, xalça gəlir, xalı gəlir,
O rədd etmir, dalı gəlir.

Özü buna rüşvət demir --
 “Hədiyyədir”.
 Mən rast gəldim ona dünən.
 Nifrətimi oxuyurdu gözlərimdən.
 O ərk ilə çiyinmə bir el də vurdu.
 Gülməsəyib söylədi ki, səndə vardır dəvə
 kini,
 Yeyər səni qəlbindəki bu kin qurdı.
 Adam belə kinli olar?
 Düşünürəm ki, axı nədir dəvə kini? –
 Dəvə heç vaxt bağışlamır düşmənini,
 Bir aya da, bir ilə də, beş ilə də
 Qəzəbindən əksilməyir bir gilə də.
 Robot, robot!
 Mən sən olmaq isteyirəm –
 Soyuq qəlbli, dəvə kinli,
 Mən filin də qozobini fildən almaq
 isteyirəm.
 “Mən it kimi kəsərəm də qulağımı, quyuğumu”.
 Ki, bəd olum!
 Ki, sərt olum düşmənimə,
 Robot, robot!
 Bu lənetə gəlmış ürək
 Qoy yaşasın deyir, bəlkə düzələcək.
 Robot, robot!
 İnsan qəlbini məhəbbətdən yoğrulubdur.
 Sən liberal demə ona.
 Dərddən, qəmdən bulanıbdır, durulubdur.
 Kabab olub insanlara yana-yana,
 Lakin gözü kor kimidir,
 Vaxt olur ki, bağışlayır rəzaləti.
 Robot, robot!
 Mən sən olmaq isteyirəm
 Tərgitməkçün bu adəti!

FUTBOL VƏ ŞEKSPİR

Dostum, doğrudan da, qəribədir, sən
 Mənim taleyimə həsəd çəkirsən.
 Deyirsən o boyda salon hər gecə
 Səni alqışlayır öz üreyincə.
 Başına gül səpir, çiçək ələyir...
 Yenə də varmıdır arzun, diləyin?
 Yox, dostum, başqadır könlümün dərdi,
 Bu dərd daşları da dilləndirərdi.
 Mən səhnə oğluyam, yurdum səhnədir,
 Səhnəsiz mənimcün səadət nədir?
 Mən orda tapmışam sevinci, qəmi,
 Orda deyəcəyəm axır kəlməmi.

Baxıram səhnədən salona bəzən
 Nə qədər cərgəni boş görüram mən.
 Hani bir zamanlar qapı sindiran,
 Buraya can atan tamaşaçılar?
 Buydu aktyoru qanadlandıran...
 Tutsun küçələri boran, şaxta, qar,
 Teatrдан ayaq kəsilməzdi heç,
 Bircə tamaşaçı əksilməzdi heç...

İndi qara gözlük, ölçüsüz corab,
 Qafiyəsiz şeir, maraqsız kitab,
 Xaricə səyahət dəbdədir yaman.
 Ahəngsiz musiqi, kəmərsiz şalvar.
 “Modern” adlanan cansız tablolar,
 Baxısan, düşməyir, dildən, dodaqdan.

Bir vaxt gözəllərin zinoti hörük
 İndi xanımlara bir yük olub, yük...
 Zülfə söz qoşmayır şairlər indi.
 Klassik şeri də əzbər deyənə,
 Bir az dəbdən kənar paltar geyənə
 “Zövqü geri qalib” deyirlər indi.

Çatlayır, partlayır, stadionlar,
Futbola axışır minlər, milyonlar,
İnsan seltək axır stadiona.
Yetmiş min nəfərlik o yeri gəzsən
Bir-iki boş stul tapa bilməzsən,
Hələ biletisizlər qalsın bir yana!

Eh, futbol neyləsin! Eləsi var ki,
Səninçün min nağıl, dastan açar ki,
Elə bu sözü də “hökmü-zamandır!”
Ötürür oyunu araqla, mərcle,
Güneşli havanı demirəm hələ.
Kişisən, yağışda onu dayandır!

Üzündən töküür mədəniyyəti,
Son dəbdə geyimi, boyu, qaməti,
Qızıl sağanaqlı çeşməyi qara...
Özü də kiçicik söz düşsə əgər
Futbol qanunundan bir saat deyər:
“Ofsaytdır”, “küncdəndir”, “çıxdı kənara”.

Lakin Falstafi seçməz Yaqodan,
Çaşib teatra getsə bir zaman
Şüşə gözlər ilə baxar səhnəyə.
Axıra çatmamış hələ tamaşa
Durub asqılığa qaçar birbaşa
“Paltomu hamidan tez alım” – deyə.

Dünən teatrın çıxdım mükəddər,
Yolda tutdu məni tanış bir nəfər:
Deyəsən futboldan gəlirdi, qardaş,
Sonuncu oyundan açdı min nağıl.
Əsirdi ciyində kos kimi bir baş –
Üstündə tük yoxdu, içində ağıl.
O, “uduzduq” deyə köks ötürəndə
Mən də köks ötürüb səhnəni andım.
Ancaq mən “dostumun” nəzərlərində
Avamdım, cahildim, həm də nadandım.

Pelenin atılan dırnaqlarını.
Düzü, Sekspirlə dəvisməzdi o.
Mən səhnə dedikcə dodaqlarını
Turş alça yeyənlər kimi büzdü o.

Filosoflar kimi sonra o saat
Əlavə elədi: – Belədir həyat,
Görünür, bu da bir “hökmü-zamandır?!”
O getdi, baxırdım arxasında mən
Teatr keçirdi nəzərlərimdən –
Bəli, səhnəmizin hali yamandır.
Görürəm son vaxtlar işi əyibdir,
Futbol Şekspiri üstələyibdir.

AKTYORUN MƏHƏBBƏTİ

Hər məhəbbət vaqəedir,
Min üzünü gördüm azı.
Axır mən də bildim nədir
Bir ürəvin vurulması.
Dost, görsəydin onu əgər.
Elə bil vaz voncasıdır.
Gülmə, məni boğur qəhər.
Elə bil gül qöncəsidir.
Onu görsən devərsən sən
İlk baharın saf qətrəsi.
Yanağına səpələnən
O qızılı saç titrəsə
Titrəyirəm yarpaq kimi.
Suya həsrət dodaq kimi
Mən məhəbbət təşnəsiyəm,
Qoy qəlbimi sənə açı.
Sevgi öten tar sesiyəm...
Görürsənmi, mənim saçım
Ağ çıçəyə batıb tamam.
Onun saçı vaz cəməni.

Mən son payız yarpağıyam,
O bağçalar yasəməni.
Dostum, güləmə,
Elə bilmə
Sevməmişəm bu vaxtadək
Söylə görüm hansı ürək
Döyünbür məhəbbətsiz?
Sevmək üçün gəlmədikmi dünyaya biz?!
Hər sinədə bir ürəkdir
İlkin dadan bu neməti.
Bilirsənmi nə deməkdir
Aktyorun məhəbbəti?
Mən sevmişəm insanların əvəzində
Al pərdəli bir səhnədən.
Ömrü keçmiş ixtiyarın nəfəsində
Eşq sevdası tapmışam mən.
Birisinin çılık-çılık sevgisini
Ağrı kimi ürəyimdə daşımışam.
Bilirsənmi necə olur
Aktyorun məhəbbəti?
Gözlər dolur,
İnsanların fəlakəti
Onun ürək tellərinə
Toxunduqca mizrab kimi,
Öz sevgisi xəyal olur
İlgüm kimi, sərab kimi.

Məktub aldım bu gün ondan,
Dostum, bahar gəldi sandım
Hər sözündən, salamından
Elə bil ki, cavanlandım.
O bu yaşda, bu qüvvətdə
Görün necə vurulubdur.
Eşqindəki hərarətdə
Sanki günəş yoğrulubdur.
Ağ varaqda kəlmə deyil,
Ürəyinin vurğusudur.

Kitablardan gəlmə deyil,
Öz qəlbinin duyğusudur.
Axı ona kim öyrətdi
Belə çılgın vurulmağı?
De, bu necə məhəbbətdi.
Sevgi belə olmur axı!
Bəlkə də bu tez oyanmış
Bir sevdadır – tez keçəcək.
Ya ağılsız alovlanmış
Bir tonqala düşmüş ürək!

Məhəbbətin hər üzünü
Mən görmüşəm səhnələrdə.
Məhəbbətin hər sözünü
Söyləmişəm pərdə-pərdə.
Bəzən eşqim fəğan edib,
Titrəmişəm yayda belə.
Bəzən eşqim tügyan edib,
Qarda, qışda tər tökmüşəm gilə-gilə.
Alqışlayıb salon məni:
“Həqiqi eşq belə olar!”
Səhnədəki vaqəni
Öz macəram anlayıblar.
Səhərisi yağış kimi
Məktub yağış ünvanıma,
Salondakı alqış kimi
Sözlər axıb ünvanıma.
Sevda dolu hər bir səsi
Özümüzükü sanıb çoxu.
Məktubların hər kəlməsi
Bir alemmdir,
Buyur, oxu.
Biri “nakam eşqim” üçün
Min təsəlli verir mənə.
Yazır: “Könül verdin neçün
Eşqə arxa çevirənə?!”
Məktub yazıb neçə qadın

Oz adıyla, özgə adla.
Subayları açıq-aydın.
Ərliləri – ehtiyatla.
Bölkə elə budur yalnız
O gözəli dindirən də.
Taleyimə yanmış o qız
Mənə məktub göndərəndə?!

QƏZƏB

Nə zamandır,
Gör haçandır
Görüşmədim səninlə mən,
İnan, dostum, qrimi də
Dünən sildim sifətimdən.
Aktyorun taleyi idir
Bu gün burda,
Sabah orda.
Nə müddətdir tamaşalar
Göstərirdim yad diyarda.
Bu vaxtadək görmədiyim
Uzaq ellər,
Uzaq ellər...
Yer şarında çalın-çarpaz
Meridianlar, paralellər –
Bir balıqçı toru kimi
Ayağıma dolaşdıqca,
Bu vaxtadək görmədiyim
Dağ keçdikcə,
Yol aşdıqca
Sən dururdun göz önungdə,
Düşünürdüm: dönəydim kaş,
Yad ellərdə gördüyümü
Danışaydım yavaş-yavaş.
Hər torpağın, hər ölkənin
Öz taleyi, öz adəti,

Bu sahilin o sahilə
Bənzəmeyir təbiəti.
O yerlərde insan gördüm
Dərisi ağ, qara, sarı.
Adıyla yox,
Rəngi ilə
Taniyırlar insanları.
Afrikanı bənzədiblər
Qanı axan bir ürəyə,
Mənsə onu bənzədirəm
Min yamaqlı bir köhnəyə.
Hər yamaqda bir rəngdədir –
Mavi, yaşıl, qara, sarı.
İynə deyil
Süngü salıb
Onlara bu yamaqları.
Gəzdim orda Anqolani.
Qananı mən, Sudanı mən.
Hər addımda, hər qarışda
Gördüm başqa dünyani mən.
Son mənzilim Konqo idi,
O bələlər məmləkəti,
Ondan sənə qoy danışım
Qəribə bir hekayəti,
Xatırına düşən zaman
Bu ehvalat, alışram.
Dinlə, sənə gözlərimlə
Gördüyümü danışram.

O qaralar diyarında
Bir Ruanda şəhəri var,
Hələ orda hökm eləyir
Belçikalı qəsbkarlar.
O şəhərdə başladım mən
İlk səyahət tamaşamı,
İntəhasız bir maraqla
Teatra gəlib hamı

Bilet alır,
 Söhbət edir
 Şirin bantu lisanında,
 Ah, bilsəydin, bax, bu uzaq,
 Bu yad Konqo məkanında
 Dodaqlarda səsləndikcə
 “Azərbaycan”, “Sovet” sözü
 Fərəhimdən, sevincimdən
 Yaşarırdı mənim gözüm.
 Hörçənd Vətən burda mənə
 Min ağacdən uzaq idi.
 Qürbət eldə ürəyimə
 Bu iki söz dayaq idi.
 İşiq söndü,
 Pərdə qalxdı,
 Addımladım səhnəyə mən,
 Ancaq bu dəm yerimdəcə
 Donub qaldım heyretimdən.
 Elə bil ki, ildirimlər
 Çaxdı birdən başım üstə.
 Üzərimə zəhər dişli
 İlan gəldi dəstə-dəstə.
 Sanki məni yeyəcəkdi
 Bircə anda diri-diri
 Six Ruanda meşəsinin
 Bəbirləri, pələngləri,
 Yoxsa ki, mən yuxuluydum,
 Yoxsa ki, mən sərxiş idim,
 Bir də baxdım...
 Bəli, bəli,
 Nəhəng salon bomboş idi.
 Bir də baxdım...
 Lap qabaqda
 Oturmuşdu yeddi nəfər.
 Salon boşdu axıradək –
 Boş kürsülər,
 Boş cərgələr.

Bu nə işdir?
 Heyrətimdən
 Elə bildim ağlım çəşdi,
 Axı, bayaq özüm gördüm:
 Bir bilet də qalmamışdı!
 Qalmamışdı bir bilet də!
 İndi yalnız yeddi nəfər...
 Dalda isə axıradək...
 Boş cərgələr,
 Boş cərgələr...
 Donub qaldım yerimdəcə...
 Tanıyırsan sən ki məni,
 Salon tamam dolmayanda
 Törk edirəm mən səhnəni.
 Oynadığım olmamışdır
 Yarımçıq bir salon üçün.
 Necə?
 Yeddi tamaşaçı
 Qabağına çıxım bu gün?
 İstədim ki, var səsimlə
 Mən hayqırıım:
 “Pərdəni sal!”
 Lakin nəfəs almağa da
 Tapammadım burda macal.
 Amirane bir səs geldi
 Qalın bantu lisanında,
 Heç demə ki, şir nərəsi
 Olur bəzən insanın da!
 Düz səhnəyə qara rəngli
 Bir nəhəngdi addımlayan,
 Yaxınlaşış fransızca
 Əmr elədi mənə:
 – Dayan!
 Pərdəni sal!
 Deyim hələ
 Gəlməmişdim özümə mən,
 Qurumuşdum yerimdəcə

Nagəhani bu islərdən.
Amiranə səs ucaldı:
– Yandırınız işıqları!
Sonra döndü asta-asta
Birinci cərgəyə sarı.
Güclü işiq yayılanda
Baxdim yeddi nəfərə mən.
Bu salonun boşluğu da
Aydın oldu mənə birdən,
Bu qaranın qəzəbi də...
Oturmuşdu yeddi nəfər –
Ağ dərili beş uşaqdı,
Ağ dərili arvadla ər.
Mən tanidim baxan kimi
Belçikalı o fermeri.
Anladım ki, teatrda
O alıbdır bütün yeri –
Tamaşaşa qaralarla
Bir salonda baxmasınlar...
Konqolu gənc – dişləri qar,
Donuq heykəl baxışıyla
Seyr edirdi yeddiləri.
Hərəkətə gəldi axır
Yeriyərək az irəli,
Od püşküren vulkan kimi,
Dilə gəldi birdən-birə:
– Neçin belə edirsınız,
Axı, neçin, nəyə görə?!
İntəhası, nəhayəti
Olacaqmı bu təhqirin?
Öz evimdə, öz elimdə...
Nəyə görə?
Cavab verin!
Demək bizdən iyənərsiz,
Ola bilər... demək belə...
Çıxın, gedin Brüsselə.
Görürsünüz, biz qarayıq.

Yaraşmırıq siz ağlara.
Bəs nə üçün gəlibsiniz
Siz bu “iyənc” uzaqlara?
Belçikatək ölkəniz var,
Brüsseltək gözəl şəhər.
Mən görmüşəm
Başdan-başa
Şıq geyimlər, ağ dərilər.
Binaların divarları
Ağappaqdır dəriniztək.
Xanım,
Burda gözəl kişi
Tapmazsınız əriniztək.
Müsyü,
Baxın nə gözəldir,
Nə təmizdir arvadınız.
Sanki bəyaz göyərçindir
Bu üç oğlan, o iki qız.
Belə isə niyə gəldiz
Bu yaramaz, murdar elə?
Yalvarıram, çıxın gedin,
Çıxın gedin Brüsselə.
Bizimlə bir tamaşaşa
Baxmaq sizə təhqir ikən,
Bizimlə bir hava udmaq
Qəlbinizə təhqir ikən,
Axı niyə qalıbsınız,
Yalvarıram,
Çıxın, gedin.
Ruhunuza hökm edirsə
Uca tanrı, təriqət, din,
Müsəlmansız – and verirəm
O Məhəmməd peyğəmbərə,
Bütənpərəstsiz – and verirəm,
Daş gövdəli o bütərə,
Xaçpərəstsiz – and verirəm,
O İsaya, o İncilə,

Çıxın gedin evinizə –
 Belçikaya, Brüsselə.
 İllər boyu bu torpağın
 Alt qatını sökdünüz siz,
 Parlaq almaz apardınız
 Gözlərimin yaşı kimi,
 Bir göynəyən yara varmı
 Ürəyimin başı kimi?
 Misim getdi...
 Yox, soydunuz
 Bu mis rəngli dərimi siz,
 Öz malınız elədiniz
 Sərvətimi, yerimi siz.
 Mənim yurdum narinc, turunc,
 Dadlı banan ölkəsidir,
 Lakin özüm, əhl-əyalım.
 Bu meyvələr təşnəsidir.
 Bir zamanlar bazarları
 Dolduran bu nemətləri
 Biz özümüz alammırıq,
 Ərşə qalxıb qiymətləri.
 Sizinkilər alıb yeyir,
 Barmaq sorur mənim balam,
 Rəvamıdır nəyim varsa
 Sən yeyəsən, mən ac qalam?!
 Nə eybi var, nəyim varsa
 Alın gedin,
 Soyun gedin.
 Bizim üçün bu torpaqda
 Bir azadlıq qoyun gedin.

Danışdıqca konqolu gənc
 Od yağırdı nəfəsindən,
 Elə bildim o pələngdir –
 Qəfil çıxdı qəfəsindən.
 Mənə aid olmasa da
 Hayqırığı, bu sözləri,

Heç özüm də hiss etmədən
 Mən çəkildim bir az geri.
 Dil-dodağı qıflılıtək
 Oturmuşdu yeddi nəfər.
 Nə bir kəlmə cavab verir,
 Nə də çıxıb gedirdilər.
 Fermer isə dodaqaltı
 Deyinirdi özlüyündə,
 Çilçırqlar alışırı
 Onun dördkünc gözlüyündə.
 Konqolu gənc dilə gəldi,
 Pozdu ani sükunəti:
 – Gör nə hala salıbsınız
 Konqo adlı bu milləti.
 Yüz il əvvəl konqolular
 Otuz milyon nəfər idi,
 O zamanlar torpağını
 Özü əkər, biçər idi.
 İndi on dörd milyon qalıb
 Bu torpaqda konqolular.
 Siz gələni bizim yurda
 Qırılıraq qatar-qatar.
 Belə getsə...
 O cavanın
 Gözündə parlayan nədir,
 Göz yaşıdır, yoxsa qəzəb?
 O damışır,
 Biganədir:
 – Belə getsə nə konqolu,
 Nə də Konqo qalacaqdır,
 Bir milləti məhv eləmək!
 Yox, bu ağdır!
 Yox, bu ağdır!
 Bizə qardaş deyirsiniz,
 Qardaş belə olar məgər,
 Bu nə sayaq qardaşlıqdır –
 Biri işlər, biri yeyər.

Bu nə sayaq qardaşlıqdır –
Məndən mənə doğma yeri
Silah ilə qoruyur, bax,
Belçikanın polisləri.
Bu nə sayaq qardaşlıqdır –
Mənimlə bir oturmağı
Özünüze ar bilirsiniz,
Bu nə təhər olur axı
Qəzetlərdə, kitablarda
“Biz qardaşq” deyirsiniz.
Bu şuarla yüz ildir ki,
Ətimizi yeyirsiniz.
Bu yalanın həddi, sonu
Olacaqmı, deyin barı?
Bir zamanlar sizin təki
Avropanın vassalları
Qardaş deyib qardaşının
Dərisini soyardılar,
Var-yoxunu talayaraq,
Quru yerdə qoyardılar.
“Biz qardaşq, bərabərik!” –
Yalana bax,
Yalana bax,
Kürəyimə qamçı çəkib,
Mənə qardaş olana bax!
Qardaşıqsa
Biz də gəzək
Belçikada qardaş kimi,
Bu tamaşa salonunda
Gəl oturaq yoldaş kimi.
Qardaşıqsa
Nə eybi var,
Bu qardaşlıq xatirinə
Hər kəs getsin öz elinə,
Hər kəs getsin öz evinə!
Deyirsiniz biz olmasaq
Sən batarsan yelkən kimi;

Deyirsiniz
Bol sərvəthi
Ölkələr var ölkən kimi,
Ancaq onlar geri qalıb
Mədəniyyət ayağından.
Deyirsiniz
Yollar çəkib,
Evler tikdik torpağında.
Xeyr, cənab,
Xeyr, cənab!
İyirminci əsrdi bu,
Meşələrin qoynuna da
Çəkilirkən dəmir yolu,
Cəngəlliklər qucağında
Ucalırkən ağ binalar,
Torpaqlardan maşınlarla
Yığılarkən bol bəhre, bar,
Oyanırkən o əlçatmaz
Madaqaskar adası da,
Deyirsiniz mənim yurdum
Cəhalətdə yatasıdır?
Bu tarixdir, bu zamandır,
Saxlanılmaz bir gərdişdir!
Yaxşı,
Sizin özünüyü
Kim mədəni eləmişdir?
Neydi sizin keçmişiniz,
Neydi sizin dünəniniz?
İllər boyu ispanların
Qarşısında titrədiniz.
Yurdunuzda at çapdıqca
Gah fransız, gah da alman,
Dilinizin sözləri də
Gəldi ordan, gəldi burdan.
Öz diliniz yoxdu belə
Danışırsız özgə dildə,
Utanmadan deyirsiniz:

“Bir baxınız,
 Sizin eldə
 Mədəniyyət yaratmışıq!”
 İstəmirik bunları biz,
 Dağdırınız, aparınız
 Varsa burda hər nəyiniz!
 Tikdiyiniz evləri də,
 Çəkdiyiniz yolları da
 Sökün tamam,
Aparınız
 Maşımı da, qatarı da.
 Dövlət, sərvət –
 Bu torpaqda
 Hər ne varsa aparınız,
 Bizim üçün qara rəngli
 Bir azadlıq qoyun yalnız!
 Dərimizin rəngi kimi
 Bir azadlıq qoyun bizi,
 Çıixin gedin bu torpaqdan,
 Çıixin gedin eviniz!
 Konqolu gənc susub durdu,
 Atəş açmış toplar kimi.
 Qalxdı mənim gözümde o,
 Cavan yox,
 İxtiyar kimi.
 Bu sözləri deyən, sandım
 Milyon dodaq, milyon dildi,
 Bu sözləri deyən, sandım
 Mən özümdüm, o deyildi!
 Bir də baxdim, salon boşdu,
 Çıxbı gedib yeddi nəfər,
 Təbəssümlə parlayırdı
 Bəyaz dişlər,
 Qara gözlər.
 Hiss etdim ki, pəhləvantək
 Güvənirdi özünə o,

Sonra açdı qapıları
 Qaraların üzünə o,
 Bircə anda boş salonu
 Konqolular tutdu bütün,
 Xəyalında bir qəlebə
 Rəmzi oldu həmin o gün.
 Sonra həmin konqolu gənc
 Seyr eləyib dörd bir yanı,
 Dedi:
 – Açıñ pərdələri,
 Ey, başlayın tamaşanı!

1968-69

KOR BAĞIRSAQ

Mənim bu səhneyə gelişim ki var,
 Qəmli günlərimi salır yadıma.
 Məni baş rollara buraxmirdilar
 Baxmayıb arzuma, istedadıma.

Cox vaxt mən əvəzçi olurdum ancaq,
 Əvəz etməsəm də heç bir aktyoru.
 Daim ətsiz, qansız müqəvvə olmaq,
 Doğrudan,
 insəni bezdirir, yorur.

Bizim səhnəmizdə “ulduz” sayılan,
 Hörməti, şöhrəti ərşə yayılan
 Qoca aktyor da mənə həmişə
 Təselli verədi:
 – Bu çətin peşə
 Həm də səbr istəyir,
 Dözsən gərək.
 Bir zaman vardı ki, mən də sənintək...

Yox, yox, mənim kimi olmamışdı o,
Hələ də səhnədə bir kölgəyəm mən.
Yeddi il əvəzçi qalmamışdı o,
“Ulduz”a dönmüşdü birinci gündən.

Böyük dühaların qəhrəmanları
Onun dodağıyla danışib bir-bir.
“Ulduz” qarışdırıb bəzən onları,
Ayırmaq olmayıb
hansı kimindir.

Səhnədə nüfuzlu bir rəhbər kimi
“Ulduz” çatmaqdansa mənim dadıma,
Kəsirdi qarşımı bir çəpər kimi,
Baxmayıb arzuma, istedadıma...

... Bu gün “Kral Lir”in son məşqləridir,
“Ulduz” at sürəcək səhnədə yenə.
Allahlıq edərdim,
Necə yeridir!
Birçə gün bu rolü verələr mənə!
Budur, afişalar qızarır gəndən:
“Kral Lir”.
Baş rolda “ulduz”un adı.
Səhnəyə geldiyim birinci gündən
Adım afişaya heç yazılmadı!

Vaxt olub təsadüf yayda qar kimi
Yanan bir sinəyə əlini çekmiş.
Mənim taleyimi hökmdar kimi
Deme kor bağırsaq həll edəcəkmiş!
Birinci tamaşa günü
sübənən.

“Ulduz” sağ böyürünə atdı əlini,
Ah, mirasa qalsın kor bağırsağı,
Kişinin yamanca qırkı belini!

Cərrah təşrihini vurantək başa
“Ulduz” inildədi:
– Necə olacaq bəs?
Təxirə salınsın gərək tamaşa,
Liri başqa biri oynaya bilməz!

Necə?
Mümkündür?
Tamaşaçılar
Qapını sindirir çöldə az qala.
Durdum rejissorun önünde naçar,
Könülsüz söylədi:
– Di geyin, bala...

Mən necə oynadım –
bilirlər bunu.
Bu əsl Lir idi!
Şekspir Liri!
Yeni bir “ulduz”un doğulduğu
Hətta qəzetlər də yazdı səhəri.

Bəli,
kor bağırsaq sal buzu qırkı...
Pərdə salınmamış qalxıb o saat
Birbaş qapılara qaçan camaat
Dayanıb
məni hey alqışlayırdı.

...Səhnənin daşını atardım, inan,
baxmayıb arzuma,
istedadıma.
Bədəndə bir artıq əza sayılan
Bax, bu kor bağırsaq
çatdı dadıma.

POR TUQALIYA SƏFƏRİ

Mən ellər, obalar üstdən addadım,
Keçdim neçə-neçə qərib ölkədən,
Nə söhrətim vardı, nə də ki, adım,
Bədəlbəy nəvəsi Fərhad idim mən*.

Musiqi apardım bir dünya qədər
Mən öz ürəyimdə, barmaqlarında.
Dedim: – Məni necə dinləyəcəklər
Müstəbid hökm edən yad diyarında?!

Orda ki hakimlər fəryad səsini
Musiqi səsindən uca tuturlar.
Düşündüm,
Könlümün təranəsini
Orda kim anlayar,
Orda kim duyar?!

Hələ Lissabona gəlməmiş,
Səhər
Mən baxdım dünyanın xəritəsinə.
Bir Portuqaliya bütöv yerləşər
Gördüm
Anqolanın hər nöqtəsinə.

Gördüm
Mozambiki doğrasan, çıxar
Bir Portuqaliya
hər parçasından;
Düşündüm qul olmuş azmanlar da var,
Düşündüm azmanı qul edib cırtdan.

Düşündüm
Tarixin səhifəsində
Bu nə möcüzədir,

Bu nə ləkədir, –
Nəhəng bir Qulliver öz ölkəsində
Uzaq liliputa müstəmləkədir!

Lakin diplomat yox,
Lissabona mən
Musiqi aparan səfir gedirdim.
Parlayan royala baxıb
onə mən
Ovsuna düşmüştək heyrət edirdim.

Necə dillənəcək bu cansız royal
Salazar hökm edən qəm diyarında?
Hansı bir qüvvəsə mənə dedi: – Çal!
Fil gücü hiss etdim barmaqlarında.

Çaldım...
Dindi Qara, danışdı Cövdət –
Vətən torpağının kamanı, sazı.
Səsləndi Bethoven – o ulu qüdrət,
Dindi “Qəhrəmanlıq” simfoniyası.

Bəlkə onda qalxdı Portuqaliya
Oyandı illərlə yuxulu qeyrət,
Artıq son qoymaqqün qəmə, naleyə,
O gün öz-özünü dərk etdi millət?!

Bəlkə həmin o gün baxıb özünə,
Miskin həyatına
çəkdi xəcalət,
Utandı bu səbrə, müti dözümə,
O gün öz-özünü dərk etdi millət?!

Bəlkə o gün duydu –
Özü qul ikən
Özgəyə gətirib zülm, əsarət,
Zalimlər yurdudur bu yurd, bu vətən,

* Azərbaycanlıq artisti Fərhad Bədirbəyliyə işarədir.

O gün öz-özünü dərk etdi millet?!
Bəlkə yetişmişdi ağacda bartək
Azadlıq həsrəti,

inqilab,
cüret,

Bu taxt uçmalyıdı çürük divartək,
Bəlkə dərk etmişdi özünü millet?!

Sən demə, bu özü hökmü-zamanmış,
Vulkan püskürəmiş vaxtı çatanda.

Özünü duymamaq dərdi yamanmış,
Felakət olurmuş bir xalq yatanda!

Mən o gün çalırdım,
Bilmirdim bəlkə
Kül altda atəş var, buludda şimşek!
Artıq silkələnin qalxır bu ölkə
İllər yuxusundan duran adamtək.

Çalırdım,
Bilmirdim burda əsgər də
Bezib müstəbidə keşik çəkməkdən.
Bu gün süngüsünü o döndərər də,
Hakimin köksünə sancar ürəkdən!

Çalırdım,
Bilmirdim uzaq Anqola,
Mozambik eşidir,
məni dinləyir.
Dərdli Qvineya bu dəm az qala
Efiri su kimi içir,
inləyir.

Çalırdım...
Bilmirdim bir az kənarda
Artıq addimlayır xoş bir gələcək.
Bilmirdi bu sırrı heç Salazar da –
Kül altda atəş var,
buludda şimşek!

SƏNİN ƏSƏRİN

Məndən incimisən,
Deyirsen niyə
Sənin əsərində rol götürmədim.
Özün bilirsən ki, mən bu səhnəyə
Ötəri şöhrətçün gəlib girmədim.

Qrimi üzümə çəkdiyim gündən
Güdmədim alqışı, quru ad-səni.
İstərdim sənin də əsərinin mən
Olaydım birinci baş qəhrəmanı.

Xoşuma gəlmədi əsər,
Doğrusu,
Durğun gölməçətək dayazdır yazın.
Axi, nə zamandan bostan oğrusu
Bələsi olubdur həyatımızın?!

Səndə bir kilodan yeddi qram ət
Kəsən bir satıcı faciəmizdir.
Balaca oğrular səndə fəlakət,
Azman oğrularsa safdır, təmizdir.

Bəlkə çəkinirsən?
Qorxursan bəlkə,
Yazmırsan ağı ağı, qaranı qara?
Bilirsən, anadır bizim bu ölkə
Azad bir sənətə, mərd sənətkara!

Bir zaman Şekspir kralı, şahı
Çəkirdi səhnəyə mərdi-mərdana.
Lordu, kardinali, hətta allahı
Çəkirdi səhnəyə – haqq divanına.

Sən yaxşı bilirsən:
Heç bir əsrde
Baqqal, ya dükəndər bəla olmayıb.
Həqiqət nəfəslə heç bir əsərdə
Kiçik bir alverçi rüşvət almayıb.

Yazıb bir felyeton söhbətini sən,
Deyirsən:
Bax, budur, əsrin azarı.
Milçəyi vurursan top lüləsindən,
Hani əsimizizin qəhrəmanları?!

Böyük bir yürüşə başlamışq biz,
Bu yolun dönməyən igidləri var.
Onları göstərsin gərək səhnəmiz,
Onları göstərsin gərək sənətkar.

Səhnəyə gəldiyim zamandan bəri
Neçə əsər gördüm, neçə rol, ay dost!
Doğrudur,
Alverçi, baqqal, sərsəri
Bu nəhəng səhnəyə tapıb yol, ay dost!

Feqət yadımızda qalmayıb əsla,
Təbaşir tozutək silinib onlar.
Lakin soyumayan bir ehtirasla
Yaşayır dağ yaran mərd qəhrəmanlar.

Hani səhnəmizin yeni Alması?
Hani qalstuklu İmamyar, ay dost?
Onların bitməyib hələ davası,
Başqa görkəm alıb vuruşlar, ay dost!

Yüksək röyasətli adamlar var ki,
Nitqində qurbanlı vətənə, elə.
Bərkdə öz sözündən elə qaçar ki,
Eli də, xalqı da salar əngələ.

Keçmiş muzdurlar var – zadəganlaşıb,
Keçmiş nökərlər var – ağalaşıbdır...
Qurdalar var – quzutək mehribanlaşıb,
Quzu var – qurd kimi həddin aşıbdır.

Bunları göstər ki, şanlı səfərdə
Buxov olmasınlar ayağımiza.
Böyük söhbətlərdən doğur əsər də,
Kim gəlib tamaşa edər cılıza?!

Səhnəyə əzəldən deyiblər güzgü,
Demək o, həyatı göstərsin gərək.
Sənin əsərini oxudum...
Düzü,
Orda nə həyat var, nə baş, nə ürək.

Xoşuma gəlmədi əsər...
Doğrusu,
Durğun gölmeçətək dayazdır yazın.
Axi, nə zamandan bostan oğrusu
Bələsi olubdur həyatımızın?!

Yanvar-mart, 1970

MÜTİLƏR

Bu gün çar Edipəm,
Qarşımıda qullar
Əsir əsim-əsim, titrəyir zağ-zağ.
Bilmirəm hakimlər qorxunc olurlar,
Yoxsa qul adəti əsməkdir ancaq?
Əsir vəzirlərim, müşavirlərim,
Ordular dağdan sərkərdələrim,
Əsir məddahlarım – öz şairlərim,
Neçün əsdiyini anlamır heç kim.

Əsir haqq deyən də, nahaq deyən də,
Öyrilər də əsir, düzlər də əsir.
Əsir halallar da, haram yeyən də,
Kirpikler səyriyir, gözlər də əsir.

Sanki milyon başlı ejdahayam mən,
Tərpənsəm bir anda dağlıar aleм.
Özümə baxıram – cılız bir bədən,
Bir qul yumruğuna dözə bilmərəm.

Fəqət taxtın, tacın vahiməsini
O qul uca tutur öz qüvvəsindən.
Azca tərpəndimmi, kəsir səsini,
Dinsə dağ titrəyir onun səsindən.

Neron da, Pavel də, Qacar da, Kir də
Beləcə hökm edib...
Keçib əsrlər...
Edipəm, baxıram dövrəmə bir də,
Mütələr...
Mütələr zağ-zağ əsirlər.

Deyirəm yaxşı ki, səhnədir bura,
Edip paltarında aktyoram mən.
Uzaq olacağam bir saat sonra
Qullar dünyasının mütiliyindən.

Onlara baxdıqca iyrənir ürək,
Önündə əsirlər kralın, serin.
Onlar olmasayıdı,
güney qarıtək
Ömrü az olardı müstəbidlərin.

1975

Hər şeyi təzədən başlayaq gəlin

QIZIL TAC KİMİ

Qızım Ülkərə

Heç nə istəmirəm,
Ay dost, quşların
Səhər nəğməsini mənə bağışla.
Bu sübh şəfqinə vurulmuşların
Bitmez həvəsini mənə bağışla.

Görüm yarpaqların üstə şəhi də,
Sükut nəğmə kimi axşın sinəmə.
Saflığın nəfəsi səhər mehi də
Şəfqətli əlini çəksin çənəmə.

Gecə növbəsindən evə qayıdan
O yorğun üzləri ilkin mən görüm.
Göylərdən siləndə gümüş Ayı dan
Yuxusuz gözləri ilkin mən görüm.

Yığım göy üzündən son qaranlığı
Yanağa tökülen qara saç kimi.
Günəşin qızılı hökmranlığı
Qoyulsun başıma qızıl tac kimi.

Kaş ki gözlərimdə gülə dan yeri,
Bir ömrə vermərəm bu anı vaxtı...
Gecə rəngindədi hələ dan yeni,
Ulduzlar oyaqdi, qəmər oyaqdi.

SONUNCU DAYANACAQ

Ulduzlar oyaqdı, qəmər oyaqdı.
Gecə rəngindədi hələ dan yeri,
Ulduzlar içindən bir ulduz axdı,
Şəridə bənzədi uzaqdan yeri.

Büsbütün çekilib yuxum gözümdən,
Yerimə qor dolub niyə? Bilmirəm.
Bu saat otaqdan çıxacağam mən,
Hara gedəcəyəm? Deyə bilmirəm

Feqət gedəcəyəm...
Dar dalanları,
Əyri küçələri adlayacağam.
Yuxunun qoynunda məst olanları
Oyaq gözlərimle odlayacağam.

Otlar arasıyla axan su kimi
Sessiz gedəcəyəm bu gecə yarı,
Şəhərin bir ulduz oğrusu kimi
Əlim uzanacaq göylərə səri.

Orda – yuxarıda açıq pəncərə
Qaranlıq gözüylə baxacaq mənə.
Beləcə çıxıram hər gün səfərə,
Baş vurub gecənin qəribliyinə.

Gecəni gündüzə qatib haçaqdır
Gəzirəm...
Taleyim bəlkə oyana...
Eviniz sonuncu dayanacdır,
Mənimçün yol yoxdur burdan o yana.

GÖZLƏRİN

Mənimçün yol yoxdur burdan o yana,
Eviniz sonuncu dayanacaqdır,
Gözlərin salıbdır məni tufana,
Onlar da tufandan qurtaracaqdır.

Qovacaq yolumdan qatı zülməti,
Onlarla gülöcək hər arzum mənim.
Mənə bəxş edəcək əbədiyyəti
Bir cüt qara rəngli ulduzum mənim.

Həyat yollarında azsam da bu gün
O gözlər edəcək yolumu bəlli.
Yelkəni daşlara dəysə ömrümün
O gözlər olacaq mənə təsəlli.

O gözlər atəşli vulkan kimidir,
Soyumaz alovu, sönməz ziyyasi.
O gözlər el qoşan dastan kimidir, –
Yalansız, riyasız, rəngsiz, boyasız.

KƏDƏRİN RƏNGİ

Yalansız, riyasız, rəngsiz, boyasız, –
O gözlər el qoşan dastan kimidir.
Sevinc onun ağı, kədər qarası,
Gözər yeddi rəngli cahan kimidir.

Rəssamlar çox asan çəkir sevinci,
Vurur rənglərini qızıl səhərin.
Lakin mən tapmışdım bunu birinci:
Rəngi necə olur qəmin, kədərin.

Onu nə Rafael görüb bir zaman,
Nə də Leonardo da Vinçi görüb.
Onu bir cüt gözə çökəndə duman
Mənim bu gözərim birinci görüb.

Atam evimizdən uzaq düşəndə
İlk dəfə dizimə yamaq düşəndə,
Bir insan əlindən çomaq düşəndə
O rəngi anamın gözündə gördüm.

Qızlar oğlan kimi şinel geyəndə,
Ellər ağ kağıza “qara” deyəndə,
Bu həsrət, bu möhnət beli əyəndə
O rəngi anamın gözündə gördüm.

Ocaq soyuyanda, təndir sənəndə,
Təknə yüngülləşib qova dönəndə,
Şən mahnı susanda, ağrı dinəndə
O rəngi anamın gözündə gördüm.

Tale mənim üçün tələ quranda,
Yalançı şahidtək üzə duranda,
Qiş məni yandırıb, yay donduranda
O rəngi anamın gözündə gördüm.

Topla rənglərini baharın, qışın,
Qövsi-qüzehi də cala ona sən.
Topla rənglərini torpağın, daşın,
Kədərin rəngini tapa bilməzsən.

Onu bu dünyada mən koşf etmişəm,
Tapıb ad vermişəm,
O heç itərmi?
Könül xəritəmə mən nəqş etmişəm,
O mənim yeddinci təzə qitomdır.

Dəyişir yer, səma, səhər rəngini,
Qəm-qüssə rəngini dəyişmir ancaq,
Sən görmək istəsən kədər rəngini
Öz doğma ananın gözlerinə bax...

MƏHƏBBƏTİMİZ

Öz doğma ananın gözlerinə bax
Sən görmək istəsən kədər rəngini.
Birinci o gözlor əks cdır ancaq
Tale dəyişirse əgər rəngini.

Sevənlər bir məna, bir ahəng bilir:
Sevgidə sədaqət, sözdə etibar.
Təbiət yeddi səs, yeddi rəng bilir,
Eşqin bir rəngi var, birçə səsi var.

Əsil məhəbbətçün deməz bir insan
Qoltuq ağacına möhtac şildir o.
Öz himni, öz gerbi, bayraqı olan
Azad ölkə kimi müstəqildir o.

Gəl qalxaq yüksəyə eşqin özündən,
Eşqin özünü də bürüsün heyrət.
Kədərin rəngini ana gözündən
Silər əlləriylə bəlo möhəbbət.

Gəl eşqi taleyə tapşırmayaq biz,
Dörd yana üz tutur xam kəhər kimi.
Qoy çıxsın orbitə məhəbbətimiz
Səmaya tuşlanan raketlər kimi.

HƏLƏ Kİ...

Səmaya tuşlanan raketlər kimi
Qoy çıxsın orbitə məhəbbətimiz.
Buludsuz açılan bir səhər kimi
Görünsün işimiz, təbietimiz.

Alaq ovcumuzu ürəyimizi,
Görünsün şəkli də, vurguları da.
Vətən torpağında qalsın izimiz
Bir gün qırılsa da ömür yarıda.

Hələ ki, qara bir mərmərin üstə
Adımız qızılıla yazılmayıbdır,
Onun da yanında eldar şamını
Əkməyə bir çala qazılmayıbdır.

Hələ ki, bizimcün bir qarış torpaq
Dəmir şəbəkəyə alınmayıbdır.
Təsəlli xətrinə dostlar əliylə
İçində bir “cənnət” salınmayıbdır.

Hələ ki, deyəndə sağlığımıza
Kəlisa zəngitək dinir badələr,
Hələ ki, şəklimiz yaxalıqlarda
Sancaqla deşilmir qəmli, mükəddər.


Çatar qüdrətimiz, çatar vaxtimız
Günəşdən sərinlik, sudan od alaq.
Əzəl şöhrətini Azərbaycanın
Hünərlə yaşıdan bir övlad olaq.

O zaman qara bir mərmərə dcyil,
Günəşə yazarıq adımızı biz.
Ölçüyə sığışmaz, hesaba gəlməz
Sözümüz, şerimiz, şəriyyətimiz.

MƏNİM NƏYİM VAR

Sözümüz, şerimiz, şəriyyətimiz
Ölçüyə sığışmaz, hesaba gəlməz,
Hərdən uzandıqca söz-söhbətimiz
Sorğuya tutursan məni niyə bəs?

Məndən soruştursan axı nəyin var?
Gülüm, əvvəlkilik budur cavabım:
Sənin bir qənirsiz gözəlliyyin var,
Mənim vəsf etməyə sözüm, rübabım.



Mənim ürəyim var, hər tikəsindən
Neçə ürək çıxar məhəbbət dolu.
Əzəli qaydadır: birce ovuc dən
Səpilsə göyərib bir zəmi olur.

Mənim əllərim var, səni qaldırar
Bir cüt ağ göyərçin qanadı ilə.
Şikara çəvrilsən səni saldırar
Dəlisov qızılquş inadı ilə.

Mənim gözlərim var, aydan nur dərər,
Küləyin özünü seçər izindən,
Eşqimi, hissimi dəqiq göstərər,
İnan, Fəmidanın tərezisindən!


Mənim saya gəlməz nəğmələrim var,
Hərəsi can verər cansız bir simə.
Əzizim, qəlbimdən qopan mahnilər
Orfeyin özünü salar tilsimə!

Bu ürək, bu əllər, bu gözlər sənin,
Tilsimli nəğmələr sənidir bütün.
Qalsın qulağında bu sözlər sənin:
Əvəz istəməzlər məhəbbət üçün.

KİM KİMİN ADIYLA

Əvəz istəməzlər məhəbbət üçün,
Qalsın qulağında bu sözlər sənin.
Təpədə bir palid göyordi bu gün,
Oxşadı gözünü gəlib-gedənin.

Yüksəldi o qədər, qalxdı o qədər,
Dedilər: bu palid göyə dayaqdır.
Ərzin bir parçası uçulsə əgər,
Dedilər: bu palid saxlayacaqdır.



Səmanın sayrısan səyyarələri
Qonardı palidin yarpaqlarına.
Gecələr qanadı təyyarələrin
Deyərdi palidin budaqlarına.

Çətirdə genişlik, boyda ucalıq
Pahdı salmışdı dilə, ağıza,
Palidin insantək düşmüşdü artıq
Söhbəti kitaba, şəkli kağıza.

Təpəni yadına salan olmadı,
“Təpə üstündəki palid” dedilər.
Sonra tək çəkildi palidin adı,
Büründü təpəni qüssə, qəm, kədər.

“O mənim sinəmdə qalxdı, ucaldı,
Bu qədər nankorluq kimdə var, kimdə?
Adıma, üstümə o kölgə saldı,
İndi heç görünmür yüksəkliyim de!”

Palid dinlədi bu giley-güzəri,
Titredi təponin acı sözündən,
Sanki sindi onun palid vüqarı,
Boyu, ucalığı düşdü gözündən.

Dedi: “Təponinmiş bu şan, bu şöhrət...”
Ah çəkdi, ahindən göylər ağladı.
Bütün qızıləbilə coşdu təbiət,
Səmanı çarpaçı şimşek dağladı.

Bu dərdlə yaşaya bilməyəcəkdi,
Palid bu dəhşəti duydu yenidən.
Odlu bir şimşəyi köksünə çəkdi,
Onu kül elədi şimşek də fövrən.

İndi dağ boydadır təpə həsrəti,
Palıdsız anılmır, qalib tənha, tək.
Çox zaman bilmirik biz bu hikməti:
Kim kimin adıyla şöhrətlənəcək.

OƏTİYYƏT

Kim kimin adıyla şöhrətlənəcək,
Çox zaman bilmirik biz bu hikməti.
Torpaqmı çiçəyə verir bərbəzək,
Yoxsa ki, çiçəkdir yerin zinəti?

Vətəni ucaldan qəhrəmanmıdır,
Yoxsa qəhrəmanı ucaldan Vətən?
Ürəyi yaşıdan qızıl qanmıdır,
Yoxsa Vətən cəsqi?

Bu sualla mən
Evimdə balaca iş otağıma
Bu gün rəis kimi qəzəblə girdim.
Baxanda düyümlü qaş qabağıma
Öz şəklim divarda zağ-zağ əsirdi.

Şəklimə: – Düş, dedim, divardan yero.
Yaxın gəl, səninlə çəkim haqq-hesab.
Baxmışam yazdığını o şeirlərə,
Düzmüsən dolaba sən kitab-kitab.

Bunlar sənin olsun!
Yazdıqlarına
Öməl etmisənmi, söylə, həyatda?
Yoxsa bağa kimi girmisən qına
Ağır dəqiqlidə, ağır saatda?

Güllərdən el üçün şirə çəkmisən,
Yoxsa ki, dönmüsən qara cibinə?
Kürsüdən sinənə döyə-döyə sən
Yoxsa əl salmışan xalqın cibinə?

Bir əyinə paltar, ağıza çörək,
Bir dodağa gülüş olmusənmi heç?
Qişda alovlanıb dolu tonqaltək
Soyuq bir otağa dolmuşanmı heç?

Yayda gün başları dağlayan zaman
Sərin bir çotirə dönmüşənmi sən?
Bir Vətən övladı ağlayan zaman,
Söylə, tutmusanmı onun əlindən?

Elə ki, boşaldı elin anbarı
Qara geymisənmi yaşılıar kimi?
Görəndə vicedansız hökmü, qərarı
Rəngin ağarıbmı bəyaz qar kimi?

Udmusan sözünü yoxsa bir anda
Bıçaq işləyəndə qana, iliyə?
Əqidə yolunda, inam yolunda
Qərar vermisənmi Nəsimiliyə?

Belə şöhrtlənib sənin əcdadın,
Vətən tarixini belə yazıbdır,
Sevinclə, kədərlə dolu həyatın
Yolunda nə sapıb, nə də azıbdır.

Şəklim gözlərini döyüb baxırdı,
Söyləyə bilmirdi öz qərarını,
Əl atıb mən onu qəzəblə cirdim,
Tökdüm döşəməyə qırıqlarını.

Yel atdı bir yana hər parçasını,
Bəyəndim hökmü, qətiyyətimi.
İnsan özü versin öz cəzasını,
İnsan özü versin öz qiymətini!

VİCDAN

İnsan özü versin öz qiymətini,
İnsan özü versin öz cəzasını!
Gözəllik artırır təravotını,
Həyat da dəyişər öz mənasını.

Uçulub dağılar islah evləri,
Hakim vicdan olar məhkəmələrdə.
Qara bayraqıyla tərk cdor yeri
Bəşərin bələsi fitnə də, şər də.

Hər kim ki, Vətənin bir çərəyini
Hətta ləkələsə ehtiyacından, –
Golib özü assın öz ürəyini
Xalqın qarşısında dar ağacından.

Cinayət başında tutulmayanlar
Qoy özü özüyün məhkəmə qursun.
Zindanlar küncüno atılmayanlar
Qoluna qandalı qoy özü vursun!

Vətən beləsini bağışlayar da,
Onda ana qəlbə, ana gözü var?
Ellər bu qərarı alqışlayar da,
Votənin sözünə kimin sözü var.

Büdrəsən qolundan tutar el sözü,
Büdrəmək dönməsin ancaq vərdişə.
Kölgəli deyilsə insanın gözü
Qara çəsməksiz də baxar günəşə.

MUSTAFA MÜƏLLİM

– Qara çəsməksiz də baxar günəşə
Kölgəli deyilsə insanın gözü.
Mustafa müəllim dərsdə həmişə
Belə başlayardı birinci sözü.

Filosof olardı o, yerli-yersiz,
Qaşımı çatardı Didrosayağı.
Deyərdi bir küllün zərrəsiyik ki,
O küll anamızdır – Vətən torpağı.

Deyərdi xalqlardan, qəhrəmanlardan,
Usyandan, döyüşdən, sürgündən bizi.
Tarixə dönsə də o, zaman-zaman
Misallar çəkərdi bu gündən bizi.

Deyərdi pis övlad çürük diş kimi
Daha da artırır ağrını, dərdi.
Yeni bir fəlsəfə keşf etmiş kimi
Dərsin axırında belə deyərdi:

– Golən hər əzabı, hər əziyyəti,
Qəmi, mütiliyi, məhrumiyyəti
Əlləri qoynunda kim qarşılasa,
Baxsa şükranlıqla bayrama, yasa
Yüz milyon olsa da sayı,
yaxşı bil,
O canlı süründür!
Sürü xalq deyil!

Fəqət Nəbi kimi, Janna d'Ark kimi,
Matrosov sayığı uca dağ kimi, .
Əliyalın qılınc, sinəsi sıpər,
Zülmün qarşısına çıxsa bir nəfər,
Hökəmülə uçulsa zülmün təməli,
Bir nəfər bütöv bir xalqdır, deməli.

Mustafa müəllim, min rəhmət sənə,
Görüm nurla dolsun sənin məzarın.
Bu gün qulağında səslənir yenə
Bir zaman dediyin bu kəlamların.

Bu gündən otuz il dönürəm geri,
Durursan qarşımıda yenə sən monim.
Ömrün acı, şirin xatiroları
Keçir gözlərimin önündən mənim.

Sanki köhnə valı kimso yenidən
Yüzüncü dəfədir qurub oxudur.

Sanki eks-səda dirləyirəm mən,
Səni görməyim də sanki yuxudur.

Bircə xatirəni yaşatsa insan
Bütün ömrü boyu bəlkə bəsidir.
Ürəyi kövrəldən, gözü yaşardan
O uzaq illərin xatirəsidir.

ŞƏHİD MEŞƏ

O uzaq illərin xatirəsidir
Ürəyi kövrəldən, gözü yaşardan.
Bu, Kürün kədərli hekayəsidir,
Yadıma düşdükəcə yanıram, inan.

Sahildə zümrüdü bir meşə vardı,
Söyüdlü, çinarlı, ağaçqovaqlı.
İlboyu bir yaşıl süfrə açardıq,
Budağı yuvalı, qoynu qonaqlı.

Meşəni insanlar salmamışdilar,
Nə bir alın təri, nə əl qabarı.
Anamız təbiət özü bir bahar
Əkmışdır sahilə bu ağacları.

Kür o il aşmışdır uca bəndi də,
Qala bilməmişdir öz məcrasında.
Mənim doğulduğum Muğan kəndi də
Bir ada olmuşdur su səhrasında.

Elə bil başını itirmişdir Kür,
Gözümüzdən qovmuşdur şirin yuxumu.
Daşanda özüylə gətirmişdir Kür
Sahilə nə qədər ağac toxumu.

Elo ki Kür yattı,
Həmin toxumlar
Cüçərdi, boy atdı gündə bir çərək.

Üstündən keçməmiş üç qış, üç bahar
Bir meşə oldu ki, lap şəklini çək.

Gəldi qucağına onun el, elat,
Süfrələr salındı kölgəliklərə.
Daşanda Kürümü söyən camaat
Ona “sağ ol” dedi meşoyə görə.

Sonra gözə girib yer əkmək üçün
Torpaq “lazım oldu” kolxoz sədrinə.
O gəlib meşəni qirdirdi bir gün,
Toxundu çıçayıñ, gülün xətrinə.

Ağaclar yıxıldı qollu-budaqlı,
Yuvalar dağıldı çolpalarıyla.
Çınarlı, söyüdlü, ağcaqovaqlı
Meşə yoxa çıxdı sıx qatarıyla.

Sədr bostan əkdi meşə yerində...
Torpağın nə yaman həkkosi varmış.
Ağilsız, vicdansız tədbir görəndə,
Torpaq da insandan qisas alarmış.

Bircə şamama da bitirmədi yer,
Çayır yorğan kimi örtdü torpağı.
Sədri muradına yetirmədi yer,
Qazancı nə oldu?

Elin danlağı.

Hər kəndə gedəndə dinləyirəm mən
Şəhid bir meşənin şikayətini.
Özün bir şitil də əkməmisən sən,
Qoruya bilməzsən el sərvətini.

HERKULESİN ÇOBANLIĞI

Qoruya bilməzsən el sərvətini,
Özün bir şitil də əkməmisən sən!
Aqil babaların bu hikmətini
İnsanlar yadından çıxarıır bəzən.

Bağı tapşırmazlar hər bağbana da,
O bağda nə bəhrə, nə də bar qalar.
Sürü tapşırmazlar hər çobana da,
Saysız bir sürüdən bir davar qalar.

Millətin önündə, xalqın önündə
Borcu düşündürsün gərək hər kəsi.
Canlanır gözümdə mənim bu gün do
Qədim yunanların bir əfsanəsi.

Bir vaxt Yunanistan torpaqlarında
Çobansız otlarmış sürü, deyirlər.
Suyu bol axarmış bulaqların da,
Gözəl otlaq imiş bütün o yerlər.

Sürülər çobansız gedib-gələrmış
Örüşə, yatağa, yamacə, yala.
Hər kolun dibində quzu mələrmiş
Zümrüdü çöllərə səs sala-sala.

Sürülər qorxusuz, ayın-şayınmış,
Örüş otlu, sulu, havalar iliq.
Camaat sürüdən çox arxayılmış...
Bir gün pozulur bu arxayıncılıq.

Görürlər kiçilir sürü günbəgün,
Qoyuna canavar daraşib demək.
Üstündə göz olsun gərək sürünnün,
Hünərli bir çoban tapılsın gərək.

Herkules!

Neynəyər ona canavar?!
Gəlin çoban edək elə onu da.
Ona təslim oldu amazonkalar,
O yıldız üçbaşlı Gerionu da!

Dedilər: Herkules qoy çoban olsun,
Zevsin igid oğlu indi bekardı.
Qoy özü sürüyə pasiban olsun.
Herkules sürüünü çölə apardı...

Qovdu bir-birini günlər, həftələr,
Yeno azalırdı qoyunlar fəqət.
Adamlar gizlənib çöldə güddülər.
Güddülər...
Onları bürüdü heyrot.

Gördülər Herkules özü süründən
Bir-bir qoyunları tutaraq yeyir.
Sürünü günbəgün odur əridən,
“Bu mənim çobanlıq haqqımdır” deyir.

Seçir köklərini, yağılılarını,
Azman hər öynəyə üç qoyun yeyir.
Beləcə talayır elin varını,
“Bu mənim çobanlıq haqqımdır” deyir.

Camaat mat qaldı buna...
Nə desin?

Ağsaqqal bir qoca hökm çıxardı:
İstər qoyunları canavar yesin,
İstərsə Herkules, nə fərqi vardı?

Bizik haqq-hesabla talanan yeno,
Günahkar dostu bil, ya da düşməni.
Hamı “bəli” dedi onun sözünə,
Bunu bir Herkules başa düşmədi.

O, haqlı özünü sanırdı ancaq,
“Bu mənim çobanlıq haqqımdır” deyə,
Əzizim, bu günün gözləriylə bax
Nə vaxtsa yaranmış bu əfsanəyə.

HƏQİQƏTLƏR, ƏFSANƏLƏR

Nə vaxtsa yaranmış bu əfsanəyə,
Əzizim, bu günün gözləriylə bax.
Elə et bugünkü hər an, saniyo
Sabah bir ofsanə görünüsün ancaq.

Zəfər dastanını bu gün elə yaz,
Desinlər azmanmış, yoxsa nə imiş?
Desinlər həqiqət bu boyda olmaz,
Desinlər yəqin ki, əfsanə imiş.

Gör nələr həqiqət görünür bizə,
Əfsanə insanı hara aparıb:
Həqiqət dəyirik ulu Hürmüzə,
Əfsanə sanıraq – Fərhad dağ yarib.

Xəyalı mat qoyan bir əfsanədən
Ayırmaq olmursa bir həqiqəti –
Belə həqiqətə, əfsanəyə mən
Deyirəm insanın, ömrün zinəti.

Faşist bayrağını endirməyimiz
Sabah bir əfsanə sayılacaqdır.
Aya canlı insan gündərməyimiz
Dönüb əfsanəyə
yayılaceqdır.

Heyranam xalqımın zəkasına ki,
Əfsanə uydurub torpağa bağlı.
Baş vurub tilsimlər dünyasına ki,
Tilsimi sindirsən idrakı, ağlı...

Məlikməmmədi də xalq yaradıb ki,
Eldə ona bənzər qəhrəman olsun.
Zülmət dünyasına onu atıb ki,
Özünü zülmətdən qurtaran olsun.

Bəlkə Məlikməmməd yaranmasaydı,
Nə Şamil olardı, nə də ki Babək.
Hansi zülm əbədi yerində saydı,
Əriyib getmədi güney qarıtək?

Ağ div uydurubdur aqıl babalar,
Udar yer şarını bir tikə kimi.
Bugünkü cahangır, həris qəsbkar
Xalqın yaratdığı ağ div deyilmə?

O dədəm Qorqudu, Burla xatunu
Ösrlər keçsə də el unutmayıb.
Sürüb qoç Koroğlu öz Qıratını,
Neço qəsbkarə divan tutmayıb?

Adda Üctibindən Qalaqayına,
Arazi ömründə daşan görmüsən?
Baxmayıb ellərin hay-harayına
Sararı götürüb qaçan görmüsən?

Bu sözlə, Xançoban deyir ki mənə
İstəsən Arazi daşırməq olar.
Hər kiçik ləpəni çevirib kinə
Məftillər üstündən aşırmaq olar.

Ah, yaziq babalar, aqıl babalar,
Hər kiçik sözünüz örnek, bir alom!
Vurğun sizə deyib “cahil babalar”,
Mən onun yerinə üzr istəyirəm.

Siz sonsuz idrakla, sonsuz hünərlə
Müşküllər açırsız, tilsim qırırsız.
Siz bu həqiqətli əfsanələrlə
Bizi özümüzə tanıtdırırsız...

Hər şeyi təzədən başlayaq gəlin,
Ömrün anını da, saatını da,
Pyedestal üstdəki məğrur heykəlin
Hələ tunc olmamış həyatını da.

Təzədən başlayaq itən illəri,
Dostu, düşməni də təzədən seçək.
Meridianları, paralelləri
Təzədən adlayaq, təzədən keçək.

On səkkiz yaşına girənlər kimi
Böyənək təzədən, sevək təzədən,
Əqidə yolunda bir əsgər kimi
Həyatı başlayaq mübarizədən.

Nəğmədə səslənən saxta xal kimi
Mənasız ötüşən günlərimiz var.
Yaxşı köklənməsə tarın bir simi
Ön gözəl musiqi xaric çalınar.

Gəlin özümüzü, xislətimizi
Təzədən dərk edək, təzədən duyaq,
Bizi sərməst edən şöhrətimizi
Urvatsız ölütek məzara qoyaq.

Əsiri olmuşuq cılız hissələrin,
Tiri seçməmişik öz gözümüzdə,
Söyüb qarasına ürəksizlərin
Ürəksiz olmuşuq biz özümüz də.

Tərsinə çevrilmiş durbindən baxaq
Keçib gəldiyimiz bu ömrə, günə,
Çekilib uzaqdan baxanda ancaq
Hər insan özünə aydın görünər.

Ömrün azlığıdır bizə göz dağı,
Ömrün qısalığı bizi əyibdir.

Səməndər quşunun odda yanmayı
Ona neçə həyat bəxş eləyibdir.

Yanıb külə dönür səməndər quşu,
Külündən yaranır yeni səməndər.
Ömrün boş günləri, hədər olmuşu,
Yenidən yaşansa yüz ömrə dəyər.

Başlayaq, hələ ki nəfəsimiz var,
Yanaq, təzələnək, solaq, cüccərək.
Təzədən sıvansın mərdlik, etibar,
Təzə vurgularla döyünsün ürək.

Qoy güzgüsü olsun yaşılmış illər
Təzə başlanacaq eşqin, əmolın.
Qoy bizi təzədən sıvasın ellər,
Hər şeyi təzədən başlayaq gəlin.

Bəzən düşünürəm: köhlən bir atam,
Yollarda at kimi səkməliyəm mən,
Yükləri belimə gərək mən çatam,
Bütün ağırlığı çəkməliyəm mən.

Keçib getməliyəm daşlı yolları,
Bu daşlı yollardan çıxan deyiləm.
Yollarda saldığım polad nalları
Qayıdır təzədən yığan deyiləm.

Qoy belim yük görsün, yəhər görməsin,
Bir yaxşı düşəndə bir yaman minər.
Cilovum kəmfürsət əllər görməsin,
Qamçısı belimdə şaqqıldar, dinər.

Sökün axurumu, kəsin dənimi,
Bundan incimərəm zərrə qədər də.
Görsem naqis əldə öz yüyənim,
Üzər ürəyimi qəm də, kədər də.

Qoyun arabama ən ağır yükü,
Dünyanı xırçuntək belimdən asın.
Kəmfürsət əldəki qamçılar təki
Mənim kürəyimdə şaqqıldamasın.

Müdam “çəkən atı vurarlar” deyib
Atalar qamçını düşmən sanıbdır.
Qamçı vüqar qırıb, qamçı bel əyib,
Qamçıdan kürək yox, ürək yanıbdır.

Fikrində nələr var dilsiz bir atın, –
Yorğun gözlərindən oxuyunuz siz,
Belimə dünyanın yükünü çatın,
Kürəyim qamçısız, ağızım yüyənsiz.

Fevral, 1978

Gizlətmə gözünü, gözünə qurban,
Ürək görünməyir göz gizlənəndə,
Günəbaxan kimi günəşə bax sən,
Kölgəyə bürünər üz gizlənəndə.

Hərə baş gırləsə qoca dünyada
Atsız atlı olar, atlı piyada.
Şir meşədə ölürlər, qartal qayada,
Öyri meydan sular düz gizlənəndə.

Ömrün məhək daşı açıq alındır,
Yüz hicran əzabı bir vüsalındır.
Çəkinmə, od üstə ayaqyalın dur,
Kim deyər sözünü biz gizlənəndə?

1979

1979

BİZİM PLANET

Meteor selini keçib cürətlə
Lacivərd göylərə insan saldı iz,
Baxdı ucağıdan Yerə heyrətlə,
Dedi: – Nə gözəldir planetimiz!

Gözünə işıqlar dəydi birlinci,
İşıqlar – qırmızı, yaşıl, ağ, sarı,
Hərəsi bir yaqut, zümrüt, bir inci,
Süzdü gözdolusu bu işıqları.

Gözünə silsilə dağlar göründü
Karvana düzülmüş dəvələr kimi.
Dağların döşündən dumam süründü
Təzə iməkləyən nəvələr kimi.

Göründü insana dənizlər, göllər
Yeni qalaylanmış tava kimi ağ.
Göründü arpalı, buğdalu çöllər, –
Sanki zəfərandır Yerdə bir tabaq.

İnsan yüz mərtəbə evlər gördü ki,
Yapışib torpağa göbələk kimi.
İnsan kənd gördü ki, şəhər gördü ki,
Gözləri oxşayıր yeddi rəng kimi.

İnsan iki lövhə gördü cahanda:
Ölkə var oyaqdı, el var yatırdı.
İnsan gülüməsədi göydən baxanda
Yer nohəng bir topu xatırladırdı.

İnsan bir qürurla süzdü bunları,
Süzdü ulduzların bərabərindən,
Dedi: – Nə gözəldir bizim Yer şarı!
Baxdı, köks ötürdü insan dərindən.

Birdən çöhrəsini bürüdü kədər,
Dolandı başına onun kosmos da.
Qorxdu – bu gözəllik məhv ola bilər,
İynə batmış kimi partlar bu “kos” da!

İnsan bilirdi ki, Yer kürəsində
Qucağı doludur arsenalların.
Ölüm qoxusu var buz nəfəsində
Qarımış, qartılmış generalların.

Səmadan görünən zümrüt meşənin
Qoynunda torpaq var, – insan bilirdi.
Düzlərə çiçək yox, raket döşənib,
Raketlər danışar, – insan bilirdi.

Bilirdi neutron, atom haçaqdır
Yatır yuvasında bir ilan kimi,
Töküb zəhərini sıçrayacaqdır
O, “qış yuxusu”ndan ayılan kimi.

Bilirdi altında qayıqlar üzür
Qalayı tavaya bənzər dənizin.
Bilirdi od yüklü təyyare sözür
Lacivərd qoynunda göylərimizin.

Bunları görmüşdü insan min kərə,
O, Yerdən gəlməşdi, burda uçsa da.
Bilirdi yənə də döñəcək Yerə
Ulduz aləmində qanad açsa da.

Kimsəsiz qoynundan uçan daşların
İnsan var səsiylə qışqırı birdən:
Ey Yer kürəsinin vətəndaşları,
Kosmosdan seyr etdim bu torpağı mən.

Necə də sakitdir meşə, dəniz, dağ!
Kaş bu ucağıdan görəyiniz siz.
Gelin, onu belə sakit saxlayaq,
Nə qədər gözəldir planetimiz!

VƏTƏN

Mən sondən bir yaşıl budaq istədim,
Sən mənə bəxş etdin zümrüd meşolor.
Mən sondən kiçik bir otaq istədim,
Sən mənə bəxş etdin dilbər guşələr.

Mən sondən adice həyat istədim,
Sən məni çıxardin min-min səhərə.
Mən sondən kiçik bir qanad istədim,
Sən məni uçurduñ ənginliklərə.

Mən sondən bir dəstə çiçək istədim,
Mənimcün dörd fəslə yaz elədin sən.
Mən sondən ilhamlı ürək istədim,
Sən mənə təb verdin milyon ürəkdən.

Mən sondən kiçik bir sevinc istədim,
Sən mənə bəxş etdin bütöv səadət,
Mən sondən bir parça bürünc istədim,
Sən mənə bəxş etdin xəzinə, dövlət.

Mən sondən istədim açıq bir alın
Sən mənə bəxş etdin əzəmət, vüqar,
Mən də başıaçıq, ayağıyalın
Yolunda can qoysam, yenə az olar.

Bəlkə buna görə əzəmətlisən –
Nəyin var vermişən əsirgəmədən?!
Sən bir ana kimi səxavətlisən,
Anam Azərbaycan, Vətən, can Vətən!

TORPAĞIM

Hamidan çox torpağıma inanıram,
İsteyirəm hər an onu seyrə çıxmı,
Üzərində yeriyirəm, dayanıram,
Düşür zərif sinəsinə ağırlığım.

İnanıram, yenə möhkəm saxlayacaq,
Qoymayacaq məni o, dar ayağında.
Cavan ölsəm, bulaqlarla ağlayacaq,
Qoca ölsəm, dəfn edəcək qucağında.

Bir dən atsam bu gün onun cadarına
Mənim üçün min-min sünbül yetirəcək.
Ehtiyacım olsa qışda baharına
Qar üstündə qızılıgül də bitirəcək.

İnanıram, düşməninin qabağına
Özgeni yox, ilkin məni göndərəcək.
Yara dəysə bir ağacın budağına
Yalnız məni o, məlhəmə döndərəcək.

Lazım gəlsə çevriləcək yad qəbrinə
Mənim üçün gülzar olan hər qarşı,
Yer üzünə min il sonra gəlsəm, yenə
Kaş mən olam bu torpağın vətəndaşı!

YALLI

Gəlin yallı gedək biz
Könlümə yallı düşüb.
Xəyalım babaların
Ruhu ilə görüşüb.

Gəlin yallı gedək biz,
Gedək Şərur yallısı,
Mərdlik, dözüm, azadlıq,
Hünər, qürur yallısı.

Bir yallı ki, Qobustan
Qayasına yazılıb,
Bu torpağın ruhuna,
Mayasına yazılıb.

Əllər bir-birini
Qoy tutsun, ayrılmاسın.
Əllərin bu birləşən,
Zənciri qırılmاسın.

Yallı gedən cərgələr
Həm də six olsun gərək, –
Lap İçerişəhorin
Qala divarlarıtək.

Halayımız uzansın
Qranit çəpər kimi,
Yurdumuzun belinə
Heç tonqal da çatmayaq.

Dolansın sipoz kimi
Qüdrədəndir odumuz,
Elə oddan yaranıb
Azərbaycan yurdumuz.

Qaynaqlansın əlimiz
Dəmirtek bir-birinə.
Dönək bütöv Vətənin
Dəmir sərhədlərinə.

Günəş gözlüyünü çıxarıb ataq,
Gözü qamaşdırısm Muğan günəşi.
Göygöltək Kəpəzin yalnızda yataq,
Quşlarla bir görək doğan günəşi.

Gel, qumral qoyundan çalaq dələmo,
Laləli çəmənlik – yaşılı süfrəmiz,
Günü Qarabağda axşam eləmə,
Ağsu dolayından keçməliyik biz.

Vətən intəhasız, ömür azdı, az.
Bu qısa ömür də keçməsin hədər.
Adam səadəti evə çağırmaz,
Adam səadətin dalınca gedər.

1976

SƏADƏT

Gel, yaddan çıxaraq soyuducunu,
Gel, Kürün istihal suyundan içək.
Alaq əlimizə yolun ucunu,
Laçından, Salyandan, Qazaxdan keçək.

Axsın könlümüzə talış ləhcəsi,
Şəki bağlarını gəzək ha indi.
Gəncə çinarının xal-xal kölgəsi
Quzey qarı kimi safdı, sərindi.

1976

SƏFƏRDƏN QAYIDANDA

Mən bilmirəm zarafatdır, həqiqət –
Deyirlər ki, hərə bir cür dəlidir.
Özgəsinə söyləməyə nə hacət,
Bu söz cələ mənə deyilməlidir.

Bəzən uzaq səfərlərə çıxıram,
Bir ay sonra qayıdırıam Vətənə,
El-obama başqa gözlə baxıram,
Elə bu vaxt dəli deyin siz mənə.

Görürəm ki, Goy göl olub okean,
Qız qalası ucalıbdır əlli qat.
Cənnət sözü deyiləndə hər zaman
Lügətçilər belə yazır: Batabat.

Kainatda, bircə günəş olsa da,
Öz məxsusi günəşi var Muğanın,
O yanacaq ərzi zülmət alsa da,
Qaralsa da, al günəsi cahanın.

Görürəm ki, göy səmanın tağını
Mənim saysız buruqlarım saxlayır.
Yoxsa uçar ulduzların yiğini,
Gümüş Ay da mehvərindən laxlayar.

Görürəm ki, hamı nəğmə düzəldir,
Fəqət əldə nə kaman var, nə söz var.
Xəritələr ona görə gözəldir
Orda Kür var, göy Xəzər var, Araz var.

Qobustanmış Luvrun adı əzəllər,
Cenevrenin əzəl adı Lənkəran.
Bilinməzmiş çörək dadı ozəllər
Olmayanda Azərbaycan – bu məkan.

Deyirlər ki, hərə bir cür dəlidir,
Dəli edib məni sevgi, məhəbbət,
Bu söz elə mənə deyilməlidir...
Ah, ayrılıq, ah, bir aylıq səyahət!

Torpağa bax, daş da açar gül-çiçək,
Dodağımı tez sıxıram mən ona.
Mümkündürsə mənə dəli deməmək
Onda elə Qeys deyin Məcnuna.

Yaşımı bilmirəm – İlyas Nizami
Kölgəmdə dincəlib şeir deyərək.
Kəpəz kövrələndə Məhsəti kimi
Gözündən Göygölü salıb damcıtək.

Şimşəyi saxlayar qolum-qanadım.
Gövdəm bir dayaqdır ərşə sanaram.
Mən bir çinaram ki, şöhrətim, adım
Əlimdən çıxarsa, solub yanaram.

Mən bir çinaram ki, öldürməyibdir
Məni fatehlerin oxu, gülləsi.
Fəqət qürurumu bəzən əyibdir
Adıma bağlanan bir yad kəlməsi.

Neçə padşahın, kralın, çarın
Taxtınır tarmar görən çinaram.
İzi də qalmayıb bu gün onları,
Mən yenə vüqarla dururam, varam.

Məni sinəsində saxlayan torpaq
Tanının dünyanın hər bir yerində.
Mən adı çinaram – kök, gövdə, budaq –
Budağım göylərdə, köküm dərində.

1976

GƏNCƏ ÇİNARININ MAHNISI

Mən öz familimin qədimliyilə
İngilis lordutək qürrələnmədim.
Çoxları səsini çekəndə zile
Mən heç danışmadım, mən heç dinmədim.

Nəslində naqışlık olanlar ancaq
Şöhrətdən dəm vurar söhbətlərində.
Mən adı çinaram – kök, gövdə, budaq –
Budağım göylərdə, köküm dərində.

KƏNDİMİZ

Salam Kür! Salam Kür! Baba ocağı,
Dağıtdın könlümün hər möhnətini.
Bir dəfə öpməklə burda torpağı
Duymazsan dünyanın səadətini.

Burda ağ qovağın budaqlarını
Kim belə naşitək ehəngləyibdir?
Sıxdım gövdəsinə dodaqlarımı,
Mənim kənd həsrətim onu əyibdir.

Burda çöl ceyranlı, səma durnalı,
Yulğunlar ucalıb, meşələnibdir.
Burda sürü izi, orda at nalı,
Ətekdə turaclar eşələnibdir.

Torağay torpağı ayaqlarıyla
Çörək üzü kimi naxışlayıbdır.
Təbiət rəngləri çalarlarıyla
Bizim kəndimizə bağışlayıbdır.

Burda təbiət də insanlaşıbdır,
İnsanlar Kür kimi qaynar, saf, dərin.
Burda kişi tapmaq asanlaşıbdır,
Bu da bəhrəsidir işin, hünərin.

Burda igidlər var aslan bılıkli,
Halal zəhmətiylə ucalıb başı.
Burda kişilər var üzü çörəkli,
Əl vursa qızılı döndərər daşı.

Barda oğullar var qız ismətlidir,
Burda qızlar da var oğul kimi mərd.
Analar lap Muğan təbiətlidir –
Yaz kimi müləyim, payız kimi sərt.

Həyatlır həsrətdir burda çəpərə,
Qonaqsız bir süfrə çətin tapılar,
Yada, dost-tanışa, yol gedənlərə
Taybatay açıqdır bütün qapılar.

Bir nemət dadmasan burda günahdır,
Zəhmət ətri gəlir hər tikəsindən,
Deyəsən, oxuyan aşiq Pənahdır,
Tanıdım sazinin cingiltisindən.

Başına döndüyüm Kürün qıraqı,
Dağıtdın könlümün hər möhnətini,
Bir dəfə öpməklə burda torpağı
Duymazsan dünyanın səadətini.

ANAMIN ƏLLƏRİ

Qızım Ülkərə

Anamın əlləri düşür yadıma,
Ağac qabığıtək cedar-cadardı.
Anamın əlləri düşür yadıma,
Başaq döşürərdi, taya vurardı.

Anamın əlləri düşür yadıma,
Torpaq belləyərdi, əymə əyərdi.
Bir ağac əkmışdı mənim adıma,
Lakin bəhərini bir kənd yeyərdi.

Bir təndir salmışdı – evin dirəyi,
Balaca chrama bənzəri vardı.
Ətri yayılanda isti çörəyin
Hərəyə bir tikə dadızdırardı.

Bir qara qazanlı ocaq çatardı,
Qazana nə saldı – bir görmədim mən.
Xörək bir külfətə fəqöt çatardı,
Sən demə “tox imiş özü” səhərdən.

Baxmazdı atamın qazancı azdi,
Xəzinə deyərdi öz maaşına.
Pulun qılığını üzə vurmazdı,
Onu çatdırardı ayın başına.

Köhnə paltarlara ütü çəkordi,
Hayıfdır, nə üçün atım, deyərdi.
Sökərdi, təzədən biçib tikerdi,
Hamımız növbəylə onu geyərdi.

Bəzən yol çəkerdi qonur gözləri,
Azalıb çatanda təknə dibinə,
Atamın arvadı olandan bəri
O, əl salmamışdı ərin cibinə.

Bəlkə buna görə güzəranımız
Hərdən incəlsə də, üzülməzdə heç.
Gülər gözlərimiz, qızar canımız,
Ancaq dodağımız büzülməzdə heç.

Bu eşqi, sevinci, somimiyyəti
Gətirən anamın öz əli idi.
O əllər düzlüyüň, işin, zəhmətin
Qüdrətdən yaranmış heykəli idi.

İndi rast gələndə isti təndirə,
Barlı bir ağaca, təmiz adama
Nə üçün bilmirəm heç birdən-birə
Anamın əlləri düşür yadıma...

“Sağsağan, sağsağan, dəyiş yerini!” –
Yalvarıb-yaxardım gözlərimdə yaş.
Sağsağan anladı bu sözlərimi
Üstünə goləndə əlimdəki daş.

Dəyişdi yerini,
Uçdu budaqdan,
Sonra da başqa bir budağa qondu.
Bir xəbər gəlmədi fəqət uzaqdan,
Elə bil yolların damarı dondu.

İllər yaman qovdu biri-birini,
Yağdı, quzeylədi qar başımda da.
“Sağsağan, sağsağan, dəyiş yerini...”
Deyirəm arabır bu yaşimdada...

1977

BU YAŞIMDA DA...

Uşaqlıq!
Hərəmiz bir quş saxladıq –
Bülbül, alacəhrə, sığırçın, qutan.
Hər qəfəs küçündə bir quş ağladı,
Mənim qəfəsimdə ala sağsağan.

Bələ deyirdilər:
Gedənlər dönür
Sağsağan yerini dəyişsə əger,
Ümidlər puç olur, arzular sönürlər
Sınaqdan çıxmırsa bu el deyənlər.

Bir gün sağsağanı açıb buraxdım,
Dedim quşcuğazın dəyişsin yeri.
Onun uçuşuna ümidlə baxdım:
Atam cəbhələrdən qayıdar geri.

USAQLIĞIMLA GÖRÜŞ

Necə də doğmadır mənə bu yerlər,
Ah, dəydi burnuma kəndin havası.
Asfalt yol uzanır üfüqə qədər,
Asfaltdan aşağı pambıq tarlası.

Bir çoban sürüünü dəhmərləyərək
Qovur,
sürü gedir asfalt boyunca.
Xəyalım uzanır bu asfalt yoltək,
Sinəmə xatirə dolur doyunca.

Ay dost, xatirələr dəlisiyəm mən,
Gəlir göz önüne çobanlığım da.
Örüş başlanardı kənd ətəyindən,
Ot dizdən olardı arx qıraqında.

Yoncalar küləklə ləpələnərdi
Yaşıl bir dənizin təlaşı kimi.
Qoyunlar çöllərə səpələnərdi
Zümrüd sahildəki çay daşı kimi.

Sürü yaz buludu – ağlı-qaralı,
Kəsilmək bilməzdə arası, ardı.
Keçməmiş yamacı, aşmamış yalı
Neçəsi yoldaça balalayardı.

Qabaqda gedordi qumrovlu təkə,
Saqqalı bir qarış, buynuzu çomaq.
Qurd-quş qorxutmazdı məni bir tikə,
Yanında alabaş – o kəsikqulaq.

Örüşdən-örüşə keçdikcə sürü
Quyruq yağılanardı, yelin dolardı.
Bir toya bəs idi qoyunun biri,
Biri bir mağarı yola salardı.

O boyda sürüdə neçə qoyun var
Mən saya bilərdim gözləri bağlı.
Üçəcən saymağı bilir çobanlar:
Bu kəro, bu kürə, bu da qulaqlı!

Dörd fəsli çöllərdə qarşılıyardım,
Boym çomağıma çatmadı, inan,
Vecimə golməzdı şaxtadı, qardı,
Bircə duman idi məni qorxudan.

Gəlir xatirimə

qurdun dışindən

Təpəl bir toğlunu saldırmağım da:
Vallah, xatırələr dəlisiyəm mən,
İndi gör nələri salıram yada.

Necə də doğmadır mənə bu yerlər,
Ah, dəydi burnuma kəndin havası,
Asfalt yol uzanır üfüqə qədər,
Asfaldan aşağı pambıq tarlası.

Təyyarə pambığa dərmən ələyir,
Sürü asfalt yolla gedir örüşə.
Çoban yoxsa məni təkrar ələyir,
Yoxsa uşaqlığım gəlib görüşə?!

Mənim uşaqlığım, başqayıdı ancaq –
Ayağı çarıqlı, ciyni cuxalı.
Onun “platforma” çəkməsinə bax,
“Tiklas” plaşı da əyriyaxalı.

Onun bir günlündür çobanlığı da,
Növbə başqasının olacaq sabah,
O, qorxusuz keçir dumanlığı da
Qurd-quşə həsrətdir örüş, düzəngah.

Sürü bir nizamlı qoşuntək gedir,
Hardasa asfaltdan çıxacaq yana,
Maşınlar yel kimi sözərək gedir,
Baxmayır sürüyə, kiçik çobana.

Qərib bir kodərlə gözlərim gülür,
Sürü də pozmayır öz qatarını,
Qoyunlar dərs keçən adamtək bilir
Kürə hərəkəti qaydalarını.

Gedib bala çoban.

Mən aram-aram
Sıxıram gözümə ağ yaylığımı,
Görünür, həsrətlə xatırlayıram
Çarıqlı, cuxalı uşaqlığımı.

1976

XATİRƏ

Ana, uşaqlığımdan xatırə danış mənə,
Gəlsin qayğısız illər gözlərimin öünüə.
O zaman ki kədərdən, qüssədən uzaq idim,
Mən necə uşaq idim?
Sakit idim, ya dəcəl?
Mülayimdim, ya inad?

Həlo məni sınaqdan keçirməmiş bu həyat
 Mən necə uşaq idim?
 Vəfahiydim, ya dönük?
 Ciynimə qoyulanda ağır şələ, ağır yük
 Tamam düşməsin deyə bütün ağırlıq mənə
 Atırdımmi o yükü özgəsinin ciyninə?
 Yaşlananda uşaqlıq örnək olur insana.
 Mənə uşaqlığımdan xatırə danış, ana.
 Mən necə uşaq idim?
 Dinc idim, şıltaq idim?
 Qəddardım, ya röhmli?
 Doğruçuydum, riyakar?
 Mənimlə bir günah iş tutan zaman uşaqlar
 Öz xətrimə, de görüm, satırdımmi onları?
 Bundan ağıriyirdim sonra vicdanım bart?
 Öz xeyrmi güdürdüm, məhəllənin xeyrini?
 Bir-birinə qataraq mən doğrunu, əyrini
 Böyüklerin ovcuna qoyurdummu xəlvot?
 Axı çox kövrək olur uşağın təbiəti, –
 Başqasından aldığı bir “mərhəba” sözünə
 Qayıdar atasının, anasının üzünü.
 Mən necə uşaq idim?
 Yağlı pay alım deyə
 Əyirdimmi başımı hər kiçiyə, böyüyo?
 Üzümə üz taxmağı xoşlardımmi onda mən?
 Ayrılıb tay-tuşumdan, dostlarımın içindən
 Dartırdımmi özüm?
 Guya alçaq dağ idim.
 Son allah, danış, ana, mən necə uşaq idim?
 Mənə uşaqlığımdan bir az danış, anacan,
 Qoy söhbətin işləsin iliyəcən, qanacan.
 Mən nə təhər sevirdim bu yurdu, məmlökəti?
 Məhəllənin qeyrəti, kəndimizin qeyrəti,
 Elimizin birliyi, sərhədi, çayı, dağı,
 Onun xəritələrdə iki rongdə qalmağı,
 Quraqlıqda qıtlığı, nübar ildə bol varı,
 Şad gündə sevincləri, dar gündə ağriları,

Söylə, titrədirdimi qəlbimi nanə kimi?
 Ya hər şeyə baxırdım gəndən biganə kimi?
 Bizim eldə, obada belə məsəl var, ana,
 Deyirlər, “südən gələn sümüklə çıxar” ana.
 Mənə uşaqlığımdan söhbət cılə bir qədər.
 Görüm xisletimdəki əyriliklər, düzüklər
 Lap əvvəldən var idi, sonradan qazanmışam?
 Mən ölümə həyatın xəttində dayanmışam.
 Nə desən, bu yaşda da gərəyim olar yenə,
 Ana, uşaqlığımdan xatırə danış mənə.

1977

KƏNDLİ BALASI

Mən həmin o kəndli balasıyam ki,
 Havadan duyaram ilin fəslini,
 Ölüncə bu sayaq qalasıyam ki,
 Mənə deməsinlər danıb əslini.

Südü badyasında tanıyıram mən –
 Ala inəyindir, qızıl inəyin,
 Sözü mənasından tanıyıram mən –
 Saxta ürəyindir, təmiz ürəyin.

Mən həmin o kəndli balasıyam ki,
 Əlimdən getməyib buğdanın ətri.
 Ömrümdə bir hava çalasıyam ki,
 Hər səmtə əsməyim nəfsimdən ötrü.

Götürüb başımdan şlyapamı mən,
 Əlvan qalstuku açıb boynumdan,
 Torpağı bellərəm özüm yənidən,
 Bir xalvar götürəm bir qarış şumdan.

Naxırı, sürünen özüm otarram,
 Hansı iş mənimçün mümkün olmayıb?!
 Çörəksiz qalaram, susuz oturram,
 Zəhmətsiz qaldığım bir gün olmayıb.

Durur o çəkdiyim arxlар hələ də,
Şagird döşterində xətlərə bənzər.
Mən suya, torpağa yaxşı bələdəm,
Bir damcı tər töksən bir dünya verər.

Mən həmin o kəndli balasıyam ki,
Zəhmət böyüdübdür neçə nəslini.
Ölünçə bu sayaq qalasıyam ki,
Mənə deməsinlər danib əslini...

1976

QALOŞCÜTLƏYƏN

O mənə zeng elədi, dedi: gözlərin aydın
Filankəs oldu bu gün. Kaş orada olaydın.
Nə intiqam alardın!.. Axır ki getdi, ha... ha...
Qulaq asa bilmədim bu sözlərə bir daha.
Əlimdə dondu dəstek
Qara buz parçası tək.
Elə bil ki, bu anda ildirim məni vurdı,
Danışanın sıfəti gözüm önünde durdu.
Ölən üçün həmişə o, qaloş cütləyərdi,
Onun hər bir sözüne müti boyun əyərdi.
“Öl” desəydi ölürdi, “qal” desəydi qalardı,
Papiros çekəndə də ondan izin alardı.
Yaxın adamı kimi başına and içərdi.
Onun üçün canından, var-yoxundan keçərdi.
O bilirdi: ölünlə mənim aram söründi,
Ah, bu qaloşcütləyən, nələr deyir gör indi!
Mən dəstoyi asmamış dedim: belimi əydi, ölüydi,
Alçaq, onun yerinə, kaş sən özün ölüydi!

Taleyim firça deyil, qələm verdi əlimə,
Günah məndə deyil, yox, məni töhmət elemə.
Mən rəssam olsa idim, sevimli qız, nə dərdim,

Ömrüm boyu tək sənin surətini çəkərdim.
Çəkərdim o gözləri, çəkərdim o qaşları,
Yanağına tökülen o dalğaltı saçları.
Çəkərdim əllərini, şümsad barmaqlarını,
O gözəl bədənini, gözəl ayaqlarını.
Bircə şeyi bilmirəm, özün söylə sən mənə,
Bilmirəm nə çəkərdim ürəyinin yerinə.

KƏNDİMİZİN GÖZƏLİ

Durdu,
Əl-üzünnü yudu o, şəhər,
Geydi göy çəməni ayaqlarına.
Saçını daradı qövsi-qüzehlə,
Bir cüt ulduz taxdı qulaqlarına.

Hardasa qalmışdı bir parça gecə –
Götürüb sürmətək çəkdi gözünə.
Qızıl dan yerini dərib gizlicə
Sürtdü yanağına,
Sürtdü üzünə.

Günəşin telini tutdu qayçıtək,
Laləli yamacı, çölə tələsdi,
Seçdi ürəyince əlvan bir şülək,
Özünə bir donluq zərxara kəsdi.

Geyindi-kecindi, bozəndi, durdu
Büllur bir stəkan götürdü mələk.
Səhər şofəqiylə onu doldurdu,
İçdi axıracan,
Son damcıyadək.

Söyüdlü sahillə işə yollandı
Kürün aynasında baxdı özünə.
Onun camalından sular allandı,
Bir fərəh yayıldı Muğan düzünə.

Ucaboy qovaqlar, yaşıl söyüdlor
Baş əydi obanın gözəl qızına.
Hər qızda bir eyib tapan igidlər
Tənqidçi gözüyle baxdı özüne.

Ay eloğlu, biz toyuna gəlmışik,
Məclisimiz məclislərə calansın.
Oyatmaqçın bütün eli, obanı
Əvvəl başdan qara zurna çalınsın.

Göy ürgənin ipək kimi yahı var.
Onda gəlin aparmağın hali var.
Bəy evində neçə xalça-xalı var,
Deyin, onlar toyxanaya salınsın.

El bəzənsin yaşıllara, allara,
Xələt salın boyunlara, qollara,
Nur səpməkçün gəlin gələn yollara,
Qoy məşəllər qoşa-qoşa qalınsın.

Quzu kimi qoy mələsin balaban,
Məclis onsuz keçməz başdan, binadan,
Üfüqlərdo ağarınca qızıl dan
Aşiq qardaş ortalıqda dolansın.

Toy ağası, qonaqları başa çək,
Bıçaq kütdür, əti kəsməz, daşa çok,
Basdırmanı qanlı-qanlı şişə çek
Qoy köz üstə cızıldasın, sulansın.

Cəngiylə bir gumbuldasın nağara,
Ara verçok qulaq asaq biz tara,
Kim xor baxsa bu adətə – mağara
Ömrü boyu duru suyu bulansın.

MƏN OLMAYANDA

Dözmür dalgalara ömür gəmisi,
Sonuncu sahilə çatıram demək.
Bir ömür yaşadım mən də cəmisi
Dünyanı tərk edən əcdadımıztok.

Bəlkə də torpağa qarışmadım mən.
Qaldım bulaqların qaynar səsiylə.
Axı ömrüm boyu barışmadım mən
Keşiş Berkleyin fəlsəfəsiylo.

O dedi: “Mən varam – vardır cahan da.
Mənim ölümümlə bitəcək həyat”
Yox, yox, mən öləndə, mən olmayanda
Duracaq yenə də Göygöl, Batabat.

Axıb kükroyocok Araz da, Kür də,
Yenə vaz atacaq Muğanda ceyran.
Üzeyrin nəğməsi doğulan yerdə
Təbiət özünə olacaq heyran.

Qarlı Savalandan Taliş bicarı
Yenə görünəcək yaşıl xalıtək.
Analar doğacaq mərd oğulları
Hər biri Cavanşir, hər biri Babək.

Yıxacaq onların idrakı, ağılı
Mən müşkül sandığım yüz maneəni.
Onlar seyr edəcək bağçalı-bağlı
Vahid məmləkəti, vahid Votoni.

Ellor xatırlayar məni o zaman,
Deyər: “Bir Kürçaylı oğlum da vardi.
Üzünə döysə də külək, qar, boran.
Mənim taleyimə noğmə yazardı”.

1958

1977

KƏNARDAN BAX ÖZÜNƏ

Saçlarını ağartmış həqiqət var cahanda:
“Sifət aydın görünməz üz-üzə dayananda.”
İnsanlar öz yurdunun keçmişini ananda,
Bu günüçün övladıtok alışanda, yananda –
Kənardan bax özünə.

Azərbaycan ölkəsi! Dünya görmüş məmləkət,
Özol eşqi həqiqət, saflıq, düzlük, sədaqət.
Müsafiri məhəbbət, andı namusla qeyrət.
Bir gün bəyaz süfrətək ləkələnsə bu xisət -
Kənardan bax özünə.

Vətən böyük – şəhəri, məhəlləsi, kondi var,
Məhəlləni vətənə döndəronlər indi var.
Fikrində hər küçəyə çəkir min sodd, min divar.
Onlar dese: el üçün oldu yoxdur, döndü var –
Kənardan bax özünə.

Həyat yollarındadır sıniqliq da, zəfər də,
Müsafirdir bizimlə sevinc də, qəm-kədər də,
Qarşında düz yol da var, qorxulu döngələr də.
Onunçün bir uğurlu, bir uğursuz səhərdə
Kənardan bax özünə.

Öz qınıni kəsməmiş heç vaxt qılınc tiyəsi,
Loyaqəti, nöqsanı düşündürsün hər kəsi,
Haçan, harda oxunsa Sabirin “Foxriyyə”si
Şən xocalət çökərək dinləməsən bu səsi -
Kənardan bax özünə.

Tale iki üzlüdür - biri ağ, biri qara,
İki möhür də vurur bir elli torpaqlara.
Desələr ömrünü ver, sağalacaq bu yara,
Bu vaxt sına özünü, çəkil bir az kənara,
Kənardan bax özünə.

QAĞAYILAR

Qağayı uçmayırlı yad sahillərə,
Doğma oylağından keçə bilməyir,
Bəlkə buna görə uzaq bir yerə
Qağayı heç zaman uça bilməyir.

Balaca qaranquş ellər dolanır,
Qışçı cənubdadır, yayı şimalda.
Leyləklər dağ aşır, çöllər dolanır,
Özünə yem gəzir yamacda, yalda.

Günəşin cşiqıyla durna qatarı
Süzür göy üzündə belədən-belə.
Ancaq yüz dadlı vəd qağayıları
Uçura bilməyir başqa sahilə.

Qağayı uzağa uçmur bir an da...
Daim düşünürüm bu hikməti mən:
Nədəndir saxta da, qar da, boran da
Onu qova bilmir öz sahilindən?!?

Yemok tapımasa da uçmur uzağa,
Ötür nəgməsini gah şən, gah həzin,
Bənzəyir əzilmiş bir ağ varağa
Doğma sahilində doğma dənizin.

O düzür sahilin dənsizliyinə,
Dözür sərt küləyə, dözür sazağa.
Cənnətin özünü bağışla, yenə
Qağayı yerindən uçmur uzağa.

Keçib min qorinə, keçib min fəsil,
Məsəl də yaranıb onun dilində:
“Qağayı həqiqi qağayı deyil
Uzağa uçubsa öz sahilindən”.

1974

DÖRDKÜNC GÜNƏŞLƏR

Axşam düşür...
Evlərin kölgələri uzanır,
Evlərin divarında dördkünc günəşlər yanır.
Günəşlər...
Solğunu var, parlağı var, nurlusu var,
Aydın, uğursuzu var,
Tutqun - uğurlusu var.
Birində cingiltili körpə gülüşü yanır,
Birində mohəbbətin ilkin görüşü yanır.
Birində sönübü gedən həyatın son ziyasi.
Birində yas,
Birində şən "Vağzalı" havası.
Birində nur zəkası bir xalqın, bir milletin,
Birində son çinqısı sönən qara niyyətin.
Biri sönür,
O biri sübhə qədər alışır,
Biri Ayla, ulduzla, kəhkəşanla danışır.
Hərəsində bir tale,
Ağlı-qaralı xəbor...
Dan yeri qızarınca yanır dördkünc günəşlər.

1974

Çəmənə demə ki, göyərməyəsən,
Dağlara demo ki, qarsız qalasan,
Gözlərə demə ki, nur görməyəsən,
Ağaca demə ki, barsız qalasan.

Göylərə demo ki, Aysız olasan,
Günəşsiz olasan ömrün boyunca.
Torpağa demə ki, çaysız olasan,
Yanıb, içmoyəsən su da doyunca.

Ürəyə demə ki, arzusuz, kamsız
Qalasan sinədə boş qəfəs kimi.
Şairə demo ki, sözsüz, ilhamsız
Köçəson dünyadan quru səs kimi.

Demə ki, bir igid qılıncsız, atsız,
Bir ellər gözəli sevənsiz olsun,
Demo ki, göl susuz, qartal qanadsız,
İnsan elsiz olsun, vətonsız olsun.

1975

DƏMİRƏĞAC

Köklər bir-birindən on addım uzaq,
Gövdələr dəmirtək cilalımbdır,
Burdakı gövdədən uzanan budaq
Orda başqasıyla qaynaqlanıbdır.

Saysız əsrlərin bəlkə izidir
Onun gövdəsinə naxıştok düşüb?!
Sanki bir həsrətin vüsal rəmziidir
Belə qaynaqlayıb, belə birləşib!

Dəmir də bu sayaq qaynaqlananmaz,
Dəmirağacdasa belə adət var.
Qəribə ağacdır, oda at, yanmaz,
Qəribə ağacdır, suya sal batar.

Balta, dəhrə, mişar, olmasa əgər,
Kişisən əlinlə qaynağını aç.
Bütün ərzi dolan,
Belə deyirlər
Yalnız Lənkəranda bitir bu ağac.

Onun gövdəsinə mismarı da sən
Ya daşla, ya gürzə, ya çəkicələ çal,
Batmaz zərrə qədər,
Ağır zərbədən
Əyilib geriyə sıçrayır dərhal.

Bir damcı su içsə, bir il bəsidir,
O hansı bulaqdan gileyənibdir?!
Sənki bu diyarın iradəsidir,
Dəmirlə yoğrulub zirehlənibdir.

Dostum, bu yerlərə yolun düşübsə,
Sən də keç bir kərə dəmir meşədən.
Yurdumda ağac da dəmirləşibse,
Onun taleyindən arxayınam mən.

1975

Şair dostum, uzaqlardan gəlirsən,
Sən yaxşı bax bu yerlərə – mənimdir.
Duman keçir, dağ sıyrınlır buluddan,
Bu təbiət, bu mənzorə mənimdir.

O tay, bu tay, bir aləmdir hərəsi,
Gül qoxuyur nanə, yarpız dərəsi.
“Köklik oxur, dalısında fərəsi”,
Qızıl xoruz, çil-çil fərə mənimdir.

Gəl mənimlə bir az da qalx yuxarı,
Haray salır Astaraçay axarı.
Sahilində yaşıl çəltik bicarı
Zümrüd xalı sərib yerə – mənimdir.

Görürsənmi, Xəzər üstə sökür dan,
Balıqçılar toru çəkir sulardan.
İqlim-iqlim ağızları suladan
Qızıl balıq, ziyad, nərə mənimdir.

Göz yaşlarım görünməmiş silirsən,
Yoxsa mənim həsrətimi bilirsən?
Şair dostum, uzaqlardan gəlirsən,
Sən yaxşı bax bu yerlərə – mənimdir.

1975

MƏKTƏBLİ UŞAQ

“Kibrit qutusunda beş dənə çöp var,
Üçünü yandırdım, neçəsi qaldı?”
“Heyva ağacına daş atdı Eldar,
On iki meyvənin dördünü saldı...”

Belə məsələlər, misallar indi
Sənin qulağında səslənir hər gün.
Bəlkə də səninçün bunlar çətindi,
Həlli də müşküldür bəlkə səninçün.

Axi balacasan, axı uşaqsan,
Çətin ayırırsan ağı qaradan.
Bir vaxt gələcək ki, anlayacaqsan
İnsan həll edəndir, insan yaradan.

Mənim özümə də həlli çox çotin,
Çox müşkül görünür neçə məsələ,
Axi neçə xalqın, neçə millətin
Tale məsələsi gözləyir hələ

Sürə bilməmişik hələ gəmini
Biz Aydan o yana, Marsdan o yana.
Hələ ulduzların lal aləmini
Biz oyatmamışıq,
Gərək oyana.

Hələ də nadanlar dilindən insan
“Böyük xalq”, “kiçik xalq” sözü eşidir.
Dünyaya Homeri bəxş edən yunan
Özü kiçik olub, kiçikləşibdir.

Nə qədər lili put Qulliver olub,
Nə qədər Qulliver lili putlaşıb.
Nə qədər dilənçi kral, ser olub,
Nə qədər kral, ser taxtından aşıb.

Yaritox, yarıac insanlar da var
Ərzin bu bol sulu bol torpağında.
Bizi təlatümə salıb çalxalar
Narahat əsimiz öz qucağında.

Bax, bu məsələlər həll olunmayıb,
Hələ də həllini gözləyir, bala.
Sənsə beş kibrəti barmaqla sayıb,
Həllini gəzirən, dalıb xoyala.

Hələlik üzdüyüñ sahil dayazdır,
Qəvvastək dərinə sən getməlisən.
Kibrit çöplərini həll etmək azdır,
Böyük məsələni həll etməlisən.

Elə məsələ ki, mənim gözümdə
Dağlartək ucalıb, mən alçalmışam,
Elə məsələ ki, mənim özüm də
Həll edə bilməyib acız qalmışam.

1976

DELFINLƏR

Tufanla, tolətümle coşubdur qara dörya,
Dağ-dağ qabaran dalgaların məqsədi guya
Göylərlə öpüşmok, ora çatmaq... ora ancaq.
Azman gəmi girdablara düşmüş bir oyuncaq.
Üzlərdə təlaş, çöhrəlori vahimə sarmış,
Döryada coşan firtına dohşətli olarmış!
Torpaq çox uzaqdır bura, sahillər uzaqdır,
Gözər bir ümid şölesi hardan tapacaqdır?
Hər dalğa bir ejdahaya bənzər, neçə əlli,

Hardan tapasan burda ümid, qəlbə təsəlli?!
Dörd yanda sular qeyzə gəlib, çaxnaşır aləm.
Birdən biri heyrətlə dinir: "Delfinə bax bir,
Delfinlərə bax, gör nə qədərdir, nə qədərdir!"
Coşqun suya şövq ilə baxırkən gəmimizdən
Bir zərrə nişan qalmadı keçmiş qomimizdən.
Gözlərdo sevinc, bir də ümid şölesi yandı,
Hər dalğası ehram, sulu yollar da uzandı,
Zülmət gecə nur gündüzə çevrildi səfərdə;
Lal dilli bu qəvvaslara baxdıqca biz hərdən
Güldük də, sevindik də; cumub bir ana dəlfin
Heyrətdə qoyan bir nömrə də göstərdi bizimcün.
Hərçənd yolumuz sahilə burdan çox uzaqdır,
Hərçənd qabaran dalğaların hər biri dağdı,
Hərçənd bu səfər qorxulu, dəhşətli səfərdi
Delfinlərə baxdıqca biz ancaq
Sandıq hərəmiz tapdı uşaqtök bir oyuncaq,
Tapdıq da unutduq qəmi-dərdi.

Qara dəniz, 1969

ATLANTLAR

Qədim binaların giriş yerində
Dayanan atlantlar çəkir fikrimi,
Binanı saxlayıb çiyinlərində
Durublar minillik bir azman kimi.

Ağırlıq altında əyilib bellər,
Qollar qabarıbdır əzələsiylə,
Gözər sanki çıxır hədəqəsindən,
Sanki canlıdırlar, daşdan deyillər.

Baxın qüdrətinə heykəltəraşın
Necə məharətlə çəkib sıqləti:
Ağırlıq altında bu cansız daşın
Görünür, duyulur hər əziyyəti.

Sanki atlantların ağriyır canı,
Ötürüb köksünü inloyir hərdən,
Salmaq istəyirlər bu daş binanı,
Bu daş ağırlığı çiyinlərindən.

Mən gözib-dururam, yeyib-içirəm,
Onlarsa mixlanıb öz yerlərinə.
Tərponə bilməzlər dağla aləm,
Bununçün həsədlə baxırlar mənə.

Onlar həsəd çokır:
Görmürlər fəqət
Sinəmi odlayan qəm-qubarı da,
Mənim ciyinimdəki ağırlıq, siqlət
Torpağa sərərdi atlantları da!

Onlar həsrət çekib, hicran görüb mü?
Varını əliylə verib mi yada?
Bir Buhenvald kimi zindan görüb mü?
Oda qalanıbmı Hirosimada?

Dünyanın coğrafi dörd cəhətindən
Yalnız ikisini əzbər bilib mi?
Tohqır olunanda
xəcalətindən
Üreyi ağlayıb, gözü gülüb mü?

Onlara tanışmı mühasirələr?
Onlar ac qalıbmı iki il yarım?
O daş ürkəklərə edərmi əsər
Canımda qövr cdən çarpanaqlarım?

Gedərli-gəlməzli sürgünlər, yollar
O daş atlantlara tanışmı görən?
Görəsən, onların qolbində nə var?
Atlantlar dil açıb danışmir görən...

Yüz-yüz binada da ağırdı dərdim,
Atlantlar, siz həsəd çəkməyin mənə.
Əgər daş olsaydım tez əriyerdim,
İnsan olduğumçün dözürəm yeno.

1976

QAR ADAM

Pamirdağda, Himalayda, Hindquşda
“Qar adam”ı axtarırlar yayda, qışda.
Axtarırlar kahaları, yarganları,
Zirvələrdə adamkeçməz ormanları.
Nençə seyyah, neçə alim, neçə dəstə
Ləpirlərin arxasında qarlar üstə
Yol gedirlər “qar adam”ı gəzə-gəzə,
İnsan nəslə axtarırlar təzə-təzə,
Nələr deyir min bələli bu yer şarı:
Dörd milyardı keçib ərzin insanları,
Siz onları adam kimi yaşadın bir...
Neçələri azadlığın təşnəsidir,
Vətən onun vətəni yox, qəfəsidir.
Lap deyək ki, “qar adam”ı tapdınız siz,
Ona hansı “səadəti” verərsiniz? –
Bir növbə də artar əmək birjasında,
Six görünər işsizlərin sırası da,
Düşər qara məhbəslərə “qar adam” da,
Artar bu Yer kürəsində bir edam da.
Qar kimi ağ, qar kimi saf bir ürokda
Vaxtsız sənər bir arzu da, bir dilək də.
Bir ana da həsrət qalar balasına,
Mil çəkilər bir gözün də qarasına.
Bir zəka da birço gündə “dəli” olar...
Qəzet yazar: “Beyaz rəngli bir intihar”,
Efir dinər: “Qar adəmin cinayəti”,

Ekran baxar: "Qar adamın fəlakəti".
 Harda isə əldən uzaq, göydən uzaq
 Saflıq rəmzi bir "qar adam" qalib ancaq,
 O bilməyir yalan, riya, güclü, gücsüz,
 Varmı, yoxmu, yox-yox, onu gozməyiniz!
 Bəyaz rəngli bir gözəllik qalib bəlkə,
 Əlinizlə bu aləmə dəyər ləkə.
 Zirvəsində Hindquşun, Himalayın
 "Qar adam"ı axtarmayın, axtarmayın!

ANA NAĞILLARI

Gözümdən yuxumu qovaraq hər gün
 Nağıl danışardı anam mənimcün.
 Şaxta qovuranda, şaxta kəsəndə,
 Çovğun püskürəndə, yellər əsəndə,
 Dərələr, təpələr batanda qara,
 Evimiz dönəndə soyuq məzara
 Anam söyləyərdi:
 – Dağlar dalında
 Günəş qonaq qalib yay mahalında.
 Bir gün də bizlərə o goləcəkdir,
 Sırsıra əriyib tökülcəkdir.
 Mənim qaladığım təndir sayağı
 Günəş isidəcək daşı-torpağı...

Ana sözlərində nə qüvvə vardı –
 Onun nağılında canım qızardı.
 Hər şeyə inanır uşaq ağılı,
 Anamın ən şirin, gözəl nağılı
 Bolluqdan olardı,
 Xoş güzərandan...
 Hər şey başdan aşan uzaq məkandan.
 Anam sadalardı dövləti, varı –
 Bizim evimizdə olmayanları.
 Tutub yer üzünü meyvə bağları,

Ətri bihuş edən qovun tağları,
 Qapılar qoyunlu, sağlamal inəkli,
 Dəstərxan çörəkli süfrə çörəkli.
 Axırda deyərdi:
 Bir gün bizim də...
 Ümid alışardı ana üzündə.

Ana sözlərində nə qüvvə vardı –
 Onun nağılından qarnım doyardı.
 İndi böyümüşəm,
 Deyişib aləm,
 İstili-soyuqlu günlər görürəm.
 Şaxtaya, çovguna düşürəm bəzən,
 Bəzən ehtiyacda ömr edirəm mən.
 Nağıl danışanlar olur arabir,
 Nağılda qış gedir, ilk bahar golir.
 Nağılda dəyişir güzəran, həyat –
 Bunlar ürəyimi qızdırır, heyhat!
 Heyhat qarnımı da doyurmur bunlar!
 Görünür, hər yaşın öz aləmi var,
 Ya mənim qəlbimdə dəyişir inam –
 Hər şirin nağıla inanmayıram,
 Ya da ki, cənnətdən desə də bir kəs
 Ana nağılinin yerini verməz!..

1966

QARLI GÜNDƏ

Qar ələnir lopa-lopa, asta-asta,
 Kimsə nəhəng bir ələkdən un ələyir.
 Çiçək açmış gilənarı sanki yazda
 Dəli yellər var gücüylə silkələyir.

Qar ələnir, mərzlər itir,
 Yollar itir, izlər itir.

İtir sərhəd xətləri də,
Höyətlərin hədləri də.
İtir təpə, itir dərə,
Saf bəyazlıq enir yerə.
İnsanları ayıranlar itir bir-bir,
Qar elləri, obaları birləşdirir.

Bir az sonra gün oyadıb göz-qasını
Axıdacaq yağan qarın göz yaşını.
Ağ cunanı çöldən, düzdən yığacaqdır,
Paltar yuhan qadın kimi sıxacaqdır.

Yenə hədlər görünəcək,
O sərhədlər görünəcək,
Yollar, izlər görünəcək.
Çəpər – mərzlər görünəcək.
Görünəcək hər nə ki, var.
İnsanları ayıranlar.
Yrəyimdə buna görə
Deli arzu baş qaldırır birdən-birə:
İtsin deyə bu hədd-sərhəd, bu mərz çəpər
Qar qalaydı heç olmasa yaza qədər!

BALIQÇI OĞLUNUN NƏĞMƏSİ

Mən balıqçı olacağam atam kimi,
Göy sularda gəzdirəcək məni qayıq.
İpək toru dərinlərə atan kimi
Tutacağam xəşəm, nərə, qızıl balıq.

Qızıl balıq!
Hər arzumu, gərəyimi
Deməmişdən gözlərimdən oxuyacaq,
Nisgilimi, istəyimi, diləyimi
O biləcək, o görəcək, o duyacaq.

Hər nə desəm, nə istəsem götürəcək,
Gətirməsə buraxmaram suya onu.
Xam olmaram nağıldakı balıqçıtek,
Mən bilirəm yalanların olduğunu.

Deyəcəyəm qış gündündə bahar gətir,
Yayda qar ver deyəcəyəm ona qəsdən.
Gətirməsə mavi gözlü dərya nədir,
Atacağam, qoy çırpınsın qumlar üstə.

Yalanlara çox inanıb mənim atam,
Mən dünyalar dağlısa da inanmaram.
Qızıl balıq istər onu suya atam,
Üzüb gedə, gətirməyə,
aldanmaram!

Çox uçurub atam fürsət quşlarını,
Çox inanıb atam qızıl balıqlara.
Saya-saya öz ömrünün qışlarını
Həsrət qalıb ömrü boyu ilk bahara.

Sadəlövhmü olum mən də atam kimi,
Yeyib udum nişyə vədi, qılığım mən?
Yox, arzuma, istəyimə çatan kimi
Buraxmaram suya qızıl balığı mən.

Nə borcum, üzüb getsin dərinlərə,
O, baş vursun okeana, çaya, gölə,
Qızıl balıq məni gözüm görə-görə
Aldatmasın ancaq dadlı vədlər ilə.

Dəniz sakit, sular mavi, hava iliq,
Belə olur fırtınalar yatan kimi.
İndi yəqin dərindədir qızıl balıq...
Mən balıqçı olacağam atam kimi.

AZADLIQ

Ömür beş il,
Ömür on il artıñ deyə,
Bernard, ürək köçürürsən bu sinədən
o sinəye,
Bu əməlin allahlığa bərabərdir.
Bu, Şekspir qələminə layiq olan
bir əsərdir.
Ancaq, Bernard, kimə lazıñ ele ürək?
Bircə dəfə azad vura bilməyəcək.
Sinə bağlı otaq kimi,
Ürək orda dustaq kimi.
Uzansa da yüz il, min il,
Belə ömür ömür deyil...
Kimə lazıñ belə həyat?
Bernard, Bernard,
Bacarırsan azadlıq ver ürək boyda,
Azadlıq ver sən bir tikə çörək boyda.
Fil ürəyi olsa belə köçürdüyüñ təzə ürək,
Azadlıqsız xəstə kimi döyüñəcək.
Bernard, Bernard, əzab vermə insanlara.
Bacarırsan azadlıq ver
Qəlbi dustaq olanlara.
Köçürdüyüñ sağlam ürək
Azadlıqsız xəstə kimi döyüñəcək!..

1976

PROKRUST

Qədim Yunanıstanda belə əfsanə varmış:
Orda Prokrust adlı qorxunc qaçaq yaşırmış.
Keçidləri, bəndləri, bərələri kəssə də,
Yolçuların üstünə səmum kimi əssə də
Kimsədən bir çöp belə almazmış həmin qaçaq,

Onun daha dəhşətli adəti varmış ancaq,
Əylədiyi yolçunu uzadarmış tez yerə,
Tutduğunun yanında özü də uzanarmış.
Yolçunun boyu ondan artıq olsa bir qarış –
Prokrust o dəqiqə ol atarmış xəncərə,
O kəsərmiş artığı ya ayaqdan, ya başdan.
Yolçu Prokrustdan qısa olduğu zaman
Düzəldiyi dəzgaha salarmış qaçaq onu.
Dartaraq öz boyuna çatdırarmış boyunu.
Belə məna verəmiş bu dəhşətli əngolə:
“Gərək hamının boyu mənimkiylə tən gəle!”
O vaxtdan illər keçib, dəyişibdir zamana,
Başqa Prokrustlar gəlib indi cahana.
Onlar qaçaq deyildir, əllərində hökm var,
Onlar beyin kəsirlər, fikir tarazlayırlar.
Deyirlər mənim kimi düşün, anla, danış, din,
Fikirlər eyni olsun mənim fikirlərimin.
Mənim kimi nəgmə de, mənim kimi oxu, yaz.
Mənim fikirlərimin tövqündə durmaq olmaz!
Düşüncələr, duyğular bir qəlibə salınır,
Qəlibə sığmayandan min intiqam alınır.
Dühaların kitabı tonqallara çatılır,
İşiq dolu beyinlər zindanlara atılır.
Prokrust hər osrdə bir cür çıxıbdır üzə –
Gözləri oya-oya, başları üzə-üzə.
Prokrustlar, “ənəlhəq” söyləyəndə Nəsimi,
Dərisini çıxartdı əynindən köynək kimi.
Cordano Brunonu, Halileyi, Yan Qusu
Onlar salmaq istədi fikir qəliblərinə.
Neçə nəmli zindanda bu gün mərdlər qanqusur,
Zəkalar qılınc kimi qına salınır yenə.
Bu gün qanndal vuraraq düşüncəyə, beyinə
Prokrustlar dünyada hökmfərmandır yenə.

1975

Ah, neçə ünvana getmir ayağım,
Neçə qapı zəngi cingildətmirəm.
Gör neçə nömrəni yiğmur barmağım,
Nə qədər həyətə, evə getmirəm.

Mən niyə vəfasız olmuşam belə?
Bu qədər dönüklük kimdə tapılara?
Nədəndir, nədəndir bəs ildən-ilə
Üzümə açılmış tanış qapılar?

Gah aşlı, gah da ki, pendir-çörəkli
Daim açıq olan süfrələr hanı?
Hanı o gülümsər, mənə gərəkli
Sözlü, zarafatlı çöhrələr hanı?

Yoxsa dost evləri çıxıb yadımdan?
Xeyala gedirəm mən bir anlığa...
Bir dost ünvanını gəzdiyim zaman
Yolumu salıram qəbiristanlığ'a...

NƏ İSTƏYİRƏM

Nə sənintək çatım uca bir rütbəyə,
Nə var-dövlət, nə bağça-bağ istəyirom.
Taleyinini axırını görüm deyə
Səndən bir gün çox yaşamaq istəyirəm.

Sən ağa göy, göyə qara deyə-deyə
Ucalırsan pillo-pille gündən-güno.
Qamətinə sən ikiqat əyə-əyə
Qovuşursan hər arzuna, istəyino.

Dünən başqa sözlər idi dediklərin,
Bu gün başqa hava olub çaldıqların.
Bu gün onun bəhrəsidir yediklərin,
Bir dilənçi payı kimi aldıqların.

“Dost” bu ali həqiqətə sən də inan:
Yüz alçaqlıq boy atsa da ucalmayırlar.
Gəncliyində ləyaqətlə yaşamayan
Təmiz, müdrik insan kimi qocalmayırlar.

Elə bilmə ünvannına pis deyirəm,
Zaman özü açacaqdır paxırını.
Səndən bir gün çox yaşamaq istəyirəm
Görmək üçün taleyinin axırını.

1977

YALAN

Başçı yalan danışsa
Ellər çəkər xəcalət.
O torpaqda, o yerdə
İtər xeyir-bərəkət.
Gül-çiçəklər saralar,
Vaxtsız solar bahar, yaz.

Sevən yalan danışsa
Ləkələnar məhəbbət.
Dönüklük at səyirdər,
Ölər vəfa, sədaqət.
Dodaqda nəgmə donar,
Susar kaman, telli saz.

Şair yalan danışsa
Qara geyər həqiqət.
Göydə günəş qaralar,
Örtər torpağı zülmət.
Allah yalan danışar,
Şair yalan danışmaz!

Budur şair yalanı,
Dinləmişəm onu mən,
Dinləmişəm onu mən
Bir şairin dilindən:

“...Bir qolsuz əyləşibdir
Piano arxasında,
Kor not varaqlarını
O çaldıqca çevirir.
Bir lal nağmə söyləyir
Səhnənin ortasında,
Kar dinləyir, düşünür,
Kədərlənir, sevinir...”

1977

Uşaqtək iməkləyir,
Şüşələnmiş gözünü
Gəzir asfaltın üstə.

Çəsməyi təpiyinin
Altına salıb biri,
Bir cüt nurlu ulduzu
Sanırsan ayaqlayır.
Elə bil tapdalanır
Səhərin şəfəqləri.
Günəş, qəmər elə bil
Ayaqlanır, ağlayır.

Çəsməyini itirmiş
Gözlər gəzir hədəfi,
Əl-ayaqla zərbələr
Endirir o havaya
Neyləsin?
Heç nə görmür,
Əl atanda hər dəfə
O cavanın zərbəsi
İtib gedir havayı.

İki yandan düşürlər
Üstünə o cavanın,
Hara gəldi vururlar,
Gözü görmür,
O, təkdir.
Bu qadağan zərbədir,
Belə olmaz!
Dayanın!
Bir də belə vursanız
Dözə bilməyəcəkdir!

Fəqət aman diləmir,
Yaxşı baxın gözünə.
Qadağan zərbələrdən

QADAĞAN ZƏRBƏLƏR

Küçənin ortasında,
Meydan açıb üç nəfər,
İkisi təkləyibdir
Bir çəsməkli oğlanı.
Lakin o çəsməklinin
Endirdiyi zərbələr
Hərdən torpağın üstə
Sərir iki cavani.

Çəsməkli yaman vurur,
Tablamır rəqibləri.
Görünür, o haqlıdır,
Haqlılar güclü olur!
Haqlıdırsa, görürsən,
Bir ordunun hünəri
Səhər nəsimi kimi
Axıb bir qələbə dolur.

Yaman vurur çəsməkli!
Biri onu təkləyir,
Çəsməyini gözündən
Vurub salır da qəsdən.
İksinə can verməyən

Əl saxlayın siz gəlin!
Getirin çəsməyini
Taxın onun gözünə.
Görə bilsin hədəfi, –
Sonra beşiniz gəlin!

BİZƏ ELƏ GƏLİR Kİ...

Ən gözəl şey bizdən uzaq olandı,
Ən qiymətli – əlimizə çatmayan.
Ən maraqlı – bize yasaq olandı,
Ən dərin söz – ağlımızına batmayan.

Böyük alim – danışmayıb susandı,
Böyük təbib – başını çox bulayan.
Böyük şair – dumanlı söz yazandı,
Böyük natiq – sözü sözə calayan.

Yaxşı kitab – kitabların qalını,
Vəfali dost – dostluqdan çox danışan,
(Ari heç vaxt tərifləməz balını,
Gecə-gündüz çalışar ki, dola şan.)

Parıldayan nurböcəyi, şüşəni,
Eh, nə qədər qızıl sanib gözümüz!
Bu təzadlar girdabına düşəli
Özümüzü aldadırıq özümüz.

1976

ZİDDİYYƏTLƏR

Bağışlaya bilmirəm, yaman sınbırı ürək,
Sevirdim, sevdiyimi indi seve bilmirəm.
Məhəbbəti, ilqarı özü qırdı şüşətək,
Yenə qədəm qoyummu, mən bu evə? Bilmirəm...

Bir şeir yazamıram yuxusuz qalsam belə,
Həm də rahatlıq duyub bir an yata bilmirəm.
Ünsiyyət tapamıram ilham ilə, təb ilə,
Həm də dönüb qadıntək təbi ata bilmirəm.

Məhəbbətmi, həvəsmi çəkir sizin tərəfə,
İki addım atmamış qayıdırəm geriyə.
“Getməyəcəm!” inamlı söz versəm do bu dəfə
Yenə sizə gelirəm mən yeriyə-yeriye.

İstoyırəm birbəbir ürəyimdən keçəni
Çırpmam onun üzünə bir amansız şillətək.
Lakin onu görünce buruluram küçəni,
Fövrən yana dönürəm bir çovumuş gülətək.

Ziddiyyətlər içinde keçir ömür, keçir gün,
Cöhrəmdə göz yaşıyla gülüş ünsiyyətdədir.
Bəlkə mən yanılıram, bəlkə insan ömrünün
Mənası, gözəlliyi elə ziddiyyətdədir?!

1976

Xəzəri bulanıq gördüm bu axşam,
Orşə çekilmişdir mavi şəffaflıq.
Orda eks olmurdu min-min yanın şam,
Hanı o duruluq? Hanı o saflıq?

Enmirdi sulara ağ qağayılar,
Görmürdüm köksündə “gümüş sərvî də”.
Sökmüşdü suları bir dəli ruzgar,
Susmuşdu dənizdə mavi şərqi də.

Köksündə təlatüm gəzmişdir bəlkə?
Dünən sakit idi! Durulmuşdu o.
Xəzər mavilikdən bezmişdi bəlkə,
Yoxsa təmizlikdən yorulmuşdu o?

1976

GECİKMİŞ SƏRNİŞİN

Bütün sərnışınlar tutdular yeri,
Qatar səsli-küylü yola düzəldi.
Getdi,

dalda qoydu kəndi, şəhəri...

Bu vaxt bir sərnisin vağzala gəldi.
O mənəm...

Gecikmiş sərnisin mənəm...
Çiyini ağır yüklü, ömrü tən yarı.
Gecdir...
Köməyimə yiğila aləm,
Haqlaya bilmərəm gedən qatarı.

BAKIDA İSTİ

Yaman isti keçir bu il havalar,
Bürkü asılıbdır göydən cunatək.
Havada qurğunun ağırlığı var,
Bir udum meh ola, bir əsim külək!

Gedirsən – üzünə alov toxunur,
Durursan – ayağın yapışır yerə.
Bürkü gözlərindən qovur yuxunu,
Damlarda əriyir qır qətrə-qətrə.

Gündüzdən qızıbdır daş da, divar da,
Gccəyə baxırsan gündüzdən isti,
Büzüşüb, soluxub göy yarpaqlar da,
Bir yanar tonqaldır evlərin üstü.

İnsan gileyini, şikayetini
Sanki eşitmışdı ana tobiət.
Axır ki, göstərdi mərhəmətini,
Buz röngli bir xəzri əsdi nəhayət.

Əsdi, iqlim-iqlim qovdu bürkünü,
Solan yarpaqlar da qalxdı, dikoldı.
Hərarət götürüb qalın kürkünü
Harasa uzağa qaçıdı, əkildi.

Mahir təbib idi xəzri elə bil,
Düşdü qızdırmadan yer üzütməyə.
Təbiət bir zalim hökmədar deyil,
İnsan nalə çəkə, o cəitməyə.

1975

Qonşu kupedəki cavan almanla
Durmuşam vaqonun dəhlizində mən.
Kişisən qəribin dilini anla
Almanca bir kəlmə bilmirsənsə sən.

O, Bonn şəhərindən bizim məkana
Gəlibdir gəzməyə, ellər aşaraq.
Yanında arvadı – cavan bir ana,
Qolunun üstündə təzə bir qundaq.

O süzür dağları, geniş düzənləri,
Görən xoş golirmi ona bu yerlər?
Qatar sürət ilə gedir irəli,
Yenə relslər ustə açılır səhər.

Rostova az qalır, sakit Don axır,
Budur, uçuq körpü durur pərişan.
Elə bil başımda şimşəklər çaxır,
Yanımda yenə də o cavan alman.

– Qanlı müharibə! –
Anlamır məni
O azərcə bilmir, mən də almanca.
Sinələr dağlayan iki kəlməni
Ona işarəylə deyirəmancaq.

Burda tərcüməçi nəye gərəkdir,
Yox, yox, dilməncəz da anladı deyən.
O uçuq körpüdən gözünü çəkdi,
Baxdı arvadına, uşağa birdən.

Axı o atadır, axı daş deyil,
Götürüb qundağı köksüno sıxdı.
Körpünü dağıdan bomba elə bil
Bu dəmdə yenidən partlayacaqdı.

O girdi kupeye;
Fit verib qatar
Keçdi Don çayını təzə körpüdən.
Atanın yerinə oğlu utanar
Gənc alman xəcalot çəkirdi deyən...

1961

TALİŞ QIZI

İnsan çöhrəsinə rəng də, boyra da
Gərək təbiətin özündən keçə.
O, gərək noğməylə sübhü oyada,
Günün ilk şəfəqi gözündən keçə.

Mən talış qızının yanağındakı
Allığı görəndə buna inandım.
Səma qarşısının hanasındaki
Qövsi-qüzəh onun donudu, sandım.

Örpəyi göylərin bulud tirmosi,
Dişləri talışın quzey qarıdır.
Buket çay gözünün qara sürməsi,
Nəfəsi İstisu qaynaqlarıdır.

Sanki təbiətin hər boyasını
Hüsnünə toplayıb talış qadını.
Bəxş edib cahana qız ağası,
Həm də kinonağa* qoyub adını.

Axmaz, "axma!" desə axan çaya da
Kimdir o gözəlin sözündən keçə?!
...İnsan çöhrəsinə rəng də, boyra da
Gərək təbiətin özündən keçə.

1975

Payızda boz sulara durub fikir verəsən,
Kür öz sahillerilə nə danışır görəsən?!
Bəlkə bir zaman mənim sənə dediklərimi
Kür öz sahillerinə söyləyir insan kimi.
Bəlkə onunçün belə sahiller cedarlandı?
Yoncalıqlar saraldi, söyüdlər qubarladı?
Çinar xəzəllərini tökdü göz yaşı kimi,
Haray çəkdi turaclar bağrımın başı kimi?
Bəlkə bu nə sahilin, nə də Kürün səsidir, —
Sıxıntılı fəsilin — payızın nəgməsidir?
Bir aləmdir, doğrusu, durub qulaq verəsən,
Kür öz sahillerilə no danışır görəsən?

1970

Mən baxıram bayaqdan
Saralan yarpaqlara.
Xəzəl olub tökülür,
Qarışır torpaqlara.

Hər yarpaq təbiətin
Bu hökmündən halidir,
Vaxtdır,
onlar budaqdan
Hökmen ayrılmalıdır.

Dili ola yarpağın,
Sən də qulaq verəsən.
Budaqdan ayrılanda
O nə deyir görəsən?!

1976

* Talış dilində "qızlar ağası" deməkdir.

AZAD DUSTAQ

Bir sıra kapitalist ölkələrinin
başçıları güllə keçməyən xüsusi şü-
şələrlə qorunmuş tribunalarda ay-
laşır, onların iqamətgahı tanklarla və
zirehli transpartyortlarda qorunur.

QƏZETLÖRDƏN

Nədir bu vahimə, nədir bu qorxu,
Dolaşır qəfəsdən qaçan şir kimi?!
Qəlbini rahatlıq, gözünü yuxu
Tərk edib dərbədər mühacir kimi.

Nədir güllebatmaz sədlər, zirehlər,
Bu sayaq kimlərdən sən qorunursan?
Divarlar dalından açılan səhər
Səni salamlayır işıqsız, pünhan.

Sənin əllərində ferman, ixtiyar,
Səni hakim edib doğma diyarın.
Səndə bir ölkənin tacı, taxtı var,
Hələ əsləhəli o qoşunların!

Kimdən çəkinirsən, qorxursan nədən?
Sərbəst bir addım da atmırsan, niyə?
Zirehlər içində olsan belə sən
Rahat bir yuxu da yatmırsan, niyə?

Səni qucağına alan binaya
Səninlə bir girib qorxu, səksəkə,
Çevrilib nəhəng bir dustaqxanaya
Səninçün bu küçə, şəhər, bu ölkə!

Yatırsan silahlar əhatəsində,
Gəzirən dörd yanın silahlı əsgər,
Söylə, hökmədar da öz ölkəsində
Qorxub vahiməyo düşər bu qədər?

Bu sənin öz xalqın, öz millətindir,
Səni başçı seçdi fərli oğultək.

Bəs niyə səninçün belə çətindir
Onlarla silahsız gəlib görüşmək?

Bozən də çıxırsan kəndə, şəhərə
Dövrəndə zirehli silahdan meşo.
Yanaşa bilmirsən bircə nəfərə,
Başçı belə gedər xalqla görüşə?

Başçı belə gedər xalqın yanına?
Başçı oğrun-oğrun yola çıxarmı?
Xalqın ürəyinə, dəstərxanına
Başçı bir ağaçlıq yoldan baxarmı?

Gəzirən bir səyyar həbsxanada,
Süngülər – barmaqlıq, əsgərlər – divar.
Gələmmir yaxına doğma ana da,
Dustaq sən özünsən, ya xalq, hökmədar?

Bax, sənə zillənən gözlərdə nifret,
O nifret deşməzmi silah-çəpəri?
Ölkədə səfalət, acliq, rəzalət,
Səninse bunlardan yoxdur xəberin.

Səninse günlərin mərmər salonlar,
Zəngin ziyafətlər qoynunda keçir.
Sənin öz süfrəndə quş südü də var,
Xalqın kədər yeyir, xalqın qəm içir.

Səni öz xalqından qoruyan süngü
Çevrilə bilməzmi sənin köksünə?
Zirehli toplar da, tanklar da bir gün
Tuşlaya bilməzmi lüləni sənə?

Sən xalqın yanında açıq bir ürək,
Yalansız, riyasız inam, etibar.
Bir parça azadlıq, bir parça çörək
Aparsan heç nədən qorxma, hökmədar!

ELLADANIN NƏVƏSİNƏ

Yunanistan torpağının
Əzəli bir tarixi var.
O qədimdir günəş qədər,
Səma qədər, ulduz qədər.
Afinada yaranmışdır
Daş məbədlər, ilk allahlar,
Bu torpaqda yaranmışdır
Xoş nəğmələr, tunc heykəllər.

Nə zamandır dünya bılır
Akropolun şöhrətini.
Hələ Homer – qoca Homer,
“İliada”, “Odisseya”.
Hər bir yunan tanımaqçın
Öz yurdunun qüdrətini
Vətəninin keçmişindən
Nələr deyər, nələr sayar!

Bəli,ancaq keçmişindən!
Yunanistan, bəs bu günün?!
Bu günündən utanmırı
Elladananın nəvələri?
De, Heraklin hanı bu günü?
Herkulesin hanı bu gün?
Yad çekməsi tapdalayır
İndi onlar gəzən yeri.

Keçmişinlə fəxr edirsən,
Dəm vurursan tarixindən
Hey deyirsən döno-dönə:
Babam belə, nənəm belə.
Yunan oğlu, yaxşı olar
Bircə yol da deyəsən sən –
O babamdır, o nənəmdir,
Baxın, bu da mənəm belə!

Yadellilər qarşısında
Tarixini varaqlama.
Qolundakı köləliyin
Zəncirini qır, at bu gün!
Keçmişinin ləkələnən
Şöhrətiyçün çox ağlama,
Keçmişinə layiq olan
Bu gününü yarat bu gün!

Səni kölə edənə bax,
Tarixi yox, keçmişə yox.
Yarım vəhşi yaşayırı,
Akropolu quranda sən.
Səni adam saymır bu gün,
Ərzə meydan oxuyur o.
Səni ələ salıb gülür
Babandan dəm vuranda sən.

Keçmişinlə az fəxr elə,
Az söhbət aç tarixindən.
Onu səndən alan yoxdur...
Az de babam, nənəm belə.
Yunan oğlu, yaxşı olar
Bu gün qalxıb deyəsən sən:
O babamdır, o nənəmdir,
Baxın, bu da mənəm belə!

1964

Yadıma sən düşürsən

Ən çox saçlarını xoşlayıram mən,
Töküle çiyninə şəlalə kimi.
Ürəyim yanınca içəm ürəkdən
Tellər axınıını piyalə kimi.

Elə bil mənimlə bəhs eləyirsən,
Yığış saçlarını sancaqlayırsan.
Şəlalə telləri həbs eləyirsən,
Onları dustaqda çox saxlayırsan.

Yalvarış gətirir bir mərhəmətə
Dünyanın ən zalım hökmədarını.
Mən özüm gəlmışəm axı, minnətə,
Aç, burax günahsız dustaqlarını.

1979

Six buludlar saçaq-saçaq,
Yağış səni islادacaq,
Gəlmə, gülüm, gəlmə, gülüm,
Bu yandan da külək əsdi,
Dilə tutma məni, bəsdi,
Gəlmə, gülüm, gəlmə, gülüm.

Düzdür, sənsiz darıxıram,
Yollarına hey baxıram,
Ancaq gəlmə, islanarsan.

Sənə gəlmə deyə-deyə
Dikilibdir gözüm göyə,
Ah, bu yağış, ah, bu leysan!

Əgər gelsən, deyirəm mən,
Bu yağışdan, bu küləkdən
Qoruyarmı səni çətir?
Dilim deyir: gəlmə, gəlmə,
Ürəyimi bələ bilmə,
O deyir: gəl, sevinc gətir!

Yox, yox, gəlmə, qadan alım,
Başıqçıq, ayaqyalın
Mən yanına özüm gəlləm.
Özüm gəlləm, əssin külək.
Yağış yağşın sellənərək.
Lap daşqına düşsün aləm.

Gəlmə, gəlmə... Elə bu an
Kimsə girir astanadan,
Paltarı su, saçları su,
Taniyıram gələni mən.
Bir cüt odlu gözlərindən
Görürəm kim olduğunu.
– Qadan alım, niyə gəldin?
Həsrətimi nədən bildin?
Deməli sən beləsənmiş?!
Hər təref su, sən bir ada,
Necə gəldin bu havada?
Sən məndən də delisənmiş!

1979

Sevgidən danışan şeirlərimi
Siz əsla yazmayın mənim adıma.
Yox, yox, sevməmişəm mən sizin kimi,
Gizli görüşlər də golmir yadıma.

Məhəbbət yaşımı girdiyim ildə
Eşqin noğməsini mərmilər dedi.
Məhəbbət təşnəsi dodaq da, dil də
“El-oba yasdadır, kim sevər?” dedi.

O qız da...
O qız da qaldı uzaqda,
Bəlkə ölən eşqə yas saxlayır o?
Kim bilir, bəlkə də məhəbbət haqda
Yazılmış bir roman varaqlayır o?

Oxuyur özgənin macərasını,
Gizli görüşləri, vüsal dəmini.
Kitabla unudur könül yasını,
Unudur ömrünün dərdi-qəminini?!

Mən də özgələrin məhəbbətinə,
Bəxtiyar eşqinə şeir yazıram.
Oxuyan “bəxtəveri” söyləyir mənə,
Qəlbimi yandırır, yaxır öz yaram.

Bir şeir kitabım qəflətən əgər,
O qızın elinə keçərsə bir gün,
Yəqin o da mənə “bəxtəvər” deyər
Sevgidən danışan şeirlər üçün.

Yox, yox, sevməmişəm mən sizin kimi,
Gizli görüşlər də gəlmir yadıma.
Sevgidən danışan şerlərimi
Siz əslə yazmayın mənim adıma.

Ordakı hər sözə siz fikir verin,
Hər xətdə bir tale, bir ünvan gəzin,
Məhəbbət nəql edən o şeirlərin
Bədbini mənimdir,
nikbini sizin.

Mənə yaşamığı öyrət, əzizim,
Öyrət, çətinliyə sinə gərməyi,
Öyrət dar ayaqda əsməsin dizim,
Öyrət düz görməyi, sərrast görməyi.

Sən öyrədən kimi qarşılaram mən
Gələn sevinci də, əziyyəti də.
Öyrət, mehribanım, sən öyrətmisən
Mənə ilk eşqi də, ilk nifrəti də!

QU QUŞUNUN NƏĞMƏSİ

Deyirsən: “Məhəbbət şerlərinin
Hamısı qıсадır – bir bənd, iki bənd”
Deyirsən: “Deməli, şikəstdir sənin
Məhəbbət yolunda mindiyin səmənd”.

Əzizim, doğrudur, məhəbbətimdən
Uzun söz açdığını olmayıb hələ.
Sevgi söhbətində çox xəsisəm mən,
Neynim, təbiətim belədir, belə...

Dostum, bu məzəmmət, bu giley nədir?
Qoy mən söz açmayım sevgidən daha.
Qu quşu nəğməni bir ağız deyir,
Ömründə bir ağız...
Amma nəğmə ha!..

VURĞUN GÖYLƏR

Mənə elə gəlir vurulub göylər
Yerin cəlalına – bağçaya, bağa,
Onunçun əzoldən bu günə qədər
Səma heyran-heyran baxır torpağı.

Gecələr Ay ilə, ulduzlar ilə,
Gündüzlər Günəşlə baxır göy yere.
Yayda atəş ilə, qışda qar ilə
O salam göndərir barlı çöllərə.

Məhəbbət belədir... Qırpmır gözünü,
Qırpsa eşq atəşi sənər elə bil.
O lal baxışlarla deyir sözünü,
Məhəbbət belədir, sevgi belədir.

Kəsəri olarmı, özün söylə sən.
Ömürlük saxlasan qılıncı qında?!
Gəl nöqsan axtarma sənə zillənən
Gözümüzün əbədi açıqlığında.

Yox, yox, az olmayıb çətin anlarım...
Dərdim də, qəmim də az olmayıbdır.
Bəzən ürək ağrım, həyəcanlarım
Bir aya, bir ilə azalmayıbdır.

Gözüm təsəlliyyün axtarıb səni,
Səni haraylayıb dilim, dodağım.
Bütün aləm bili b uvaqəəni,
Bir sənə çatmayıb sənsiz olmağım.

Uzaqda olmusan, söylə bəlkə də?
Arada çaylarmı, dağlarmı durub?
Yoxsa sən qalmışan qürbət ölkədo,
Gelə bilməmisən,
Səni yol yorub?

Yox, belə deyildir:
Aramızda yol
Bir iynə boyundan uzun olmayıb.
Hər an sən üzümü görsən də bol-bol,
Qəlbimi görməyə gözün olmayıb.

Baxırsan, bir ağac kökü torpaqda,
Özü ayaq üstə, başı göylerdə:
Üstündə tapılar yaşıl yarpaq da,
Qəfildən quruyur durduğu yerdə.

Yanından saymazca keçib gedirlər,
Ağacın dərdini duymurlar nədən?
Bir ovuc, bir qətrə su ilə məgər
Yarpaq açmazdım ağaç yenidən?

Necə bənzəyirəm həmin ağaca!
Başımdan keçəni xəbər alırsan:
Sənsizlik adlanan bir ehtiyaca
Mən boyun əymisəm səndən də pünhan.

Bəzən açılmayıb dil di, dodaq da,
Onlar qıfil olur kədərə, dərdə.
...Görürsən bir ağac kökü torpaqda
Qəfildən quruyur durduğu yerdə.

İSTƏRƏM

Mən sənin eşqinin asimanında
Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin boynuna asmaq istərəm.

Bir sən, bir mən olum, bir uçuq kaha –
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.

Yaşayım yüz il də, milyon da, min də –
Həyatım bitəcək həmin o gündə,
Sənin gözlərinin dərinliyində
Boğulmaq istərəm, batmaq istərəm.

Bir gün xatirimə düşdün təzədən
Qəfildən şaxıyan bir şimşek kimi.
Sanırdım anmaram səni bir də mən
Qoxlanıb atılmış bir çiçək kimi.

Səni xatırladım...
İstərdim fəqət
Heç vaxt düşməyəsən yadıma bir də.
Tamam unudula köhnə məhəbbət,
Tamam unudula xatırələr də.

Düşdün xatirimə...
Mən surətini
İstədim gözündən qovam uzağa.
Xəyalın göstərdi öz qüdrətini,
İradəm çatmadı səndən qaçmağa.

Durdun göz önungdə məğrur, gülümsər,
İncə nəvazişli, mehriban, temiz,
Həyat təbəssümlü, gözəl...
Bir qədər
Özündən tez çıxan –
Həm də səbəbsiz...
Bircə yol baxmaqla dərdi dağıdan
Gözlərin yalandan, riyadan uzaq.
Düşdün xatirimə,
Lap ilk çağından
Sevincimə şərik, qəmimə ortaq.

Sən bu xisletinlə,
Bu aləminlə
Düşdün xatirimə, düşdün qəfildən.
Qəlbimin bugünkü dərdi, qəmilə
Cidala başladın adətinlə sən.

Yox, səni unutmaq əmri-mahaldı,
Yuvan sinəmdəki sevən ürəkmiş.
Yadıma düşməyin dərdimi aldı,
Eşqin, nəvazişin mənə gərekmiş.

Yox, səni unutmaq
Coşqun selləri
Tərsinə üzməkdən daha çətinmiş.
Göyərçin qanadı – bir cüt əllərin
Mənim pərvaz edən səadətimmiş...

YUXUDA GÖRDÜM Kİ...

Yuxuda gördüm ki, sevmirsən məni,
Bütün ümidiłrim puçdur, nahaqdır,
Taleyim söyləmir könlüm deyəni,
Əllərin, gözlərin məndən uzaqdır.

Yuxuda gördüm ki, dodaqlarında
Mənim adım deyil,
Başqa bir ad var.
Ömrümün sevdalı gənc çağlarında
Mənə dönük çıxır vəfa, etibar.

Ayıldım yuxudan...
Qaraldı gözüm.
Büründü qəlbimi təlaşla qorxu.
Düşdü xatırıma sənin bu sözün:
“Əzizim, tərsinə yozulur yuxu”.

Əynindəki donun bəyaz,
Örpəyin bəyaz,
Seyr edirəm ağ çəkməni,
Ağ əlcəyini,

Elə bil ki,
Başın üstə
Təzə gələn yaz
Silkəloyib
Gilenarın ağ çiçəyini.

Bu ağ libas
Camalına yaraşır neco!
Öz toyundur, oynayırsan ortaçıqda son.
Qol qaldırıb asta-asta rəqs elədikcə
Sanıram ki,
Qu quşudur qarşında süzən.

Bu ağ libas – toy paltarı
Bir gecəlikdir.
Bilirəm ki,
Sabah onu dəyişəcəksən.

Gözlerimin qarşısından
Ağ rənglər keçir:
Bir körpənin ağ bələyi.
Ağ süfrə,
Yelkən.
Sonra bəyaz bir qağayı
Sonra kəhkəşən.

Sonra şimşek,
Sonra isə quzeydəki qar.
Sonra
Bütün ömrü boyu üzüağ insan,
Sonra saçlar...
Sonra saçlar...
Gümüşü saçlar!..

İnsan qəlbə
Arzu dolu sonsuz bir aləm,
Qoy hər istək
Öz yerino,
Vaxtına düşsün.

Bugeçəki paltarının rəngi
İstərəm
Ömrün boyu
Taleyinə,
Baxtına düşsün!

PIÇİLTİLƏR

Məndən bir az aralı
Durub bir qız, bir oğlan.
Onların piçiltisi
Eşidilir anbaan.

Görən nə danışırlar,
Qəlblərində nə vardır?
Heç nə başa düşmürəm,
Yalnız piçiltılardır.

Eşitdiyim qarşıq,
Rabitəsiz kəlmələr.
Onlar nədən danışır?
Düşünürəm bir qədər.

Bildim ürəklərində
Deyiləsi min söz var,
Lakin heç nə demirlər,
Elə piçildaşırlar.

Bütün görüş müddəti
Deyilən sözü yiğsan,
Mübtədalı, xəbərli
Bir cümlə çıxmaz, inan.

Biz də belə edərdik
Görüş günlərimizdə.
Vaxtı başa vurardıq
Piçiltilarla biz də.

Biz də öz dünyamızda
Söz-söhbətsiz yaşırdıq.
Biz də heç nə deməzdik,
Elə piçıldاشardıq...

AXŞAM QARANLIĞINDA

Qəlbimə qəm dolurdu
Axşam qaranlığında.
Sənsiz keçən hər anim
Dönüb bir il olurdu
Axşam qaranlığında.

Sanırdım günəş bir do
Çıxmayacaq üfüqdən,
Qərq olub gecələrdə
Qalacağam belə mən
Axşam qaranlığında.

Sanırdım dağ yolları
Bir də seçilməyəcək
Ömrün uzaq yolları
Bir də keçilməyəcək
Axşam qaranlığında.

Bu vaxt çıxdı qarşıma
Bir cüt qapqara ulduz.
Gözləyirdim onları
Yorğun, küskün, yuxusuz
Axşam qaranlığında.

İndi qaranlıqları
Mən sanmiram uğursuz,
Şölələnir yolumda
Bir cüt göz – qapqara göz, –
Bir cüt qapqara ulduz.

Deyirdim ki, bir daha
zəng etmərəm sənə mən,
Telefon nömrəni də
silmişdim dəftərimdən.
Necə oldu, bilmirəm,
hər şey yadımdan çıxdı,
Barmaqlarım yenə də
sənin nömrəni yiğdi.

ETİRAF

Bilirəm səhvimi, günahlarımı,
Demirəm onları bağışla mənə.
Günahsız deyildir həyatda hamı,
Baxma töhmət dolu baxışla mənə.

Bəzən sürüşübdür ayaqlarım da
Mən eyni yolu da doğru sanmışam.
Yalan da dolaşib dodaqlarında,
Özüm də yalana çox inanmışam.

Bəzən gülə-gülə ağlamışam mən,
Aydın görünməmiş əsil sıfətim,
Ağlaya-aglaya gülmüşəm bəzən,
Özümə sərr olub öz təbiətim.

Bunlar əzab verir onsuz da mənə,
İti neşər olub batır gözümə,
Bilirəm səhvimi... təzədən yenə,
Sən ailah, onları vurma üzümə.

Sən mənə lazımsan sutək, havatək,
Sən mənə lazımsan öz canım qədər,
Səni arzulayır sinəmdə ürək,
Bu böyük həsrəti duymursan məgər?

Qəmli günlərimdə lazımsan mənə,
Qovasan qəlbimin kədərini sən.
Xoşbəxt günlərimdə lazımsan yenə,
Böyük sevincimi yanı böləsən.

Kef üçün, zövq üçün, nəşəyçün deyil,
Xəstəyə dərmantək mənə gərəksən.
Həyatın yolları tufanlıdır, bil,
Ona gərmək üçün sinə, gərəksən.

Sən ümid, təsəlli, sən şirin arzu,
Sən ömür yelkəni dumanda, çəndə!
Bir az yaxşı düşün, gülüm, doğrusu,
Sənə bunlar üçün lazımmam mən də.

Torpaq quruyurdu, yağıdı yağışlar,
Güllər üzüyürdü, gunoş göründü.
Budaqlar qəmgindi, dilləndi quşlar,
Üfűq güləb rəngli dona büründü.

Yamaclar çılpaqdı, açdı lalolor,
Dəniz durğun idi, tufan oyandı,
Qaranlıq qatiydi, açıldı səhər,
Göylərin yaxası alışdı, yandı.

Sən bu təbiətin ahənginə bax,
Gəl onun əqlindən biz də dərs alaq,
Səni gözləyirəm mən nə zamandır.
Zülmətə günəştək, şaxtaya odtək,
Durğun bir aləmə gələn həyattek
Gəl mənim ömrümə, tez gəl, amandır!

Məhəbbət yolunda yorulmur ürək,
Göyün intəhasız dərinliyinə
Hazırıam şığıyam, baş vuram ycnə,
Gedəm görünməyən ulduzlaradək.

Min bir rəngə çalan qövsi-qüzəhi,
Hazırıam, göylərdən gətirəm sənə.
Hələ yer nəfəsi dəyməyən şəhi
Gətirəm, cileyəm six tellərinə.

Ən iri, ən xırda meteorları,
Yazdakı yağısı, qışdakı qarı
İstərəm səmadan gətirəm sənə!

Bahar təravətli sərin yelləri,
Hələ yaşanmamış xoşbəxt illəri
İstərəm indidən yctirəm sənə!

Bir qız keçir küçədən – bir gözəllik timsali:
Necə təsvir edim mən surətini, boyunu?!
Hamını heyran etmiş ala gözü, camalı
Hamı ayaq saxlayır, dönüb seyr edir onu.

Saç-saqqalı ağarmış, dünya görmüş bir qoca
Dayanır bir anlığa, çeşməyini düzəldir.
O da cavanlar kimi, gözəl qızə baxınca
Köks ötürüb dərindən, deyir: “Bəli, gözəldir!”

Onun ömrü keçibdir, onun saçları qartək,
Bu gün-sabah bəlkə də karvanını çəkəcək,
Bəs o gözəl afətə həsrətlə niyə baxdı?

Gözəllikdən doymayırla, doya bilməyir insan,
O pirani qoca da, ey dost, mənə gəl inan,
Gözəl qızə baxmadı, yox, gözəlliyyə baxdı!

Kiçik təkanla da şütüyür qayıq,
Mavi bir səhraya baş alıraq biz,
Elə bil səmanın qucağındayıq,
Uzaqda birləşir üfüqlə dəniz.

Mən avar çəkirəm...
Boz dari kimi
Arabir saçına səpilən sular
Rəngdən-rəngə düşür mirvari kimi,
Yanır, şölələnir, parlayıq par-par.

Mən avar çəkirəm...
Sənin gözündə
Səadət görürəm bu dəniz qədər.
Fikrimdə deyirəm bu dəm özüm də:
Bəxtiyar varmadır ikimiz qədər?

Mən avar çəkirəm...
Düşünmürem heç
Qəflətən oyanar firtina, boran,
Sən mənə desən ki, ümmanları keç,
Bu kiçik qayıqla keçərəm, inan.

Ömür dənizində səninlə qoşa
Yelkənə çevirib məhəbbətimi,
Bu kiçik qayıqda vuraram başa
Ən uzun –

Magellan səyahətini!

Sevgilim, tut əlimdən,
Gedək üzü küləyə,
Rahatlıq gəzmirəm mən
Gedək üzü küləyə.

Qoy göynəsin üzümüz,
Qoy yaşarsın gözümüz.
Bükülməsin dizimiz,
Gedək üzü küləyə.

Yollar daşlı-kəsəkli,
Yollar çənli-çisəkli,
Yollar qarlı-küləkli,
Gedək üzü küləyə.

Min axşamla, səhərlə
Biz üzləşək hünərlə.
Günlərlə, həftələrlə
Gedək üzü küləyə.

Nə qədər uzağıq bir-birimizdən,
Arada dənizlər, dağlar var indi.
Bura şaxta düşcək deyirəm ki, mən
Bəlkə do oraya yağış qar indi.

Mənə belə gəlir...
Əslində orda
Bahar çiçəkləri açıbdır yəqin.
Çoxdan sovuşubur boran da, qar da,
Artıq üşüməyir əlcəksiz əlin.

Bunları bilirom,
Fəqöt neyləyim,
Qəlbim sonin üçün çox narahatdır.
İstəsən təskinlik tapsın ürəyim
Bir yaz çiçəyini tez ona çatdır.

Yenidən enməkçin öz yuvasına,
Qartal yüksəklərə qalxar, deyirlər.
Səyyah vurulmaqcun el-obasına,
Ona uzaqlardan baxar, deyirlər.

Hüsnünə yenidən vurulmaq üçün
Mən də uzaqlara getmişəm bu gün.

Xan çinarın gövdəsini
Kimsə qazib biçaqla,
İki adın baş hərfini
Ora yazıb biçaqla.

Mən bilmirəm, ayrılibmi,
Qovuşubmu yar yara?
Xan çinarda durur fəqət
Həmin yazı – o yara.

Ey çinara biçaq çəkən,
Tanımırəm mən səni.
Ancaq adam öz eşqiyçün
Yaralamaz özgəni!..

SEVİRƏM SƏNİ

Qaldırdım dəstəyi,
Yığdım nömrəni,
Gözüm baxmasa da o gözlərinə,
İkicə söz dedim:
– Sevirəm səni!
Dəstəyi yenə də qoydum yerinə.

Telçfon zəng çaldı,
Çağırıdin məni,
Qeribə vurguya döyündü ürək.
İkicə söz dedim:
– Sevirəm səni!
İkicə söz deyib asıldı dəstək.

Yüz il də çatmayam vüsəlinə mən,
Yüz il də əline dəyməsin əlim.
Bu iki kəlməni sənin dilindən
Eşidim,
Sonrasa...
Qoy gəlsin ölüm!

SƏNINKİDİR

Nə çox pəncərə var şəhərimizdə,
Ən çox işıqlısı...
O səninkidir!
Gör neçə qağayı üzür dənizdə,
Ən ağı-bəyazı...
O səninkidir!

Nəzər sal xurmayı, sarı saçlara,
Ən tündü, qarası...
O səninkidir!
Qəlbimi bəzəyir neçə min yara,
Ən dərin yarası...
O səninkidir!

Mənim borc alınmış bir həyatım var,
Əmanət bir həyat...
O səninkidir!
Mənim şair kimi ülvi adım var,
Ləkəsiz, təmiz ad...
O səninkidir!

CÜLYETTA

Səni mənim qədər kimse anlamaz,
Kimsə duya bilməz səni mənimtək,
Sən ölmək istədin dünyada bir az,
Beş saat...
Bir saat...
Bir qədər ölmək!

Sonra yenə qalxıb soyuq məzardan
Duymaq məhəbbətin birin dadını.
Sənə söyleyərdi hamı o zaman
Cavan Romeo'nun gözəl qadını.

Vəssalam.
Yaxşıdır bəlkə bu ölüm –
Yenə dirilirsən, ömr eləyirsən.
Sevgidə,
Gülyetta,
A mənim gülüm,
Belə bir oyunu istəmirəm mən.

Əgər baş tutsaydı bu oyun, düzü,
Min ləkə gələrdi saf məhəbbətə.
Nə sən, nə sevdiyin Romeo özü
Qovuşa bilməzdi əbədiyyətə.

Uşaq oyuncağı deyil məhəbbət,
Onun əzabı da, nəşəsi də var,
O həqiqət sevir, yalnız həqiqət –
Həqiqi bir həyat!
Həqiqi məzar!

(Zarafatyana)

“İL” uçur sürət ilə,
Saatda səkkiz yüz min!..
Bəs bu yollar görəsən
Neçin tükənmir, neçin?

Düşüb mindim “TU”ya mən,
Mənzil indi yarıdır.
Təyyarədən bərk uçan
Qəlbin qanadlarıdır.

Qınamırıram, doğrusu,
“İL”i, “TU”nu mən bu dəm,
Onlar nə bilsin axı,
Mən yanına gelirəm?!

Görən “İL”in qanadı
Birləşərsə “TU” ilə,
Məni vaxtından qabaq
Çatdırımı mənzilə?

Mən sənin yanına qışda golirdim,
Çiçək axtarırdım... Gəzdim hər yanı,
Hər tərəf bəyaz qar... Gül-ciçək hanı,
Tapıb bir dibçəkdən axır ki, dərdim...

Sonra söyledim ki, baharda sənə
Bir dəstə bağlaram yaz güllərindən,
Budur, yola salıb qarlı qış mən
Sənin görüşünə gəlmisəm yenə.

Dəstə bağlamadım... Neyə gərəkdir,
Bax, odur, nərgizlə doludur ləklər,
Lalənin ətrini yayır küləklər,
Yasomən, qızılıgül loçək-loçokdır.

Əzizim, onları qoparmaq olmaz,
Güllərə çöldə bax, dağ döşündə bax,
Onlardan mən soraq gətirdim ancaq,
Bir əlimdə bahar, bir əlimdə yaz!

Qalbimtək tutqundur payız səması,
Axır gözlərimdən yaş gilə-gilə,
Uzaqda oxunur gürcü havası:
“Hardasan, suliko, hardasan, söylə!”

Sanki mən özüməm gəzib axtaran
Qəlbimdə intizar, gözümüzdə həsret.
Gəzirəm, üzümə döyür yel, tufan.
Nədir axtardığım – bilmirəm fəqət.

Dənizdə Ay çımirdi
Yanaqları gümüşü.
Toxunurdu üzünə
Ləpələrin gülüşü.

Dənizdə ay çımirdi
Dövrəsi ulduz-ulduz.
Onu seyr eləyirdi
Yer heyran, göy yuxusuz.

Sən də gəldin sahilə,
Paltarını soyundun,
Gah nurda, gah da suda
Yuyunduqca yuyundun.

Ay xəcalət çekdimi
Hüsnünü görən kimi?
O çekildi dənizdən
Sən suya girən kimi.

Yığılıb ulduzlarını
Ərşə qalxdı Ay yenə...
Uzaqdan xoşdu baxmaq
Gözəllerin hüsnünə!

Gözləyirson onu könlündə ümid,
Gözlərin yol çekir həsrətlə yenə,
Sanki alnında yazılmış kədərin,
De, umid varmı onun gəlməyinə?

Bir zaman mən də durub yollarda
Gözləyirdim belə həsrətlə səni.
Bəlkə adət belədir: sevmeyirik
Bizi illərlə durub gözləyəni...

Odessa

Sən dedin: – Ay gözəldi!
Qəmər xoşuna gəldi...
Mən dedim: – Ay da gözəl,
Six bulud da, sevgilim!

Sən dedin: – Nəğmə xoşdur,
Sükut göy kimi boşdur.
Mən dedim: – Nəğmə də xoş,
Lal sükut da, sevgilim!

Sən də doğru söylədin,
Mən də düz dedim, fəqət,
Hər qəlbə başqa cürə
Dilə gəldi məhəbbət.

Sevirdim xurmayı hörüklərini,
Deyirdim gəlməsin bir tel zavalı.
Sinənə atardin bəzən birini,
Birini salardin çıynindən dala.

Sonra sən onları kəsdirdin...
Niyə?

Bəzəmek istədin yoxsa hüsnünü?
Sandım ki, qayçını sən gözəlliye,
Lap hüsnün özünə vurdun o günü!

Bu gün təsadüfən rast gəldim sənə,
Örtmüşdü üzünü qısa saçların.
Elə bil əvvəlki gözəlliyyinə
Hüsnü calanmışdı bir ilk baharın.

Nə uzun hörüklər, nə qısa saçlar
Gözəllik deyildir!
Yoxmuş xəbərim...
Ölçməkdə, biçməkdə bircə günahkar
Mənim gözlərimmiş,
vurğun gözlərim.

Telefon budkasının döyüür pəncərəsi,
Əsəbi bir qadının gəlir qəzəbli səsi:
— Qurtardı üç dəqiqə...
Siz də qurtarın görək,
Evo zəng vuram görək!

Mənim hələ nə qədər deyiləsi sözüm var,
Məhəbbətdən yaranmış saf kəlmələr, duyğular.
İstəyirəm deyəm ki...
Şuşo döyüür yenə,

Günahkartək baxıram xanımın gözlərinə.
Aralayıb qapını deyirəm:
— Odur baxın,
O budkadan danışın...

Həm xoşdur, həm də yaxın.
— Xeyr, növbəm buradır!
Özünüz gedin ora!
Siz allah, bir baxınız indiki cavanlara!..

Xanım deyinib gedir,
Danışram yenə mən.
Elə bil səsin deyil,
Məftillərin içindən
Axıb ilq nəfəsin nəfəsimə qarışır,
Danışan mən deyiləm, yox, ürəyim danışır.

Budkanın pəncərəsi döyüür yenə,
Bir qız:
— Üç dəqiqə qurtardı! — deyib gülür qayğısız.
Bir dəstəyə baxıram, bir də qızə...
Bu zaman
O, fikrimi deyəsən anlayır baxışından.
— Yox, kəsməyin, danişin, yox, danişin, kəsməyin.
Mən başqa telefonдан...
Danişın, tələsməyin! —
Deyə çevrilib gedir,
Qalıram budkada tək...
Yaşasın duyan ürək!
Yaşasın sevən ürək!

Elə bildim bahar gəldi,
Sellər coşdu, sular gəldi,
Yaz müjdəli qaranşular
Uçuq qatar-qatar gəldi
Küçəmizdən keçəndə sən.

Gur işıqlar şölələndi,
Hor tərəfə nur ələndi.
Ay da, gün də, ulduzlar da
Elə bildim yerə endi
Küçəmizdən keçəndə sən.

Keçdi bulud, yatdı külək,
Qönçəsini açdı çiçək.
Neçə təzə nəğmə qoşdu
İnsan kimi dindi ürək
Küçəmizdən keçəndə sən.

İnciyib, söylə neçün getdin sən?
Gəl ki, qəlbim sıxılır təklikdən,
Bircə gəl, sonra otur danla məni,
Mcəsəsən qarşılıq tufanla məni,
İstəsən sən külək ol, döy üzümə,
İstəsən zülməti çökdür gözümə,
İstəsən od kimi yandır məni sən,
İstəsən candan usandır məni sən --
Bunların heç biri qorxutmur, inan,
Gəl ki, qurtar məni tənhalıqdan!

Əzizim, vaxtında atılmayan ox
Sürətlə uçsa da, hədəfə deyməz,
Sən mənə günahkar söyləmə, yox, yox,
Gileyin, töhmətin əbəsdir, əbəs.

Bir yola düzəlib getdik həremiz,
Qaçırdıq fırsatı əldən quş kimi.
Bəlkə də unudaq keçənləri biz,
Beləcə yaşamaq yaxşı deyilmi?

Sən bir ağac tapıb sığından ona,
Nə vaxtdır dərmisən meyvəsinə do.
Mənim də gəncliyim yetişdi sona,
Söylədi sonuncu nəğməsinə də.

İndi sən gəl məni danlama, yox, yox,
Gileyin, töhmətin əbəsdir, əbəs,
Köhnə dost, vaxtında atılmayan ox,
Sürətlə uçsa da, hədəfə deyməz!

YADIMA SƏN DÜŞÜRSƏN

Hər çiçəyin öz ətri,
hər gülün öz rəngi var,
Hər qəlbin öz istəyir,
öz sözü, ahəngi var.

Hər insan öz ömrünə
dost seçir, həmdəm seçir.
Mənimmə ürəyimdən
qəmlı bir nisgil keçir,
Yadıma sən düşürsən.

Göydə bulud dolaşır,
axşam düşür, yel əsir,
Heç bilmirəm nədəndir
könlüm belə tələsir.
Yollarına baxıram,
nə gələn var, nə gedən.
Qəlbimdəki intizar
nədir, düşünürəm mən.
Yadıma sən düşürsən.

Təklik üz verir mənə,
çixıram otağımdan,
Sevgililər küçədə

deyib-gülür mehriban...
 Onları belə xoşbəxt,
 belə məsud görəndə
 Duyğular dalğa kimi
 çırpınır bu sinəmdə,
 Yadıma sən düşürsən.

Meşənin sükut dolu
 Qucağında durmuşam.
 Görəsən nə barədə
 Susur ağcaqayın, şam?!
 Sükütuyla nə deyir
 Budaqlar həzin-həzin?
 Bəlkə xatırəsiyçün
 Kədərli eşqimizin
 Belə lal kəsilibdir
 Osinalar, cökələr?
 Bir sorğuya tutalar,
 Bir suala çəkələr...
 Bu günlə xatirənin
 Sərhədində durmuşam,
 Görəsən nə barədə
 Susur ağcaqayın, şam?!
 Neçün bu təroflərə
 Güzərim düşdü bir də?!
 Yol, ciğir nə barədə
 Görən susur bu yerdə?!
 Dönüb-dönüb baxıram
 Bir cüt ayaq izimə.
 Hani onun izləri,
 Niyə dəymir gözümə?
 Bir vaxt bu yero düşən
 İki qoşa ləpirdi,
 Cingiltili qız səsi
 Yola nəğmə səpirdi.

192

İndi nə həmin izlər,
 Nə gülüş, nə nəğmə var...
 Bəlkə də bu baredə
 Susur yollar, ciğirlər!

İstəmədən düşdü könül
 Bir cüt gözün xatasına,
 Kirpiyini ox eləyə,
 Ürəyimə ata – sına.

Kim deyir ki, ona yadam?
 Doğmalaşar sevsə adam.
 Bağban qoya əl uzadam
 Qızılğülün butasına.

Anasının bütün günü
 Tutub eli səsi, ünү.
 Ay Kürçaylı, aç könlünü
 Qardaşına, atasına.

Gözünə qar üstə gullər görünəsə,
 Sərt külək ney çalsa qulaqlarında,
 Payızda dağlarda sellər görünəsə,
 Qəm nəğməyə dönsə dodaqlarında,
 Ayın buz ziyası yandırsa səni,
 Hər ulduz bir nəhəng günəşə dönsə,
 Günəşin alovu dondursa səni,
 Şaxta Muğandakı atəşə dönsə,
 Sərçə neğmə desə bülbüllər kimi,
 Xezeller yamyaşıl dəysə gözünə,
 Küləkdə inləyən teleqraf simi
 Bir “Kərəmi” çalsa özü-özünə,
 Qoynuna düşən də dərdin, mələlin

193

Yaşamaq istəsən yaşadıqca sən,
Ey dost, ağarsa da saçın, saqqalın
Demək vurulmusan, demək sevirson.

Kimsə tanımadı Məcnunu hələ,
Gəlmirdi Kərəmin səsi, sorağı.
Qərib ağlatmadı eli saz ilə,
Fərhad da külünglə çapmadı dağı.

Onlar gezirdilər kənddə, şəhərdə,
Yüz-yüz adsız-sansız adam içində,
Heç biri yox idi gözdə, nəzərdə,
Dönüb baxmadılar onlar keçəndə.

Yox, bu cavanları tanımadılar...
Lakin Leyli vardı, Şahsənəm vardı.
İstər nöker olsun, istər hökmədar,
Şirinə, Əsliyə dönüb baxardı.

İndi son,
gözollik rəmzi kimisən,
Gedirsən, çöhrən də günəştək yanır.
Bir kimsə yanından keçmir dönmədən,
Hamı heykəl kimi yerə mixlanır.

Hamı sənə baxır.
Görmürlər demək
Bu dünya üzündə bir mən də varam.
Nə cybi,
vaxt gələr mən də Kərəmtək,
Məcnuntək, Qoribək məşhur olaram.

Mənim yazı stolumu
Xoşlamırsan, əzizim,
Sanırsan ki, aramızda
Bir sərhəddir o bizim.
Sanırsan ki, o alıbdır
Məni sənin əlindən,
Bu gileyi neçə dəfə¹
Eşitmışəm dilindən.
Səni başa düşürəm mən, –
Aylı-ulduzlu fəza
Xoş gəlməyir təyyarəçi
Könül verən bir qızı.
Dəmiryolçu sevgilisi
Heç xoşlamır qatarı,
Dənizçinin sevdiyi qız
Mavi, zümrüt suları...

Ayrılanda söylədin:
“On birdə zəng vuraram”.
On ikiyə işləyir,
Qalmayıb səbr, aram,
Keçdi iki dəqiqə,
Telefon danışmayırlar,
Qəlbim dəqiqəni yox,
İndi anları sayır.
Üç dəqiqə... beş... altı...
Bu necə telefondu?
Yoxsa zənglər tufana,
Şaxtaya düşdü, dondu?
Yoxsa əsib hardasa
Soyuq şimal yelləri,
Hardasa qırılıbdır

Telefonun telləri?
İndi mən sükut dolu
Tufana dözəmmirəm
Beş günə necə dözdüm,
Beş ana dözəmmirəm.
Telefonun nömrəsi
Yoxsa çıxıb yadından?
Öz-özümə zəng vurum
Yoxsa sənin adından?
Dindi cingiltili zəng,
Bu şəfa zəngləridi.
Telefonun deyəsən
Şimal buzu əridi.

BELƏ OLA HƏMİŞƏ

Pəncərəmə uzanan
Yaşıl-yaşıl əldimi?
Yarpaqlar ilk baharın
Salamına gəldimi?
Seyr elə bu lövhəni,
Doğrudan gözəldimi?
Dayanmışq səninlə
Qoşa, üzü güneşə,
Belə ola həmişə!

Gözlərinə baxıram,
Necə şəndir, gülümsər,
Onlarda yox qüssədən,
Sixıntıdan bir əsər,
Sən gülməsən bircə an
Ürək titrər, can əsər,
Yoxsa günün alovu
Dolubdur bu güneşə?
Belə ola həmişə!

Saçlarına baxıram,
Gözün kimi qaradır,
Yarısı gözün üstə,
Yarısı yanlaradır,
Gülüm, yiğma onları,
Qoy dağılsın, dara, dur,
O qara saçlarına
İstəmirəm dən düşə,
Belə ola həmişə!

Gör nə qədər qısaltdıq
Həsrətin mənzilini,
Ovcumda tutmuşam mən
İndi sənin əlini.

Yaman qırğıq hicranın,
İntizarın belini!
Kaş ki, bütün sevənlər
Bizim kimi görüşə.
Belə ola həmişə!

KƏDƏR NƏĞMƏSİ

Sənsiz səhərə çıxdım,
Səhər o deyil!
Sənsiz şəhərə çıxdım,
Şəhər o deyil!

Gül-çiçək tabaq-tabaq,
Dər, qoxla, sinənə tax,
Mənim gözümüzde ancaq
Güllər o deyil.

Ulduz dolu gecələr
Dəyişibdir nə qədər.
Gəzdiyimiz küçələr,
Yerlər o deyil.

Sənsiz meşə o deyil,
Tər bənövşə o deyil,
Sevinc, nəşə o deyil,
Kədər o deyil!

Baxdim, günəşə, aya
Hər şey dəyişib guya.
Söylə, bu qoca dünya
Məgər o deyil?!

ROMANS

Məcnun məhəbbəti qalar kölgədə
Bizim eşqimizin sözü düşəndə.
Özgəsi düşəndə dodaq büzənin
Göy necə olurmuş özü düşəndə.

Bu acı həsrətdi, yoxsa vüsaldı?
Hökmündən qurtarmaq əmri-mahaldı.
Səbri-qərarımı əlimdən aldı
Sevən gözlərimə gözü düşəndə.

Mən səni gözlərəm boran içində,
Qasırğa içində, tufan içində.
Ömrümüzdən fəsillər, illər keçəndə,
Saçıma illərin izi düşəndə.

Dedin: sevmirəm səni,
Bu sözünə inandım.
Düşdüm qəm girdabına,
Yandım, içimdə yandım.

Səni itirməyimlə
Kainat itdi sandım.
Getdin, bu gedişinlə
Sevincim getdi sandım.

İnandım, sevmayırsən...
Dost məclisində fəqət.
Eşqimdən, taleyimdən
Bu gün gedəndə səhbət.
Deyirlər ki, susmusan,
Sözünü saxlamışan.
Ancaq hönkürtülərlə
Hiçqırıb ağlamışan...

Oğlanlar, evlərdə qızlar böyüür,
Sizin gözləriniz baxmasın yana.
Məhsəti, Natəvan, Nigar böyüür,
Hər biri layiqdir bir mərd oğlana.

Oğlanlar, evlərdə qızlar böyüür,
Bir ələ dəyməmiş əli qızların.
Yanağı laləli bahar böyüür,
Lap üzükdən keçər beli qızların.

Oğlanlar, evlərdə qızlar böyüür,
Qüdrətdən çəkilib rəngi, boyası,
Elə bil budaqda nübar böyüür,
Üzündən öpməyib doğma anası.

Oğlanlar, evlərdə qızlar böyüür,
Hələ kəsilməyib şahmar hörukələr,
Evlərde, sədaqət, vüqar böyüür,
Sizi arxasında çökib sürüklər.

Oğlanlar, evlərdə böyüyen qızlar
İsmət pərdəsindən çıxmayıb hələ,
Sınayın, onlarda vəfa, etibar
Əskilməz bir gilə, solmaz bir gilə.

Oğlanlar, evlərdə qızlar böyüür,
Kənarə, yad yere çox baxmayın siz.
Oğlanlar, evlərdə qızlar böyüür,
Oğlanlar, tələsin gecikərsiniz!

Kim deyir ağaclar hissiz, duyğusuz,
 Kim deyir ağaclar ürəksiz olur?!
 İnsanın taleyi gəlsə ugursuz
 Ağacın möhnəti birlə-yüz olur.

Yazda yarpaqladı qovağım mənim,
 Başımın üstündə çətrini açdı.
 Yəqin bildi sənsən qonağım mənim,
 Dinar yarpaqların ətrini saçdı.

Bir gün dönük çıxdın öz ilqarına,
 Getdin,
 sözün qaldı, həsrətin qaldı.
 Dən düşdü qovağın yarpaqlarına,
 Xəzan vurmuş kimi soldu, saraldı.
 Bir gün özgəsinə verdin könlünü,
 Sanki günəş söndü, bulaq qurudu.
 Ağacda qəlbə bax,
 elə o günü
 İlk eşqin şahidi qovaq qurudu!

Məni sənə bağlayan
 Eşqim, məhəbbətimdir,
 Yollarında saxlayan
 Sənə sədaqətimdir.

Tutsun ərzi duman, çən,
 Qar olsun, dözərəm mən.
 Ürəyimi isidən
 Sənin hərərətindir.

İstemirəm gül-çiçək,
 Ömrün yolu daş-kəsək,
 Hər bəlaya dözəcək
 Sənin dəyanətindir.

Nədir vəfa, etibar?
 Söz desəm artıq olar.
 Mənim bu eşqim ki var
 Sənin əmanətindir.

Ovçumusan, ovmusan?
 Qovulmusan, qovmusan?
 Bir parça alovmusan?
 Yandırdın, ay qız, ay qız!

Əsdi dağlar küləyi,
 Yerə saldı örpəyi,
 Bu görkəmdə mələyi
 Andırdın, ay qız, ay qız!

Aymisan, ulduzmusan?
 Ürəyimi üzmüson,
 Şaxtamisan, buzmusan?
 Dondurdun, ay qız, ay qız!

Boğdun eşqin səsini –
 Məhəbbət nəgməsini,
 Könlümün şüşəsini
 Sındırdın, ay qız, ay qız!

HƏR ŞEY SƏNİNDİR

Güllər açır – sənindir,
 Ətir saçır – sənindir,
 Mənə nə qaldı?

Şimşək çaxır – sənindir.
 Yağış yağır – sənindir,
 Mənə nə qaldı?

Xəzər coşur – sənindir,
Nəğmə qoşur – sənindir,
Mənə nə qaldı?

Əsən külək – sənindir,
Sevən ürək – sənindir,
Mənə nə qaldı?

Gələn bahar – sənindir,
Nə var, nə var – sənindir,
Mənə nə qaldı?

HEÇ XƏBƏRİN YOXDU SƏNİN

Aləm bilir bu həsrəti,
Sinəmdəki məhəbbəti,
Heç xəbərin yoxdu sənin.

Göylər yanır ulduz-ulduz,
Dolaşıram mən yuxusuz,
Heç xəbərin yoxdu sənin.

Nəğmələrim zilə gəlir,
Dağ da, daş da dilə gəlir,
Heç xəbərin yoxdu sənin.

Vurğun etdin özün məni,
Güldürər bir sözün məni,
Heç xəbərin yoxdu sənin.

Çoxmu çəksin bu möhnətim,
Ay dilbilməz məhəbbətim?
Heç xəbərin yoxdu sənin.

Mən səni yuxuda görürəm hər gün
Ən şirin arzular, diləklər kimi.
Hərdən qanad açıb pərvaz edirsən
Başımın üstündə mələklər kimi.

Hərdən vüsəl olur hədiyyən mənə,
Həsrət yaxın düşmür qətiyyən mənə,
Hərdən etinasız baxıb sən mənə
Ötürsən yanından küləklər kimi.

Hərdən üzüdürsən məni qar kimi,
Hərdən yandırırsan od, şərar kimi,
Çöhrən gah olur gilənar kimi,
Gah solur don vuran çıçəklər kimi.

Məni əfi kimi çalıb yuxular,
Qovğa dünyasına salıb yuxular,
Səbri-qərərimi alıb yuxular,
Sərgərdan olmuşam böcəklər kimi.

Demirəm yanımı ilk baharda gəl,
İstəsən tufanlı ruzigarda gəl.
Ancaq yuxuda yəx, aşikarda gəl,
Gəl, sözlü, nəğməli ürəklər kimi.

YOXSA...

Yoluna baxıram mən dönə-dönə,
Hər kölgə bir vüsəl vəd edir mənə.
Məktubun arası kəsildi yenə,
Günahkar qələmmi, kağızmı? Yoxsa...

Bilir həsrətimi məni eşidən,
Könül kövrək olur nazik şüşədən.
Məni gah yandıran, gah da üzüdən
Bitməz ayrılmı, payızmı? Yoxsa...

Namərddir bir dönük eşqə ağlayan,
Soyuq köks ötürüb diz qucaqlayan.
Sevgi dastanımı tərs varaqlayan
Küskün taleyimmi, o qızmı? Yoxsa...

GÜZGÜ QABAĞINDA

Güzgü qabağında dayanmışan sən,
Öz ay camalınlə bəhsin gözəldir.
Özün “mən” deyirsən, əksin “mən” deyir,
Söylə, sən gözəlsən, əksin gözəldir?

Güzgü qabağında çox dayanırsan,
Süzüb ay çöhrəni, xumarlanırsan,
Nəğmə deyə-deyə tumarlanırsan,
Hüsnünü vəsf edən səsin gözəldir.

Yel vurdı tellerin dağıldı birdən,
Saçın rübənd oldu, gizləndi çöhrən.
Uzaqdan seyr edib bu lövhəni mən
Dedim: qara tellər, əsin, gözəldir!

Bir günəş cilvəsi çəkdiñ güzgündə,
Bir həyat nəşesi çəkdiñ güzgündə.
Rafael lövhəsi çəkdiñ güzgündə,
Baxanlar heyrotla desin, gözəldir!

Qüssəli çağlarında
Sənin dodaqlarında
Təbəssüm görünübəsə,
Gülüşə bürünübəsə
Kədərlərin bir anda –
Bu uğurlu zamanda
Demək hələ mən varam!

Ümid dumanda, çəndə
Səni atıb gedəndə,
Qəlbini şolə kimi,
Kiçik bir gilə kimi
Təzə ümid dolubsa,
Belə günün olubsa,
Demək hələ mən varam!

Qiş – şaxtadan qılınçı,
Çiyində ağ yapınçı
Əlini kəsən zaman,
Sərt yeller əsən zaman
Bir çiçək görmüsənsə,
Əyilib dərmisənsə,
Demək hələ mən varam!

Baharınam xəzanda,
Bələdçinəm azanda,
İşığınam zülmətdə,
Həyatınam qurbətdə,
Sənin çətin anında
Mən hazırlam yanında,
Demək hələ mən varam!..

SƏSLƏ MƏNİ

Harda olsam gələrəm,
Təki sən səslə məni,
Darda olsam gələrəm,
Təki sən səslə məni.

Yaxın olsun, ya uzaq,
Dərə olsun, ya da dağ,
Məni kim saxlayacaq?
Təki sən səslə məni.

Yatmaram illər ilə,
Əsərəm yellər ilə,
Gələrəm sellər ilə
Təki sən səslə məni.

Eşqə yurd isə sinəm,
Qocalıq gəlsə nə qəm,
Dönərəm gəncləşərom,
Təki sən səslə məni.

Sənsən eşqim, əməlim,
Gəlsə bir gün də ölüm,
Vermərəm can, a gülüm,
Təki sən səslə məni.

BAŞIMA GÖLDİ

Gör arxamca necə düşüb fəslı-baharım,
Məni yalqız buraxmadı, qışma gəldi.
O, daradı saçlarını yaz yelləriylə,
Çiçək taxdı torpağıma, daşima gəldi.

Yandı üfüq, açdı çiçək, köpürdü sular,
Körpə kövrək tumurcuğa döndü duyğular.
Cana gəldi donuq hisslər, ölen arzular,
Könlümdəki bu intibah xoşuma gəldi.

Bu nə idi? Qınamıram mən təbiəti,
Sevənlərdən əsirgəmir saf məhəbbəti.
Elə bil ki, bu dünyanın dadi, ləzzəti
Bircə anda çörəyimə, aşıma gəldi.

Bu sözleri mən hər dosta, yada demişdim,
– Verdim eşqi, məhəbbəti bada – demişdim.
Mən ki sevgi sevdasına vida demişdim,
Ay həzərat, bu nə işdi başıma gəldi?!

Eşqin bayraqından elə tutmuşam,
Sanki məhəbbətin bayraqdariyam.
Dönüb gəncləşirəm sevgi deyəndə
Kim mənə deyir ki, ömrü yarıyam?

Günəş parçasıdır sinəmdə ürək,
Kimsə vurulmayıb hölö mənimtək.
Sevgilim istəsə, çöllərdə çiçək,
Dağlarda dənəvər quzey qarıyam.

Üzümü xəzana çevirsem əgər,
Saralmış otlar da yaşıl don geyər.
Əl vursan hər pərdəm bir nəğmə deyər,
Məhəbbət kaməni, sevgi tarıyam.

Sinəmdə döyünen bu ürəklə mən
Keçmişəm nə qədər keşməkcələrdən.
Arabir düşsə də saçlarına dən
Mən çətin qocalam, çətin qarıyam.

Sevgidə igidlik gəzir gözəl də,
Eşqin fodaisi mənəm bu eldə.
Dədə Füzulinin Vahid qəzəldə,
Mən isə sevgidə yadigarıyam.

Laklı çəkmə ayağında,
Enli kəmər belində,
Durdu güzgü qabağında,
Zərli daraq əlində.

Saçlarına sancaq taxdı,
Burdu, yiğdi bir qalaq.
Öz-özünə bir də baxdı –
Qamət çinar, sinə dağ.

Anasının sürməsindən
Azca çekdi gözüne.
Birçeyinin hörməsindən
Halə etdi üzüno.

Sürdü boyun-boğazına
İki damcı loriqan
Ürkək-ürkək dörd bir yana
Baxıb, çıxdı otaqdan.

Elə bil ki, sıyrılırdı
İti qılinc qınından
Demək bu gün ayrıldı
Qız öz uşaqlığından.

SAÇLAR

Aylar, illər, fəsillər qovsa da bir-birini,
Tamam aça bilmirik bu həyatın sərni.
Lap biri sən,
biri mən, bunu indi tapmışıq –
Sən demə, oxunmamış qalın bir kitabmışıq.
Yol gedirik səninlə yanaşı nə zamandı,
Vaxt oldu səfərimiz illər boyu uzandı.
Biz adı yoldaş olduq yaxın qonşular kimi,
Bir-birinə hörməti, ehtiramı var kimi,
Gözlərin –
 adi gözler,
Qaşların –
 adi qaşlar.
Kürəyinə tökülon saçların –
 adi saçlar.
Mənimçün adı idi baxışının mənası,
Onlardan yoxdu əsla könlümün təmənnası.
Adı bir insan idim mən də sənin yanında,

İtmişdik ikimiz də adilik dumanında.
Lakin bu gün dəyişdin gözümüz də röya kimi,
Sən açıldın qarşında əsrarlı dünya kimi.
Kürəyinə tökülon o xurmayı tellərə
Əlim dəydi bilmədən –
 ürək düşdü yellərə.

Sən demə ki, günəşə əl vurmaq olmazmış heç,
Dağ selinin önündə tək durmaq olmazmış heç,
Qaynar polad ovuca tökülməzmiş sən demə.
Qılınc əllə qanrlıb büküməzmiş son demə.
Sən demə, cərəyantək kül cdərmış qapqara
Əl vuranda ciyninə dağlan o saçlara.

Taleyimin göylərində
Yanan da sən, sənən də sən.
Mənə ilkin qəlb açan da,
Məndən üzü dənən də sən.

Salammazdı səni bəndə
Göydə bulud, yerdə çən də.
İndi seyrək görünən də,
Aya-günə dənən də sən.

Ürək teli sənə bağlı,
Ümid əli sənə bağlı.
Keçib getdin qaşqabaqlı –
Bu gün də sən, dənən də sən.

Bahar dedin, indi qışdı,
Axı, səbir kasam daşdı.
O ürəkdi, yoxsa daşdı –
Gəzdirirsən sinəndə sən?!

Gəl, dünyani gəzək qoşa,
Sən mənimcün,
Mən səninçün.
Bu yollarda dolaq yaşa
Sən mənimcün,
Mən səninçün.

Dağa baxaq, düzə baxaq,
Sözsüz belə sözə baxaq,
Yalnız bir cüt gözə baxaq
Sən mənimcün,
Mən səninçün.

Yazda dolu bulud olaq,
Yayda yaşıl söyüd olaq,
Ağır gündə ümid olaq
Sən mənimcün,
Mən səninçün.

Adlayaq əllini, yüzü,
Qoy sırasın həyat bizi.
Hüfz eləyək eşqimizi,
Sən mənimcün, mən səninçün.

Yerə salma sözümü,

Gizlət qara saçlarının zülmətində üzümü.

Yoxla məndə dözümü,

Aylar, illər, qərinələr qatlayammaz dizimi.

Ölüm örter gözümü,

Fəqət silə bilməz sənin yolundakı izimi.

Gizlət qara saçlarının zülmətində üzümü,

Yerə salma sözümü.

Sevənlərin nə vecinə
Şaxta kəssin nə qədər,
Məhəbbətin gücünə
Ürək coşar, isinər.

Sevənlərin nə vecinə
Yolu kəssin dərə, dağ,
Dəyanətin gücünə
Ürək dağlar aşacaq.

Sevənlərin nə vecinə
Yaş yüz əlli olacaq,
Sədaqətin gücünə,
Ürək cavan qalacaq

Mat qalmışam mən bu işə –
Məhəbbətin gücünə,
Dəyanətin gücünə
Ürək sevir həmişə.
Sevənlərin nə vecinə...

Yanaqlar odlu lalə,
Saçlar qara şəlalə,
Qaşlara bax, qaşlara,
Dartılıb halə-halə.
Qızlar belə deyildi
Biz tələbə olanda.

Qırçınlı ipək donu
Gözəl göstərir onu.
Sanki bəyaz mərmərdən
Mikelancelo yonub.
Qızlar belə deyildi
Biz tələbə olanda.

Qara gözler badamı,
Dəli elər adam
Bir yol dönüb baxmaqla
Yandırıbsan atamı.
Qızlar belə deyildi
Biz tələbə olanda.

Telləri çətir-çətir,
Oğulsan davam gətir
Gözünün zülmətində
Adam yol azır, itir.
Qızlar belə deyildi
Biz tələbə olanda.

Danışır – sözü nəğmə,
Yeriyir – izi nəğmə,
Belə məftun etməyib
Heç zaman bizi nəğmə.
Qızlar belə deyildi
Biz tələbə olanda.

Hər gülü dərməmişik,
Yara göndərməmişik,
Yəqin biz səhv etmişik.
Biz fikir verməmişik,
Qızlar elə beləymış
Biz tələbə olanda.

(Zarafatyana)

Getdin. Bir acıqla çırpın qapını,
Söz verdin – bir daha gəlməyəcəksən.
Qırdın ürəyimin titrək sapımı,
De, necə dözərəm sənsizliyə mən?

Bir saat kecməmiş qayıtdın geri,
Dedin: – Əlcəklərim çıxıb yadımdan,

Qosdən unutmuşdun sən əlcəkləri,
Demək əl çəkmişdin öz inadından.

Duydum gözlərinə baxdığını anda,
Orda gülüş vardı qəzəb yerinə.
Əlacım olsaydı geniş meydanda
Mən heykəl qoyardım əlcəklərinə.

UCALIQ

Xatirinə düşürmü ilk görüş çağlarımız?
Onda nə əllərimiz, nə də dodaqlarımız
Hələ görüşməmişdi.
Sevdanın ilk anları!
Neçə aşxanaların, neçə restoranların,
Çayçı dükənlərinin, qelyanaltıxananın,
Ləziz nemətlər dolu neçə-neçə binanın
Keçib getdik yanından.
Xörək ətirlərinə,
Kabab tüstülərinə rast gəldik döñə-döñə.
Onların da yanından biz keçdiq gülə-gülə,
Mündik yer şarı boyda nəhəng bir karuselə.
Mən heç başa düşmədim –

ac imişsən demə sən,
Yalnız səhər tələsik bircə tikə yemisən,
Karousel sırlanırdı, biz qalxırdıq yuxarı,
Meh alına, üzünə dağıdırıcı saçları.
Biz qalxırdıq, qalxırdıq, qalxırdıq pille-pille.
Az qala ulduzları tutacaqdım mən əllə.
Ürəyimdən bu zaman keçdi dəli bir istək:
Düzüm ağ ulduzları boynuna mirvaritək.
Biz qalxırdıq:

indi lap yaxın idi Ay mənə,
İstədim alıb onu taxım sənin sinənə.
Mənim ağılsız eşqim!

Sənin fikrindən bəlkə
Bu vaxt keçirmiş yavan, barmaq boyda bir tikə!

Orda iki nəfər küsdü, barışdı,
Hayif, biz deyilik o iki nəfər.
Yoxsa sinəmizdə söz qalmamışdır,
Hanı bir zamankı atəşli sözlər?

Ucalır nəğməsi iki nəfərin,
Hayif, nəğmə deyən nə mənəm, nə sən.
Hanı intəhasız o nəğmələrin?
Kim qıflı asıbdır mənim dilimdən?

Bahar çiçeyinin ətri nə xoşdur,
Əllərdə alışan əlvan dəmetdir.
Bizim əllərimiz yenə də boşdur,
Yoxsa bizim üçün çiçək qəhətdir?

Qopdu iki gülüş, iki qəhqəhə,
Biz ötə bilməzdik bu dildə məyər?
Sanki daş dəyibdir büllur qədəhə,
Bizim gülüşümüz cingildəməyir.

Tükəndi nəğməmiz, soldugülümüz,
Danışmaq yerinə sözü kəsirik.
Əzaba döndərdik məhəbbəti biz,
Qişda odlanrıq, yayda əsirik.

Mənə nəvazişlə dedin bu axşam:
Bir az cavanlaşıb, yaxşılaşmışam.
Yanağım allanıb, çöhrem təzə-tər,
Görən yeniyetmə cavanam, deyər.
Dən düşən saçlarım qaralıb sanki...

Sevgilim, əzizim, mənə inan ki,
Mən elə həminəm – ömrü tən yarı,

İndicə saydığını bu nişanları
Hünəri, həvəsi, şir qüvvətinini,
Cavanlıq odunu, hərarətini
Mənə sən qaytardın, mehribanım sən,
Gəncliyim qayıdır səni sevəndən...

TƏKLİK

Payız göylərinin boz aynasında
Uçdu axırıncı durna qatarı.
Sixıntı fəslinin qəm havasında
Dindi durnaların son nidaları.

Çinarda tək yarpaq – dənizdə ada,
Bir üzü yaşıldı, biri gümüşdü.
Düşdü, xəzəllərə qarışdı o da,
O da tənhalığa dözmədi, düşdü.

Tək-tənha dolaşıb göyün üzündə
Təkliyə dözmədi, günəş də batdı.
Onunla şəfəqli bir gündüzün də
Bir günlük həyatı axıra çatdı.

Tənhalıq yamandır, gülüm, yamandır,
Təklik sınağına sən az çek məni.
Sularda qərq elə, tonqalda yandır,
Fəqət qoyma yalqız, qoyma tək məni.

HƏSRƏTİN

Getdin,
Həsrətinə tapşırdın məni,
Tək qala bilməzdim qəmlə, kədərlə.
Həsrətin danışdı olub-keçəni,
Məni ovundurdu xatirələrlə.

Sənli günlərimi anıb danışdı,
Canlandı qarşında surətin sənin.
Mənim əvəzimə yanıb danışdı,
Səndən vəfaliymış həsrətin sənin.

Həsrətin sinəmdə illəndi qaldı,
Mən ondan alıram sənin ətrini.
Həsrətin gözümdə gölləndi qaldı,
Yaman isteyirmiş mənim xətrimi.

Onundur ya sənin sinəmdəki dağ?
Bəhsə giribsiniz dağ çəkməkdə siz.
Həsrətin yaxındır, sən özün uzaq...
Gərək yerinizi dəyişəydiniz...

Gecədən şəh düşdü güllərin üstə,
Evlərin damında gölləndi qaldı.
Dan yeri söküldü,
Günəş ahəstə
Üfüqün qövsündən qalxdı, ucaldı.

Bir anda yox oldu şəh danələri
Qızmar bir tavaya düşən damcıtək.
Elə bil alından sildilər torı,
Elə bil zivədə qurudu örəpək.

Məhəbbət güllərin üstə şəh deyil,
Deyəsən tez keçir, ömrü bir andır.
Bunu nə zamansa bir aqıl deyib:
Məhəbbət dənizdir, çaydır, ümmandır!

Aylar dolansa da, il dolansa da,
Eşqin ürokıldən silinmir izi.
Milyon illər boyu günəş yansa da,
Quruda bilməyir çayı, donizi!

ƏBƏDİYYƏT

Mən sənin nəgmənin eks-sədası,
Könlünün tükənməz arzularıym.
Qişında – bir iliq bahar havası,
Yayında – bir sərin quzey qarıyam.

Gecə zülmətində, qaranlığında
Qəfildən parlayan qəmərinəm mən.
Kədərli çağında, qəmli çağında
Dördini dağıdan xəbərinəm mən.

Səadətlə keçən illərinəm mən,
Mənsiz itirirsən bu səadəti.
Günəşə uzanan əllərinəm mən,
Məndədir qəlbinin od hərarəti.

Mən sənin yaşanmış dəqiqlərin,
Hələ yaşanacaq ayın, ilinəm.
Mən sənin məhəbbət adlı əsərin,
Sevgi xallarıyla ötən dilinəm.

Mən sənin...
Təsviri mümkün mü mögər?
Hər şeyi söyləmək çətindir, çotin.
Axı, necə deyim... Dağlar, dərələr
Kiçik zərrəsidir əbədiyyətin.

YADINA DÜŞÜRƏMMİ?

Qaldı, arxada qaldı ömrün xösbəxt illəri,
İndi mənim əlimə dəymir sənin əllərin.
Söylə, hərdən əsəndə soyuq payız yelləri,
Dağılında üzünə o pərişan tellərin,
Deyirsinmi olaydıq eşqin gənclik yazında?

Heç olmasa xəyalın dumanlı aynasında
Sənilə bir anlığa gəlib görüşürəmmi?
Yadına düşürəmmi?

Səadət fürsətini qaçırdıq sən də, mən də,
Onu köhlən at kimi salmalıydıq kəməndo.
Hərdən sevda yolunu azıb dumanda, çəndə,
Sənə ümid verəcək bir işıq görməyəndə
Bələdçi olurammi cığırlar arasında?
Heç olmasa xəyalın dumanlı aynasında
Sənilə bir anlığa gəlib görüşürəmmi?
Yadına düşürəmmi?

Gəl, indi xatırlayaq bütün olanları biz,
Özümüz yazmalıyken hökmü biz, qərarı biz.
Taleyin əllərinə verdik ixtiyarı biz,
Günah kimdədir görən? Mən bilmirəm! Barı ,biz
Bir nişanə qoymadiq xatirə dünyasında
Heç olmasa xəyalın dumanlı aynasında
Sənilə bir anlığa gəlib görüşürəmmi?
Yadına düşürəmmi?

Həkim, mənə o nüsxəni yazma sən,
Mənim dərdim başqa dərman isteyir.
Bir cüt ulduz uzaq düşüb gözüməndən,
O gözləri könlüm yaman isteyir.

O pərişan saçlarının burması
Məni belə eləyibdir pərişan.
Hani nazla oturması, durması,
Hani, hani, o küsməmiş barışan?

Gözlərimi dumanlardan yaşların
Qarşısında necə durum, dayanım?
Hani, azca çatılarda qaşlarım
Yarım sözdən ürəyimi duyanım?

Hani qəmli çağlارının qənimi,
Hani xoşbəxt günlərimin ortağı?
Söz güləsi yandırmamış sinəmi
Hani onun canlı sıpər olmayı?

Həkim, məni dava-dərman sağaltmaz,
Durmağımı isteyirsən əgor sən –
O nüsxəni bir saatlıq görüş yaz,
Bir saatlıq...

Hikmətini görərsən!

1979

Ölüm yaxın düşə bilmir
Bircə böyük məhəbbətə.
Xəstəxana paltarında
Mən inandım bu hikmətə.

Sən də yaxşı bilirdin ki,
Dərmənsizdir mənim dərdim.
Bəlkə də sən olmasaydın
Bu dünyani tərk edərdim.

Bilirdim ki, gözləyirsən
Axşam, səhər, gecəyarı,
Səpələnib yola, düzə
Bir cüt gözün intizarı.

Bilirdim ki, gözləyirsən
Su gözləyən torpaq kimi.
Bir qıçılçım həsrətlisi
Odu sönmüş ocaq kimi.

Gözləyirən müjdə kimi,
Bir gecikmiş xəbər kimi,
Tutqun göydə al günəşi
Gözləyən bir səhər kimi.

Ürəyində qorxu vardı,
Baxışında duman vardı,
Xəyalında qovulası
“Bəlkə” vardı, güman vardı.

“Bəlkə”lərin, gümanların
kövrək simdən asılıydı.
Sən bilmirdin mənim ömrüm
Nədən, kimdən asılıydı.

Lakin yenə gözləyirdin
Yığnağında “bəlkələrin”.
Səni qoyub gedəmməzdəm
Qucağında “bəlkələrin”.

Səni qoyub gedəmməzdəm,
Onda namərd olardım mən.
Torpağa da, məzara da
Ağır bir dərd olardım mən.

Gedəmməzdəm, yorğan-döşək
Salsayıdı da haldan məni.
Gözləməklə qaytardin sən
Gedər-gəlməz yoldan məni.

1979

Qarğalar qar üstə qara xalmıdır?
Küknarlar yamyaşlı alovə bənzər,
Çöllərin örtüyü bəyaz şalmıdır?
Təpələr çəkilmiş plova bənzər.

Qəmli xəstəxana pəncərəsindən
Ürəyim qar üstə çiçək axtarır.
Rusiya qışının mənzərəsindən
Baxışım üçəth xızək axtarır.

Çılpaq ağacların budaqlarından
Meh əscək söküür qar uçqunları.
Qopur bu nisgili dodaqlarından:
“Hani Abşeronun yaşıł baharı?”

Hani cir alçanın, kağız badamın
Yazda qar yağıdırın ağ çiçəkləri?
Günəş isidəmmir burda adamı,
Buludlar qoynunda hey iməkləyər.

Bəyazlıq hökm edir,
Nə gül, nə çəmən, –
Loğmanlar axtara tapmaz səninçün.
Bir az Bakı üçün darixıram mən,
Bir az bahar üçün,
Bir az səninçün.

1979

Xəstəxana qucağında
Səsin gəldi otağıma.
Ürək yaxan bu çağımıda
Gülüş qondu dodağıma.

Əlim çiçək dəstələdi,
Qəlbim nəgmə bəstələdi,
Telefonun dəstəyini
Möhkəm sixdım yanağıma.

Bu səs şəfa çeşməsiydi,
Bu səs həyat nəfəsiydi.
Bu səs günəş zərrəsiydi
Səpələndi yatağıma.

1979

Dilim qabar oldu “gelmə” deməkdən,
Sən elə əvvəl də belə dəcəldin.
Keçib firtınadan, qardan, küləkdən
Sən yenə bu axşam yuxuma gəldin.

Burda dərman ətri, xəstə naləsi,
İtib bütün rənglər, hər tərəf ağdır.
Sənin yanaqların – o dağ laləsi
Burda dözməyəcək, ağaracaqdır.

Bura yuxuda da gelmə, əzizim,
Görkəmi can sıxır, ürək qanadır.
Bura yuxuda da gelmə, əzizim,
Bura qəmli yerdir – xəstəxanadır.

Gündüzlər birtəhər ovunur yenə,
Bilirsən nə çəkir xəstə gecələr?!
Elə bil göylərdən ağ yağış kimi
Dərd yağır dərdinin üstə gecələr.

Görüş arzulayır, arzu – baş dadır.
Hər addım səsi də onu aldadır.
Onunçün həmişə gözü yoldadır,
Həmişə qulağı səsdə gecələr.

1979

Burda min şövq ilə biz
Görüşərdik o zaman.
Burda gənc qəlblərimiz
Keçirib min həyəcan.

Bu yaşıl kürsülərin
Oturardıq üstə
Anıram mən, o sənin
Tutduğun güldəstə –

Toxunarkən üzümə
Sən gülərdin ucadan.
Burda gənc qəlblərimiz
Keçirib min həyəcan.

Yadımızdan çıxmaz
O yaşıl yarpaqlar,
Çox tanışdır sənə də
O söyüdlər, o çinar.

Onların gövdəsinə
Yazdıq öz eşqimizi.
Quşlar öz nəgməsinə
Valeh etmişdi bizi.

Burda idik hər yaz,
Yay, payız – son ayacan.
Burda gənc qəlblərimiz
Keçirib min həyəcan.

O güzel günler həni?
Hardasan indi de, sən?
Burda keçmiş bir anı
Qaytaraydım geri mən!

Qaytaraydım səni də,
Elə gənc, sadə, gözəl!
Və deyəydim: yenə də
Bu yaşıl bağçaya gel.

Bağ həmin bağdır, inan:
Necə görmüştük biz.
Burda bir sən yoxsan,
Bir də ilk gəncliyimiz!

Moskva, 1956

Uzanır mavi dəniz, yox sonu, yox əvvəli do,
Nə genişdir, nə dərindir, necə safdır suları!
Dayanıb mən onu seyr eləyirəm sahildə.
Heç nəyim olmasa da, dostlarım, aləmdə barı
Mənim olsun deyirəm tək bu gözəllik, saflıq
Bu genişlik, bu dərinlik, ilahi şəffaflıq.

MƏNİM GƏNCLİYİM

Külək əsir... Yağan qarı
Çökəklərə doldurur.
Qar örtdükcə dolayları
Nə cığır, nə yol durur.
Elektrik direkləri
Yel əsdikcə laxlayır,
Qişın dəli küləkləri
Keçənləri saxlayır.
Gah qapımı, pəncərəni,
Gah tavarı döyür yel.
Dəli çovğun dağ-dərəni
Düzləyocək elə bil.
Sanki bir də susmayacaq
Bu sərt çovğun, bu boran...
Şəhər oldu baxdım, ancaq
Sakit idi asiman.
Yer üzünü örtsə də qar
Göyün üzü duruldu,
Yoxsa ruzgar, dəli ruzgar
Birdən-birə yoruldu?
Gəncliyim də belə keçdi –
Dünənki ruzgar kimi:
Sinə vurub elə keçdi,
Susdu dalgalar kimi.
Coşdurammaz onu bir kəs,

Kim qaytarar onu, kim?
Yox, yox, bir də geri dönməz
O dəlisov gəncliyim.

Moskva, 1957

Dəniz sakit, hava iliq, arabir
Eşidilir bir ürəyin qəm səsi.
Yayılaraq qaranlıqda əriyir
Bir yadelli dənizçinin nəgməsi.

Haralıdır? – deyəmmərəm bunu mən,
Anlamırıam o qəribin dilini.
Bilirəm ki, bir hoşrotdır titrədən
Dənizçinin ürəyinin telini.

Nədir onun nəgməsində oxunan –
Vətəninmi, bir qızınmı həsrəti?
Ah, bileydim ürəyinə toxunan
O nisgili, intizarı, möhnəti.

İKİ MƏKTUB

“...Məni yaman unutmusan, oğlun olandan,
Elə onu soruştursan, onu hər zaman.
Yalnız mənim adım idi dodaqlarında
Yalnız mənim səsim idi qulaqlarında.
İndi isə tek oğlunu salırsan yada...
Məktubun başında da, ortasında da
Elə onu soruştursan, onu hər zaman,
Məni yaman unutmusan oğlun olandan...”

“...Mən sevirdəm səni yenə; aylı gecələr
Görüşünə can atdığım gəncliyin qədər.
Yox, sevgilim, nəhaq yerə gileylənirsən...

Məktub yazıb oğlumu hər soruşanda mən
Dodağında noğmə kimi səslənir adın
Gülüm, oğlum olardımı, sən olmasaydın?!”

Moskva, 1955

Yanır dənizdə bir fanar,
Keçir xəzan, gəlir bahar –
Fanar yanır fəsil-fəsil,
Boran coşur, külək əsir.
Fanarsa sönmöyir yanır,
Coşan sular işıqlanır.
Üzür sularda min gəmi,
Sükançının nədir qəmi –
Yanırsa sübhədək fanar,
İşiq saçırsa tək fanar?!

Mənim də məqsədim durur
Yolumda bir fanar kimi.
Onun gözündədir bu nur,
İşiqlı lampalar kimi,
Yolumdadır fanar kimi.

MACƏRA

O çıxdı qarşımı gülümseyərək,
Gözəl, yaraşıqlı, boylu, buxunlu.
Məsumdu Sikstin madonnası tek,
Dedim, mən axtaran elə budur, bu...

Bizim ilk tanışlıq mərasimimiz
Çox uzun çəkmədi. (Neyə gərəkdir.
Dedim, əbədilik dost oluruq biz,
Zaman hər bir şeyi göstərəcəkdir.)

Bəli, bu tanışlıq çox asan oldu,
Sandım ki, tapmışam gözəl bir inci.
İlk görüş yerimiz restoran oldu,
O təklif elədi bunu birinci.

Gecəyarıyadək oturduq qoşa,
Mənim göz qapağım artıq enirdi.
Şampan şərabları hey daşa-daşa
Büllur badələrdə köpüklənirdi.

Hər şeyin öz vaxtı, öz vədəsi var,
Gərəkdir hər şeyin qədəri olsun.
Bəli, şərabın da öz nəşəsi var,
Ancaq ağlın bundan xəbəri olsun.

Çıxb restorandan biz yola düşdük,
Xoş bahar gecəsi artıq yarıydi.
Sakit küçələrdə yüz yol öpüsdük,
Şahid göy səmanın ulduzlarıydı.

(Şair, süzmə məni gözlərində kin,
Məni salacaqsan şerə sal, nə qəm.
“Müsbat” qəhrəmanın deyiləm sənin
Ki, öpüş bilməyəm, şərab bilməyəm.)

Biz onun evinə gəldik birbaşa
Oturduq, danışdıq, güldük doyunca.
Baxdım yorulmadan o gözə, qaşa
Baxdım gözlərimə yuxu qonunca.

Mən heç soruştadım o qız təkmidir,
Nəyi var qardaşdan, ata-anadan?
Bu evə bir kimsə gələcəkmidir,
Yoxsa o özüdür burda hökmran?

Hisslər ağlımiza üstün gələndə
Hər şey unudulur, deyim səmimi,
Ömründə ilk dəfə özümü mən də
Apardım onunla kişilər kimi...

Nəşələr içində açdıq səhəri,
Günəş boylananda oyandıq biz də.
Dünənki o gözəl xatirələri
Yenə canlandırdıq ürəyimizdə.

Elə bilirdim ki, mənimdir aləm,
Mənimdir o gözəl, boy, buxun, bədən...
Qapının zəngini çaldılar bu dəm,
O təlaş içində qalxdı yerindən.

Baxdı gözlərimə, baxışlarından
Mən aydın bildim ki, gələn əriydi.
Demək dodağında sübhədək yanmış
Ərli bir arvadın öpüşləriydi!

O açdı qapını gülümssəyərək,
Sarıldı ərinə bərk-bərk bir anda...
Məsumdu Sikstin madonnasıtək,
Yox! Yüzqat məsumdu madonnadan da!



Vətən ətri

Qəlbin sıxılsa ağər...

AZƏRBAYCAN

Mən könlümü təzocə eşqə düşənlər kimi
 Piçıldamaq istərəm – eşidilməsin səsim.
 Sevgi etirafımı, bu vurulan qəlbimi
 Elə açmaq istərəm bir kimsə cəitməsin.

Eşqimi ovuc-ovuc torpağına, daşına
 Səpərəm, qız başına şabaş səpənlər kimi.
 Səni öpmək istərəm – düz on səkkiz yaşına
 Təzocə qədəm qoyan qızı öpənlər kimi.

Uğrunda həyatımı qurban vermək istərəm,
 Eşqin təntənəsiyçün can qurban edən kimi.
 Səni bütün dünyaya mən göstərmək istərəm
 Sevdiyim qız kimi yox – sevdiyim Vətən kimi.

1964

BƏNDƏM

Könlün intohasız arzuları var,
 Xəzan çağında da bir maya bəndəm.
 Səmada ulduza, qövsi-qüzehə,
 Yerdə lalələrdən bir paya bəndəm.

Ömür yollar keçən karvana bənzər,
 Ona yük olmasın dövlət, simü-zər.
 Ayı keşməkəşli ilə bərabər,
 Günü əsr boyda bir aya bəndəm.

Getsəm də nə qədər kəndə, şəhərə,
Baxsam da cənnətə bənzər yerlərə –
Dənizlər deyəndə bəhri-Xəzərə,
Çaylarda Kür adlı bir çaya bəndəm.

Mənim doğma anam – Azərbaycanım,
Taleyim, vüqarım, eşqim, həyanım,
Yolunda ölümo hazırlır canım,
Ey Vətən, ey Vətən, bir haya bəndəm!

1965

DEDİLƏR KÜR QURUYUR

Dedilər quruyur mənim Kür çayı,
Yerimdə quruyub qaldım, a dostlar.
Axı, odur mənim baharım, yayım,
Onda tükənməyən nemətlərim var.

Bu möhnət ağrılı, bu həsrət yüklü
Ürəyim yanmazmı Kür quruyanda?
Deyin, gümüş tozlu, yaşıł hörüklü
O salxım söyüdlər neyləyər onda?

Neyləyər çöllərim, barlı bağlarım?
Yox, yox, bircə günüm Kürsüz olmasın!
Cadar-cadar olan bu dodaqlarım
Onun boz suyuna həsrət qalmasın.

Qurusa, ağlayıb göz yaşlarını
Onun məcrasına axıdaram mən;
Yüz min il sonrakı yağışlarımı
Yağdırıb tökərəm ora indidən.

Bütün yer üzünə haray salaram,
Baxmaram dostumdur, ya düşmənimdir –
Çayından, gölündən borc su alaram...
Kür özgenin deyil, axı, mənimdir!

Günəşin özünü çekib səmadan,
Ahımla əridib mən su eylərəm,
Onun yatağına tökərəm, inan!
Bunu bacarmasam, qardaş, ölürem.

Kür – saysız zəmili, binəli, bağlı
Nəğməm, seriyyətim, ürəyim, canım.
Kür – geniş süfrəli, öziz qonaqlı
Eşqim, səadətim – Azərbaycanım!

1964

VƏTƏN ƏTRİ

Hərdən mənə elə gəlir
Eldən uzaqdayam mən,
Bir tufanla harayasa
Atılmışam Vətəndən.

Nə xərítəm, nə kompasım...
Dolaşıram düzləri.
Kor olmuşam...
Heç nə görmür,
Heç nə seçmir gözlərim.

Sanıram ki, sərhədləri
İqlim-iqlim gəzirəm,
Nə usanıb yoruluram,
Nə gəzməkdən bezirəm.

Daşa, suya, torpaqlara
Sürtə-sürtə əlimi,
Axtarıram Vətənim –
Azərbaycan elini.

Budur, çinar xışıltısı,
Budur, turac nəğməsi,
Yanağımı qarsılayır
Odlu Muğan nəfəsi.

Su içirəm – torpaq dadır, –
Ya Arazdır, ya da Kür,
Söykənirəm bir ağaca –
Bu deyəsən söyüddür.

Narinc, turunc ətri gəlir –
Bu, limonlu Talışdır,
Yellər əsir, dəli yellər –
Xəzri mənə tanışdır.

Dağ aşıram – ya Kəpəzdir
Ya Qoşqar, ya Savalan.
Kor olsam da tanıyıram:
Mənimkidir bu məkan!

Kor olsam da tanıyıram:
Azərbaycan özüdür!
Ana Vətən, səni tapan
Üroyimin gözüdür!

1960

Yenə göldim Qarabağa,
Dağı mənim, düzü mənim,
Sal daşlara naxış vuran
Kekliklərin izi mənim.

Bu Əskəran qalasıdır,
Neço dövrün balasıdır,
Neçə dövrə qalasıdır –
Sirri mənim, sözü mənim.

Qaya susur, qaş oxuyur,
Gah zil, gah yavaş oxuyur,
İnsan, torpaq, daş oxuyur
Ağlım çəşib, düzü, mənim!

1963

234

NAXÇIVAN NƏĞMƏSİ

Bu gün Araz sahilinə gəlmisəm,
Mənim üçün “Arazbarı” çalın siz.
Bu yellərin sorağını indi də,
Qalaların naxışından alın siz.

Görürsənmi başı qarlı Şahbuzu,
Əriməyib quzeylərin sal buu.
Bol eləyin Badamlını, ağ duzu,
Süfrələri bir az geniş salın siz.

Ordubaddır bağlarının connəti,
Bu ad ilə bağlanmış ülfəti,
Dadan zaman burda hər bir neməti
Alarsınız ləzzətini balın, siz.

Tamaşadan gözüm doymur, nədəndi?
Könlüm məgər ilqarından dönəndi?!
Dolaşanda Sədərəki, Vənəndi?!
Bağçalarda gəzin ayaqyalın siz.

Burda dastan kişilikdən, hünerdən,
Burda nəğmə qızıl donlu səhərdən.
Əgər bir gün ayrılsanız bu yerdən,
Qolbinizlə Naxçıvanda qalın siz!

1973

SÖYÜD

Ay Muğanın gəlini,
Bitmişən şimalda da.
Belə yayma telini,
Birdən hava aldadər.

235

Yandırar şaxta səni,
Yaşıl çətrin gözəldi.
Gördüm uzaqda səni,
Duyğular dilə gəldi.

Yol salmışan bura sən
Bəlkə Kür qıraqından?
Nolar, bir cüt verəsən
Zümrüdü yarpağından?

Astaca qopararam,
İnciməzsən qətiyyon.
Onları apararam
Günəşli cənuba mən.

O yerə ki, xəyalən
İsinərsən oduna,
Qişın şaxtasında sən
Gətirərsən yadına.

O yerə ki, sevənlər
Kölgəndə pünhan-pünhan
Sənə minbir ad vərə:
Məcnun, salxım, ağlağan...

1974

Qara dəniz qapqara,
Qaradır adı kimi.
Zülmət çöküb sulara
Qarğı qanadı kimi.

Qara su səhrasında
Nəhəng gəmi sürünür.
Geminin ziyanında
Qağayılar görünür.

Qağayılar ağappaq,
Uçurlar dəstə-dəstə.
Elə bil yüz-yüz varaq
Səpelənir su üstə.

Dalğalanır belinə
Qonduqca ağır-agır,
Sanki qatran gölünə
Əlçim-əlçim qar yağır.

Bəziləri millənir
Sulara qayıq kimi,
Bəziləri yellənir
Havada yaylıq kimi.

Cörək atırıq hərdən,
Şığıyb götürürlər.
Onlar bizi gecədən
Səhərə ötürürlər.

Qara dəniz, 1968

QƏLBİN SIXILSA ƏGƏR...

Düşsən uzaq elə sən,
Qəlbən sixılsa əgər –
Yurdunu yad elə sən,
Kədərin keçib gedər.

Düşün ki, orda yenə
Yasəmən açıb çiçək,
Öpüb sahillərini
Kür axır əvvəlkitek.

Boz söyünd, ağaçqovaq
Yenə qol-budaqlıdır,
Düşün, yenə o torpaq
Bağçalıdır, bağlıdır.

Düşün ki, kənd qızları
Oxuyur, çalır yenə.
Durnaların qatarı
Göyə ucalır yenə.

Toyları, məclisləri
Duysan mən duyan kimi,
Ürəyinin kədəri
Dağılar duman kimi.

Xatırınə sal hər gün
Doğulduğun kəndi sən,
Qoynunda böyüdüyüñ
Yaşıl aynabəndi sən.

Ömrün qəmlı anında
Düşün aşiq dostunu,
Toxanalar qoynunda
Çox görmüsən sən onu.

O sazi, o söhbəti
Harda olsan unutma,
Könlünün məhəbbəti
Doğma yurdunu atma.

Nə şərab məclisləri,
Nə qızdakı incə səs,
Qəlbindəki kədəri
Əsla dağında bilməz...

Düşsən uzaq elə sən,
Qəlbin sıxlısa əgər,
Yurdunu yad elə sən,
Kədərin keçib gedər.

1957

BAKİ

Uzaq elli əziz dostum soruşdu:
– Sizin Bakı söylə, necə şəhərdir?
Dedim: – Qardaş, mənim doğma şəhərim
Yazılmamış, oxunmamış əsərdir.

Çiçək desən – könül açan ciçəyi,
Külək desən – ev uçuran küləyi,
Qasırğada ağ dalğalar ləçəyi,
Sakit gündə gözü mavi Xəzərdir.

Nəğməsidir zavodların fit səsi,
Suya düşüb buruqların kölgəsi.
Ətirlidir bağlarının meyvəsi,
Ağ şanısı elə bil ki, şəkərdir.

Dost görəndə tükənməyir hörməti,
Düşmən görse, dərya olur nifrəti,
Bir qədər də dəlisovdur adəti,
Əziz dostum, Bakı belə şəhərdir.

1958

Səməd Vurğuna

İllər üstə il gəlir;
sənsiz darixir ürək
Qaranlıq bir otağa atılıb qalmış kimi.
Mən baxıram əksinə köksümü ötürərək,
İlahi bir lövhənin seyrinə dalmış kimi.

Qarşında kitabların, dodağında sözlərin...
Xeyalımda gülüşün, yerisin, baxışların...
Bezən mən də keçirəm keçdiyin o düzəlli,
Aşıram üzərindən o kəklikli daşların.

Fəqət ürək ovunmur şıtaq bir uşaq kimi,
Sənin yerin görünür dərədə də, dağda da.
Hər yanda görünürsən göy kimi, torpaq kimi,
Ancaq tapılmayırsan göydə də, torpaqda da!

Sənin yerin görünür çotin gündə, asanda,
Şanlı yürüşümüzdə, bu günün nəgməsində.
Sənin yerin görünür şerə qulaq asanda,
Qəribədir, arabir gəlir canlı səsin də!

Bütün təbiətinlə durursan göz öündə,
Birdən nehəng salonlar qızıl nura bürünür.
Şairim, gizləməyir dostun da, düşmənin də,
Köks ötürüb söyləyir: "Onun yeri görünür!"

Çiçəkləri çırtlayan bizim Muğana bir bax,
Talada boynu büük duran ceyrana bir bax,
Çəzə qələm götürüb şeir yazana bir bax,
Köks ötürüb söyləyir: "Onun yeri görünür!"

Dodağına eydirmə inək sağan ana da,
Göllərdə süzüb keçən o yaşılış sona da
Təzə nişanlılar da, toyalar da, toyxana da
Köks ötürüb söyləyir: "Onun yeri görünür!"

Sənin yerin görünür,
sorağına çıxıram,
Evinin qabağında dayanıram bir anlıq:
Mən dolmuş gözlərimlə hey baxıram, baxıram,
Otağında sükut var, pəncərəndə qaranlıq.

Sən sevməzdin, şairim, sükunəti, zülməti,
Taleyin hökmünə bax, həyatın sırrinə bax!
Sənin iş otağında dünyانın şəriyyəti,
Yerin, göyün işığı qərar tutardı ancaq!

Ey yurdumun qoşması, gərayılışı, dastanı,
Sənsiz qəlbim sıxılır, kədərlərə bürünür.
Seyr etsəm də bu gün mən min sənətkar insani
Sənin yerin görünür!

Sənin yerin görünür!

1957

Yollar eniş-yoxuşlu,
Ömür gödəkdir – dedim.
Dən düşdü saçlarına,
Bu da gərəkdir – dedim.

Canım qurban climə,
Çəmənimə, çölümə.
Elsiz-günsüz bir ömür
Başsız küləkdir – dedim.

Çox yanırsan, dedilər.
Odlanırsan, dedilər.
Vətən üçün alışan
Mən yox, ürəkdir, dedim!

1958

Gözündə qalmayıb arzu da, kam da,
Həyat, yalnız sənə minnətdaram mən.
Uğurlu bir gündə, bir xoş möqamda
Məni bu torpağa oğul etmişən.

Məni yad yurda da ata bilərdin.
Övlad da edərdin başqa məkana.
Onda həsrətimdən yanıb ölürdim
Uzaqdan baxanda Azərbaycana.

Heyat, çox sağ ol ki, diller içində
Mənə Azərbaycan dili vermisən.
Səraftək seçmişən ellər içindən
Mənə bu torpağı, eli vermisən.

Göllərdən baxtıma Göygöl, Maralgöl,
Çaylardan payıma Araz, Kür düşüb.
Heyat, üroyimi özün ara, gör –
Sənə buna görə təşəkkür düşür.

Nə qədər böyükmiş səndə səxavət,
Mənə bu torpaqda çörək vermisən.
Odlar ölkəsinin hüsnünə ziynət,
Mənə sevmək üçün ürək vermisən.

Lazım gəlsə çevriləcək yad qəbrinə
Mənim üçün gülzər olan hər qarışı.
Yer üzünə min il sonra gəlsəm, yenə
Kaş mən olam bu torpağın vətəndaş!

1976

Desələr səfərə çıxmaq gərəkdir
Ən uzaq səfərə məni göndərin.
Min zülmət olsa da yarib keçərəm,
İşıqlı səhərə məni göndərin.

Üreyim yol çəntəm, yüküm arzular –
Gedərəm nə qədər canımda can var.
Desələr xəzana əsirdir bahar –
O yerə, o yerə məni göndərin!

Taledə rahatlıq axtarmıram mən,
Nə çıxar süst keçən durğun ömürdən?!
Desələr yolunu kəsəcək hərdən
Sildirəm, dağ, dərə – məni göndərin!

Ağacaq sırrını talelər mənə,
Deyəcək tənələr, gileylər mənə.
Sevincim dəryadır – bəs eylər mənə,
Qüssəyə, kədərə məni göndərin!

Gümanım şərədir, bir də qələmə,
Bir də bu torpağa, doğma elimə.
Onların uğrunda bir gün ölümə –
Bax, o son səfərə məni göndərin!

1964

TORPAĞIM

Hamıdan çox torpağıma inanıram,
İstəyirəm hər an onu seyrə çıxım.
Üzərində yeriyirəm, dayanıram,
Düşür zərif sinəsinə ağırlığım.

İnanıram, yenə möhkəm saxlayacaq,
Qoymayacaq məni o, dar ayağında.
Cavan ölsəm, bulaqlarda ağlayacaq,
Qoca ölsəm, dəfn edəcək qucağında.

Bir dən atsam, bu gün onun cadarına
Mənim üçün min-min sünbüл yetirocək.
Ehtiyacım olsa qışda baharına
Qar üstündə qızılıgül də bitirəcək.

İnanıram, düşməninin qabağına
Özgəni yox, ilkin məni göndərəcək.
Yara dəysə bir ağacın budağına
Yalnız məni o, məlhəmə döndərəcək.

BİZİM EL

Ya qonaq, ya qərib, ya səyyah ol sən,
Harda könül açan mahni eşitsən,
Dinləsən ürəkdən qopan bir hava,
Görsən qonaq sevən bir el, bir oba,
Görsən açıq ürək, mehriban sıfət,
Görsən temiz duyğu, təmiz məhəbbət, –
Deməli, əzizim, bizim eldəsən,
Şirvanda, Muğanda, ya da Mildəsən.
Ya Kürün, Arazın qıraqındasən...
Bir söz – Azərbaycan torpağındasən.

1969

Yüz süfrədə müftə nemət dadsan da,
Yalnız əməyinə minnətdar ol sən.
Arxanda qayalı dağlar da dursa,
Dolu ürəyinə minnətdar ol sən.

Qalsan da illərlə sən ac-acına.
Haram çarə qılma ehtiyacına.
Üstü ağaçlı qara sacına,
Unlu ələyinə minnətdar ol sən.

Tapın Allah kimi son öz gücünə,
Biri yağda üzsə alma vecinə.
Ayranlı süfrənə, qoyun-keçinə,
Qızıl ineyinə minnətdar ol sən.

Hardasa bəslənir övlad rüşvətlə,
Geyinir, bəzənir arvad rüşvətlə.
Qoy keçsin onlarçın heyat rüşvətlə,
Halal çörəyinə minnətdar ol sən.

Öz bağında oxşa gülün çətrini,
Bil burda torpağın, suyun qədrini.
Burnuna çatdırsa Vətən ətrini,
Dəli küləyinə minnətdar ol sən.

1975

SÜFRƏ NƏĞMƏSİ

Ay eloğlu, biz toyuna golmişik,
Məclisimiz məclislərə calansın.
Oyatmaqğun bütün eli, obanı
Əvvəl başdan qara zurna çalınsın.

Göy ürgənin ipək kimi yalı var,
Onda gəlin aparmağın hali var.
Bəy evində neçə xalça-xalı var,
Deyin, onlar toyxanaya salınsın.

El bəzənsin yaşıllara, allara,
Xələt salın boyunlara, qollara,
Nur səpməkçün gəlin gölən yollara
Qoy məşəllər qoşa-qoşa qalansın.

Quzu kimi qoy mələsin balaban,
Məclis onsuz keçməz başdan, binadan.
Üfüqlərdə ağarınca qızıl dan
Aşıq qardaş ortalıqda dolansın.

Toy ağası, qonaqları başa çək,
Bıçaq kütdür, əti kəsməz, daşa çək.
Basdırmanı qanlı-qanlı şışə çək,
Qoy köz üstə cızıldasın, sulansın.

Cəngiylə bir gumbuldasın nağara,
Ara verçək qulaq asaq biz tara.
Kim xor baxsa bu adətə – mağara
Ömrü boyu duru suyu bulansın!

1956

DÜNYA OVCUMDADIR

Dünya ovcumdadır nəğmələriylə,
Dünya ovcumdadır qəm-kədəriylə,
Dünya ovcumdadır bütün vəriyə,
Düzdə zəmisiylə, dağda qarıyə,
Mənim ovcumdadır bütün əsrlər,
Xalqlar, qəbilələr, ellər, nəsillər.
Sanki tarixləri yaşamışam mən,
Çiyimdə bu ərzi daşımışam mən.

Dünya ovcumdadır hər dəhşətiylə,
Atom bombasının fəlakətiylə,
Körpə gülüşüylə, şah qəzəbiylə,
Hər nəvazişiyə, hər əsəbiylə,
Dönük sevgisiylə, düz ilqarıyla,
Azadlıq, həqiqət arzularıyla...
Saysız qərinələr, əsrlərəm mən,
Şadlığam, sevincəm, qəm-kədərəm mən.

Dünya ovcumdadır al qanlılarıyla,
Boyalı, boyasız insanlarıyla,
Günəşli, ulduzlu zəfərləriylə,
Dumarlı, tüstülü səhərləriylə.
Həyat nəğmələri dodağımdadır,
Buhenvald harayı qulağımdadır.
Mənim ovcumdadır Xirosima da,
Çiçəkli torpaq da, aylı səma da.

Dünyanın əbədi yaddaşı mənəm,
Dənizi, dərəsi, dağ-daşı mənəm.
Heç nə yayılmamış gözümüzən, heç nə.
Azadlığa təşnə, bahara təşnə
Yüz ildir, min ildir yol gəlirəm mən,
Arzumun qoynunda dincəlirəm mən.
Durub nəfəsimi dərə bilmirəm,
Dünyanı heç kəsə verə bilmirəm.

Dünya ovcumdadır gələcəyilə,
Bütün nəsillərin güləcəyilə.
“Böyüksüz”, “kiçiksiz” millətləriylə,
Dolu süfrəsiylə, nemətləriylə.
Qardaşlıq adlanan ilk baharıyla,
Beynəlmiləl ruhlu havalarıyla.
Qəlbimdə, qanımda bu böyük məna
Sabaha gedirəm, ovcumda dünya.

1974

YOLLARDA AXTAR MƏNİ

Məni yollarda axtar,
Eniş-yoxuş yollarda.
Döyəcləsin üzümə
Yağan yağış da, qar da.
Elə yolda axtar ki,
O, üfüqə dirənsin.
Elə yolda axtar ki,
O hər yandan görünsün.
O yollar uzun olsun
Ümid intizarıtək,
O yollar uzun olsun
İnsan arzularıtək.

Desələr ki, qaranlıq
Örtüb bütün aləmi,
Desələr bir yaranın
Çatışmayırlı məlhəmi,
Desələr bir körpənin
Gözəleri yaşla doldu,
Desələr bir ananın
Qəlibi təlaşla doldu,
Desələr ki, hardasa

Yenə ağrı-acı var,
Bir nəfərin ömrünə
Elin ehtiyacı var, –
Bu yaralar sağalsın, –
Sən orda axtar məni.
El! – deyə oddan keçən
Yollarda axtar məni.

Bir gün mənim ağacım
Düşsə belə olimdən,
Küncə atılıb qalan
Daş ola bilmərəm mən.
Qoltuq cibə sığışan
Kiçik bir ktabımla,
Bir cahana sığmayan
Dərdimlə, əzabımla
Yenə yola çıxaram,
Daş-kəsəkli yollara.
Ya qərib durnaların
Düzüldüyü qatara,
Ya zirvələr fəth edən
Alpinist dəstəsinə,
Ya okeanlar keçən
Qəvvaslar cərgəsinə
Qoşularam, gedərəm –
Sularda axtar məni.
Qişla cidala girmiş
Baharda axtar məni.
Bir söz –
 yollarda axtar,
Yollarda axtar məni!

İLLƏR VƏ HEYKƏLLƏR

İllər,
 min fəryadlı
 min ahlı illər,
İllər heç baxmadı cüssəyə, yaşa.
O əsgər geyimli, silahlı illər
Hamını çevirdi hcykoltəraşa.

Yanına salmadı kimsə əlini,
Dözdü sınağına şaxtanın, qarın.
Kimi daşa yondu öz heykəlini,
Kimi turtılına polad tankların.

Kimi heykəlini Muğan düzündə
Ucaldı zümrüdü zəmi içində.
Kimi Bibi-Yarda – qan hovuzunda,
Kimi do Volqani üzüb keçəndə.

Kimi heykəlini neft mədənində
Yüksəldi buruqtək, ucaldı çəntək.
Kimi heykəlində – öz bədənində
Qanlı yara açdı...
Lalə açantək..

Stalinqradda, Leningradda
Əritdi çoxları mərd heykəlini.
Kimi bir süngüylo, bir qranatla
Göstərdi düşmənə sərt heykəlini.

Kimi od içində,
Kimi arxada
Görünməz bir heykəl qoydu özüne.
Bu gün do Buhenvald düşəndə yada
Heykəller görünür elin gözünə!

Silahmı, çəkicmi tutmuşdu ollər?
Ollər min ilhamlı, xəyalı keçdi.
Hekəl yaratmaqdə illər,

1969

o illər
Mikelancelonu, Cəlalı keçdi.

İllər,
min fəryadlı,
min ahlı illər,
İllər heç baxmadı cüssəyə, yaşa.
O əsgər geyimli silahlı illər,
Hamını çevirdi heykeltəraşa.

Burda qızı ad qoyurlar Kankey –
Kankeydir Manasın da zövcəsi.
Oğlanlara Manas, Seytek, Semetey –
Adlara bax: özü, oğlu, nəvəsi.

Burda nə var ali, əziz, müqəddəs –
Qırğız qardaş Manas deyir adına.
Manas nə vaxt doğulub bəs, ölüb bəs? –
Yox, bu gəlmir bir kimsənin yadına.

Yarananda Qırğızistan kəlməsi
O doğulub bir naməlum betndən.
Qırğızların yurdu, yeri, ləhcəsi
Qurtarmaqçün hər bələdan, çətindən.

Nə qədər ki, Qırğızistan sözü var,
Çaylarda su, süfrələrdə çörək var.
İssik-göl var, geniş Talas düzü var –
O xilaskar ığid Manas, demək, var.

Gəzdim qırğız ellərini doyunca,
Bir dolaydan yüz yol keçdim mən azi.
Dağa, düzə qədəmimi qoyunca
Hər qarışa gördüm canlı Manası*.

QIRĞIZISTAN DƏFTƏRİ

1. MANAS DASTANI

Gəzdim qırğız ellərini doyunca,
Bir dolaydan yüz yol keçdim mən azi.
Dağa, düzə qədəmimi qoyunca
Hər qarışa gördüm canlı Manası*.

Dərə gördüm – adı Manas dərəsi,
Bulaq gördüm – adı Manas bulağı.
Palıd gördüm, yüz qulacdı həresi,
Başı göydə, adı Manas çomağı.

Qaya gördüm – düz ortadan yarılib,
“Manas çapıb qılınçıyla” dedilər.
Qala gördüm kömür kimi qaralıb,
“O Manasdır yapıcıyla” dedilər.

Ay da onun köhləninin nalıdır,
Qövsi-qüzəh qılınçına rəngli qızı.
Al günəş də Manasın tonqalıdır,
Özü çatıb, döyüşçülər qızınsın.

* Manas qırğız xalqının əfsanəvi qəhrəmanıdır.

1975

2. YAYDA QAR

Tyan-Şanda qara düşdük yay günü,
Kim inana, qara batdıq dizəcən!
Şaxta baba geydi bəyaz kürküñü
Biz saymamış əlliycən, yüzəcon.

Heç bilmədim bu yaydımı, qışdımı –
Talas yolu döndü bəyaz şəridə.
Göylər əzəl dövranında çasdımı,
Sandım payız fəsl qalıb geridə?!

Yurtlar bəyaz göbələkdi elə bil,
Dərələrsə qırmız dolu ağ dəniz.
Göylər yerə cuna çökdi elə bil,
İtdi dolay, itdi cığır, itdi iz.

Otlayırdı dörd bir yanda sürülər,
Eləyirdik bu lövhəyə biz heyrot.
Yaldan yala adlayanda sürülər
Sanurdıq ki, yer cləyir hərəkət.

Sürü boyaz, çöllər bəyaz, dağ bəyaz –
Hökmrənləq taxtindadır qar deyən.
Çobanlar da, köhlənlər də ağ, bəyaz –
Təbiətin bircə rəngi var deyən.

Bir az əvvəl “meh olaydı!” deyirdik,
Qova bilsin dolaydakı bürkünü.
İndi bizim nəyimiz var, geyirdik...
Tyan-Şanda qara düşdük yay günü.

3. ÇULPAN

Bəlkə şəfəqi cirib
Sənə qırğız qadını?
Gizləmə, de, kim verib
Sənə Culpan adını?

Geydin baftalı donu,
Özün tikmisən onu.
Səyritdin dağ yalnızda
Dəli qırğız atını.

Köhlən qəfil dayandı,
Qəlbim alışdı, yandı.
Qırmız verib söndürdüñ
Ürəyimin odunu.

Apardın yurta məni,
Dinlədin burda məni.
Sənin süfrəndə bildim
Beşbarmağın dadını.

Qırğızıstan zöhrəsi,
Üzün üfüq çöhrəsi.
Sənin elindən aldım
Məhəbbət sovqatını.

Frunze, 1976

PEREDELKİNO

Köhnə dostum elektrik qatarı,
Söylə, belə tələsirsən haraya?
Bu təkərlər yüz yol məni aparıb
Oçakova, Solneçniyə, Naraya.

Moskvadan bəzən gecə çıxardıq,
Bir vaqona tələsərdik hərəmiz.
Pəncərədən işıqlara baxardıq,
Çox zaman da six olardı yerimiz.

Bəzən yuxu gözümüzü qapardı,
Peredelkin vağzalını keçərdik.
Görərdik ki, qatar bizi apardı,
Günlərimiz təkər üstə keçərdi.

Bəzən də biz qəsdən kələk qurardıq,
Bir qız mavi gözlə kəmənd atanda.
Özümüzü tez yuxuya vurardıq
Peredelkin vağzalına çatanda.

Bəzən qayda-qanunu da pozardıq,
Biz vaqonu qərq edərdik tüstüyə,
Şerimizi oğrun-oğrun yazardıq
Adı “Kazbek” qutusunun üstünə.

Vaqon həmin, qatar həmin, yol həmin,
Bircə gedən sərnişinlər başqadır.
Bəs o kimdir?
Odu qalxdı sinəmin.
Gözüm onu bir nəfərə oxşadır.

Rus qızları evlərdə də, bağda da
Çastuşkanı birağızdan deyərdi.
Heç bilmirəm qırx dərəcə şaxtada
Dondurmanı onlar necə yeyərdi!

Lap indi də dodağında bal dadır,
Yaz çağının ağcaqayın şirəsi.
Göbələklər gözü yaman aldadır,
Bir rəngdədir, bir tamdadır hərosi.

Sanardım ki, şamlar zümrüt gölündə,
Ağcaqayın bəyaz süddə çimibdir.
Bu uzanan sonsuz kartof çölündə
Dolaşalar bir qara xal kimiydi.

Köhnə dostum elektrik qatarı,
Səni gördüm dilə gəldi duyğular.
Peredelkin çəşməsinin axarı
Niyə belə sozalıbdır?
De, nə var?

Fadeyevin bağı susur kədərlə,
O gedəndən osinalar qocalıb.
Pasternakın dolaşlığı bu yerdə
İndi onun məzarı daşı ucalıb.

Yadımdadır,
Tyorkinin atası*
Bir qış günü bura göldi bizimlə.
O deyildi torpaq altında yatası,
İndi onu axtarıram gözümlə.

O Apollon övladları hanı bəs,
Ləpirləri xəzəl altda qalıbdır.
Eşidilir başqa nəfəs, başqa səs,
Başqları bura ləpir salıbdır.

Budaqlarda təzə ilin yarpağı,
Ayaq altda köhnə ilin xəzəli.
Gözlərimi cavan qovaq budağı,
Xəyalımı xatirələr bəzəyir.

Köhnə dostum elektrik qatarı,
Şütüyürsən dərədə sən, düzdə sən.
Gəl, bir keçək xatirəli yolları,
Apar məni, apar hara istəsən.

1974

OKSANA

Mən səni gördüm bu gün gilonar bağlarında,
Həzin bir nəgmə vardı titrək dodaqlarında.
Bir qonağam elində, sənin torpaqlarında,
Nəgmənlə sular kimi ürəyimə axsana,
Oksana!

Nəgməndə yad edirsən bir qafqazlı cavamı,
Deyirsən mərd vuruşdu, axdı bu yerdə qanı.
Necə idi ünvani, onun məzarı hanı?
Yerə dikmə gözünü, barı mənə baxsana,
Oksana!

Az da olsa o gəncə varmı mənim oxşarım?
Bax, bu qara gözlərim, bax, bu qara qaşlarım.
Atam da burda... Məni boğur bu göz yaşalarım,
Bir cavab gözləyirəm, susmağı buraxsana,
Oksana!

* A.Tvardovskiyə işaretdir.

Oxuduğun nəğmənin kim qoşub bostəsini?
Məni görən kimi sən niyə kəsdin səsini?
Bəlkə nəğməndə duydum atamın nəfəsini...
Sən bu qəmli romansı təzədən oxusana,
Oksana!

Güneşsiz açılan neçə səhər var.
Günəşsiz günləri anıram bu gün,
Anamın sözləri keçir qəlbimden.
Bir ovuc günəşi gətirmək üçün
Bir ömür piyada yol gedərəm mən.

Kiyev, 1969

1968

BİR OVUC GÜNƏŞ

İlk dəfə anamdan eşitdim bunu:
Bir ovuc günəşin nə olduğunu,
Naqafil bir səsdən, bir gurultudan
Bizi bürüyərdi qorxu, həyəcan.
Faşist toyyarəsi gəlir, sanardıq,
Torpaq qazmalarda daldalanardıq.
Elə ki, qaranlıq qazmaya girdi,
Anam söylənirdi, gileylənirdi:
“Bir ovuc günəş də qəhətdir bizə,
Qaranlıq yazılıb taleyimizə...”

O gündən, bir ovuc günəş sözünü,
Bir ovuc günəşin, nurun özünü
Gəzdirdim qəlbimdə öz qanım kimi,
Nəmlı daxmaların dərmanı kimi.
Bildim o həyatdır, güldür, çiçəkdir.
Hamiya hər yerdə günəş gərəkdir.
Gərəkdir barmaqlıq arxasında da,
Laləli düzlərin yaxasında da,
Ya bir ovuc olsun, ya da bir qotrə –
O, gərək nurunu salsın hər yerə.

Al günəş parlayır indi elimdə,
Bütöv bir günəş var mənim əlimdə,
Lakin gizləyərək öz həsrətini
Gözləyən xalqlar var, qəbilələr var.

ONUN ŞƏKLİ

Çekir onun şəklini
dünyanın rəssamları,
Çekir onun şoklini
görməyən də, görən də.
Fırçamı bir parçanın
üstündə gəzdirəndə
Lenin ilk bahar kimi
coşdurur ilhamları.
Yunanlar çəkir onu
igid yunan gəncitək,
Zəngilər – qalındodaq,
rəngi qara zəncitək.
Ərəblər – bir nüranı
müdrik ixtiyar kimi,
Hindlilər – hindli kimi,
Bolqarlar – bolqar kimi.
Lenini çəkən hər kəs
Düşünür:
Lenin onun
hər dərdindən halıdır.
Demək, o öz xalqının
oğlutzək olmalıdır!
Sağ olsaydı Rafael,
Leonardo da Vinçi
Bir italyan oğluna
bənzədərdi İliçi.

Lenini ömrü boyu
 bir yol da görmeyənlər
 Deyir: Lenin - azadlıq,
 səadət,
 Lenin səhər!
 Rəssam qızılgüllərdən,
 çiçəklərdən rəng alır,
 Durur qövsi-qüzəchtək
 bu rənglərin yiğinını.
 O, Lenini çəkəndə
 bir an xəyala dalır,
 Görür onun üzündə
 Görür azadlığını...

1961

Qoca gördüm bu gün səhər
 Bizim Şuşa yaylağında.
 Gənclik nuru gözlərində,
 Lalə rəngi yanağında.

Ağarsa da saçı qartək,
 O gəzmirdi ixtiyartək.
 Gözəl gördü bir maraltək,
 Gülüş gəzdi dodağında.

Dedi: - Sorma yaşıımı sən,
 Doymaq olmur bir ömürdən.
 Yüz il qoyun kəsmişəm mən
 Bizim İsa bulağında.

Dedi: - Yaxşı səsim də var,
 Bəmdə "Segah", zildə "Qatar"
 Oxuyardım bir zamanlar
 Xan qızının qabağında.

Dedi: - Turşsu, Cıdır düzü
 Qoynuna çox alıb bizi.
 Keçirmişik ömrümüzü
 Ağ günlərin sorağında.

Baxdım ona xeyli zaman, -
 Özü qoca, qəlbə cavan.
 Qocalarmı, dedim, insan
 Bu dağların qucağında?!

1956

Əl eləyir uzaqlar,
 Görmədiyim torpaqlar.
 Hər obadan, hər eldən
 Ürək xatire saxlar.
 Təkərlər üstə keçən
 Ömrümə yanmiram mən.

Daşlı-kəsəkli yollar,
 Duman, çışkin, boran, qar...
 Alsın məni yenidən
 Gəmi, təyyarə, qatar.
 Təkərlər üstə keçən
 Ömrümə yanmiram mən.

Nəfəs dərmədən belə,
 Adlayıb eldən-elə
 Hər yerini, ey Vətən,
 İstərəm gəzəm elə.
 Təkərlər üstə keçən
 Ömrümə yanmiram mən.

1963

Daha gözəl günlərə qovuşsun deyə insan
İstəsək, yağış nədir, od alarıq buluddan!
Günəşi əlimizlə çəkib göydən aşağı,
Yağışla yox, nurla biz suvararıq torpağı.
Göyün gurultusunu, suyun şiriltisini
Nəğmələrə salarıq, oxuyarıq ürekdən.
Uzaq ulduzların da zəif parıltısını
İşığa, hərarətə çevirərək, ey Vətən!

Yolda açdım səhəri,
Üfüq üzümə güldü.
Qızıl donlu dan yeri
Gözlərimdə söküldü.

Ulduzlar tabaq-tabaq
Bir-bir batdı, eridi.
Sükutu pozan ancaq
Maşın təkərləridi.

Günəşin qızıl teli
Zülmətə sancılanda –
Zər qələm mürəkkəbə
Sandım batdı bir anda.

Dağlar gözüm önünde
Düzəldəndə qəddini,
Men gördüm gecə ilə
Gündüzün sərhədini.

Yorulub çəkinmədən
Yol gedərdim beləcə
Ömrümü sona qədər –

Seyr etmekçin sizi mən,
Yolda qurtaran gecə,
Yolda açılan səhər!

1963

Hər keçəndə bu zümrüdü meşədən
İstəmirəm balta səsi eşidəm.
Təzə-təzə budaq atır pöhrələr,
Ovxalanmış o baltalar, dəhrələr
Bircə anda neçə ömrü söndürər,
Göy yarpağı boz xəzələ döndərər.
Açılmamış hələ yaxa düyməsi,
Bar verməmiş bir budağı, şaxəsi,
Bilinməmiş cirdi, cinsdi, ya nədi –
Balta zərif gövdələri göynədir.

Yox, yox, cavan ağaclarla dəyməyin,
Doğramayın, sindirmayın, eyməyin!
Meşələrdə ağaclar var gövdəli,
İçi ovuq, başı isə göy dəlir.
Ayaq üstə quruyubdur haçındı,
Bir el vursan böyrü üstə aşındı.
Xəstəliklər özəyinə yeriyib,
Kökü yerdə, başı göydə çürüyüb,
Düz bir ilin odunudur hər biri,
Biri örter bir həyatlıq çəpəri.
Gərəkdirsə kəsin, çapın, aparın,
İstəseniz lap kökündən qoparın.
Fəqət cavan ağacları qırmayıñ,
Baltaları pöhrələrə vurmayıñ.

1974

Göy dənizdə söndü fanar,
Söndü yenə yanmaq üçün.
Suya endi qağayılar,
Qalxıb qanadlanmaq üçün;
İşiq söndü yanmaq üçün.

Sular oldu ləpə-ləpə,
Yatdı yenə qalxmaq üçün.
Dalğa gəldi təpə-təpə,
Qayaları yıxmaq üçün,
Yatdı yenə qalxmaq üçün.

Bir durğunluq arama sən
Təbiətin sükutunda.
Nələr, nələr yatır bilsən
Göyün sakit buludunda,
Təbiətin sükutunda!

Baxıb sakit görkəmimə
Demə eşqin odu söndü.
Yox, sən allah, elə demə,
Düşünürəm neçə gündü...
Demə eşqin odu söndü.

Düşünürəm sakit, sessiz
Yeni nəğmə qoşmaq üçün...
Odur, odur, qalxdı dəniz
Üfüqləri aşmaq üçün,
Üfüqləri aşmaq üçün.

Atalar dönsəydi qanlı cəbhədən,
Dursayıb bizimlə çiyim-çiyino
Saqqal ağartsaq da,
İnanıram mən,
Kişi deməzdilər bizlərə yenə.

Ana tabutunun qarşısında biz
Əgər durmasaydıq başıaşağı,
Saçı ağartsaq da,
Şəksix şübhəsiz,
Bizə deyərdilər ana uşağı.

Boy atıb oğlumuz, qızımız əger
Bizi keçməsəydi qovaqlar kimi,
Yenə hamı bizə
“Körpədir” deyər,
bizə baxardılar uşaqlar kimi.

Əzəldən həyatın hökmü belədi,
Döysə də yollarda külək, qar bizi –
Görürsən,
Ad verib kişi elədi
Atalar, analar, övladlar bizi.

1972

1963

Həyat

ÖMÜR

Bircə yol verilir ömür insana,
Tapılmış pul kimi baxma sən ona.
Ya çatdır kişi tək bu ömrü sona,
Ya dalda yer ara, ayaqda yaşa!

Milyon insanların sən də birisən,
Nolar bir məqsədlə yansan, ərisən?!
Ya bir kölgə kimi süpür yeri sən,
Ya da al, dildə gəz, dodaqda yaşa!

Dalğalı dənizə benzəyir həyat,
Köpürür bir saat, yatır bir saat.
Ya üz qəvvas kimi, dərində qol at,
Ya dayazda dolan, qıraqda yaşa!

Ömrünü bir cürə keçirir hərə,
Yüzü də yaşayır bəzi boş yero.
Sən ya qartal kimi ucal göylərə,
Ya sürüñ ilantek, torpaqda yaşa!

Sən ömür adlanan bir yol üstəsən,
Bu yolda insana ağ gün istə sən.
Tekcə öz ömrünü xoşbəxt istəsən,
Bəşər övladından uzaqda yaşa!

1957

BALIQLAR

Doğrudan balıqların
Qəribə şakəri var:
Dünya alt-üst olsa da
Dimmir,
Susur balıqlar.
Tora düşəndə belə
Balıqlar yenə dinmir.
Bəlkə balıqlar əsla
Kədərlənmir, sevinmir?!
Biri bu qızılbalıq,
Danışsa, dinsə əgər
Qızılıtək sözlər deyər.
Şahmayılar tavada
Qovrulanda cızhacız.
Baxır sükutla yalnız,
Gör necə susur sazan,
Gön qalın, gözlər iri;
Danışsa yağdıracaq
Qaba-qaba sözləri.
Sif da susur, danışmir,
Üst-başı tikan-tikan.
Danışsa,
Tikanlı söz
Töküləcək ağızından.
Hərçənd ki, lüm-lüm udur
Balaca balıqları, –
Zorgödən naqqa belə
Danışsa, gəlsə dile
Sözüylə, nitqi ilə
Kar edər qulaqları.
Danışmir çapaq, xəşəm,
Danışmir susur nərə.
Bu balıqlar görəsən
Danışmir nəyə görə?
Sel gəlir dalğalarla,

Dalğa gelir qatarla,
Çay coşur ləpə-ləpo, –
Balıqlar iri-iri,
Balıqlar körpə-körpə
Üzür belədən-bele.
Onlar susurlar elə...
Onlar susurlar elə...

1970

NƏNƏ VƏ NƏVƏ

Nənə son nəfəsdədir,
Nəvə bunu qanmayır,
O bilmir həyat nədir,
Ölümə inanmayır.

Gülür, atılır göyə,
Dəcəllikdən doymayırlar.
Hamı qəmlidir – niyə? –
Uşaq bunu duymayırlar.

Xəstənin yorğanında
Gəzir əli yenə də:
– Nənə, nənə, yanında
Tez ol, yer ver mənə də.

Dönbü, neçə sərt baxış
Uşağı - çəkil - dedi.
– Nənə, bir nağıl danış.
Danış Məlikməmmədi.

Dil boğaza qoymayırlar
Uşaq danışır yenə.
Təzə həyat duymayırlar
Ki, artıq yoxdur nənə...

1959

QIFIL

Qıflı qapını ayıb sayan biz,
Qıfilsiz qapılar arzulayan biz,
Qıfillar vururuq hər şeyə indi.
Qıfilsiz bir qapı tapmaq çətindi.
Qıfil evimizə, eyvanımıza,
Qıfil bağımıza, bostanımıza,
Qıfil maşınlara – aparmasınlar,
Qıfil vitrinlərə – qoparmasınlar.
Az qala cibə də qıfil qoyaq biz,
Paltarı bədənə qıfillayaq biz!
İnsana qalmayıb etibarımız,
Əgər varsa bizim bir az varımız,
Əgər gümanımız gəlirsə pula
Onu tapşırıraq dəmir qıfila.
Dost səndən üz tutub soruşuram mən:
Bizim istəyimiz buydumu görən?
Qıfil vurmaqdansa suya, çörəyə
Göl, vuraq qıflı əyri ürəyə!
Göl, əyri gözlərə qıfil qoyaq biz,
Göl, əyri olları qıfillayaq biz!

1968

SƏDAQƏT

İtin intəhasız sədaqətindən
Danışdı mənə,
İtin intəhasız məhəbbətindən
Danışdı yenə.
Sonra eşitdim ki, itin boynuna
Vurub o, zəncir.
Mən heyrət elədim doğrusu ona –
Bu zəncir nədir?!
Bir gün belə xəbər eşitdim yenə:

Qırılan kimi,
 Köpək sıçrayıbdir öz sahibinə
 Bir ilan kimi.
 Onu parçalayıb bir an içində
 Zəncirli köpək,
 Sahibi uzanıb al qan içindo
 Çənə döyərək.
 İt belə göstərib məhəbbətini
 Ona ürəkdən...
 İtin zəncirdəki sədaqətini
 İstəmirəm mən.

1968

HƏYAT

Kiminə laləli seyrəngah olmuş,
 Kiminə quyudur, tələdir həyat.
 İnsanı üyündür dəyirman kimi,
 Sonra da ələkdən ələdir həyat.

Yolları gah nurlu, gah da dumandır,
 Gah bəla gotirən, gah qəm alındır.
 Kiminə dalğalı bir okcandır,
 Kiminə damçıdır, gilədir həyat.

Kiminə şəş qoşa, kiminə dübir,
 Kimini şah edir, kimini vəzir,
 Kiminin gözündə kekdir, nəşədir,
 Kiminə ağır bir şələdir həyat.

Gah qurur, yaradır, gah da sökdürür,
 Gözü gah güldürür, gah yaş tökdürür.
 Quzuya şir kimi nərə çekdirir,
 Şiri quzu kimi mələdir həyat.

Qəmə sevinc qatır, sevincə kədər,
 Verdiyi nəşə də əzabdan betər.
 Kürçaylı, bu giley, şikayət yetər,
 Əzəldən belədir, belədir həyat!

1970

ALA BUZOV

Ala buzov,
 Ala buzov,
 Sən yadıma düşdün yenə.
 Uşaqlığım göz önungdən
 Gəlib kcədi səhnə-səhno.
 Yadımdadır,
 Onda sənin
 Qızıl rəngli anan vardı.
 Sənin üçün yelinində
 Süd dənizi saxlayırdı.
 Fəqət anan otlu-sulu
 Örüşlərdən qayıdanda,
 Mənim anam tamam sağlam
 Onun qızıl yelinini
 Boşaldardı bircə anda.
 Mənim anam
 Şirin-şirin eydirməylə
 Ucadanda öz səsini,
 Sənin anan
 Yelinində saxlamazdı
 Südün bircə qətrəsini.
 O sağardı
 Dolu yelin
 Çevrilincə boş sələye.
 Bir tərəfdə sən çatılı
 Üroyini yeyə-yeyə
 Körpə buzov gözlərinlə

Seyr edirdin daim bunu –
 Sənclerdə köpüklənən
 Öz payını, öz ruzunu.
 Sənin körpə gözlərində
 Giley-güzər vardı yaman.
 Mən də sənin qismətini
 Yeyə-yeyə keçdi zaman.
 Tez boy atdım, tez böyüdüm
 Sənsə qaldın süddən yanıq.
 Bizə nə var, –
 Biz güclüyük,
 Biz insanıq!
 Heç bilmirəm bu gün nəçün
 Sən yadıma düşdün yenə.
 Ala buzov,
 Yandım sənin
 Süddən yanıq taleyinə.
 Qəribədir,
 Kim itirsə
 Ruzusunu, qismətini,
 Kim itirsə öz payını,
 Tikəsini, sərvətini,
 Ala buzov,
 Əvvəl-əvvəl
 Sən gəlirsən göz öünüə.
 Bir də sərnici –
 Süd dənizi –
 Köpüklənə-köpüklənə...

1969

GÖZƏLLİK OVUNDA

Ov qadağan edilir yazın əvvəllərindən,
 Elə ova çıxmağı bu vaxt isteyirəm mən.
 İsteyirəm qayada əlikləri qovlayam,
 Bir ahunun qapqara gözlərini ovlayam.

İsteyirəm əlimlə ovlanın hər gözəllik,
 Gözlərimin toruna düşsün xinalı kəklik.
 Turacın uçmasını ovlamaq isteyirəm,
 Ceyranın qaçmasını ovlamaq isteyirəm.
 Durnanın süzməsini,
 Ördəyin üzməsini,
 Torağayıñ səsini,
 Bülbülün nəgməsini,
 Qırqovul qanadının qanovuzu zorını,
 Göyərçinin fəzalar fəth edən şəhərini
 Ovlamaq isteyirəm mən tüfəngsiz, seçməsiz.
 Bircə ov da yanımdan qoy xəlvəti keçməsin.
 Ov etmək isteyirəm bahar günü, yaz çağı.
 Mənə icazə verər ovçular ittifaqı.

1976

LƏYAQƏT

Mon o adamları yada salıram,
 Lap bugünkü kimi anıram yenə.
 Anıram,
 Doğrusu, həyran qalıram
 İnsanın insanlıq ləyaqətinə.

Faşizm əsirdi qara yel kimi,
 Başından aşmışdı ellərin dərdi.
 Qatillər rəhmsiz soyuq əl kimi
 Ərzi bir heçliyə ata bilərdi.

Hamı gözlə görüb, əlle tuturdu
 Əzabı, achiği, dərdi, çətinini.
 Lakin qəhərini hamı udurdu,
 Hamı gözləyirdi ləyaqətini.

Aclar dayanırdı məğrur, tox kimi,
 Dərdlilər dərdsiztəkgülümseyirdi.

Gelinlər sinədə bir dağ yox kimi
Könülsüz-könülsüz əlvan geyirdi.

Atalar gizlində silib gözünü,
Aşkarda zarafat edirdi bəzən.
Məni sarsıdırdı insan dözümü,
Ərşə çəkilmişdi xudbin, xudpəsənd.

Nə bir ayaq çəkən, nə rüşvət alan,
Hamı tikəsini böldürdü yarı.
Nə rəyasət eşqi, nə riya, yalan
Əsir etməyirdi o insanları.

Adamlar bir yeyib, bir udurdular
Bütün əzabları, ağrı-acını.
Adamlar qəribə unudurdular
Həyatın hər cürə ehtiyacını.

Birisi götürüb haram bir tikə
Özünə – “haqlıyam bunda” – demirdi.
Kimsə öz adına vurmurdu ləkə,
Acıdan ölsə də haram yemirdi.

Faşistlər dursa da astanamızda,
Görsek də həyatın çox zilletini,
Qoca da, qarı da, oğlan da, qız da
Daim qoruyurdu ləyaqətini.

... Mən o adamları yada salıram,
Lap bugünkü kimi anıram yenə.
Anıram,
Doğrusu, heyran qalıram
İnsanın insanlıq ləyaqətinə.

1968

QARTAL ƏFSANƏSİ

“Kəmfürsət zərbələr, qartal, yamandı,
Qaya uçurandı, paıld yıxandı.
Sən isə... Bir qartal gücü var səndə,
Neynərsən belə bir zərbə dəyənde?”

“Dost, qoca dünyada zirvə sözü var,
Ora nə ox çatar, nə gülə çatar.
Zirvələr önündə gücsüzdür düşmən,
Zirvə bir qaladır, zirvədəyəm mən”.

“Qartal, köksünə bax, al qanın axdı,
Bəs səni zirvələr qoruyacaqdı?”

“Dost, oxu atanda kələyə bax,
Oxun ucundakı lələyə bir bax,
Qartal lələyidir – mənimdir, mənim.
Deməli, sırrımı bilib düşmənim.
O lələk çatdırıb zirvəyə oxu,
Qoy bu yayınmasın sənin gözündən.
Mənə ox atmışdı dünyada çoxu,
Zərbənin ağrı dəydi özümdən...”

1975

GÖZLƏR VƏ SÖZLƏR

Sən baxa bilmirsən mənim üzümə,
Sən baxa bilmirsən mənim gözümə.
Sənin gözlərinə baxan zaman mən
Gözünü gözümdən çekirsən fövrən,
Fövrən baxışların çevrilir yana,
Elə bil varlığın düşür tufana.
Gözlərin gözümə davam gətirmir,
Bir mənə, bir sənə bəllidir bu sırr.
Bir vaxt təmiz idin quzey qarıtək,
Gözlərin səmanın ulduzları tök

Parlaqdı, aydındı, safdı, gülərdi.
 O gözlər nurilə zülmət dələrdi.
 O vaxt açıqüzlə deyib-gülürdün,
 Günəşin özünə baxa bilirdin.
 İndisə...
 Deyişdin, döndün büsbütün.
 Gözel dünəninə kölgəsən bu gün.
 Deyirlər üreyin mənasıdır söz,
 Deyirlər üreyin aynasıdır göz,
 Gözünə baxıram, gözlər o deyil,
 Sözünə baxıram, sözlər o deyil.
 Gözünü gözümdən fövrən çəkirsən,
 Gözünü uşaqtək yerə dikirsən.
 Hayif bir zamankı gözlərə, ay dost!
 Hayif bir zamankı sözlərə, ay dost!

1963

DOST HƏSRƏTİ

Sən inciyib getdin, ay dost,
 Həftələrim aya dönüb.
 Sənsiz soyuq keçən günlər
 Buz bağlayan çaya dönüb.
 Dost həsrəti nə ağırmış,
 Dostun dağı yaman dağmış.
 Düşünməzdəm könlüm səni
 Bu həsrətlə anacaqmış.
 Alıb kitab oxuyuram –
 Tez qarışır ağla qara,
 Bənzəyirəm gözlüyünü
 İtirmiş bir ixtiyara.
 İki söz də yazammıram,
 Küsdürmüşəm sanki təbi.
 Elə bil ki, quruyubdur
 Qələmimin mürəkkəbi.
 Səsin yenə qulağında

274

Cingildəyir nida kimi.
 Gülüşlərin eşidilir
 Hərdən eks-səda kimi.
 Sənsizlikdən güneşin də
 Azalıbdir sanki nuru.
 Otağında yerin boşdur,
 Ürəyimdə yerin durur.
 Həyətim də, eyvanım da
 Gelişinə müntəzirdir.
 Açıq süfrəm, dadım – tamim
 Gülüşünə müntəzirdir.
 Ürəkaçan söhbətinə,
 Sualına müntəzirəm,
 Bir baxımlıq, bir görümlük
 Vüsaliña müntəzirəm.
 Gözlərində günəş gəzən
 Günəbboxan həsrəti var.
 Gözlərimdə dəst itirmiş
 Bir insanın möhnəti var.
 Ürəyimdə ümidsizlik,
 Umid, güman savaşı var.
 Dodağında həsrətinlə,
 Başqalaşış bayatılar:
 Bulud keçdi, çən gəldi,
 Kətan köynək tən gəldi.
 Qapıya kölgə düşdü,
 Elə bildim sən gəldin.
 Gel ümidiñ qanadında,
 İntizarın belini qır.
 Gel bir ildə iki dəfə
 Çiçək açsın çəmən-çayır.
 Gel bir ildə iki dəfə
 Sənə çiçək daşıyım mən.
 İki bahar yaşayım mən,
 İki ömür yaşayım mən.

1974

275

ZİRVƏDƏ

Şair alpinistdir.
Ömrü uzunu
Qalxır zirvələrin zirvəsinə o.
Neçə həqiqəti, neçə arzunu
Tapır, nəqş eləyir nəğməsinə o.

Şair alpinistdir.
Aya, günəşə
Ulduza, buluda doğru can atır.
Əlçatmaz zirvəyə qalxır həmişə,
Bu yolda ayaq yox, ürək qanadır.

Şair alpinistdir.
Bircə fərqi var:
Alpinist qalxdığı zirvədən dönür.
Şairse zirvədə tutaraq qərar,
Orda günəş kimi parlayır, sönür.

1965

Böyükleri güldürsə də təsəvvürü,
Narinc rəngi vurur yaşıl yarpaqlara.
Boz səmanı, göy Xəzəri, mavi Kürү
Gah qırmızı rəngdə çəkir, gah da qara.

Uşaqlıqda elə hamı bəstəkardır
Nəğmə edir küləklərin əsməsini.
Nəğməsində bir ləkəsiz həyat vardır,
Özü qoşur sözlərini, bəstəsini.

Circirama oxuyanda təkrarlayır,
Quşlar onun dodağında ötür bəzən.
O, dünyani nəhayətsiz səhnə sayır,
Nəğməsini deyir qəmli, deyir şən-şən.

Uşaqlığın öz təbi var, öz ilhamı,
Fırça tutur, şeir qoşur, nəğmə deyir.
Uşaqlıqda...
Uşaqlıqda elə hamı,
Ya Vurğundur, ya Mikayıl, ya Üzeyir.

1971

UŞAQLIQ

Uşaqlıqda elə hamı şair olur,
Hər nə görəşə şerə dönür ürəyində.
Bir qırılan budaq üçün gözü dolur,
Ağrısını duyur əsən küləyin də.

Göz dikərək qaranlığa heyrət ilə,
Deyir: günü kimlər belə tora salır?
O söz qoşur al günəşə həsrət ilə.
Uşaqlıqda elə hamı şair olur.

Uşaqlıqda elə hamı rəssam olur,
Fırçasında qövsi-qüzəh boyaları.
Bir kəpenək qanadından ilham alır,
O, şış çəkir yasti-yasti qayaları.

SÜNBÜLLƏR

Neçə il əvvəldə olduğu kimi
Getdim kəndcilərlə mən də biçinə.
Nəhəng məcməyidir elə bil zəmi,
Zəfəran dağlılib sanki içine.

Dən dolu sünbüllər başını əyib,
Bir günah işləmiş adamlar kimi.
Boşlarsa şax durub, özünü çəkib,
Bu el sərvətində payı var kimi.

Baxıram, sünbüllər çeşid-çeşiddir,
Qurban yerə düşən dənəsinə də!
Sanıram hər biri canlı igiddir.
Bir nəğmə yaraşır hərəsinə də.

Qışda bürünçeyi bəyaz qar olar,
Bahar yağışında çimər sünbüllər.
Yayda bir mehriban uşağa bənzər,
Günəşin nurunu əmər sünbüllər.

Telləri saralıb çetirlənəndə,
Vətən torpağıyla ətirlənəndə,
Elin həyetində təndirlənəndə
Həyat müjdəsinə döner sünbüllər.

Biter yamacda da, biter yalda da,
Nə dönüklük bilər, nə də aldadar.
Halal süfrələrdə şokər, bal dadar,
Haram süfrələrdə zəhər sünbüllər.

Düşür xatırımə sinaq illəri,
Qoymadı çetində bizim elləri.
Xalqımın nə dərdi – geniş çölləri
Örtsə başdan-başa əgər sünbüllər!

1977

FAYTONLAR

Avto-karvan içindən
Faytonlar keçir hərdən.
Nal səsləri ucahır
Asfaltlı küçələrdən.
Maşınlar sözüb keçir –
Yaşıl, mavi, ağ, sarı.
Atlar sözür arxadan
Bir kədərlə onları,
Gənclər baxır faytona
Marsdan gələn meyvətək,
Yaşlılar gülümseyir
Köksünü ötürərək.

İşiqforda işıqlar
Yenə növbəylə yanır.
Atlar yaşında keçir,
Qırmızıda dayanır.
Elə bil ki, at ağlı
Hər bir şeydən halıdır,
Bilirlər: qırmızısa –
Onlar dayanmalıdır!
Faytonçu qırmancını
Havada yelləyir, bax,
Əynində göy arxalıq,
Başında da çal papaq.
Fayton, keçən zamanın
Sonuncu yadigarı,
İndi əyləncə üçün
Gəzdirir adamları.
Sərnişinlər əylənir –
Atmacalar, zarafat...
Məhəl qoymur onlara
Nə faytonçu, nə də at.
Əzəli qaydasıyla
At yortur, fayton gedir,
Cilovu bərk tutsa da,
Faytonçu fikirdədir.
Sanki asfaldan qopan
Nal səsini sayır o,
Yoxsa fayton şöhrətli
Əsri xatırlayı o?!

1976

Ocaqda şam ağacı
Çırtaçır yanır, yanır.
Bayırda yamyaşıl şam
Qar altından boylanır.

Düşünür bahar gelər,
Əriyib tökülər qar.
Zümrüt rəngli iynələr
Qar altından boylanar.

Lakin o heç düşünmür
Bu qarlı qış axşamı
Ocaqda çırtaçırtla
Alışib yanan şami...

1959

* * *

Bilmirəm işin nə, sənətin nədir,
Bilmirəm peşəni, bilmirəm; ancaq
Dostum, əməlilə üzüağ olmaq
Bilirəm, insanların öz əlinidədir.

Bilirəm dağ üstə qaldırsan da dağ,
Səni sevən də var, sevmeyən də var.
Lakin sən işinlə yüksəklərə qalx,
Həqiqət önungdə bədxah utanar.

Sən ele yüksəl ki, söyləsin hamı:
“O valeh cərdi hər bir adamı,
Onda yüksəlməyə qüdrət var idi!”
Səni sevən də var, sevməyən də var,
Səndən söz düşəndə qoy desin onlar:
“Amma zalim oğlu sənətkar idi”

1961

TƏPƏLƏR

Mənim təpələrə yazığım gəlir,
Donqara dönüblər yerin belində,
Dağlar ulduzlara qədər yüksəlir,
Təpələr qalıbdır təpəlivində

Dağlar meydan açır od şimşeklere,
Günış ilk nurunu dağa səpeler.
Təpələr bənzəyir göbələklərə,
Boyundan uzağı görmür təpələr.

Qəlbində ucalmaq həsrəti olan
Təpənin dərdini çox yaxşı bilir.
İçində qovrulmaq yamandır, yaman!
Mənim təpelərə yazığım gəlir...

1977

DƏRİNLİK

Yadımdadır həyətimiz, o daş hovuz,
Yay gələndə
Könlümüzə sırdaş hovuz,
Saysız uşaq oyunundan yorulardıq,
Od ələyən gün altında qovrulardıq.
Deyərdik ki,
İndi bir az sərinləyək.
Ördək kimə
Baş vurardıq dərinliyə.
Gözümüzdə ən sərin su –
 Bu hovuzdu,
Gözümüzdə ən dərin su –
 Bu hovuzdu

Biz böyüdük...
Dar göründü hovuz bize,
Burulğanlı Kürü keçdik üzə-üzə.
Çaylar gördük
Volqa kimi, Araz kimi,
Göy Xəzərdə əl-qol atdıq qəvvas kimi.
Okeanlar keçib getdik dərin-dərin
İtdi gözdən izi-tozu sahillerin.
Hata üzsək

281

Oldu bizə sırdaş hovuz,
 Göy səmanı əks eləyen
 o daş hovuz.
 O hovuzda açılmışdı əl-qolumuz,
 O hovuzdan başlamışdı su yolumuz.
 Təlatümlü ilk dünyamız o hovuzdu.
 Dərinliyin ilk sırrını bizə açan
 Dördkunc hovuz –
 dərin dəniz,
 çay,
 okean.

1974

Bir qağayı uçub getdi
 Qanadları ağ,
 Bir qız cumdu göy sulara,
 Əl-qol ataraq.
 Ağ qağayı yelkən açıb
 Süzür havada,
 Qız gah batır, gah da çıxır
 Mavi dəryada,
 Dalğalar sərt, sular dərin,
 Sahil aralı,
 Qəvvas qızın, qağayının
 Nədir xəyalı?
 Dalğalarla çarpışmanın
 Nə mənası var?
 Bəlkə sular səhrasında
 Yarışır onlar?
 Artıq onlar gözdən itib
 Yox oldu birdən,
 Hansı qalib gələcəkdir?
 Deyəmmərəm mən.

Livadiya, 1958

282

DOĞUM EVİNDƏ

Keçirəm yanından doğumxananın,
 Alır qulaqlarım körpə səsini.
 Dünən bir gəlinin – bu gün ananın
 Görürəm utancaq gül çöhrəsini.

Görürəm bir ata əlində çicək
 Hasardan boylanıb baxır içəri.
 Günəşi axtaran günəbaxantək
 Bir körpə, bir ana gəzir gözləri.

Ana gülümşəyir,
 Körpə ağlayır,
 Gözündən bir gilə yaşı çıxmır, lakin
 İnsanı obədi zülmətdən ayır
 Nura at –
 sevincdən ağlayar yəqin!

Kənarda bir cavan şəfqət bacısı
 Düzür körpələri pinqvin sayaq.
 Hələ analığın ağrı-acısı,
 Nəşəsi o qızdan uzaqdır, uzaq.

Görürəm özünü qız unudubdur,
 Əlində təzəcə dinən bir həyat.
 Elə bil əlində ərzi tutubdur,
 Salsa
 günəş sönər sanki o saat.

Hər gün yüz taleyə dəyir o əllər,
 Talelər!
 Ağı da, qarası da var.

Körpələr bir cildsiz kitaba bənzər,
 Hələlik açılıb oxunmayıblar.

Hələlik görünmür kirpiksiz gözler,
 Hələlik seçilmir göz üstə qaş da.
 Hələlik bilinmir o totuq üzlər
 Bahar da görəcək, xəzan da, qış da.

283

Hələlik divarı doğumxananın
Əks edir onların o xoş səsini
...Dünən bir gəlinin, bu gün ananın
Görürəm utancaq, gül çöhrəsini.

1975

QİTƏLƏR

Şəh yarpaqda yaxşıdır,
Paltarına qonmaya.
Qar yaylaqda yaxşıdır,
Aranda çay donmaya.

Hər insan öz elində,
Obasında yaxşıdır.
Qələm ustad əlində,
Qılinc qında yaxşıdır.

Qəvvas, üz dərin-dərin,
Ləl dərində yaxşıdır.
Dayazlıq acızlərin
Nəzərində yaxşıdır.

Hələ uşaq olanda
Şirin nağıl yaxşıdır.
Saç-saqqal ağardana
Beyin, ağıl yaxşıdır.

Nisyə yağlı ümidi dən
Yavan tıkə yaxşıdır,
Bir yarıtmaz iğid dən
Ariq təkə yaxşıdır.

Dost xoş gündə tanınmaz,
Dar ayaqda yaxşıdır.
Nəğməni el üçün yaz,
O, dodaqda yaxşıdır.

İnsan oğlu həmişə
Birsifətli yaxşıdır.
Alova, oda düşə
Mətanətli yaxşıdır.

Həyatda öz yerini
Hər kəs bilsə yaxşıdır.
Gizləyib kədərini
Gözlər gülsə yaxşıdır.

Külək kəsib səsini
Həzin əssə yaxşıdır,
Kürçaylı nəğməsini
Burda kəssə yaxşıdır.

1974

YAXŞI Kİ...

1

Yaxşı ki, dünyada qayğılarla bir
Ürəyi oxşayan lövhələr də var.
İliyi dondurən ruzigarla bir
Sinəsi lalədən yanın yer də var.

Yaxşı ki, hər xırda buz duyğularla
Dolmur ömrümüzün qalın kitabı.
Bizi qovuşdurur daim baharla
Mikayıf fırçası, Qara rübabı!

Yaxşı ki, riyannın soyuq nəfəsi
Bizi əsir etmir hər vaxt, hər zaman.
Açıq könlümüzü Bülbülün səsi,
Habilin çaldığı titrək bir kaman!

Yaxşı ki...
Yaxşı ki, xırda hissləri
Vaxtında qovuruq üreyimizdən.
Yaxşı ki, çirkabı, gərəksizləri
Dalğalar sahile atır dənizdən!

2

Yaxşı ki, kədəri sevincim qədər
Açıq bir ürəklə qarşılıdım mən.
Yaxşı ki, güləndə qızıl bir səhər,
Qorxmadım axşamın düşəcəyindən.

Yaxşı ki, yasəmən çiçəkləyəndə
Bilirdim sonunda sarı xəzan var.
Anam beşiyimə layla deyəndə
Bilirdim ağı da deyir analar.

Yaxşı ki, ümidim toxumtək yerdə
Bilirdim dönüklük olur cahanda.
Bilirdim bəzən də bəd xəbər gelir
Uğurlu bir xəbər arzulayanda.

Yaxşı ki, ümidim toxumtək yerdə
Ümidsiz anda da cürcərdi, güldü.
Bəlkə buna görə keşməkeşlərdə
Sevincim doğuldu, kədərim öldü.

1974

NƏNƏLƏR

Qocalıb əldən düşüb – əl çəlik, ayaq çəlik.
Qucağına bir totuq nəvə alıb üstəlik.
Nəvə buz baltasıdır – igid yumruğu kimi,
Qucaqda yırgalanır qoyun quyruğu kimi.

Gör necə də yayxanıb artıq taxta sinəyə.
İndi öz donu belə yük olsa da nənəyə,
Körpəni qucağından yürə qoymur, saxlayır.
Özü taqətdən düşüb, yaşı yüzü haqlayır.
Bu körpəni ömrünə indi dayaq sanır o,
Özünü gövdə bilir, onu budaq sanır o.
Sanır ki, nəvəsini qucağından düşürsə,
Sinesindən ayırib başqa bir elə versə
Ayın da, günəşin də rəngi olar qapqara,
Ulduzlar parıldamaz, döner paslı mismara;
Bu işqla həyat da vida elər nənəyə...
Körpəni bir az da bərk sixır taxta sinəyə.

1976

FƏSİLLƏR

Kim deyir dəyişəndə fəsillər bir-birini
Onların köhnə ildə rəddi, izi qalmayırları?
Fosil daşa, dəmire salır ləpirlərini,
Yaşayır canlı kimi, hərçənd özü qalmayırlar.

Yaz qaranquş dilində çevrilir mahnılara,
Telegraf tellərində notlar kimi görünür.
Lalə ləçəyindəki qırmızı üstə qara
Baharin varlığını təsdiqləyən bir möhür.

Yay dostun ürəyində dönür oda, atəşə
Dost qəmini yandırır, dəmiri qaynaqlayır.
Elo buna görə də güney, quzey həmişə
Dağda bəyaz qarıyla sevincindən ağlayır.

Payız yanır budaqda bir qızılı nar kimi,
Güneşlərə çevrilir salxım gilələrində.
Səpir xəzəllərini bol qızılı var kimi,
Bu qədər zəri olmaz ən zəngin zərgərin də.

Qış düşmən sinəsində buzlayır şimal kimi,
Alır hərarətini əlcəkli əllərin də.
Torpağı üzütməyə salır xəstəhal kimi,
O sırsıra bağlayır günəşin tellərində.

Kim deyr deyişəndə fəsillər bir-birini
Onların köhnə ildə rəddi, izi qalmayı?
Fəsil daşa, dəmirə salır ləpirlərini,
Yaşayır canlı kimi, hörçənd özü qalmayı?

1976

BİRİNCİ GÜN

Şalvari dizədək, köynəyi dümağ,
Çantası toxunur dabanlarına.
Bu gün qədəm qoyur elə bil uşaq
Bəxtiyar ömrünün ilk baharına.
Baxır sağ əlinə gözəcə hərdən,
Balaca çantası sanki cahandır.
Özü isə elə bil kosmosdan enən
Pavel Popoviçdır,
Andriyandır!

Ona elə gelir bu gün küçələr
Daha yaraşıqlı, daha genişdir.
Heç kimin çantası yoxdur bu təhər,
Heç kəs onun kimi geyinməmişdir!

Sanır ki, bu saat hamı dayanıb
Onun yetişinə baxır mehriban.
Sanır ki, günəş də erkən oyanıb,
Axı, dörsə gedir bu kiçik oğlan!

O hələ hesabı bacarmasa da,
Bu günü saymışdı barmaqlarıyla.
Necə fəxr etmişdi
kiçik masada
Dəftərin çəpmilli varaqlarıyla!

O yonub rəngbərəng karandaşları,
Düzmüşdə səbr ilə qələmdanına.
Sual da etmişdi çatıq qaşları:
“Sabah bəs nə zaman olacaq, ana?”

İndi addimlayır məğrur, utancaq,
Elə bil dünyani veriblər ona...
Şalvari dizədək, köynəyi dümağ,
Çantası toxunur dabanlarına.

1962

NƏNƏMİN PALTARLARI

Nənəm don geyərdi topuğunadək,
Üstündən arxalıq dizdən yuxarı.
Burnu iş, dabarı nallı çekələk
Gedəndə vurardı mahnı notları.

Saçları örtərdi kürəklərini,
Altından yanardı bafta zər kimi.
Bezən tac edərdi hörüklərini,
Şalvar da geyərdi kişilər kimi.

Nənəm nə “Avropa” sözü bilərdi,
Nə “maksi”, nə “midi”, nə də ki, “mini”.
Nənəm ələ sahib səni gülərdi
Desəydin bu dəbin getrildiyini.

Parisdən, Romadan, ya Cenevrədən,
Divana çəkərdi səni az qala.
Deyərdi: “Bunları geyən zaman mən
O sənin Avropan hardaydı, bala?”

Nənəmin vüqarlı gur səsindəki
Mənaya şübhəylə baxsaydın, o vaxt
Deyərdi: – “Malığın küçəsindəki
Paltarm saxlanan o muzeyə bax!”

Deyordi: – “A bala, özgo sirkəsi
Neçün dodağında belə bal dadır?
Də, neçün uzağın saxta sikkəsi
Qızılıa çevrilib səni aldadır?”

Nənəm don geyərdi topuğunadək,
Üstündən arxalıq dizdən yuxarı.
Burnu şış, dabanı nallı çəkələk...
O, dəbçün geyməzdi fəqət bunları.

Qolçağı qolunda, kəməri beldə:
Bunlar yadigardı öz nənəsindən.
İlan qabığından çıxantək ildə
O, bir yol çıxmazdı əlbəsəsindən.

Lakin nəvələri, nəticələri
Unutdu nənəmin paltarlarını.
Keçdi qərinələr o vaxtdan bəri,
Zaman da dəyişdi öz qərarını.

Dönüb “maksi” oldu nənəmin donu,
Zorlu arxalığa “mini” deyildi.
Dəb deyə kənardan aldılar onu,
Böyük heyranlıqla burda geyildi.

Nənəmin ruhudur indi dillənən,
Məzarı od tutub yanır az qala.
Söyləyir: “Bunları geyən zaman mən
O sənin Avropan hardayı, bala?”

Nənəmin vüqarlı gur səsindəki
Mənaya şübhəylə baxsalar, o vaxt
Deyər ki: “Maligin küçəsindəki
Paltarım saxlanan o muzeyə bax!”

1971

QARTAL

Alim dostum Sadıq Murtuzayevə

İlisu, Beşbulaq, Şamil qalası,
O meşə örtüklü zümrüdü dağlar...
Xatırə düşəsi, yadda qalası
Saysız lövhələr var, mənzərələr var!...

Əsrlik daşları oyadan selin
Salındığı naxışlar qayalardadır.
Dağlar qoynundakı o doğma elin
Geniş süfrəsində duz da bal dadır.

Palid ele durub dağın yalnızda,
Elə bil zirvəsi göyə dayaqdır.
Sizin bu füsunkar dağ mahalında
Gəzib dolaşıram mən də haçaqdır.

Bir duman parçası, bir dağ ciğiri
Uzaq bir aləmə çəkir xəyalı.
Hərdən uzaqlarda qartal çığırir,
Tutur məğrur səsi eli, mahali.

Dağların vüqarı artır bu səsdən,
Gülür zirvələrin meşə örtüyü.
Bu qartal səsidir çünki əzəldən
Dağın eşitdiyi, dağın gördüyü.

Qovub bir-birini bu yerdə illər,
İnsanlar doğulub, dünyadan köçüb.
Sənin atan, baban – neçə nəsillər
Dostum, Beşbulağın suyundan içib.

Deyib nəğməsini qartallar kimi,
Uca zirvələrdə məskən salıbdır.
Onlar təmiz olub dağda qar kimi,
Onlardan yadigar mərdlik qalıbdır.

Bir də ki, qartalın dediyi nəqmə...
Onsuz yetim qalar bu dağlar, ay dost.
Sən ona adı bir nəqmədir demə,
Düzüb bəstasını bulaqlar, ay dost.

Baban da oxuyub onu, atan da,
Sən də oxuyursan qartalsayağı.
Sənin də ulduzun bir gün batanda
Ötəcək oğlunun qartal dodağı.

Zirvələr şahının özü də bəlkə
Sizdən öyrənibdir bu qızı vurmağı.
Onun uzaqgörən gözü də bəlkə
Sizdən öyrənibdir məğrur durmağı.

Bəlkə də atanın xəyalıdır o,
Göyün sinesində asılıb qalıb.
Bu yerin öz doğma qartalıdır o,
Lacivərd mərmərə qazılıb qalıb.

Gəzirəm yenə də sizin mahalı,
Göz zirvə axtarır, könül ucalıq.
Süzürəm qızı vuran məğrur qartalı,
Ömür vəfasızdır, insan qocalır...

...İlisu, Beşbulaq, Şamil qalası,
O meşə örtüklü zümrüdü dağlar...
Xatırə düşəsi, yadda qalası
Saysız lövhələr var, mənzərələr var!..

1966

DOST KƏDƏRİ

Mən öz xislətimə çoxdan bələdəm,
Onu nə qərinə, nə il dəyişdi.
Olub qəm çəkdiyim,
fəqət hələ də
Gözümdən bir gilə yaşı gəlməmişdir.

Mənim bu dünyada elə dostum var, —
Silib göz yaşımı gülüşləriyle,
Məni unudanda bəzən adamlar
Bahar gətiribdir gəlisləriyle.

Bu dostu kədərli görmək ağırdı,
O sənə ezzidi axı, canından.
Bu gün mən gördüm ki,
leysan yağırıdı
Onun gözlərinin asimanından.

Mənə ömrü boyu təsəlli olan
Özü ağlayırdı bir uşaq kimi.
Dağa bənzətsek də,
dağ deyil insan
Hər dərdin önündə dura dağ kimi.

Yox, ona təsəlli verəmmədim mən,
Özümü saxladım...
Bir an saxladım.
Ömrümüzdə göz yaşı bilməzdəm
Birdən
Dostuma qoşulub özüm ağladım.

1973

DƏNİZ İNSANDIR

Mənə elə gəlir insandır dəniz,
İnsanın səsi var onun səsində.
Elə ki, köpürdü, oyandı dəniz —
İnsani görürəm köpürməsində.

Sanıram dalğalar döyünen ürək,
Bu başsız küləklər nəfəsdir ona.
Çarşımaq, çağlamaq, coşmaq, köpürmək
Canlı bir şahiddir insanlığına.

Bəlkə buna görə coşanda dəniz
Biz ona deyirik: – Narahat insan!
Bəlkə buna görə insana da biz
Dəniz söyləyirik çağlayan zaman?!

1965

NİFRƏT VƏ MƏHƏBBƏT

Heyranam qəlbinə insanların mən,
Orda nifrət də var, məhəbbət də var.
Dalıb xeyallara deyirəm bəzən:
Necə qərar tutur bir yerdə onlar?

Axı, necə olur sevən bir ürək
Nifrət də yaşıdır isti qoynunda?
Çalxanıb köpürən coşqun dəniztək
Üzü birdən-birə dönür onun da?

Yox, qızıl ürəyin sükutundadır,
Oyansa özünsən demək günahkar.
Yağış da göylərin buludundadır –
Şimşəklər çaxmasa leysanmı yağar?

İnsanlar nə etsə, ürəkdən edir,
Bir qəlbdə yaşayır nifrət, məhəbbət.
Hansını qazansan demək sənindir,
Teləsmə, əzizim, yaxşı seç fəqət.

Sən nifrət qazansan öz əməlinçün
Əlindən tutmazlar darda, çətində.
Məhəbbət qazansan səbəb özünsən
Onlar nə “tale”də, nə “qismət”də var.

1964

Bilirsən həyat nədir?
Həyat – məhək daşdır!
Ağır dağları da o,
Çiyinlərdə daşdır.
Verdiyi bəzən sevinc,
Bəzən də göz yaşıdır.
Lakin mərd insanların
Dostudur, qardaşdır.
Sevir bir sözləri,
Sevir bir üzlüləri!
Hünərə qahmar çıxır,
Tək hünəri sevir o.
Bir sıfətli, bir üzlü
Kişiləri sevir o.

1961

Xərclədim gəncliyi qara pul kimi
Yerini bilmədən, əsirgəmədən.
Vardan-yoxdan çıxan bir yoxsul kimi
Onu axtarıram, axtarıram mən.

Kefdəmi, nəşələr qucağındamı
Getdi o illərim, getdi gəncliyim?
Gözəl xanımların dodağındamı
Soyuq öpüş kimi itdi gəncliyim?!

1958

Məhəbbət, qəribə oyunlarının var,
Sən demə, sevirmiş hətta ilanlar.
Baxıram, bir kolun dibində pünhan
Qırılıb yanaşı iki boz ilan,
Sarmaşıb, dolanıb biri-birinə,

Dünya görünmeyir nəzərlərinə.
 Ehtiras odunda onlar yanırlar,
 Eşqin qucağında xumarlanırlar.
 Süzür məhəbbətlə arvad ərinin,
 Onlar unudublar zəhərlərini.
 İlan təbiəti çıxıbdır yaddan!
 Fəqət necə olsa ilandır ilan!
 Doğrudur, məhəbbət öz qüdrətində
 Kövrek duyğulara qadirdir ancaq, –
 Lakin ilandakı məhəbbətin də
 Meyvəsi zəhərli ilan olacaq.

1976

Tarizən, çaldıqca qurtarmır yenə,
 Sinəndə nə qədər mahni var sənin!
 De, necə sığışır kiçik köksünə
 Sevincli, kədərli mahnilər sənin!

Çalırsan bir anda gözlərim dolur,
 Oyanır başında neçə xatire.
 Hər xalın canlanıb bir lövhə olur,
 Barmağın dəydikcə zil pərdələrə.

Çalırsan, elə bil nəql eləyirsən
 Bir ömrün kədərli tarixçəsini.
 Hardan, söylə, kimdən öyrənmisən sən
 Bu qəmli ürəyin titrək səsini?

O sinən sirrlərin xəzinəsimi?
 Her dəstgah bir ömrün yoludur, nədir?
 Nəgmən tükənməyir dəryalar kimi
 Tarizən, ürəyin doludur, nədir?

Yenə bir hekayət çal bu gün mənə,
 Neçə çalınmamış mahni var sənin.
 De, necə sığışır kiçik sinənə
 Sevincli, kədərli mahnilər sənin?

1960

Yaman oxşayırsan, deyirlər, mənə,
 Qaşların, gözlərin guya mənimdir.
 Üzümün rəngi də çökmüş üzünə...
 Qoy ata gözüylə sənə baxım bir.

Görkəmin mənə də çox tanış gelir,
 Elə bil mənimdir səndəki gülüş.
 Güləndə yanağın batır, çökəlir...
 Sanki bir almayıq iki bölünmüş.

Qəlbim dağa dönür bu bənzəyişdən,
 Qaşınla, gözünlə mənə oxşa sən –
 Gözümün nuru da gözünün olsun!

Əksini qoy səndə seyr etsin atan.
 Ancaq, əziz balam, çalış hər zaman
 Bir ürək, bir beyin özünü olsun!

1955

ADSIZ ŞEİRLƏRİM

Ad qoymuram sizə mən
 Təzə olmuş uşaqtək.
 Düzdür, körpəliyindən
 Uşaq ad alsın gərək.

Ad veririk biz bəzən
 Əzvaylara – Mehriban,
 Qorxaqlara – Qəhrəman,
 İdbar insana – Mələk,
 Çirkin insana – Çiçək,
 Cəllad insana – Adıl,
 Nadan insana – Aqıl...
 Bəzən də çirkin adda
 Rast gəlirik ilahi,
 Gözəl-göyçək qadına.

Belo olur həyatda –
Çox zaman bənzəməyir
İnsanlar öz adına.

Ey adsız şerlərim,
Ad qoymuram sizə mən.
Qəlbimin parçası tək
Qopdunuz ürəyimdən.
Bircə onu bilirəm
Yaramıbsız, varsınız.
Yaşamağa haqqınız
Olsa,
Ad alarsınız!

AY DOST!

Bir zamanlar vardı ki,
Mərd idin, insan idin.
Sözünlo, söhbətinlə
Üroyə dərman idin.
Gülərdin – gülüşlərin
Hamını güldürərdi.
Baxışların qəlblərin
Qəmini öldürərdi.
Sən zülmətdə qəfildən
Doğan günəş kimiydin.
Gözün yarışumulu
Güləndə ehtirasla,
Sən günahsız uşaqtan
Seçilməyirdin əsla.
Sən ağılda – ixtiyar,
Həvəsdə -- bir uşaqtın.
Sən riyadan, məkrədən,
Yalandan çox uzaqdin.
Saymaqla qurtararmı? –
Sən beləyдин, beləyдин.
Bircə şeyə yanıram –

Kaş o zaman ölüydi.
Bax, bu xislətinlə sən
Qalaydin yadımızda.
Adın əzbər olaydı
Daim dildə, ağızda.
Gör necə də dəyişdin,
Sanki heç o deyilsən.
Sən ikiqat olursan
Bir rütbeli əyilsə.
Gör necə artırmışan
Sifətinin sayını.
Min cilidə girirsən
Almaq üçün payını.
Nə əvvəlki hünərin,
Nə cürətin qalıbdır,
Nə dosta örnək olan
Təbiətin qalıbdır.
Keçmişdən bir familin,
Bir də adın qalıbdır.
Tanımayır görənlər,
Kim deyir ki, beləydin?
Gərək onda ölüydi,
Ay dost, gərək ölüydi!

1960

KOR

O, giləsiz gözlərində qorxu, təlaş
Döyəcləyir ağacını qır səkiyo.
Addımlayırla ehtiyatla, yavaş-yavaş,
Mən baxıram üzündəki səksəkəyə.

Elə bil ki, uçurumun önündədir,
Bircə addım atsa sanki yixılacaq.
Bəlkə bilmir küçə nədir, səki nədir,
Hara isə, hara isə gedir ancaq.

Budur, çatır bir səkinin qıraqına,
Bu tərəfə keçməlidir küçəni o.
Bir hənirti gələn kimi qulağına
Günahkartək haraylayır keçəni o.

“Getmə, dayan, o tərəfə apar məni!”
Ağacını qır səkiyə döyür yenə.
Yazıq-yazıq o çağırır yol keçəni,
Tələsirəm mən şikəstin köməyinə.

Bir əliylə bərk yapışır qolumdan o,
Addımını cəsaretlə atır indi.
Sanki qorxu duymamışdı yolunda o,
Sanki gözlər mənim deyil, özünündür.

O, inamlı addım atır irəliyə,
Milyon gözlü bir insandı o, elə bil.
Sanki bayaq çəliyini döyə-döyə,
Qorxa-qorxa addımlayan heç o deyil.

Müsafirim bircə şeyi bilir ancaq:
– Mən gözlüyəm! – bu onunçün həqiqətdir.
Düşünürəm, gözlülərin arxasında
Kor olsan da, yol yerimək səadətdir!

1966

QAĞAYILAR AĞLAYIRDI

O, səssiz ayrılib yoldaşlarından
Tanış xiyabanla sahilə gəldi.
Donusq görünürdü dəniz bu zaman,
Üfüqlər təmizdi, sular gözəldi.

Ona elə gəldi, mavi suların
Üzündə şüşədən örtüyü vardi.
Sahilin qumları un kimi narın,
Xət-xətdi, zol-zoldu, damar-damardı.

Dayanıb uzağa baxdı bir müddət,
Sonsuzluq önungə oğlan döyükdü.
Onu bircə anda bürüdü heyrət,
Dedi öz-özünə: dəniz böyükdü!..

O büküb kağızdan gəmi qayırdı,
Buraxdı qumluqda dayaz bir yerə.
Əsən meh gəmini avarlayırdı,
Qovurdu sahildən dərinliklərə.

Qumluqda dayanıb kiçik “kapitan”,
Görürdü ağ gəmi hey uzaqlaşır.
Elə bilirdi ki, balaca oğlan,
Bu kağız üzərək üfüqlər aşır.

Elə bilirdi ki, bu kağız gəmi
Gedib çatacaqdır sırlı sahilə.
Uşaq görməsə də həmin aləmi,
Onu xəyalında qururdu belə:

... Ulduzlar sayışır göyün tağında,
Ay da bir deyildir – ulduz qədərdir.
Günəş də batmayır axşam çağında,
Gecə də, gündüz də orda səhərdir.

... Öyir budağını qızıl almalar,
Hər fəsil bəhrəli-barlıdır orda.
Desən gül açılar, desən qar yağar
Dəniz dalındakı həmin diyarda.

Uşaq düşünürdü sırlı aləmi,
Gəmi ləpələrin üstən aşırı.
Uşaq düşünürdü... Sanki bu gəmi
Onun arzusuna yaxınlaşırı.

Hele qağayılar! Suya qonanda
Oğlanın gəmisi itirdi birdən.
Ayıra bilmirdi uşaq bu anda
Dəniz quşlarını öz gəmisindən.

Bu zaman qəfildən oyandı külək,
Dənizin aynası sindi ortadan.
Oğlanın gəmisi ləngərləyərək
Girdabın qoymunda qərq oldu haman.

O sirli aləm də sanki boğuldı,
Gəmiylə birlikdə batdı sulara,
Kövrəldi, uşağın gözləri doldu,
Sanki bütün aləm geyindi qara.

Bəyaz qağayılar bir uşaq kimi
Hıçqırıb, hönkürüb, çığırışdır.
Qayığı sulardan alacaq kimi
Hərdən dalğalara qarışırdılar.

Onlar ağlayırdı... Oğlan sanırdı
Onun kədərinə şərikdi quşlar.
İndi böyükəltək o inanırdı:
Dənizin naqafil tufanı da var!

Uşaq anlayırdı kağız qayıqlar
Dənizi adlayıb çatmaz mənzilə.
Anladı dənizin tufanları var,
Zarafat eləmək olmaz dənizlə!

Seyr edib suları yaşlılar sayaq,
Döndü asta-asta sahildən geri.
Onun qulağına gəlirdi ancaq
Qağayı səsləri, dalğa səsləri...

1966

İnsan yalnız bir dəfə gəlir dünya üzünə,
Yalnız bir yol baxrıq aya, ulduzlara biz.
Ah, ikinci bir ömrü verə bilsələr mənə!
Yox, bu yalnız arzudur, ömür birdir, şübhəsiz.

302

Bu məni qorxutmayırla, qorxutmayırla, sevgilim,
Qoy günüşin üzünü bircə yol görüm, nə qəm!
Düşünürəm arabir, ürəyimdə nisgilim,
Birdən bu bir ömrü də mənalı keçirməsəm...

Sevgilim, istərəm ki, bağ salam, evlər tikəm,
İsti, soyuq bilmədən ellərə keşik çəkəm –
Sən ömür kitabımı yalmız belə varaqla.

Yaylı çarpayılarda yataraq axşam, səhər,
Ömrü nəşə içində mən başa vursam əgər,
Sevgilim, and verirəm: nə yas tut, nə də ağla!

1954

GECƏLƏR AY OLMAQ İSTƏYİRƏM MƏN

Gecələr ay olmaq istəyirəm mən,
Pərdəli-pərdəsiz pəncərələrdən
Dolmaq istəyirəm neçə otağa.
Mən neçə süfrəyə, neçə çıraqa
Baxmaq istəyirəm hamidan pünhan
Səma tağlarının ucalığından.

Gecələr ay olmaq istəyirəm mən...
Şirin laylaları ana dilindən,
Ana dodağından eşidim deyo.
Mən aqli-qaralı neçə talcyə
Baxmaq istəyirəm ağarınca dan
Səma tağlarının ucalığından.

Gecələr ay olmaq istəyirəm mən...
Bir günlük işindən qayıdır gələn
Qabarlı əlləri öpmək eşqinə.
Yorğun röyaların şirinliyinə
Keşik çəkmək üçün sakit, mehriban
Səma tağlarının ucalığından.

303

Gecələr ay olmaq istəyirəm mən...
Sevən üreklerin məhəbbətindən
Səma ucalıqda pay almaq üçün,
Ən yüksək qübbəyə ucalmaq üçün...
Ordan nur səpərəm mən incə-incə
Bu ana torpağı dan sökülməcə.

Nahaq yaranmayıb bu arzu məndə
Bəzən gecələrin sakitliyində
İnsan öz qəlbilə edir həsb-hal,
Keçir ürəyindən min arzu, xəyal.
Bununcün ayrılib öz xislətimdən
Gecələr ay olmaq istəyirəm mən.

Bəlkə birisinin vurduğu ləkə
Dönbə olacaqdır sonsuz felakət.
Eh, nə qədər güman, nə qədər bəlkə
Çevrilib dünyada olub həqiqət!

Neçə “bəlkə”miz var qabaqda bizim
Neçə nigarənlıq, neçə intizar.
Gecədən çox keçir,
Yataq, əzizim,
Sabahın nə qədər qayğıları var.

1969

1964

BƏLKƏ

Gecədən çox keçir,
Yataq, əzizim,
Sabahın nə qədər qayğıları var.
Sabah yolumuzu gözləyir bizim
Neçə nigarənlıq, neçə intizar.

Kiminsə qəlbinə dəyəcəyik biz,
Kimsə qəlbimizi sindiracaqdır.
Bəlkə bir duyğusuz, hissiz, üreksiz
Bizi odlayacaq, yandıracaqdır.

Bəlkə köksümüzə sığmayan arzu
Kiminsə əlilə puç olacaqdır.
Bəlkə bu dərd ilə ömrümüz boyu
Sinəmiz alışib qovrulacaqdır.

Bəlkə ən nəşəli dəqiqələrdə
Bizi haqlayacaq acı bir xəbər.
Bəlkə taleyimiz güldüyü yerdə
Onu ağladacaq alçaq bir nəfər.

MƏN İNSANAM

Məndə siğar iki cahan,
mən bu cahana sığmazam.
Nasimi

Hoyatın hər üzü mənə tanışdır,
Sanki varlıq mənəm, bu həyat mənəm.
Heç bir şey ruhuma yad olmamışdır.
Qəmdə sevinc gəzən, nəşələrdə qəm
Duyğular yurdudur mənim bu sinəm.

Mən elə ağlaram – göz yaşlarımдан
Qurulan otlar da göyərər, bitər.
Göylərin leysanlı yağışlarından,
Yerlərin selindən, suyundan betər
Axar göz yaşları, axar sərasər.

Mən elə gülərəm - təbəssümümdən
Əriyib tökülər quzey qarı da.
Dağilar dağları tutan duman, çən,
Əriyər dağların dağ vüqarı da,
Əriyər günəşin şüaları da.

Mən elə sevərəm -- məhəbbətimi
Bölsən bəs eləyər bütün bəşərə.
Elə kin bəslərəm – ədavətimi
Tökən daşqın düşər bəhri-Xəzərə,
Mənim nifrətimdən yanar dağ-dərə.

Desələr qış günü ollam gül-ciçək,
Yayda görərlər ki, yağan qar mənəm.
Dörd fəsli özündə yaşadan ürək
Bilir bu aləmdə hər nə var -- mənəm,
Duyğular, istəklər, arzular mənəm!

1969

“Keyfiyyət nişanı” vurulur indi
Maşına, kibrıtə, lap kəlbətinə.
Fəqət belə nişan tapmaq çətində
Vurula insanın keyfiyyətinə.

Ürəkdə infarktı, qan dövranını
Rentgen şüaları göstərir fövrən.
Qəlbin saflığını, həyəcanını
Göstərən bir cihaz istəyirəm mən.

Cərrah kəsib atır çırkı, irini,
Kəsilir bəd yara, böyrəkdəki daş.
İnsanın yaramaz əməllərini
Kəsən bir biçaq da tapılaydı kaş.

Arzular gözəldir!
Hər sözümüzdə
Saflığı, düzlüyü salınlıq yada.
Bunu deyə-deyə biz özümüz də
Nələr eləmirik qoca dünyada!

1975

ETİBAR

Göyərçinin qan qardaşı alabaxta
Pəncərəmin qabağında bir budaqda
Öz səsinə heyran kimi ötür: qur-qur,
Elə bil ki, öz-özünün vurğunudur.
Ürəyimdə baş qaldırır arzu-istək:
Əllərimi bu quşcuğa vuram gərək!
İliq-iliq sığallayam lələyini...
Quş deyəsən başa düşdü diləyimi.
Qopdu yaşıł budağından külək kimi,
Göy səmaya milləndi o, fişəng kimi.
Mən ki ona əl vurmazdım pis niyyətlə,
Oxşayardım bir insani məhəbbətə.
Seyr edirəm: fəzaları yara-yara
O, baş vurur buludlardan buludlara.
Elə bu dəm hücum çəkdidi qırğı ona,
Şimşek kimi şığıyırıdı öz ovuna.
Nəğməkarın lələkləri çözələndi,
Göydən yerə əlçim-əlçim tük ələndi,
Ət hərisi, qan hərisi qırğıya bax,
Caynaqları iynə-iynə, bıçaq-bıçaq.
Onun üçün pərvaz nədir, nəğmə nədir –
Gözü yalnız həmcinsinin etindədir.
Heyrət, qana hərislərin bu halına!
Mən baxıram quşla quşun cidalına.
Alabaxta gördü ömrün son anını.
Qurtarmaqçın bu hərisdən öz canını
Endi yerə buludlardan sürətlə o,
Gəlib girdi qucağıma cürətlə o,
Bayaq məni özü üçün düşmən sanan,
Əllərimi uzatmamış havalanan
Mənə pənah getirmişdir indi budur.
Köksündə bir imdad deyən ürək vurur.
Həmcinsinin əllərinidən qaçan bu quş,
Pənah üçün yad qucağıa uçan bu quş
Yəqin bildi dostluq nədir, düşmən nədir,
Bildi ömrü etibarlı əllərdədir.

1976

GÜNƏŞİN SESİ

Biri haray salar,
Elə sanar ki,
Dünya oyanacaq onun səsindən.
Biri səssiz-səssiz elə yanar ki,
İqlimlər nurlanar hər şoləsindən.

Küləyin nə rəngi, nə ünvani var,
Gah başı sığallar, gah öpər yeri.
Qalxdımı –
Çırılırlar, sinar qapılar,
Tökər ev üstündən kırəmitləri.

Nə qədər qulağı batırar səsi,
Pozar ahəngini neçə nəğmənin.
Onun dörd tərəfə başsız əsməsi
Qəlbinə sıxıntı gətirər sənin.

Günəş üfüqlərdən qalxar, boylanar,
Yayar kainata öz şoləsini.
Səmanı, torpağı nura boyayar,
Çıxarmaz bir an da fəqət səsini.

Lazımsa əridər sal buzları da,
Qəlblərdə ümidi dən məşəl yandırar.
Gecələr ayı da, ulduzları da
Sonsuz səxavətlə işıqlandırar.

Deyin, bu dünyada nə görmüşəm mən?
Ən gözəl günlərim hələ daldadır.
Günəş alovundan nur alıb gələn
İşıqlı səhərim hələ daldadır.

Mən sakit göl kimi durulmamışam,
Köpürüb daşmaqdən yorulmamışam.
Sanki heç ömrümdə vurulmamışam,
Məhəbbət əsərim hələ daldadır.

Yağışdan qorxuram,
Güclü yağışdan...
Göylər kirpik çalıb ağlamamışdan
Qorxudur yağacaq leysanlar məni.
Yox, yox, qınamasın insanlar məni.
Sönməkdən qorxuram,
Sönmək yamandı!
Bir ovuc boz külə dönmək yamandı...
Lalədən rəng alan parlaq közəm mən,
Nəfəsi atəşli, odlu sözəm mon,
Alişan tonqalam, yanan tonqalam,
İstərəm ömürlük bu sayaq qalam, –
Onunçün qorxuram güclü yağışdan...

Bir də ki, buz rəngli soyuq baxışdan.
Ah, soyuq baxışlar,
Soyuq baxışlar!
Sizdən gileyim var, şikayətim var.
Uçmaq istəmişəm – endiribsiniz,
Yanmaq istəmişəm – söndürüb sunuz,
Dinmək istəmişəm – susdurubsunuz.
Siz məni öldürüb, basdırıbsınız
Sözsüz, hərəkətsiz –
Soyuq baxışla!
Təmiz bir duyguyla, saf anlayışla
Günəş hərarətli közə dönmüşəm,
Lakin sizи görçək buza dönmüşəm.
İçimdə boğulub qalıbdır səsim,
Sönübüdər alışmaq, yanmaq həvəsim.
Onunçün qorxuram soyuq baxışdan.
Yağışdan qorxuram...
Güclü yağışdan!

1969

Vurğunam insanların səadətinə,
Onun dözümünə, mətanətinə.
Çıxıram qəlblərin soyahətinə,
Ən böyük səfərim hələ daldadır.

1961

Açın kapıları, açın taybatay,
Buraxın otağa gələn səhəri.
Qoy bahar yelləri salaraq haray
Çəkib yerə töksün tül pərdələri.

Qırsın pəncərəmin şüşələrini,
Saçımı dağıdıb töksün üzümə.
Təzəcə yazdığım son əsərimi
Alıb səpələsin çölün düzünə.

Qoy bahar yelləri bir dəm coşaraq
Laləli çöllərə yağıdırıns da qar –
Yox, yox incimərəm,
Bilim ki, ancaq
Gələn xəzan deyil,
bahardır, bahar!

1963

ÇAY

Nə bu yaşıl şamlar, nə ağaçqayın
Meşə ətəyilə axan o çayın
Bilmir tarixini, yaşıntı bilmir.
Üstündən fəsillər keçdikcə bir-bir
Gah yatır, gah qalxır məcrasında o,
Yabani kolların arasında o,

310

Harasa harasa baş alıb gedir...
Bulanıq suları boşalıb gedir...
Üstündən bir insan onun keçməmiş,
Əyilib suyundan kimse içməmiş,
Uzaqdan görünür itmiş iz kimi;
Bütün bir dünyada xəbərsiz kimi
Həmin bu kiçik çay durmadan axır.
O hardan başlayır, o hardan axır,
O çay hara axır? – məlum deyildir.
Axır bu minvalla o neçə ildir.

Ona bənzəməsin qoy sənin ömrün,
Yığışış həyatdan köçəndə bir gün
Desinlər; – Bu ömrün mənasıvardı,
O burdan başladı, burda qurtardı!

1955

Yol uzundur... Görünmeyir nə əvvəli, nə sonu,
Lakin başa vurmalyam mən onu!
Qoy töyüüsün hərdən sinəm, qoy kəsilsin
nəfəsim,
Yox, azalmaz bir an mənim həvəsim!
Bənzəmərəm yol üstündə atılmış bir daşa mən,
Yox, bu yolu necə olsa, vuracağam başa mən!

1960

İZLƏR

Dünən qarın üstündə mən
Gördüm ayaq izlərimi.
Bəs o izlər itdi nədən
Bu gün günəş doğan kimi?

311

Üzərində qarlı yerin
Iz salmaq çox asan olur.
Asan düşən o izlərin
Ömrü, ey dost, bir an olur!

Çətin olsa belə, çalış –
İzin düşsün daş üstünə,
Min odlu yay, min qarlı qış
Poza bilməz onu yenə!

KƏNDİMİZƏ GÖLDİYİM GÜN

Salam, doğma kəndim, əziz oylaqlar,
Görünür, könlümü sixib uzaqlar.
Ay gümüş söyüdlər, ağcaqovaqlar,
Sızsız köksümü çox ötürmişəm mən.

Arxamca su atdı kəndin əlləri,
Ötdü tufanlarda ömrün illəri.
Mənə bəxş etdiyin qara telləri
Ağardıb qoynuna gətirmişəm mən.

Qayıdır gəlmİŞəm könlü pərişan.
A kəndim, deyəsən, axı, bir zaman
Ömür dastanımın səndə başlayan
Sonuncu fəslini bitirmişəm mən?!

Deyirlər adətdir hind torpağında:
Dağ gövdəli fillər ölüm çağında
Gəlib can tapşırır Dekan dağında,
Yoxsa fil adəti götürmişəm mən?

Burda iməkləyib durdum ayağa,
Nolar, qoy çevrilim burda torpağa.
Dönəndə bir ota, yaşıł yarpağa
Deyərəm: bunları bitirmişəm mən!

Ürek öz oduna gərek qızına,
Kəndim, istəvirsən yenidən sına –
Həmişə toyuna, sənin yasına
Özümü quş kimi yetirmişəm mən.

Elimin qəzəbi qılincım olub,
Onun məhəbbəti yapincım olub.
Elo nə vermişəm – qazancım olub,
Elsiz nə yiğmişəm – itirmişəm mən.

1972

Zərrəyə, kiçikliyə, cılızlığa yadam mən,
İstəmişəm hər şeyin nəhənginə çatam mən.
Nəhəng olsun məhəbbət –

pultek xirdalanmasın,
Nəhəng olsun nifrətim –
kükrəsin, dayanmasın.
Nəhəng olsun sevincim –
sönməsin atəsi də,
Nəhəng olsun kədərim –
yandırsın günəsi də!

Nəhəng olsun istəyim –
necə Kür aşib-daşır,
Arzu kiçik olanda adam da cılızlaşır.
Nəhəng olsun cörəyim –

ölçüsüz yer şaritək,
Nəhəng olsun ürəyim –
yurdun səhralaritək.
Nəhəng olsun süfrəmiz –

bir səma içi olsun,
Mənim ordan aldığım loxma
qoy kiçik olsun.

1970

İNSAN QÜDRƏTİ

Deyirlər hər nə varsa – səma da, ay da, gün də
Yaranıb ki, sinasın insan iradəsini.
Uca dağlar yaranıb zirvə olsun üstündə,
İnsanlar fəth eləsin dağların zirvəsini.

Uca dağlar yaranıb obaların, ellərin
Sədd olsa arasında insanlar yarsın onu.
Çay yaranıb dodağı yanın zaman çöllərin
İnsanlar məcrasından çölə aparsın onu.

Çay yaranıb, görsün ki, insanlar bir-birinə
Həsrət qalsa, üstündən körpü sala bilirmi.
İnsan düşsə zamanın zülmət gecələrino,
Onun büssür suyundan işiq ala bilirmi.

Sonsuz fəza yaranıb sinasın insanları,
Görsün insan quş kimi qanad aça bilirmi.
Yalan, riya yaranıb sinasın insanları
Görsün bəd əməllərdən insan qaça bilirmi.

Despotlar yaranıb ki, məhbəs tiksin insana,
Görsün daş zindanları insan yıxa bilirmi,
İnqilablar yaranıb nur gətirsin cahana,
Görsün insan hər şeyə açıq baxa bilirmi.

Dünya qara geyinər insan müti olarsa,
Ətalət nəğmə deyər insan qıssa səsini.
Təbiətdə, həyatda əzəl gündən nə varsa
Yaranıb ki, sinasın insan iradəsini.

1976

ÇÖRƏK

Təzəcə şumlanan torpağın ətri
Məst edir,
Burnumu qıcıqlandırır.
Baharda gəzəsən bizim bu yeri,
Zəmilər zümrüdü gölü andırır.

İndisə payızdır.
Torpaq çevrilir
Qara bir kitabın varağı kimi.
Torpağın qoynuna dən düşür bir-bir,
Günəşin doğranmış saçığı kimi.

Torpağa dən düşür,
Yadına illər...
Kim deyir illəri anmaq hədərdi?!
Ən acı xatırə –
Belə deyirlər –
Cörəklə bağlanan xatirələrdi.

Ən ağır sınaq da cörəklə olar,
O açır, ağardır əyrini, düzü.
Göyə üz tutaraq yazılıq babalar
Deyərmış:
Cörəklə sinama bizi!

Çörəyə deyiblər ərzin yaşıdı,
Birinci o açıb torpaqda çıçək.
Dünyanın ən qədim vətəndaşıdır
Bu gün süfrəmizi bəzəyən cörək.

Cörək bol olanda duyulmur heç nə,
Sanırsan axşam da nurlu səhərdir.
Sən insan yolunda canından keçmə,
Bircə çörəyindən keçsən, hünərdir!

Çörok də günəştək götürmür ləkə,
Sanırsan
Onun da bol zəri vardır.
Elə ona görə çörəyin bəlkə
Günəşə bu qədər bənzəri vardır!

Çörəkli kişilər mərd sanılıbdır,
Dildən-dilə düşüb öz süfrəsiylə.
Çörəkverməzlər də tez tanımışdır –
Dönüş xisliyiylə, əqidəsiylə.

Mənim hafızəmdə həkk olub qalan
Nə həsrət, nə xeyir, nə də ki, şördür.
Yaddaş kitabımızda dörin iz salan
Çörəklə bağlanan xatirələrdir.

Mən hərb illərində son tikəsini
Yetim bir uşaqla bölən görmüşəm.
Yarıac oxuyub şən nəğməsini,
Kədərli-kədərli gülən görmüşəm.

Kiminsə ağızından alıb
Bazarda
Qanı qiymətinə satan görmüşəm.
Çəngəli çörəklə aşxanalarda
Silib,
Külqabını atan görmüşəm.

Qəhrəman
Aclığın məngənəsində
Sıxılıb dönsə də kibrət çöpünə,
Əqidə yolunda
Son nəfəsində
Düşmən tikəsin yeməyib yenə.

Ürekələ qazansan əgər çörəyi,
Dəmək o, qəlbinin saf nəğməsidir.
Bəlkə buna görə çörək üreyin
Ən gözəl,
Müqəyyəd qafiyəsidir?!

...Gəzirəm,
Zəmilər şırım-şırımdır,
Şırımlar içinde sapsarı bugda.
Onlar cürcərəcək arzularımızdır –
Hələlik uyuyur qara torpaqda.

Gəzirəm çölləri,
Zəmidir hər yan,
Bugda dənələri elə bil zərdir.
Mənim yaddaşında qəfil oyanan
Çörəklə bağlanan xatirələrdir.

1971

YER QAZILIR

Yer qazılır,
Bir binanın bünövrə yeri...
Alt qatları varaqlayır insan əlləri.
Daşlar çıxır
Üzərində xətt, naxış, yazı.
Qəbzəsində barmaq yeri qılınç parçası...
Pas atmış ox.
Bürunc başlıq,
Əyilmiş cida
Dövran sürmüş babaları getirir yada.
Anam Bakı,
Qəhrəmanlıq torpağı oldun,
Yaranışdan düşməninə göz dağı oldun,
Yer qazılır...
Bir tarixdir onun hər qatı,
İnsan kimi dilə gəlir torpağın altı.
İgid baba,
Hünərini dedikcə bizə
Neçə-neçə sual gəlir ürəyimizə:
Bu qılınclar, bu nizələr,

Oxlar kimindir?

Üzərinə qoşun-qoşun axıb yeriyən,
Torpağında silahıyla birgə çürüyən
Min fatehin, qəsbkarın – düşməninindir.

1964

KÜRÜM

Oğul anasından ayrıla bilməz,
Köküylə bağlıdır ağac torpağı.
Mənim ana Kürüm, necə oldu bəs
Sənin sahilindən düşdüm uzağa?

Azmi dinləmişdim laylalar kimi
Nəğməli yaşılsaç söyüdlərini?
Anaya mehriban balalar kimi
Azmi dinləmişdim öyüdlərini?

Sənin ləpə dilin necə şirindi,
Ağzım dada gəlir onu ananda.
Eşqin sularıntık safdı, dərində
Boğulmaq istərdim burulğanında.

Səndən öyrənmişdim etibarı da,
Nur kimi içdikcə gur sellərini.
Yoxsa peymanımız qaldı yarında?
Tərk etdim göyəmlı sahillərini...

Kürüm, Ərzurumdan Muğana kimi
Axıdin, nə yoruldun, nə də dincəldin.
Ordan da vefalı bir ana kimi
Oğlunun dalınca Bakıya gəldin.

1971

TARİX DƏRSİ

Oğlum imtahandan kəsilib dünən,
O yaxşı bilməyib tarix dərsini...
Elə bil ürəyim kəsildi birdən,
Düşündüm bu dərdin fəlsəfəsini.

Oğul,
Tarix dərsi elə dərsdir ki,
Hakim də, məhkum da unutmur onu...
Tarixin bir fəslə sənə bəsdi ki,
Biləsən bir əsrin nə olduğunu.

Dünəndən bu günə xəbər gətirən
Mən özüm canlı bir tarix kimiyəm.
Kitaba, dəftərə baxmasam da mən,
Əzbərdən bir tarix söylərəm bu dəm.

Bir vaxt uşaq idim sənintək, uşaq...
Yox, qismət olmayıb uşaqlıq mənə,
Anadan, bax belə, saç-saqqalı ağ,
Alnı qırış gəldim dünya üzünə.

Çanta götürmədim,
Hardayı çanta?
Qəzetə bükürdüm kitab-dəftəri.
Bozən də xırmandanda dərz çata-çata
Təkrar eləyirdim keçən dərsləri.

Çörək aparmırdım məktəbə... çörək...
Gözlərin dolmasın – tarix budur, bax,
Kiçik uşaqlardıq – boyu bir çərek,
Fəqət düşünürdük cəbhəni ancaq.

Yarma sayılardı qazanda, bəli,
O da tapılardı dibə çökəndə.
Əsib titrəyərdi anamın əli
Nimçəyə bir qaşıq sıyıq tökəndə.

İçerdim sıyığı, dənsiz durunu,
Yalnız su görərdim qasığında mən.
Bölkə də H₂O düsturunu
Onunçün bilirom indi əzbərdən!

Fizika sevdívim fənn idi, fəqət
Ondan iki bildim işıq bəhsini.
İşıqlar sönərdi,
Hər yanda zülmət.
Zülmətdə keçmişəm işıq dərsini.

Oğul,
Budur mənim həyatım, yolum.
Bax, bu dediklərim tarix deyilmə?
Söylə, necə oldu, a dərdin alım,
Bunları bilmədin sən mənim kimi?

Dərsdən kəsilənim,
Bilmirsən məgər
Bunların üstündə ucalmisan sən?
Bunları mənimtək nəql etsən əgər,
Deməli tarixdən beş almışan sən.

1972

POEZİYA

Bir quru adınla könlüm sevindi,
Nə çörək olmusən, nə şöhrət mənə.
Başqa bir peşəni seçsəydim indi
Bəlkə qismət idi var-dövlət mənə.

Həmdəmim olardı bəlkə neşələr,
Dolmazdı qəlbime el dərdi-qəmi.
Bu dünya yanğına düşsəydi əgər,
Odu odlamazdı yenə sinəmi.

Fəqət düşünmədim bu “səadəti”,
Bir sənə bağladım ürək odumu.
Elə bil qazandım əbədiyyəti
Şair cərgəsində görüb adımı.

Sən mənə nə verdin?
Minnətsiz həyat,
Neğməli bir dodaq, azad bir ürək.
İstəsən dara çək, alovlarla at,
O öz sözlərini yenə deyəcək!

Sən mənə nə verdin?
Cəsarət, hünər.
Özün də bu yolda odları keçdin,
Babam Nəsimiyə, Sabirə məgər
Həmin cəsarəti sən verməmişdin?!

Dözümdə bu yurdun dəmirağacı,
Fəqət zəriflikdə qızıl lalesən.
Həqiqətə – ana, mərdliyə – bacı,
Mənim gözlərimdə, şerim, beləsən.

Mənimcün biçinçi dəryazı kimi,
Mənimcün dəmirçi gürzü kimisən.
Vətənin torpağı, səması kimi,
Ata ocağının gözü kimisən.

Doğrusu, bilmirəm,
Özümə də mən
Dönüklük etmişəm həyatda bəlkə,
Sənin şərəfinə, fəqət, qətiyyən
Şerim,
Vurmamışam kiçik bir ləkə.

Bəlkə buna görə ağır günümədə
Oğlumdan, qızımdan, dostumdan əvvəl
Sən ümid rəmzi tək durduñ önmədə,
Etibar rəmzi tək mənə verdin əl?!

Bəzən sellər kimi hey köpürdən də,
Bəzən bulaq kimi quruyan da sən.
Mənə hamıdan çox qəzəb verən də.
Məni hamıdan çox qoruyan da sən.

Uzaq dağ kəndinə, aran kəndinə
Apardın adımı qanadlı quştek,
Bağlı qapıları sən açdın mənə,
Gözümə nur verdin, olimə çiçək.

Vətən sərhədini bu vaxta qədər
Keçib yad bir elə getmədim,
ancaq
Üzümü görməyən uzaq ölkələr
Səni tanıdlar özümdən qabaq.

Sən nəsən mənimçün?
Vətən, su, torpaq,
Nə qədər sən varsan, demək varam mən.
Şerim,
ona görə hamıdan qabaq
Sənə minnətdaram, minnətdaram mən!

1974

FƏXRİ XİYABAN

Qalxıram yuxarı... Fəxri xiyaban,
Cərgəyle düzülmüş məzar daşları!
Əlimdə papağım, köksümdə həycan
Anıram hörmətlə vətəndaşları.

Baxıram... Zərdüştün qəbridir sanki
Qarşında görünən birinci məzar.
Mənə elə gəlir, dostum, inan ki,
Burdadır Nizami, Babək, Bəxtiyar.

O böyük Füzuli İraqda deyil,
Burda dəfn olunub – bu xiyabanda.
Mehdi Adriada – uzaqda deyil,
Burda dəfn olunub – bu xiyabanda.

Burda dəfn olunub mənim eşqimi,
Mənim torpağımı düşünən hər kəs.
Onların nəfəsi, söyle, deyilmə
Mənim sinəmdəki bu odlu nəfəs?!

İster yüz qərinə keçsin o gündən,
Ya burda, ya da ki, başqa məkanda,
Vətən torpağıçının bir vaxt can verən
Burdadır, burdadır – bu xiyabanda!

1959

MƏNİM ATAM

Hələ gəncliyindən alını qırışdı,
Saçını ağarmış tellər bəzərdi.
İstili-bürküllü, qarlı-yağışlı
Muğan çöllərini atlı gəzerdi.

Şalvari qalife, çəkməsi dizdən,
Günlüyü bir qarış papağı vardı.
Komissar boyunlu köynəyin üstən
Dörd barmaq enində qayış vurardı.

“Yeni yol”, “Kommunist”, “Bakı fəhləsi”
Daim ağarardı yəhər qasında.
Görəndə kiçicik söyüd kölgəsi
Açıb oxuyardı bir arx başında.

Cibinə qoyduğu bir parça çörək
Bəzən quruyardı,

Yaddan çıxardı,
Yemlik, quşəppəyi, yarpız, göbələk –
Muğanın mın dadlı neməti vardi.

Şamda eləyəndi o, naharını,
Süfrəsi göy çəmən, yoncalı düzən.
Bizi – çox sevdiyi övladlarını
Həftədə bir dəfə görmürdü bəzən.

Gecələr eve də gəlmirdi çox vaxt,
Çöldə gözləriylə ulduz sayırı.
Taxılı, pambığı azğın qolçomaq
O vaxt odlayırdı, dəryazlayırdı.

Yanan torpaqlardan kəsirdi suyu,
Doymuş torpaqlara su buraxırdı.
Yasa çevrilirdi bəzən el toyu,
Dava da düşürdü, qan da axırdı.

İlxıya, naxıra, başsız sürüyə
Bir gündə qəfildən qırğın düşərdi.
Toxum səpilməmiş hələ sahəyə
Ziyankar əlilə evdə bişərdi.

Muğanda ilk kolxozi yaranan atam
Ona ilk sədr idi.
Biçib-əkirdi.
Yeməyi, içməyi unudub tamam,
Kolxoza əsgərtək keşik çökərdi.

Evə gec gələrdi.
Anam cavandı,
Qısqanlıq, şübhələr onu üzərdi.
Görərdin söz-söhbət yenə uzandı,
Ər-arvad söhbəti...
Atam dözərdi.

Bir həkim baxardı üç para kəndə,
“Məxsus-müalicə” qalsın bir yana.
Cavan kolxoz sədri xəstələnəndə
Çöllərin havası dərmandı ona.

Onda ele idi.
İstirahəti
Köhne qvardiya işdə göründü.
Nə eyib sanırdı onlar zəhməti,
Nə də ki, salamı rüşvət verirdi.

Nə soyuq bilirdi atam, nə isti,
Nə də hay-küy salıb yaxa cırırdı.
“Lenin fırqəsinin bir kommunisti” –
Özünü o belə adlandırırdı.

...İllər gəlib keçdi qaralı-ağlı,
Kendimiz böyüdü, kolxoz boy atdı.
Atamın – gənc sədrin adıyla bağlı,
Nə varsa –
Elimiz sevdı, yaşıtdı.

Bir inək beş oldu, bir qoyunsa yüz,
Bir sünbül dəstərxan dolusu oldu.
Muğan – o, su deyib haray salan düz
Buluddan su aldı, Kürdən su aldı.
Yolum o yerlərə düşübdür yenə,
Kürün sahilində gelib dayandım.
Hər ləpə bir tarix danişdı mənə,
Nədənse ilk dəfə atamı andım.

Şalvari qalife, çəkməsi dizdən,
Günlüyü bir qarış papağı vardi.
Komissar boyunlu köynəyin üstən
Dörd barmaq enində qayış vurardı...

ANA NAĞILLARI

Gözümdən yuxumu qovaraq hər gün
Nağıl danışardı anam mənimçün.
Şaxta qovuranda, şaxta kəsəndə,
Çovğun püskürəndə, yeller əsəndə,
Dərələr, təpələr batanda qara,
Evimiz dönəndə soyuq məzara,
Anam söyləyərdi:
— Dağlar dalında
Günəş qonaq qalib yay mahalında.
Bir gün də bizlərə o gələcəkdir,
Sırsıra əriyib töküləcəkdir.
Mənim qaldığım təndir sayağı
Günəş isidəcək daşı-torpağı...

Ana sözlərində nə qüvvə vardi –
Onun nağılından canım qızardı.

Hər şeyə inanır uşaq ağılı,
Anamın ən şirin, gözəl nağılı
Bolluqdan olardı,
Xoş güzərandan...
Hər şey başdan aşan uzaq məkandan.
Anam sadalardı dövləti, varı –
Bizim evimizdə olmayanları:
Tutub yer üzünü meyvə bağları,
Ətri bihuş edən qovun tağları,
Qapılar qoyunlu, sağmal inəkli,
Dəstərxan çörəkli, süfrə çörəkli.
Axırda deyərdi:
Bir gün bizim də...
Ümid alışardı ana üzündə,
Ana sözlərində nə qüvvə vardi –
Onun nağılından qarnım doyardı.
İndi böyümüşəm.
Dəyişib aləm,
İstili-soyuqlu günlər görürəm.

Saxtaya, çovguna düşürəm bəzən,
Bəzən ehtiyacda ömr edirəm mən.
Nağıl danışanlar olur arabir, –
Nağılda qış gedir, ilk bahar gəlir,
Nağılda dəyişir güzəran, həyat –
Bunlar ürəyimi qızdırır heyhat!
Heyhat... Qarnımı da doydurmur bunlar!
Görünür hər yaşın öz aləmi var.
Ya mənim qəlbimdə dəyişib inam –
Hər şirin nağıla inanmayıram,
Ya da ki, cənnətdən desə də bir kəs
Ana nağılinin yerini verməz!..

1966

Bir qəzet parçasına bükülübdür naharım,
Çörək, arasında yağ...
Gərək işə aparım.

Qəzetdəki yazıya birdən sataşır gözüm:
Hardasa acliqdı bərk
Fəqət insanlar dözür.

Qəzet yazır acliqdır, çörək tapılmır... Ancaq
Özünə bükülübdür naharım:
Çörəklə yağ.

Düşünmədən, duymadan bu achiği, möhnəti
Yeyəcəyəm çörəyi,
Atacağam qəzeti...

Deyirəm, laqeydlik olmasaydı bu qədər
Nə səfillər qalardı,
Nə aclar, diləncilər.

1962

BÜLBÜL SƏSİ

Səhər açılırdı...
Bir bülbül səsi
Qəfildən oyatdı məni yuxudan,
Üfűqün ləkəsiz təmiz çöhrəsi,
Bir də sübh yeliydi onu oxudan.

Hava da təmizdi –
Xəbis nadanlar
Görünür yuxudan oyanmamışdı.
Sular da təmizdi –
Namərd adamlar
Hələlik sahildə dayanmamışdı.

Yolların tozunu yatırımdı şəh,
Orda görünmürdü oyri ayaqlar.
Laləli cığırlar bir qövsi-qüzəh,
Təmizdi, aydındı sakit uzaqlar.

Qalxıb durmamışdı yuxudan hələ
Nə yalan, nə saxta, nə pis, nə riya.
Bülbül cəh-cəh vurub gəlirdi dilə,
Ötürdü saflığı o, duya-duya.

Nə qədər gözəldi bülbülün səsi!
Büllur təmizlikdi onu oxudan.
Xoşbəxtəm,
Təmizlik, saflıq nəğməsi
Bu səhər oyatdı məni yuxudan.

1964

BİZİM YERLƏR

Gel Kür sahilində oturaq qoşa,
Bulanıq sulara edək tamaşa.
Burdadır şahmayı, qızılbalıqlar,
Balıq kababının öz ləzzəti var.
Gel otlar üstündə bardaş quraq biz.

Vurğuntək gəl burda turac vuraq biz.
Ceyrana dəyməyək – bala üstədir,
Ovçusu gedəli o da xəstədir.
Günorta yerinə qalxan zaman gün
Oturaq altında salxım söyüdün.
Öpsün alnimizi ətirli yellər.
Gəl, gəl, hər qapını ürəklə açaq,
Əzəldən bu yerdə əzizdir qonaq,
Bizdən əsirgəməz kimsə varını.
Hərə öz bağınnın ilk nübarını
Gətirər süfrəyə açıq ürəklə.
Kimi aş, kimi də pendir-çörəklə
Səni qonaq saxlar, əziz, mehriban,
Burda sıxılmazsan, şəhərli oğlan!
Sən girsən hər evə öz evin kimi
Açsan ürəyini əger səmimi –
Hamı sevər səni öz oğlu qədər,
Ayırır namərdi, mərdi bu yerlər.

Dostum, sən yaxşı bax, bura Muğandır,
Büzmə dodağını ona, amandır!
Düşünmə burada hər vaxt yaz olur,
Qişda palçıq olur, yayda toz olur.
Dostum, olmasa da Muğan kurorttək
Onu mənim kimi sevəsən gərək!
Onun tikani da, onun gülü də,
Şoran torpağı da, tər sünbülü də
Ana südү kimi bizə əzizdir.
Yurdun hər parçası – ürəyimizdir.
Gözel adətləri bu vaxta qədər
Qoynunda bəsləyən yerdə bu yerlər!

Keçdiyin yerlərdən keçib Kür çayı,
Öpəydim öpdüyün sahilləri mən.
Sinəmə arabir yarpaq düşəydi
O yaşıl hörüklü söyüdlərindən.

Keçdiyin yerlərdən keçib Kür çayı,
Baxaydım o əziz, doğma yerləro.
Mənim də gözümdə əks eləyəydi
Qoynunda əks edən hər bir mənzərə.

Keçdiyin yerlərdən mən dinləyəydim
Xallı turacları, torağayları.
O təzə dənizdə* mən bəsləyəydim
Pullu xəşəmləri, ağ şahmaylorı.

Keçdiyin yerlərdən keçib Kür çayı,
Nəğmələr deyəydim mən bütün günü;
O vaxt anlayardım, o vaxt duyardım
Əsl səadotin böyüklüyünü!

MUĞANIN QIŞI

Tekcə dəniz deyil göyü əks edən,
Sən bu gün Muğana sal güzarını.
Dayanıb seyr cətə təpə üstündən
Yerin ala-tala bəyaz qarını,
Göyün ala-tala ağ buludunu.

Deyərsən:
– Göylərni əks edir yeri?
Yoxsa yer əks edir mavi göyləri?

Sohra elə bil ki, qara sətindir
Üstünə ncəqə ağ yamaq düşübdür.
Göy onun əksidir,
Öz surətidir,
Fəqət məsafləsi uzaq düşübdür!

Gün vuran güneydə əriyibdi qar,
Gündüşməz quzeylər yeno də ağdır.
(Güney də, quzey də dağlarda olar.
Yox, bura Muğandır,
Dağdan uzaqdır).

O yatır yorulmuş qəhrəman kimi,
Güç, qüvvət toplayır gələn bahara.
Bir azdan qalxaraq oyanan kimi
Yaşıl rəng vuracaq bu torpaqlara.

Yatır, laylasını turaclar deyir,
Ötür torağaylar kədərli səslə.
O çılpaq yamaclar,
Ağaclar deyir:
Yetər qış yuxusu,
Muğanı səslə!
Onsuz darixırıq,
Oyansın görək,
Zümrüd yoncalıqlar qoy cilvələnsin.
Zəmilər telini darasın gərək,
Muğan günəşinin nuru ələnsin.

Qış donu bəyazdır,
Soyuqdur fəqət.
Üşüyər Muğanım, dəyişin onu.
Muğana başqa don verib təbiət,
Tez olun,
Geydirin o bəyaz donu!

Sizin səsinizə səs verirəm mən
Turaclar, yamaclar, yollar, çıqlıqlar.
İndi mən danışım Kürün dilindən,
Buna Kür çayından vəkəletim var.

O axır,
Sahili süzərək keçir,
Axır,
Yazdakıtək kükrəmirancaq.
Elə bil Muğandan küsərək keçir: –
Niyə yuxudadir anam – bu torpaq?

Tarlaaltı, zəmili bizim çölləri
Neğməsiz gördüyüüm bir an olmayıb.
Mən Kürəm, Muğanın təbiətini
Hələ mənim kimi duyan olmayıb.

* Mingəçəir dənizino işaretidir.

O durna qatarlı qızları hanı?
Şirin söhbətləri, sözləri hanı?
Dönməz igidlərin özləri hanı?
Yox, Muğan bu sayaq Muğan olmayıb!

Oyansın, sularım axmasın hədər,
Açılsın kanallar, bəndlər-bərələr.
Gözəllər yuxuda qalmaz bu qədər,
Məger vaxt çatmayıb, zaman olmayıb? –

Deyib Kür çırpinır öz məcrasında,
Balaca arxlara axmaq istəyir.
Mərzlər arasından,
Yol arasından
Uzanan çöllərə baxmaq istəyir.

Kür yaman darixır,
Axı tanışdır
Naxırı-sürülü bu yerlər ona.
Kürsüz Muğanımın yazı da qıṣdır,
Odur ki, ana Kür deyirlər ona.

Muğansa uyuyur,
Bu çağırışdan,
Bu sözdən-söhbətdən bixeber kimi.
O yeni qüvvətlə çıxacaq qışdan
Yatıb yorğun almış igidlər kimi.

Hələlik Kür sakit,
Turac pərişan.
Q boz torağay da qəmli oxuyur.
Yox, onlar bilmir ki, yuxuda Muğan
Məhsul bayramına süfrə toxuyur!

ŞAİR TALEYİ

Taleyin hökmünü bilməlisən sən...
Hamının qəlbindən özün halısan.
Hamının yerinə gülməlisən sən,
Hamının yerinə ağlamalısan!

Bütövlük

SÖHRAB VƏ TAHİRƏ

I

Sənin o tufanlı yolların üstə
Baharam, çiçeyəm, qızılğüləm mən.
Düzdür, bölməmkədən qorxuram ancaq
Sevinci səninlə gərək bələm mən.

Bir vüsal istədin, keçdi qərinə,
Həsrəti mən çəkdim sənin yerinə.
Dostuna dostamsa, düşmənlərinə –
Qılıncı sıyrılmış vuran ələm mən.

Hicranı nə qədər qucaqlayasan,
Atəşi gözünlö ayaqlayasan?
Mümkünmü içinde sən ağlayasan,
Nəşələr qoynunda deyib-güləm mən?

Kor tale bizimlə oyun oynadı,
Bizi bitməz işə salıb sinadı.
Ürəyim amansız divanxanadı –
Taleyin yerini kaş ki, bilem mən!

Ağlayır ürek də, beyin də, baş da,
Dönməz bu həsrətə torpaq da, daş da,
Namərdəm yüz yaşda, yüz əlli yaşda
Vüsali görməsəm əger, öləm mən!

1974

II

Uca dağlar, yol verin
Uzaqdan ana gəlir.
Ovxarlı xəncərini
Çəkib hicrana, gəlir.

Daşa dönmüş ümidlər,
Duyğular cana gəlir.
Yola çıxın, igidlər,
Uzaqdan ana gəlir.

Bir nəfərin anası,
Milyonların istəyi,
Bir oğul təmənnası,
Bir torpağın dileyi.

Uzaq düşmüş yaxından
Çıxbı bu yana gəlir.
Ay Baki, ay Naxçıvan,
Yola çıx, ana gəlir.

Ay Qarabağ, Muğan, Mil
Yola, izə çiçək sör,
Vüqarlı Qoşqar, öyil,
Ana gəlir, ay ellər!

Şair oğlu demişkən
Gözündə qətrə gəlir.
Saçındakı gümüşdən
O yerin ətri gəlir.

Sözündə, ləhcəsində
O yerin duzu gəlir.
Ananın nəfəsində
O yerin özü gəlir.

Daşa dönmüş ümidlər,
Arzular cana gəlir.
Yola çıxın, igidlər,
Uzaqdan ana gəlir!

1971

III

İsti qoynu intəhasız Vətənin,
Ağ saçları bəyaz qarın təşbehi.
Şerindəki ahəng idi o sənin,
Nəfəsinə söyləyirdin yaz mehi.

Məclislərdə ümidiñən söz salana
“Mən bir ana gözləyirəm” – deyərdin.
“Ən işiqli ümidimdir o ana,
yana-yana gözləyirəm” – deyərdin.

Astanaya qəfil kölgə düşəndə
Səksənərdin: – Kaş ki anam gələydi!
Köynəyinə nárdan ləkə düşəndə
Söyləyərdin: – Kaş ki anam sileydi!

Saf bùllura gözlərindən axan yaş,
Musiqiyə ana səsi deyərdin.
Sən anana anadan çox, a qardaş,
Təşbehərin xəzinəsi deyərdin.

Şair dostum, gözlərimi göynədir,
Bir xəbər ki, axır çatdı sənə də.
Ana öldü!..

Bu yer nədir, göy nodır,
Hər şerində görünəcək yenə də:

Ağ saçları beyaz qarın təşbehi,
Gül nəfəsi ilk baharın təşbehi,
Özü nurlu arzuların təşbehi,
Adı sonsuz etibarın təşbehi.

Andı, polad qalaları aldırın,
Bayrağını üfüq boyu qaldırın
Bir inamın, bir vüqarın təşbehi.

1973-74

NARBƏND AĞACI

Məmməd Araza

Bir ağaç görmüşəm Naxçıvanda mən,
Çətrinin altına sıgar bir aləm.
Vətən bağlarından, meşələrindən
Keçmişəm – narbəndə rast gəlməmişəm.

Uzaqdan deyörsən zümrüd barı var,
Zümrüd parçasıdır hər bir yarpağı.
Lakin nə üstündə qızıl narı var,
Nə bənd-bənd göyərir qarğısayağı.

Bəs niyə adını qoyublar narbənd?
Deyirlər kəsilir nəslili ilbəil.
Nə calaq götürür, nə də ki, peyvənd,
O nə toxum verir, nə də bir şitil.

Payız külüyilə, qış sazağıyla,
Yay da günəşiyələ onu qovurur.
Narbəndə zümrüdü qol-budağıyla
Baharı yaşadıb yamyəşil durur.

Elə bil çəkiblər zümrüd suyunu,
Görenlər ya küknar, ya şamdır deyir.
Onun çətirinə, onun boynuna
Uzaqdan baxanlar ehramdır deyir.

Kimsədən istəmir birçə qotrə su,
Kimsə gövdəsinə çekmeyib tumar.
Yay od əleyəndə, sinə dolusu
Altında sərinlik udub yolcular.

Şaxta qovuranda, leysan yağanda
Sığınib çətrinə bir böyük adam.
Palid parçalayan şimşek caxanda
İnsana ev olub, mal-qaraya dam.

Kimsəyə fərq qoymur – gəldi-gedərdi –
Buraxır hamını öz kölgəsinə.
Yamyəşil çötri də sanki sıpərdi,
Borana, tufana hey gərir sinə.

Fəqət zaman keçir – azalır narbənd,
Deyirlər kəsilir nəslili ilbəil.
Nə calaq götürür, nə də ki, peyvənd,
O nə toxum verir, nə də bir şitil.

Zirvəsi buludda, kökləri yerdə,
Dayanıb müdrik bir ağsaqqal kimi.
Bəlkə çıxmayacaq sabaha bir də,
İtəcək yamyəşil bir xəyal kimi.

O, bunu düşünmür, düşünmür əsla,
Sanki unudubdur öz həyatını.
Yenə də əvvəlki o ehtirasla
Açıq gələnlərə qol-qanadını.

Belə gəlib-gedir bizim varlığı,
Döyür döne-döne onu külək, qar.
Ən böyük hünərə – fədakarlığa
Zərbə-məsəl edir onu adamlar.

O tənha narbəndi seyr edirəm mən,
Yaddaşda onuntək qalaydıq, ay dost!
Heç no istəməyən, nəyi var verən
Bir narbənd ağacı olaydıq, ay dost!

1973

Balaş Azəroğluya

Mən sənə demirəm, aylı gecələr
Sənsiz ulduzlara baxmaqdır peşəm.
Demirəm, səhərdən axşama qədər
Sənin yollarından göz çəkməmişəm.

Demirəm, sevincim, boxtiyarlığım
Sənin adın ilə bağlıdır ancaq.
Eşqim, səadətim, bütün varlığım
Demirəm, sənindir, sənin olacaq.

Qoltuq ağacıdır şikəstə dayaq,
Demirom, mənə də tek sən dayaqsan.
Həyat yollarında demirəm, ancaq,
Büdrəsəm, sən məni saxlayacaqsan.

Bunları demirəm!
Susuz bir insan
Deməz ki susuzam, yox, deməz bunu.
Quruyub çatlamış dodaqlarından
Bilərlər adamın susuzluğunu...

1961

GÖRÜŞ GÜNÜ

Mədinə Gülgünə

Bəlkə röyada idi...
Böyük bir mehmanxana
Bir vüsali körpətək öpüb qundaqlayırdıq.
Saç-saqqalı ağarmış üç kişi, bir də ana –
Hərdən şeir deyirdik, hərdən də ağlayırdıq.

Şerimiz gizli-gizli, rədifi “gizli-gizli”,
Gözümüzün yaşı da axırdı xisən-xisən.
Analar kövrək olur, analar ağlar gözlü,
Mümkündürmü kişilər uşaq kimi aqlasın?!

Kişilər ağlayırdı; elə bil ki, baharın
Yağışları onların gözlərindən yağırdı.
Elə bil ki, Səhəndin, Savalanın, Qoşqarın
Quzey qarı əriyib damcı-damcı axırdı.

Biz – üç kişi, bir qadın – gah uşağa dönürdük,
İllərdən xatirələr deyirdik varaq-varaq.
Gah gözümüz həsrətlə yollara zillənirdi,
Deyirdik bu nə yoldur, həm yaxındır, həm uzaq.

Hərdən baxışlarımız tutqun səma olurdu,
Gah bulud dağılırdı, gün çıxırdı bir anda.
Bu nə işdi, gözümüz boşalırdı, dolurdu,
Deyirlər yaxşı olmaz kişilər ağlayanda.

Bunlar həsrət yaşydı, yoxsa sevinc yaşydı?
Məsnəvi misrasıtək qoşalaşıb axırdı.
Yoxsa qərinələrin buzlaşmış yaddasıydı,
Bir vüsalla əriyib gözümüzdən yağırdı.

Bəlkə röyada idi...
Böyük bir mehmanxana,
Bir vüsali körpətək öpüb qundaqlayırdıq.
Saç-saqqalı ağarmış biz – üç kişi, bir ana, –
Hərdən şeir deyirdik, hərdən də ağlayırdıq...

1972

DAĞLARDA

Mirzə İbrahimova

Haçalandı dağ yolları
Biri sağa, biri sola.
Qalxdım yaşıł zirvelərə
Nəfəsimi ala-alə.

Yüzillikdir, palida bax,
Uca başı göyə dayaq.
Min qol atıb, min bir budaq
Kölgəsini sala-sala.

Duman çöküb qaşdan-qasa,
Örtüb dağı başdan-başa.
Kəklik uçur daşdan-daşa
Qanadını çala-çala.

O qartaldır zirvelordə,
O cüyürdür qaçıır yerde.
Valeh oldum bir də, bir do
Bunlar mənim ola-ola.

Feqət birdən ürək yandı,
Şölə çəkdi alovlandı –
O görünən Savalandı,
Baxdım, gözüm dola-dola.

Bir ürəkdir o yan, bu yan,
Aralığı kəsdi hicran.
Dillən könül, nə baxırsan
Xeyallara dala-dala?

CƏNUBUN DƏRDİ

Süleyman Rüstəmə

Dedilər: köksünə xəncor saplanıb,
Dedim: ölməmişəm, hələ varam mən!
Dedilər: qəhr edər – dərdin böyükdür,
Dedim: bu dərdlə də yaşayaram mən!

Dedim: Savalandır ən böyük dağım,
Səttarxan sözüdür mənim bayraqım.
Yayılsın dünyaya sözüm, sorağım
Min-min yara almış bir diyaram mən.

Sixib dişlerimi kinlə, qəzəblə,
Sabahın yoluna baxıram hələ!
Daha mümkün deyil yaşamaq belə,
Paslı zəncirləri gərək qıram mən!

1959

FİLLƏR DƏ AĞLAYAR

Dolaşib yanımıda öz adətinlə
Atılıb-düşürsən, oyun açırsan.
O şıltaq, o şeytan təbiətinlə
Hərdən yixılırsan, durub qaçırsan.

Sənə qoşulurdum həmişə mən də
Hay-küy də salırdın, qab da qırırdın,
Qəlbine dəymirdim.
İşdən dönəndə
Sən mənə nağıl da danışdırırdın.

Bu gün elə deyil. Kədərliyəm mən,
Şıltaq oyunların açmır qəlbimi.
Əlini qeyzlə çəkdim üzümdən,
Baxdın gözlərimə oxlanmış kimi.

Mən heç vaxt qəlbini toxunmamışdım,
Bu gün ürəyimdən xəbərin varmı?
Baxdn gözlərimə -- gözlərim yaşıdı,
Kişi də...
Ata da heç ağlayarmı?

Yox, yox sən uşaqsan, kiçiksən hələ,
Atanı ağladan səbəb var, qızım.
Azman görkəmiylə o fillər belə
Bəzən dözməyərək ağlayar, qızım.

Həyat bəsləyibdir möhkəm, sərt məni,
Heç vaxt bilməmişəm bahardı, qışdı.
Aldığım zərbələr, acliq, dərd məni
Heç zaman, heç zaman ağlatmamışdı.

Baban bu dünyadan köcüb gedəndə
Atanın indiki yaşında idi.
(Atalar gənc ölürlər...)
Kim bilir mən də...)
Onda ağlamadım, fəqət qəm yedim.

Nənən də oləndə ağlamadım mən,
Qəlbimə axırdı gözümün yaşı.
Deyirlər, su içir saçlar ürəkdən,
Budur bax,
Ağarır atanın başı.

Gülüm, bilirsənmi şairdir atan,
Söylə, bilirsənmi, şairlik nədir?
Gözümün yaşını bu gün axıdan
Səbəb də, günah da şairlikdədir.

Yox, təvazökarlıq tutmur bu yerdə,
Şairəm, özü də yaxşılarındanam.
Bunu yüz yol deyib tənqidilər də,
Lap heç deməsinlər.
Məgər nadanam?!

Gücümü, qüvvəmi görmürəm məger,
Məger mən görmürəm yaxşını, pis?/
Öz zövqüm mənimçün dünyaya döyər,
Gelsə də dünyyanın min tənqidçisi.

Bir də
İndi şair artıb o qədər,
Bahar səli kimi hey gəlir arı.
Onların yanında mənim kimilər
Puşkindi, Sabirdi, Pol Eluardı.

Düzdür, şeriyətin yolunda mən də
Elə bir uca dağ yaratmamışam.
Lakin xoşbəxtəm ki, sözü deyəndə
Bir əvəz almağa can atmamışam.

Mən çalışmadıım xoşa gəlməyə,
Çoxları ucalıb bu yolla, nə qəm.
Dalda dodaq büzüb, üzə gülməyə
Can bala, əvvəldən öyrənməmişəm.

Şair var, görürsen, hər kəlməbaşı
“Dərdin alım” deyir qadınlar kimi.
Baxırsan gövdəsi dəyirmən daşı,
Hərlənir sənətdə payı var kimi.

Ötəri insana, ötəri hissə
Şeir yazmadıım. Şadam buna da.
Nəgməmin ürəyi vətən deyilsə,
Mənə oğul deməz doğma ana da!

Lakin sözlərinə çox inandığım,
Dönməz, ləyaqətli insan sandığım,
Şəninə nəgmələr qoşduğum insan
Qəlbimi tapdadı bu gün, balacan.

O dedi üzümə:
“Lazımsa əgər,
İnsan sözünü də dəyişməlidir.

Tufanlara qarşı dursa bir nəfər,
Xəstə yatağından qaçan dəlidir...”

O dedi:
“Nəsimi dönsəydi bir an
Söylə diri-diri soyulardımi?
Cordano Bruno hətta yalandan
Dönsəydi, tonqalda kül olardımi?”

Bunları o dedi,
O dedi, bəli,
Quruyub mən daşa döndüm az qala.
Mərdliyin, sərtliliyin uca heykəli –
Mən ona bu sayaq baxardım, bala.

İndi ağlayıram mən bu dərd ilə,
Yandırır sinəmi qəm-qubar, qızım.
Azman görkəmiylə o fillər belə
Bəzən dözməyərək ağlayar, qızım.

Yerə tabaşirlə çəkib xanalar,
Siz dünən həyətdə oynayırdınız.
Sənin özün kimi qəşəng bir qız var,
Ciğallıq elədi oyunda o qız.

Balaca əlini ölçü-ölçə sən
Sübuta yetirdin haqq olduğunu.
O qız da dönmədi öz dediyindən
Durub seyr edirdim könardan bunu.

Nəsihət verməyi sevir böyükər,
Yanaşın mən səni danladım bir az.
Özgə uşağına adam no deyər? –
Sənə acıolandım, dedim: yaramaz!

Dedim güzəştə get, olsan da haqlı!
Oyundan kənara çəkildin həmən.
Baxdın gözlərimə sən qaşqabaqlı,
Hönkürdün, hicqirdün, ağladın birdən.

Mənə haqsız dedin: haqlıykən dönmək
Balaca qəlbinə gəldi ar, qızım.
Uşaq heç,
Haqsızlıq önündə demək
Bəzən böyükər də ağlayar, qızım.

Mənə “sözlərini dəyiş!” söyləyən
O əmi görəydi səni bu anda!
Görəydi atanın önündə də sən
Sözündən dönməyib məğrur duranda.

Balaca boyunu,
Şah vüqarını
Görüb bir xəcalət çəkəydi barı.
Görəydi özünü, övladlarını
Dönməyib ölümə tapşırınları.

İnsanlar bir ömür yaşayır ancaq,
Demək sürünmək də, uçmaq da olar.
Çətindir kürənin üzünü tapmaq,
Şuşə güzgüsündə bircə üzü var.

Bir üzlü, bir sözlü – demiş atalar,
Yüz ildir belə bir ömrün bir günü.
Bu Odlar yurdunda bir məsəl də var:
Kişilər yalamaz tüpürdüyüni.

O isə yaladı,
Hətta mənə də
Belə rəzaləti gördü məsləhət.
Bax, qızım, gözlərim doldu yenə də,
Sinəmdə nifrətə döndü məhəbbət.

Sən başa düşməzsən, uşaqsan hələ,
Atanı ağladan səbəb var, qızım.
Azman görkəmiylə o fillər belə
Bozən dözməyərək ağlayar, qızım!

YEDƏK GƏMİSİ

Dartınır arxada yedək gəmisi,
Gedir sükançısı özündən qabaq.
Böyük paraxoddan onu cəmisi
Yüz qulac yoğun ip ayırrı ancaq.

Ona ağır gəlir dalda sürünmək,
Yedəkdə dartınır hər axşam-səhər.
Nə vaxtsa qərq olmuş bir cənəzətək
Onu sudan-suya sürükləyirlər.

Körfəzdə dayanmaq istəmir bəzən,
Dərin dəryaları o arzulayır.
Tərpənə bilməyir fəqət yerindən,
Durğun günlərini beləcə sayır.

O fitli-tüstülü paraxoda bax,
Gəmini hər yana dartsa – dartacaq.
O getsə – gedəcək, qalsa – qalacaq,
Bir gün də qərq olub batsa – batacaq.

Sən neçin olursan yedək gəmisi?!
Özün keç hünərlə neçə dənizdən.
Bir ömür verilib sənə cəmisi,
Sürünmə,
Yedəksiz yaşa onu sən.

Arxada sürünen bir ömür boşdur,
Harda alqışlanıb gerilik, harda?
Yedəkdə salamat qalmaqdən xoşdur
Müstəqil qərq olmaq firtinalarda.

1966

SAVALANIN ZİRVƏSİNDE QAR GÖRÜRƏM

Savalanın zirvəsində qar görürəm,
Yellər əsir soyuq-soyuq, sərin-sərin.
Köhnə qardan tar bağlamış o yerlərin
İlk bahara ehtiyacı var, görürəm,
Savalanın zirvəsində qar görürəm.

Güneyi də kölgəlidir quzey kimi,
Bəli, dağ da tablamazmış həsrətlərə.
Nəfəsini xəstə kimi dərə-dərə
O inləyir, o sizlayır bir ney kimi,
Güneyi də kölgəlidir quzey kimi.

Gah gizlənir, gah da çıxır buludlardan;
Seyr edirəm, zirvələri qardı yenə.
Camalını bir tutqunluq sardı yenə,
Görünmədi, yoxsa onu örtdü duman?
Gah gizlənir, gah da çıxır buludlardan.

Seyr edirəm, görməyirəm cəlalını,
Qəlb dondurən soyuqdanmı küsmüş həyat!
Savalanın qarı qat-qat, dərdi qat-qat,
O gözləyir qardaşının vüsalını,
Seyr edirəm, görməyirəm cəlalını.

Dağ olsan da dözməyirsən bu dərdə sən,
De, Savalan, mən bu dərdə necə dözüm?
Nə müddətdir baxır sənə həsrət gözüm,
Saralıram qardaşının firqətindən,
Dağ olsan da dözməyirsən bu dərdə son.

Sənin başın ağarıbdır, mənim saçım,
Ayrılığın meyvəsidir bu qəm-qubar.
Deyirlər ki, dərdi olan dərdi duyar:
Gəl, Savalan, ürəyimi sənə açım,
Sənin başın ağarıbdır, mənim saçım.

Dağlar, düzler sanki ovcum içindədir,
Əl uzatsam, o sahilə çatar, baxın.
Torpaq doğma, yerlər tanış, mənzil yaxın,
Bəs aranı xəncər kimi kəsən nədir?!
Dağlar, düzler sanki ovcum içindədir.

Öz yurduna uzaqlardan baxan oldum!
Əlim çatmir, ünüm yetmir indi sənə.
Araz boyu dolaşdıqca dönə-dönə
O sahili küləklərdən xəber aldım,
Öz yurduna uzaqlardan baxan oldum!

... Savalanın zirvəsində qar görürom,
Yellər əsir soyuq-soyuq, sərin-sərin,
Köhnə qardan tar bağlamış o yerlərin
İlk bahara ehtiyacı var, görürəm,
Savalanın zirvəsində qar görürəm.

1959

SƏNİN SAÇLARIN

Əli Tədəya

Saçların ağarır, seyr edirəm mən,
Qardaş, bu dərdindən ellor halıdır.
Vətən dərdi çəkən, el dərdi çəkən
Şairin saçları ağarmalıdır!

Bəli, ağır olur vətən həsrəti
O saç da ağardar, o bel də əyər.
Bir günlük, bir anlıq vətən firqəti
İnsan sinəsinə çarpez dağ çekər!

Saçların ağarır, sən o saçları
Yox, yox! Ağartmadın meyxanalarda.
Elin pis günləri, ehtiyacları
Qardaşım, əksini tapıbdır orda.

Bu dördin oduna səməndər kimi
Budur, alışram, yanıram mən də.
Onunçun həsrətlər sıxır qəlbimi,
Onunçun saçına düşüb bu dən də!

Görürəm gözlərin yol çekir bəzən,
Qəlbində bu yurdun öz məlalıdır.
Böyük bir torpağın dərdinə dözən
Şairin saçları ağarmalıdır!

Saçların ağarır, küsməz sevgilin,
Yox, bizim gözəllər olur ər kimi.
O ağ saçını da sevəcək yəqin
On səkkiz yaşında sevənlər kimi.

O sənin körpənə öz laylasında
Gümüşü saçından söhbət açacaq.
Vətən bayramında, vətən yazında
O sənə ərk ilə deyəcək ancaq:

“Saçların ağarır, sən o saçları
Yox, yox, ağartmadın meyxanalarda.
Elin pis günləri, ehtiyacları
Sevgilim, əksini tapıbdır orda!”

Saçların ağarır ağ zanbaq kimi,
Fəqət solmamışdır gəncliyin sənin.
Cəbhələrdən keçən bir bayraq kimi
Axı, heç olmayıb dincliyyin sənin.

Axı, bircə anın, bircə dəqiqən
Keçməyib döyüssüz, mübarizəsiz.
Axı ilk şerinlə dil açanda sən
Dedin: lazım gəlsə öleçeyik biz!

Dedin, azəriyəm öz şöhrətim var,
Dedin, hakimlərin hökmü nahaqdır!
Dedin ki, Arazi sərhəd qoyanlar
Bir gün olımızlə asılacaqdır!

O günü gözlədik “vəsli-yar” kimi,
Qardaş, üfűqə bax, o gün yetişir.
Birəm-birəm yağan təzə qar kimi
Sənin saçlarına fəqət dən düşür!

Nə eybi bu nöqsan sayılmaz sənə,
Səadət çox asan tapılan deyil.
Sabahki günlərin təntənəsinə
Çoxumuz ağ saçla gələcəyik, bil!

Nədir o təntənə? – Vahid bir Vətən!
O bizim torpağın istiqbalıdır!
O böyük, müqəddəs günü gözləyən
Şairin saçları ağarmalıdır!

1958

OXU!

(Rəşt radiosunda Azərbaycan musiqisini dinlərkən)

Gözlərim gözündən uzaq olsa da,
Oxu, dinləyirəm səni efirdən.
Səmanı çən-çisək, bulud alsa da,
Dalğada səsini axtarıram mən.

Elö axtarıram, görsən sanarsan
Mən çiçək gəzirəm, sənsə baharsan.
Görsən nə susarsan, nə dayanarsan –
Sən hey oxuyarsan, hey oxuyarsan.

Necə gözəl gəlir o ləhcən, səsin,
Hər nəğmən yarama məlhəmdir, nədir?!
Ürək kövrəlməsin, ürək neynəsin –
Hər xalın, zəngulən aləmdir, nədir?!

Gəzib-görməsəm də sizin o Rəşti,
Bilirəm, dost eli, dost torpağıdır.
Sənin oxuduğun “Gəraylı”, “Dəştı”
Dərdi gah artırır, gah da dağıdır.

Yandır, o nəğmənlə qəlbimi, yandır!
Bu sayaq yanmaq da bir səadətdir!
Şikəstə deyirson – sanram Xandır,
Mahni oxuyursan – sanki Şövkətdir!

Sazın dilə geldi, ceyrandan dedin,
Sandım sən deyilsən - Aşıq Pənahdır!
Şirvandan söz açdın, Muğandan dedin
Səni dinləməmək, qardaş, günahdır!

Burda eşitdiyim “Sənsiz”, “Bəri bax”
Başqa cür səslənir dilində sənin.
Başqadır “Lalolər”, “Pəri”, “Çalpapaq”.
Başqadır o “Qaragilə”n də sənin!

Oxu, dilə gəlsin, oxu oyansın
Nə vaxtdan uyuyan həsrətim mənim.
Hər dəstgah səhərə çəksin, uzansın,
Efir dinləməkdir qismətim mənim!

Canımdan yorğunluq, gözümdən yuxu
Çəkilir bir anda, oxu, sən yenə.
Sən ey uzaq elli yaxın dost, oxu,
Nəğmən təsəllidir, ümidiir mənə...

1968

Araz, Astaraçay axır lal kimi,
Onlara çatmırı sözlərim mənim?
Gəzib-dolaşdıqca sahil boyunda
Pozur bir-birini izlərim mənim!

Dözerəm hər cüre dəhşət önungə,
Səfalət, rəzalət, zillət önungə.
Bircə bu bitməyən həsrət önungə
Dözmürəm, titrəyir dizlərim mənim...

Arabir gülsəm də, demə arsızam,
Məqam gözləyirəm, demə karsızam!
Nə qədər Təbrizsiz, Şəhriyarsızam
Gülmür, gülməyəcək gözlərim mənim!

1968

BÜTÖVLÜK

Yarımçıq bir havanı oxumaq istəyirəm,
İstəyirəm yarımcıq bir badəni içəm mən.
Yarımçıq bir hananı toxumaq istəyirəm,
İstəyirəm yarımcıq qalmış yolu keçəm mən.

Neynirəm o yolu ki, gedib birdən dayana
Sahilində Arazın, Kürün, Astaraçayın?!
Gərək yollar bütöv bir vətən kimi uzana,
Lap insansız qoynuna çata ulduzun, ayın.

İstəyirəm diləklər çin olsun, başa çatsın,
Nakam arzu görəndə sanki qara geyirəm.
Qoy insanı yuxudan bütöv günəş oyatsın,
On dörd gecəlik ayın nuruna nur deyirəm.

Yarımçıq xatırələr sanki bir top iynədir,
Sancılır xəyalıma, sancılır yaddaşıma.
Yarımçıq duyğular da ürəyimi göynədir,
Deyirəm, hər nə gəlsə, bütöv gəlsin başıma.

Yarımçıq bir sağlığı deyib çatdırıram sona,
Sevib vuram axıra yarımcıq məhəbbəti.
Amansız hökmərtək tutub salam zindana
Yarımçıq azadlığı, yarımcıq soadəti.

Deyirəm öz-özümə mən düşünə-düşünə
Gərək yarımcıq qalan ömürləri yaşayam.
Yarımçıq bələlərin medal taxam döşünə,
Yarımçıq talelərin qom yükünü daşıyam...

1976

DÖRD ƏMƏLİYYAT

Uşaq əldə əlvan şara, göydə uçan qartala
Baxıb həsəd çökən kimi mənə həsəd çekirən.
Sən arabir tutursan da məni sorğu-sualı,
Gözlərini bir maraqla gözlərimə dikirən.

Bu dünyada daş-kəsəkli yollar çıxıb qarşıma,
Fəqət yenə yermişəm, dönməmişəm əlbəəl.
Sən bilmirən, ömrüm boyu yüz yol gəlib başıma
Riyaziyyat dünyasında hökm eləyon dörd əməl.

VURULMUŞAM

VURULMUŞAM ürəyimdən – belə vurğu gözəldir.
Qabaq-qənşər dayanmışan, tanıırsan düşməni.
Vurulmuşam kürəyimdən – bu kəmfürsət bir əldir,
O, boynuma keçirər də bir sabunlu eşməni.

BÖLÜNMÜŞƏM tikə kimi, bölünmişəm zər kimi,
Elə bil ki, bölünməkçün doğulmuşam anadan.
Hər bəlaya, hər əzaba mən dözerdim ər kimi,
Bax, bircə bu bölünməkdir ürəyimi qanadan.

Bəzən məni görmək belə istəməyiib düşmənim,
Öz varlığım ola-ola gəlib özgə üstünə.
Bu ÜSTƏGƏL! Toxunsa da qüruruma bu mənim,
Namərd olub durmamışam özgəsinin qəsdinə.

ÇIXILMIŞAM siyahıdan, ali-ali məclisdən,
Çıxılmışam ləziz-ləziz nemətlə süfrələrdən.
Bəzən də heç bilməmişəm təsadüfən, ya qəsdən
Çıxılmışam o yerdən ki, olmalıydım orda mən.

Bu dünyada daş-kəsəkli yollar çıxıb qarşıma,
Fəqət yenə yerimişəm, dönməmişəm əlbəəl.
Sən bilmirsən ömrüm boyu yüz yol gəlib başıma
VURULMA, bu **BÖLÜNMƏ**,
Bu **ÇIXILMA**, **ÜSTƏGƏL**.

1976

ÜRƏYİM

O nə Astaraçaydır, nə Arazdır, nə də Kür.
Yaz ayları gələndə coşur, daşır, köpürür.
Yayda suyu azalır.
Görürsən ki, sozalır,
Tamam quruyur bəzən.
Ona Bolqarçay demiş babalar da əzəldən.
Elə ki sərt keçdi qış,
Elə ki bol oldu qar
Bolqarçaya sığışmış yazda köpürən sular.
O tayda Biləsuvar
Bu tayda Biləsuvar
Vətən xəritəsində axtarsan beləsi var.
Bu bir kənddir Bolqarçay ayırmışdır ikiyə.
(Yenə çayı danladıq “günahkar sənsən” deyə!)
Çayın sahillorını gözirik dostlarla biz,
Qatarlıdır belimiz, tüfənglidir əlimiz.
Payız ov mövsümüdür: uçur turac, qırqovul,
Göydə nişan almağa oğul istərəm, oğul!
Kolluqlarda tuşlanır ov dalınca lülələr,
Ləzzəti var, yalançı ovçulara gülələr!
Göyəmli dərələrdə dil-dil ötür turaclar.
– daaaat-da-da-dat-da-da!
Əks eloyir yamaclar.
Dayanıb bir tərəfdə ovçuların hərəsi...
Birdən ayağım altdan cilli turac fəresi
Qaqqlıdayıb sıçrayır, üz tutur o sahilə.

Sinəmdəki çırpinan ürəkdir, nədir belə?!
Turac deyil, qəlbimdi uçdu ora quş kimi,
Tüfəngi qaldırmıram yerimdə donmuş kimi.
Ovçular gülür mənə:
– Nə viddansız quşdu bu,
Niyə səni görəntək dayanmadı, uçdu bu?!
Xəyalımı dağıtmır nə söhbət, nə zarafat,
Nə ovçu dostlarının saldığı bu partapart.
Baxıram o sahilə uçub gedən turaca,
Yox, baxıram sinəmdən qopan ürək dalınca!..

1969

LİVADİYA

Budur sarı əncıl, bu da qarası,
Hələ hevvaya bax, nara bax, nara.
Bizim Buzovnanın sanki yarısı
Xəzər qıraqından gəlmışdır bura.

Üzüm giləsində quş dimdiyi var,
“Şanı”ya bənzəyir ağ “Massandra”.
Sanki şəftəlilər, sulu armudlar
Xəzər qıraqından gəlmışdır bura.

Meyvə də, hava da burda bir dadır,
Birçə fərqiniz var, görünəm sizin:
Abşeron Xəzərin qucağındadır,
Krım mavi gözlü Qara dənizin.

Livadiya

Turac

Əsdi payız yelləri,
Çiçəklər gizləndilər.
Uzaq elli durnalar
Səmada düzləndilər.

Saçını yoldu bağlar,
Uru yiğdi uşaqlar.
Yun əlcəklər, papaqlar
Yenə əzizləndilər.

Bir az keçdi yağıdı qar,
Dərə, təpə, çöl hamar.
Yollar, izlər, cığırlar
Təmam təmizləndiər.

1972

TURAC

Çıxdı Kürün qıraqında
Qarşıma bir bala turac.
Yada düşdü keçən günlər,
Kaş o dəmlər ola, turac!

Ürkək gözəl təkdi, keçdi,
Kolluqlarda səkdi keçdi.
Sinəmə dağ çekdi keçdi,
Getmə bir an, qal, a turac!

A Muğanın gözəl qızı,
Unutdunmu andımızı?
At işvəni, burax nazı,
Qon yamacə, yala, turac!

Gəl səninlə səhər-səhər
Seyrə çıxaq biz bir qədər.
Ömrümüzdən keçən günler
Bir də dönmür dala, turac.

Çöllər yanar Kür olmasa,
Qəlb boş qalar sırr olmasa,
İki ürok bir olmasa
Dostlar getməz yola, turac.

Kürçaylı adlanan kəsin
Dərmanıdır sənin səsin.
Sən oxu, o şeir desin,
Qiyma əhli-hala, turac!

1956

MEYNƏLƏR

Tənək də deyirlər ona, meynə də,
Salxım övladları gilə-gilədir.
Hər gilə şövqüylə gözü göynədir,
Hər gilə mey dolu bir piyalədir.

Yüz illər keçibdir: qoca Hippokrat
Bizim bu əlləri gəzib dolaşmış.
O demiş bu üzüm həyatdır, həyat,
Şərabın ecazkar sırrini açmış.

O demiş: körpəyə südlə bərabər
Bir-iki damçı da şərab verin siz.
Onda azar-bezar bilməz igidlər
Onda sağlam olar cavan nəsliniz.

Nə Xəyyam var idi onda, nə də ki,
Şərab təsiriyə yalançı tostlar.
Nə lax yumurtatək boş çənədəki
Əttökən təriflər, saxta etibar.

Nə üzdə vəfali, sadiq, mehriban,
Arxada zəhərli acı gülüşlər.
Nə də kabab iyi gələn dodaqda
Üzünə şillətək dəyən öpüşlər.

Meynələr var idi yerdə, talvarda,
Salxımlar var idi ağlı-qaralı.
Sərxoşluq adlanan boz canavar da
Yemirdi ürəyi, beyni, xəyalı.

Budaq bugum-bugum, yarpaqlar əl-əl,
Qalxırkı, üstündə günəşli bəhər,
...Niyə qızardınız belə əlbəəl,
Sizdə nə günah var, qızıl meynələr?!

1970

BÜLBÜLLƏR

Oxuyurlar,
Nəğmələri
Nəşə verir insanlara.
Qişda belə oxusalar
Xəyal gedir ilk bahara.
Hər zəngulə
Gile-gilə
Hopur qalır ürəklərdə.
Hər bir cəh-cəh
Deyir: bəh-bəh!
Ucaldıqca pərdə-pərdə.
Qovuşuruq ilk bahara.

Bahar görür gözlərimiz.
Əbədilik saxlamaqçün
Əlimizdə baharı biz,
Əbədilik yaz ətriylə
Dolsun deyə otağımız,
Lalə-nərgiz əbədilik
Olsun deyə qonağımız –
Bülbülləri budaqlardan
Otaqlara keçiririk.
Azadlıqçün doğulanı
Qəfəslərə köçürüruk.

1970

PAYIZ

Demə ki, yarpaqlar döndü xəzelə,
Demə gül-çiçəklər tamam yanıbdır, –
Torpaq da istəyir hərdən bəzənə,
Yox, bütün təbiət xınalanıbdır.

Səhər dan yerinə çokildi xına,
Axşam qürub-yeri oldu xinalı.
Yamaclar büründü qəfil yanğına
Xına atəşinə düşüb yanalı.

Ağacın çətrinə güləb ciləndi,
Xinalı yarpaqlar dinar-dinardı.
O, toy xinasını yaxmış gəlindi,
Yoxsa yarpaqları qızıl Çinardı?!

Payız bu boyanı işlədir yalnız,
Xına çox yaraşır onun hüsnünə:
Mən fəsil demirəm sənə, ay payız,
Xına alverçisi deyirom sənə!

1961

YAŞIL LÖVHƏ

Qatar cənuba gedir.
Yolların kənarında
Cavan-cavan meşələr yamyaşıl bulud kimidir.
Yaşlıdı səthi axan, çağlayan suların da,
Bu zümrüd aləmə bax,
Yamyaşıl sükut kimidir.

Bu sükunət şüşətək quşların səsində sınır,
Hər kiçik qəlpəsini dirlə – yamyaşıl nəqərat.
Çökür axşam.
Bütün hər yan yaşıl alovda yanır,
Yaşıl sel içrə düşüb sanki qərq olur bu həyat.

1974

TƏZƏLƏNDİ

Gəldim Kür sahilinə,
Sahillər təzələndi.
Söyüdlər saç dağıdı,
Xəzəllər tozələndi.

İller gerimi döndü?
Üzü bərimi döndü?
Gəncliyimi getirdi,
O illər təzələndi.

Mənim Arazlı Kürüm,
Sizi müdam cüt görüm!
Sularınız qovuşdu,
Gur sellər təzələndi.

Yarpağı dinar-dinar
Ağcaqovaq, göy çinar
Əl çaldı küləklərə,
Könüllər təzələndi.

Sahil boyu Muğan, Mil
Yandırıcı neçə qəndlil.
Gecələr ulduz olub,
Qəndlillər təzələndi.

Duyğular yurdı sinə,
İlhama gəldi yenə.
Təzələndi arzular,
Əməllər təzələndi.

1978

DAN QIZARANDA

Könlümdə bir dünya arzu oyanır
Dan qızaranda.
Gözümdə talelər gəlib dayanır
Dan qızaranda.

Sanıram lalələr açır gözünü
Dağda, aranda,
Nərgizlər güləbla yuyur üzünü
Dan qızaranda.

Yellər ottar kimi ətir dağıdır,
Gülür cahan da.
Sanıram məhəbbət, sevgi çağıdır
Dan qızaranda.

Sevinc qanadlanır, kədər boğulur
Gülür insan da.
Dünyaya övladlık günəş doğulur
Dan qızaranda.

1971

İLK BAHARDA

Novruzgülü gözlərini
Körpə kimi açdı yenə.
Güneylərə, quzeylərə
Öz ətrini saçdı yenə.

Keçdi bulud qalaqları,
Güldü vətən torpaqları,
İlk baharın dodaqları
Təbəssümlə qaçıdı yenə.

Bulaqların dindi sazi,
Salamladı gələn yazı.
Kür üstünün gözəl qızı
Söyüd yaşılsaçıdı yenə.

Yurdu el-el gəzirəm mən
Bahar bu il golib erken.
Qızıl lalə, yaşıl çomən
Çöllərimə tacdı yenə.

Al geyinir el baharda,
Şirvan, Muğan, Mil baharda,
Gözel olur il baharda,
Nəğmələrim coşdu yenə.

1971

Dənizin səthinə bax, gör nə hamar.
Dayanıb seyr eləsən diqqətlə,
Deyəcəksən o zaman heyrətlə,
Deyəcəksən hökmən:
Suların örtüyü vardır şüşədən.

Dənizin səthinə bax, gör nə hamar.
Göylərin əksi düşübür sulara.
Dənizin rəngi yaşıl, mavi, qara
Qırmızı, ağ və sarı –
Bir ipək tül kimi örtmiş suları.
Seyr edib söyləyəcəksən hökmən.
Suların örtüyü vardır şüşədən.

Yenə şiddətlənib hayqırkı külək:
Baxıram dalgalanıb coşdu sular,
Mavi səhrəni sanki şumlaşdırılar! –
Donizin şüşəsini qırkı külək.

Livadiya, 1958

LÖVHƏ

Səmada dövrələnir kən
buludların düzümü,
Zillədim göylərə heyrətlə
yol çəkən gözümü –
İldirimlər
mənə göstərdi
nurlu güqdüzümü.
Sübhədək
mən belə süzdüm
bahar yağışlarını,
Saplı mirvaritək üzdüm
bahar yağışlarını,
Güllərin boynuna düzdüm
bahar yağışlarını!

1960

Dəniz sakit olanda
Sahilə gəldi uşaq.
O baş vurdu sulara
Əl-qolunu ataraq.

O bilmirdi dənizdə
Fırtına var, dalğa var,
Suların həmləsindən
Parçalanır qayalar.

O nə görüb nə bilsin –
Ona dərə də düzdür.
Ancaq mənim gözümdə
Dəniz elə dənizdir.

1960

QATAR DAN AYRILMIŞ DURNA

Qərib bir durnayam, ay dost, qatardan ayrı düşdüm mən,
Qəfil gülə cüda saldı məni ulduzlu göylərdən.
Qəfil gülə nə öldürdü, könül qurtarsın həsrətdən,
Nə qoydu kam alım bir dəm uçuş adlı səadətdən.
Uçardım mən, çəkinməzdim əsən yeldən, yağan qardan,
Keçərdim dadlı nəğmənlə o sərhədsiz səmalardan.
Ucalmaqçın yaranmışlar vüqar ilə dinər göydə,
Məni dirlərdi heyrətlə günəş, ulduz, qəmər göydə.
Mənim nəğməm səmalarda sanardım odlu şimşəkdi,
Ürəklərlə, diləklərlə, çiçeklərlə homahengdi.
Üfüqlər adladım gəldim qatarda öndə getdim mən,
Fəsillər qaldı arxamda, soyuqda, gündə getdim mən,
Fəqot bir gün qəfil gülə məni göylərdən endirdi.
Aman düşmən, qəfil gülə səni candan sevindirdi.
Fəlakətdir, fəlakətdir ürək sevdadan ayrılısa,
Günəş göydən, ağac yerdən, balıq dəryadan ayrılısa.
Fəqət mən ayrı düşdüm öz qatarımdan, qatar getdi.

Mənimlə həmyaşid, həmsöz, həmavaz durnalar getdi.
Nə eybi, mən qaldım, getsin mənim pərvazım onlarla,
Qanadlansın mənim nəğməm, mənim avazım onlarla.
Fəqət bir iltimasım var: qatarlar durnasız olmaz,
Qoy uçsun durnalar göydə, qoy uçsun nəğmələr qışyaz.
Soyuq qurşun qəfil gülə, qəfil atəş yaman dərddir.
Üfüqlər adlayan bir nəğməyə kim qıysa namərddir!
Soyuq əllər cüda saldı məni ulduzlu göylərdən,
Qərib bir durna idim ki, qatardan ayrı düşdüm mən...

1973

BULUDLAR

Nə sərhəd bilirsiniz,
Nə qış, nə yay, buludlar!
Uçursunuz hər yerə,
Uzaq kəndə, şəhərə
Halay-halay, buludlar!
Fəqət qalmayırsınız
Bir görkəmdə, bir üzdə.
Səfləriniz pozulur,
Dönüb tanınmaz olur
Dağda, dərədə, düzdə.

Neçə şəklə düşdünüz
Yetincə bir mənzile.
Ey buludlar, çünki siz
Məqsədimdə, sözümüzdə
Daim belədən-bele.

Mən sizintek qanadı,
Səyyar olmaq istərəm.
Lakin hər vaxt özüm də
Məqsədimdə, sözümüzdə
Sabit qalmaq istərəm!

1958

QAR YAĞIR

Gülür insanların üzü, ürəyi –
Bakıya qar yağır.
Bu gün qar yağır.
Sanki nəhəng bir əl nəhəng inəyin
Nəhəng döşlərindən təzə süd sağır.

Cuna örtülüdür evlərin üstü,
Hor kolun başında ağ bir papaq var.
Fürsət uşaqlara düşüb,
Əlüstü
Qarı ovuc-ovuc yumrulayırlar.

Yayınıb qartopu atəşlərindən
Sonatək çığrışır qızlar kənarda.
Başqa bir nəfəri seyr edirəm mən
O, hırslaş, qozəblə donquldanır da:

“Bu təzə uşaqlar, bu təzə nəsil
Ədəbsiz böyüyür görün necə də!
Daha da korlanır bunlar ilbəil,
Rahatca keçmək də olmur küçədən”.

Onu qınamıram;
Bölməyir hər kəs
İnsan sevincini, insan qəmini.
Mənimtək, sənintək bilməyir hər kəs
İnsanın sərr dolu öz aləmini.

Bu qar istəyimiz idi nə vaxtdan,
Qiş gəlcək biz onu arzulayardıq.
Min səda gələrdi ana torpaqdan:
“Mənim suyum, dənim, yorğanım qardı”.

Uşaqlar, atmayan, bir an durun siz,
“Qəzəbli əmi”yə atmayan qarı.
Onun da yerinə məni vurun siz!
Atın, mənə atın o ağ topları!

Sevinc gətirirsə bir anlıq sizə
Qoy hədəf mən olum,
Açıqdır sinəm.
Sizin fərəh dolu gülüşünüzə
Bütün bir ömrümü versəm də, nə qəm!

Bu sevinc, bu fərəh əbədi deyil,
Bəlkə bir də sabah yağmayaçaq qar.
Görürəm,
Deyəsən, mübah gəlir il,
Atın, mənə atın qarı, uşaqlar!

1960

YARPAQLAR

Seyr edib sən bu payız çağlarını,
Demə məhv oldu yaşıł yarpaqlar;
Baharin ötirli yarpaqlarını,
Demə sən, uddu soyuq torpaqlar.

Sevgilim, döz, keçəcək fəsli-xəzan,
Gələcək gözlödiyin güllü bahar.
Yenə gömgöy olacaqdır o zaman
Torpaq olmuş saralan yarpaqlar.

Moskva, 1956

DƏNİZ

Sən o qədər genişsən ki,
Yerləşər bir cahan sənə.
Bu ulduzlu kainat da
İnan, siğir gen sinənə.

Sən o qədər dərinsən ki,
Bu dərinlik içində sən
Göz görməyən, el çatmayan
Min xəzinə gizləyirsən.

Sən o qədər təmizsən ki,
Sularına baş vuranda
Elə bil ki, uçuram mən
Bir buludsuz asimanda.

Gah durğunsan ayna kimi,
Gah coşqunsan, narahatsan.
Çırpinanda şir kimisən,
Bir quzusan susub yatsan.

Mənim ola dərinliyin,
Genişliyin, qüdsiyyətin.
Gah çalxanan, gah durulan
Bu dəlisov təbiətin.

1958

Səmadan ağır-agır
Dənizə yağış yağır.
Damcılar iri, şəffaf,
Büllur kimi təmiz, saf.
Sanırsan yağış deyil,
Göydən ulduz tökülür.
Karvanqıran elə bil
Kəhkəşanda sökülr,
Göydən ulduz tökülür.

Səmadan ağır-agır
Dənizə yağış yağır.
Dəniz böyük, hüdudsuz,
Tökülən yağış-ulduz

Dənizin qucağında
Qərq olaraq bir anda
Çatur əbədiyyətə,
Qovuşur məhəbbətə
Dənizin qucağında.

Yağışlar şəffaf, iri...
Bir insndır hər biri.
Eynşteyn, Pyer Küri,
Azadığın Sabiri,
Puşkin, Vurğun, Qaliley,
Füzuli, Heminquey –
Bəşər kəhkəşanından
Yağan ulduz-yağıştək
Bircə-bircə düşərek,
Məhəbbət dənizində
Qərq olur zaman-zaman.

Səmadan ağır-agır
Dənizə yağış yağır.
Damcılar iri, şəffaf
Büllur kimi təmiz, saf...

1968

DƏNİZDƏ NƏĞMƏ

Üfüqlər arxasında
Gün batır, axşam düşür.
Dənizin aynasında
Ay ulduzla görüşür.
Yatır ləpələr çin-çin,
Qağayılar dincəlir.
Dənizdən bir nəgmənin
Əks-sədəsi golir.

368

Buludlar karvan-karvan,
Ala-tala buludlar.
Sonsuz səma tağından
Düşür yola buludlar.
İndi gözlərin sənin
Ulduztək bulud dəlir, –
Dənizdən bir nəgmənin
Əks-sədası gəlir.

Tək buruğun ziyası
Uzaqda yanır-sönür.
Sınır suyun aynası,
Gəmi sahilə dönür.
Yolu dolur nur ilə,
Gecə keçir, dan gülür.
O gəmiylə sahilə
Oyaq bir nəgmə gəlir.

Sənsən sahilə dönən...
Ağardıqca qızıl dan,
Sənsən ulduztək sənən,
Günəş kimi parlayan.
Yatdı dəniz, qağayı,
Yatdı ləpə, ağ bulud,
Göydə yatırdın ayı,
Hər yanı tutdu sükut.

Yatmadın bircə özün,
Yatmadı bircə nəgmən.
Gecə bəyaz gündüzün
Nəgməsini dedin sən.
O, “dur – dedi mənə də, –
Günəş ziyası gəlir!”
Qulağıma yenə də
Onun sədası gəlir.

RUS QIŞI

(lövhə)

Bizim cır alçanın gülləri kimi
Yerin sinəsinə səpelənir qar.
Qızıl şal altdakı telləri kimi
Qalır qar altında yollar, cığırlar.

Salxım sırsıralar qatar-qatardır,
Seyrinə daldıqca açılır ürek.
Hava fərəh verir, sinə qabardır
Sergey Yeseninin şerləritək.

Görünməz bir əllə saxlayıb şaxta
Bulanıq suyunu axan çayın da.
Başını əyərək bir az uzaqda
Durur ağ sinəli ağcaqayın da.

Nə bir ot görünür, nə quru torpaq,
Hər şey qoynundadır qirovun, qarın.
“Bahar bizimlədir!” – söyləyir ancaq
Yaşıl iynələri şamın, küknarın.

Moskva, dekabr, 1958

İlham övladları

NİZAMI

Bu hansı əsr idi, hansı qerinə?
Torpaq köks ötürdü, yer parçalandı.
Od düşdü Gəncənin meşəlinə,
Yüzillik palıdlar alışdı, yandı.

Sabun köpüytək qabardı torpaq,
Qabardı, qabardı, partladı birdən.
Alov parça-parça, od qalaq-qalaq
Qalxdı mağmalardan – atəşli yerdən.

Zəlzələ! Bəşərin ilk vahiməsi,
Sonsuz uğultular, atəş vulkanı.
Min il buxovlanmış ejdaha səsi
Lərzəyə salırdı bütün dünyani.

Bir vaxt hamar olan bu düzən, bu çöl
Odlu eniş-yoxuş, dağlı-dərəli.
Zirvədə yarandı lacivərd bir göl,
Ellər “Göygöl” dedi onu görəli.

Gəncənin görkəmi döyişdi bütün,
Dedilər gözəllik gəldi cahana.
Bir az aşağıda cə həmin gün
Ağrılar çökirdi boylu bir ana.

Göylərə qaldırıb titrək əlini
Yusif dua etdi ibadət ilə.
Öz bari-həmlini Gəncə gəlini
O gün qoydu yərə məşəqqət ilə.

O gün zəlzələli qoca aləmə
İlyas Yusif oğlu göz açıb baxmış.
Göygöllə Nizami, yurda sən demə
Həmin bir gün şöhrət yaranacaqmış!

İnqilab olurmuş təbiətdə də,
Bu təsadüf deyil, haqq-hesab idı.
Göygöllə Nizami həqiqətdə də
Yurdumda birinci inqilab idı.

1972

DANTE

Oldu cüdayı-vətən ömrünün gənc yaşında,
Nə rütbəsi, nə böyük şan-şöhrəti var idı,
Nə dəfnə yarpağından çələng vardı başında.

Xoyalında dolaşan şirin arzular idı:
Çıxar Florensiya rəzalət caynağından...
İstəyi bir uğurlu, çiçəkli bahar idı.

Bonifatsi o zaman kəlisa bayraqından
Tutmuşdu ikiəlli, əməlində fitnə, şər.
Əxlaqsızlıq yağırdı kilsənin qucağından.

Nadan ikiüzlülər, rüşvətxorlar, əyrilər
Kilsədə vaiz idı, təxti-tacda hökmran.
Keşiş hakimdən alçaq, hakim keşidən betər.

O şəxsler ki ömrünü verə bilərdi qurban
Gülsün Florensiya, çatsın şana-şöhrətə ...
Onlar zindan küncündə çürüyürdü haçaqdan.

Lakin İtaliyanı bir parça yağlı ətə,
Ya bir boyun xacına, bir rütbəyə satanlar
Qurşanırdı sarayda keyfə, eyşü-işrətə.

El malını xəlvəti öz malına qatanlar,
Özlərinə seçərək şit məddahlıq peşəsi,
Bu yolla da yüksəlib ad-sana çatanlar.

Göz dolu, könül dolu çəkib həyat nəşəsi,
Hər cür alçaqlığı da çevirirdi qanuna...
İtaliya – dünyanın şeir, sənət güşəsi.

Elə bu vaxt Danteni bəxş elədi cahana,
Demək mərd övladını dar gündə verir vətən,
Taleyini oğluna belə tapşırır ana!

Fəqət o nə keşişdi, nə də hökmələr verən,
Yalnız qələm-kağızı, təbi, ilhamı vardi.
Arno sahillərini seyrə çıxardı hərdən.

Gözəlliyyə, saflığa xoş sonetlər yazardı.
Bir gün gəldi rastına Beatriçə – gözəl qız,
Varlığıını sönməyən məhəbbət odu sardı.

Bəlkə də olmasaydı həyat belə amansız
“İstidən donardı o, soyuqdan yanardı o!”
Bir məhəbbət şairi olub qalardı yalnız.

Köhnə neğmələrin də zəncirini qirdi o,
Keçə-keçə “Əraf”ı, “Cəhənnəm”ı, “Cənnət”ı
İtaliya ellərinə sanki bir-bir vardi o.

Buna görə özünə vətən etdi qurbəti,
Beatriçə – gözəllik, Vergili – zəka, ağıl
Oldu ilk müsafiri, həyanı, həmsöhbəti.

Həyatda gördükleri nə əfsanə, nə nağıl,
Nə xəyal məhsuluydu – acı həqiqət idi.
Hayqırkı var səsiyle: ey həyat, uçul, dağıl!

Bunu deyən nə kilsə, nə də səltənət idi.
Adı şair deyirdi bu atəşli sözləri –
Əsrlərə, xalqlara bu bir xitabət idi.

Onunçun də əbədi sürgünlər oldu yeri,
Yer tapmadı yurdunun torpağında, daşında.
Arzusu xoş gələcək, azad vətən səhəri.

Nə dəfnə yarpağından çələng vardi başında.
Nə ad-sani; ilhamı güntək saçsa da ziya.
Oldu cüdayı-vətən ömrünün gənc yaşında.
Bax, beləcə yarandı “İlahi komediya”.

1972

NƏSİMİ

Dinlə, rəssam, sözümüz hikmətini,
Burda kim gizləyəcək heyrətini?
Dini-islamə tapındıqca elin
Sındı firçan və əlin!

“Şəkli çəkdin – ona can verməlisən,
Qəlbini sən həyəcan verməlisən,
Onu hökmünlə danişdirmalısan,
Küsdürib sonra barışdırımalısan,
Ağladıb sonra da güldürməlisən!
Yaşadıb sonra da öldürməsindən”
Belə bir hökmü şəriət verdi,
Fırçana bax, belə qiymət verdi.
Bunu Allah bacarar – söylədi o,
Sənə rəsmi qadağan eylədi o.

Keçdi günlər, sənələr, keçdi zaman
Rafael sənətini gördü cahan,
Rembrandtin adını bildi bəşər,
Tək səni din ilə zəncirlədilər.
Öldü könlündə Qobustan rəsmi,
Bu qədim torpağadastan rəsmi.
Nə Füzuli, nə də Vaqif o zaman

Düşmədi bircə kağız parçasına.
 De, rəvadırmı gözəllik yaradan
 Əl buxovlarda qala, firça sına?!
 İndi zəhmətlə açırsan səhəri:
 Oxuyub cüngləri, təzkirələri
 Altı yüz il geri addımlayaraq
 Qanlı-qırğınlı, fəqət doğma, uzaq
 Aləmi bir də görürsən, rəssam!
 Sənə bir canlı qanaddır ilham.
 Babamız şair İmadəddini sən
 Əbədən görməmişən.
 Son xəyalən çəkəcəksən deməli?
 Nə böyükdür əməlin!
 Cökəcəksən, bilirəm qüdrətini,
 Çünkü dünyaya sənin şöhrətini
 Nə zamandır ki, tanıtmış firçan.
 Qardaşım, bircə ricam var ancaq:
 Sən Nəsimini çəkərkən elə çək
 Baxışından səpələnsin şimşək.
 Günəşin nurunu doldur gözünə,
 Kişilik nəqş elə dönməz üzünə.
 Kişilik – atəşə yansın dönməz!
 Soyunub buzda uzansın – dönməz!
 Kişilik – tərsə soyulsun – dönməz!
 Gözü xəncərlə oyulsun – dönməz!
 Kişilik – rütbədən ensin – dönməz!
 Əyninə dərdi geyinsin – dönməz!
 Kişilik – bir tikəsin dałdalamaz!
 Kişilik – söz dedi – udmaز, yalamaz!
 Kişilik – başladı qoymaz yarida,
 Söyləyər qul da mənəm, şah da mənəm.
 O salar heyrətə allahları da,
 Söyləyər tanrı da, allah da mənəm!
 Babamız şair İmadəddini sən
 Qardaşım, bax, bu sayaq çəkməlisən.
 Rəsmini seyrə dalarkən hər kəs,
 Donub heyrətdə qalarkən hər kəs,

Biri: – Yalnız Qalileydir bu! – desin.
 Biri israr ilə: – Cordanodur!
 Tez Nəsimini düşünsün birisi:
 – Bu odur, – qoy deysin, ancaq bu odur!!!
 Bu olar şerin al səmasında,
 Bu olar tanrı iddiasında!

1972

BAYRON

Şair azadlıqçun doğulub ancaq,
 Azadlıq yolunda ölməlidir o.
 Dil dustaq, el dustaq, nəgmə də dustaq –
 Lügətdən bu sözü silməlidir o.

Lakin belə anda zindanbanlara,
 Mədhələr oxuyan şairlər də var.
 “Bu dünya beş gündür – bəşsi də qara,
 Təriflər, onamlar verər hökmədar”.

Fəqət Apollonun sadıq övladı
 Şərini satmadı dəllallar kimi.
 Ona veriləsə də bir gün lord adı,
 Lordluqdan uzaqdı odla qar kimi.

Şerinin ahəngi, sözünün odu
 Gəzdi ölkə-ölkə, el-el dolandı.
 Oldu öz əsrinin Çayld Haroldu,
 Azadlıq eşqile alışdı, yandı.

Eşitdi inləyir yunan torpağı,
 Soyuq əllərində sərt ruzigarnı.
 Homerin müqəddəs şeir bayraqı
 Dalında qalıbdır barmaqlıqların.

Eşitdi Heraklin bağlanıb qolu,
 Solor gözəlliyi Afroditanın.

Eşitdi kəsilib Olimpin yolu,
Qalib qucağında ölümün, qanın.

Qaldırdı bayraqtək şair adını.
Unutdu lorddu o, ingilisdi o.
Yunan torpağına nicat gezdi o,
Atdı alovılara öz həyatını.

Bir əlində qələm, birində silah
Yunan millətinin çatdı dadına.
Üfüqdə doğanda qızıl bir sabah
Burda nöqtə qoydu öz həyatına.

Öldü azadlığa havadar kimi,
Sanki bir əsgərdi, Bayron deyildi.
Azadlıq önündə bir zəvvar kimi
Dizləri büküldü, başı əyildi.

Şair azadlıqçun doğulub ancaq,
Azadlıq! Əbədi gəlməlidir o!
Son anda söylədi qurumuş dodaq:
“Azadlıq yolunda ölməlidir o!”

Sənin eşqin, sənin dühan,
Şahları da qoydu heyran.
Yaxşı sözdür: “Hər oxuyan
Molla Pənah ola bilməz!”

Qoşmaların, qəzəllorin
Əzbəridir gözəllərin.
Söz ilhamsız olsa yəqin
Ürəkləri çala bilməz.

Gəz indi Kür qırağında
Gəncə, Bakı torpağında
Heykəlinin ayağında
Tər çiçəklər sola bilməz.

Şairlər var dəsto-dəstə
Hər birisi bir həvəsdə.
Fəqət sənin adın üstə
Kimsə kölgə sala bilməz.

Kürçaylı da körpə quşdur,
Budağında oturmuşdur.
Hara getdi, hara uçdu –
Dönər, sənsiz qala bilməz!

1973

BÖYÜK VAQİFƏ

Böyük Vaqif, keçdi illər,
İl bir yerdə qala bilməz.
Əsrlərdə hanı hünər? –
Səni məndən ala bilməz!

Eşq şairi!
Bu eşqə bax!
Şirvan, Muğan, Mil, Qarabağ
Gəzir el-el, oymaq-oymaq
Sərhəd bilməz, qala bilməz.

NATƏVAN

Bu yerdə ağac da, daş da, torpaq da
Şerlə dil açır, nəğmə oxuyur.
Bir quş lələyində, bir ağ varaqda
Neçə dastan yatır, nəğmə uyuyur.

Nə şahlar, xaqanlar, nə din, şəriət
Şeir rübabını qira bilməyib.
Çadralar zindana çevrilib, fəqət
Nəğmənin önündə dura bilməyib.

1968

SABİR BAĞINDA

Bizim Qarabağın təbiətimi
İlhama gətirdi onu bir səhər?
İnsanın zamandan şikayətimi
Etdi Xan qızını bir sinədəftər?

Ananın bir oğul faciəsimi
Ona – yarat, – dedi, ona – yaz, – dedi?
Bizim anaların ağlar səsimi
“Dərd qalsa sinədə sağalmaz” – dedi?

O özü göylərdən ilham dilədi.
Yoxsa rübab verdi ona kədər-qəm?
Onu zaman özü şair elədi,
Yoxsa ki...
Bilmirəm...
Onu bilmirəm –

Bu yerdə ağaç da, daş da, torpaq da
Şerlə dil açır, nəğmə oxuyur.
Bir quş lələyində, bir ağ varaqda
Neçə dastan yatır, nəğmə uyuyur.

Fəloyin qəhrinə şeri, sözüylə
Ağladı Natəvan, güldü Natəvan.
Elin kədərini elin özüylə
Yavan tikə kimi boldü Natəvan.

Camalı bir günəş, üzü aypara,
Saçları gecənin gözündə qara.
Vəfasız dövrana, vefasız yara
Söz qoşan yanıqlı dildi Natəvan.

Qəlbinə söylədi: güntək yaşa, yan,
Qalar el dilində yanıb yaşayan.
Dönüb tunc heykələ, gözəl Şuşadan
Bakının qoynuna gəldi Natəvan.

Payız yarpaq tökür dalbadal üstə,
Ayağı altınə çiçək səpir yaz,
O, sakit oturub pyedestal üstə
Baxıram, beli də əyilib bir az.

O heykel yaradan bir sənətkarın
Nöqsanı deyildir, səhvi deyildir.
O bel qəm siqlətli acı ruzgarın
Yumruğu altında belə əyildi.

Axi, heykəltəraş neyləsin buna,
O beli qəm yüklü zaman əyibdir.
Kim dözər möhnətin ağırlığına?!
Möhnətlər o beli yaman əyibdir.

Bir xalqın taleyi, bir xalqın dərdi
Qoyulub ciyinə qurmuşun kimi.
Bu dərdin altında dağ əriyərdi,
Düzə səpilərdi narın qum kimi.

Şairlər gül deyib, bülbül deyəndə
O yazdı göz yaşı, əzab, iztirab.
“Liriklər” xəstətek inildəyəndə
Şairim hayqırkı – döyüş, inqilab!

Onun gülüşləri göz yaşı oldu,
Sevinci – hönkürtü, təbəssümü – qəm!
O gələn aləmin sırdaşı oldu,
Şerində can verdi ölen bir aləm.

Budur, fikirlidir yenə də Sabir,
Bahar çiçək səpir dalbadal üstə.
Yox, o, keşməkeşli canlı əsrdir –
Oturub qranit pyedestal üstə!

ELEGİYA

Səməd Vurğunun xatirəsinə

O, xoş dilli, xoş avazlı
bir nəğməkardı,
Bu günlərin bütüntinə
dastan yazardı.
Hər məclisdə şirin sözü,
söhbəti vardi.
Dolaşardı nəğmələri
ellər içində.

O əsrarlı nəğməkarı
dinlədikcə biz,
İftixarla döyünerdi
ürəklərimiz.
İndi həmin o nəğməkar
səssiz-səmirsiz
Yatır bir vaxt vəsf etdiyi
güllər içində...

1956

MƏNİM MUSIQİM

*"Leyli və Məcnun" operasının
tamaşaşa qoyulmasının
50 illiyi münasibətilə*

Çal, çal! Bu nəğmələr mənə tanışdır,
Tanışdır inləyən bu rübab mənə.
Bir elin dərdini dindir, damışdır,
Versə də hər xalı iztirab mənə.

Çal, çal! Bu torpağın nəğməsidir o,
Yaranıb bu yerin öz mayasından.
Qaynar bulaqların nəfəsidir o,
Yaranıb dumanlı dağ havasından.

Doğma anamızın layLASI qədəR
Hər xal, hər zəngulə biziñ əzizdir.
Bir ağı, gəraylı havası qədəR
Xoşdur, müqəddəsdir, safdır, təmizdir.

Onu dinləyirik düz əlli ildir,
Qoy fəsillər keçsin – dinlərik yenə.
Ürək bu nemətdən doyan deyildir,
Keçsə də yüz əsr, yüz min qərinə.

Uzun illər boyu o çalınanda
Qalxıb radionu buran olmayıb.
Üzeyir məclisindən hələ bir an da
Yoruldum deyərək duran olmayıb.

Çal! Vətənsiz deyil mənim musiqim,
Onun öz ləhcəsi, öz ahəngi var,
Anlayır dilini kolxoçu, alım,
Hər pərdə üstündə neçə rəngi var!

Azərbaycan dilim, Muğan çörəyim,
Şirin Kür suyumtək müqəddəsdir o.
Çal! Vətənsiz deyil mənim musiqim,
Bu elin qəlbindən qopan səsdər o!

Ey böyük Üzeyirin nəcib balası –
Leylinin, Məcnunun könül nəvəsi,
Gözəl Qarabağın, Milin havası,
Şirvanın, Qazağın gözü səndədir!

Kəpəzin, Qoşqarın, bizim mahalın
İnce bir ruhudur sənin hər xalın.
Tarin, kamançanın, sazin, qavalın
Söhbəti səndədir, sözü səndədir!

Öz doğma elində sevilməyən kəs
Özgə bir eldə də sevilə bilməz!
Sənsə hər millətə oldun müqəddəs,
Çünki bu torpağın özü səndədir!

1958

SƏNƏTİN QÜDRƏTİ

*Məşhur rus rəssamı
K.P.Brüllovun "Türk qızı"
şəkliniə baxarkən*

O türk qızı başım üstə
Dirsəklənib yatağına,
Qara saçlı halə kimi
Dövrə vurub qulağına.

Zər baftalı qara donu,
Allah, necə tutar onu!
Əyilibdir yana boyunu,
Kölğə düşüb buxağına.

Qaşlar – qara, göz – badamı,
Dəli elər hər adamı.
Bürünübdür gül əndamı
Tirmə şalın saçağına.

Çırtma vursan – yanağından
Axacaqdır sanki al qan.
Təbəssümdür, ya həyəcan
Qonub onun dodağına?

Seyr edirəm bu şəkli mən,
Danişacaq sanki birdən.
Türk gözəli, xoş gəlmisən
Kürçaylinin otağına.

Moskva, 1950

LORKA HAQQINDA QARAÇI ROMANSLARI

Birinci romans

Mənə kaman verin siz, bir qaraçı kamanı,
Titrəyən nəfəsimlə oyadım bu cahanı.
Səhrada tonqal çatın, vurun ətrafdə dövrə,
Ulduzlar parça-parça simb tökülsün yero.
Sinəm kimi yaralı bir kaman verin mənə,
Səpim ürək sözümüz mən onun tellerinə,
Mənə bir kaman verin o hicqırsın, inləsin,
Qoy kədərli nəgməmi bütün dünya dinləsin.
Qoy qaraçı kaməni ağlaşın pərdə-pərdə,
Oyansın, dilə gəlsin köhnə xatirələr də.
Qoy kamənim danışın könlümün möhnətini,
Bir qaraçı oğlunun qəmlı hekayotını.

İkinci romans

Mənə gitara verin, tellərində hicqıraq,
Qoy qaraçı nəgməmi oxusun qırıq-qırıq.
Bir qaraçı gözüdü onun gözü – qapqara,
Oxu, oxu, gitara!
Onun qırıssız alnı geniş səhraydı, səhra,
Oxu, oxu, gitara!
O, anadan olanda adico bir uşaqdı,
Min-min uşaqlar kimi,
Dünyanın hər qomindən, möhnətindən uzaqdı,
Bütün uşaqlar kimi.
İlk dəfə qulaq asdı kədərli laylalara,
Oxu, oxu, gitara!
Bildi: sirdəş yaranır dərdə, qəmə, qubara,
Oxu, oxu, gitara!
Qaraçı kamənidən qopan kədərli səslər,
Bəlkə kiçik Lorkanı şair etdi bir səhər!

Qaraçı kədərindən dünyada dörin nə var?!
 O titrəyən mahnilar, o titrəyən nidalar!..
 Sanırsan yer titrəyir, titrəyir asiman da
 Bir qaraçı havası səslənəndə kamanda.
 Görünür, o mahnilar can atırdı bahara...
 Qaraçı kamanıyla birləş oxu, gitara!

Üçüncü romans

Mən faşist kəlməsini eşidəndə uşaqdım,
 Onun fəlsəfəsindən, mənasından uzaqdım.
 İllər dalında idı hələ 41-ci il,
 Nə xaçnişan ordular, nə gurlayan sinc-təbil
 Yuxusuz qoymamışdı obaları, elleri.
 Hələ uzaqda idı ölüm-dirim illəri.
 Atam varaqladıqca qəzetləri əsəbi
 Oxunurdu gözündən onun kini, qəzəbi.
 Faşizm, Qrenada, İspaniya... bu sözlor
 Atamin dodağından düşmürdü axşam-səhər.
 Bir gün də işdən evə hüznlü, yashlı gəldi,
 "Bir şair öldürdülər..."
 Atam doldu, kövrəldi.
 "Of, faşistlər Lorkanı... Öldürdülər, Lorkanı,
 Belə də iş olarmı, töküldü şair qanı!.."

"Şairlər ölməz!" – deyə daima düşünən mən
 Titrədim yarpaq kimi "öldürdülər" sözündən.
 Uşaqlıqdan tanışdı mənə şair kəlməsi.
 Bu sətri oxuyanlar indi mənə gülməsin.
 Şair bahar deməkdir – o vaxt belə sanardım,
 Günəş, ulduz, ay, səma şairdir, inanardım.
 İnanardım, şairdir o çaylar ki, dərindir,
 Dan yeri də şairin alışan gözləridir.
 Sanırdım ki, şairdir çiçəklərin dəstəsi,
 Şairdir nəgmələrin sözü, rəngi, bəstəsi.
 "Faşistlər öldürdülər Lorkanı" – bu sözdə mən
 Faşizm kəlməsini başa düşdüm dərindən.
 Şairi yox, günəşi onlar öldürdü, sandım,

Onlar ayı, ulduzu öldürdülər, inandım.
 Onların əlləriylə, sandım, öldü dan yeri
 Onlar öldürdü, sandım, gülləri, çiçəkləri.
 Onlar öldürdü sandım, gözəllik dünyasını,
 İlkin onda anladım faşizmin mənasını.

Dördüncü romans

Şıltاقlıq dünyamız – uşaq dünyası
 Cidala çıxardıq çayla, dənizlə.
 Sığırçın, sağsağan, qarğı yuvası
 Uçub dağlıardı əllərimizlə.

Bülbül yuvasına dəyməzdik ancaq,
 Bu bir tövsiyədi ata-babadan:
 Bir bülbül yuvası uçulursa bax,
 Dağlıar, iz qalmaz eldən-obadan!
 Lorka, söyüd gördüm Kür qıraqında,
 Onu əks eləyir suyun aynası.
 Ən nazik, ən yaxın bir budağında
 Dəydi gözlərimə bülbül yuvası.

Yanından insanlar keçir – dəyməyir
 Bülbülü seyr edir onlar budaqda.
 Dəcəl uşaqlar da onu əyməyir,
 Bülbül yuvasını sökmür uşaq da.

Lorka, gəzir bu söz dildə nə vaxtdır:
 "Nəgməkar müqəddəs sayılır eldə".
 "Şairlə bülbülə dəymək günahdır" –
 Yaranıb belə bir zəbə-məsəl də.

Səni öldürdülər, günah deyilmi?
 Lorka, yuvan döndü soyuq məzara
 Qaraçı qəlbinin həsrəti kimi
 Dillən, dərdli kaman, dillən, gitara!..

Beşinci romans

Mənə bir bahar verin – qış günü gəlmış olsun,
Mənə günəş verin siz, gecə yüksəlmiş olsun.
Mənə şair verin siz, soyulsun diri-diri,
Əynindən köynək kimi soyundurulsun döri.
Bir şair ki, həyati zindan axşam-səherli,
Şandor Petefi sözlü, Musa Cəlil hünərli.
Sabır kimi vərəmli, Nazim kimi dərbədər,
Lermontov kimi sürgün, Şevçenko kimi əsgər.
Mənə gitara verin, mənə kaman verin siz,
Ürəyimin qaraçı telini dindirin siz.
“Bir qaraçı oğluyam mən,
Sohrayıdır nəslim mənim.
Dünyaya göz açan gündən
İspaniyadır ilk vətənim...”
Yox, mənə tonqal verin alovu ətek-ətek,
O tonqalda alışım Cordano Brunotək!
Lorka, Lorka, yanmaqdır şairlərin qisməti,
Yanmaqdə tapdı onlar on böyük həqiqəti.
Səhərlər oyanırkən şairin nəgməsilə
Hökmdarlar şairdən niyə qorxurlar belə!
Onlar məhbəslər tikir, tonqallar yandırırlar.
Nəgmələrdə döyünen qəlbə dayandırırlar.
Qəlbim riqqətə goldi, mənə kaman verin siz,
Ürəyimin qaraçı telini dindirin siz!

Altinci romans

Qrenada, hazırlam, məni də matador yaz,
Söylə, yadındadırımı sənin Sanços Mexias?!
Yadındamı, yellədib qırmızı parçasını
Öküzlərin belinə sancardı cidasını?
Lorka, o vaxt yorurdu səni sonsuz fikirlər:
Öküzlər qırmızıdan niyə qorxur bu qədər?!
Hökmdarlar şairdən niyə qorxurlar belə?!
Öküz məhv eləməzmi Sançosu zərbəsile?

Şairlər,

hökmdarlar,
öküzlər,
matadorlar,
Qırmızı rəngli parça
azadlıq,
qəmli diyar...

Şair do matadordur,
Əlində qızıl şülek
Görünür, azadlığın qırmızı bayraqıtək!
Ey matador, qırmızı parçanı mənə ver sən,
Gərək deyil, yox, onu alaram dan yerindən!
Yox, qızarmış üfüqü götürərəm büsbütün!
Yox, günəsi səmadan alacağam mən bu gün!
İstərəm atəşimdən üz-gözüm də qarsıya.
Şair-matador gəlir,
Gəlir Lorka Qarsia!

Yedinci romans

Mənə kaman verin siz, bir qaraçı kaməni,
Titroyən nəfəsimlə oyadım bu cahani.
Mənə gitara verin, tellərində hicqırıq,
Bu qaraçı nəgməmi oxusun qırıq-qırıq:
Bir parça öldürüdlər dünya səadətindən...
Bir parça öldürüdlər baharın dəmətindən...
Bir nəgmə öldürüdlər ürəyin telindəcə...
Dillərə yayılmamış... Öz ana dilindəcə...
Bir şair öldürüdlər, qaraçı qəlbə vardı,
İspaniya xalqının taleyi lə yanardı.
Matador öldürüdlər, əlində al parçası,
Bir insan öldürüdlər – dan yerinin carçısı.
Bir insan öldürüdlər – insanların insanı,
Din, qaraçı kaməni!..
Bir insan öldürüdlər, qaş qara, gözlər qara,
Oxu, oxu, gitara!..

MÜNDƏRİCAT

Səfərdən qalmayan ömür 4

DÜŞÜNCƏLƏR

DAŞLAR

“Özünü dərk edib duyduğu gündən”	19
Bulaq adəti	20
Çay daşları	21
Daş qalası	22
Yol üstünə düşen daş	23
Məhdidi daşları	25
İnamin daş heykeli	27
Məzar daşları	29
Bənna ilə səhbət	31
Daşlı qiteler	33
“Sən olasan mənimlə kaş”	33
“Daşdan yaza-yaza elə bilməyin”	34
“Daş atdım su ləpələndi”	35
Daş və su	35

SƏNDƏN UZAQDA

1. Həsrət	37
2. Əcnəbi	38
3. Duz-çörək	40
4. Nar ətri	41
5. Mühacir	41
Britaniya dəftəri	43

AKTYOR DOSTUMUN SÖHBƏTLƏRİ

Başçılar	63
Robot, robot!	67
Futbol və Şekspir	69
Aktyorun məhəbbəti	71
Qəzəb	74
Kor bağırsaq	85
Portuqalilya səfəri	88
Sənin əserin	91
Mütilər	93

HƏR ŞEYİ TƏZƏDƏN BAŞLAYAQ GƏLİN

Qızıl tac kimi	95
Sonuncu dayanacaq	96
Gözlərin	97
Kedərin rəngi	97
Məhəbbətimiz	99
Hele ki...	99
Mənim nəyim var	100
Kim kimin adıyla	101
Qətiyyot	103
Vicdan	104
Mustafa müəllim	105
Şəhid meşə	107
Herkulesin çobanlığı	109
Həqiqətlər, əfsanələr	111
“Hər şeyi təzədən başlayaq gəlin”	113
“Gizlətmə gözünü, gözünə qurban”	114
“Bəzən düşünürəm: köhlən bir atam”	115
Bizim planet	116
Vətən	118
Torpağım	118
Yallı	119
Səadət	120
Səfərdən qayıdanda	121
Gəncə çınarının mahnisi	122
Kəndimiz	123
Anamın əlləri	125
Bu yaşimdada da	126
Uşaqlığımıla görüş	127
Xatirə	129
Kəndli balası	131
Qaloşçütleyən	132
Kəndimizin gözəli	133
Ay eloğlu, biz toyuna gəlmışik	134
Mən olmayanda	135
Kənardan bax özünə	136
Qağayılar	137
Dördkünc günəşlər	138
“Çəmənə demə ki, göyərməyəsən”	138

Dəmirağac	139
“Şair dostum, uzaqlardan gəlirsən”	140
Məktəbli uşaq	141
Delfinlər	142
Atlantlar	143
Qar adam	145
Ana nağılları	146
Qarlı gündə	147
Balıqçı oğlunun nəğməsi	148
Azadlıq	150
Prokrust	150
“Ah, necə ünvana getmir ayağım...”	152
Nə istəyirəm	152
Yalan	153
Qadağan zərbələr	154
Bizə elə gelir ki...	156
Ziddiyətlər	156
“Xəzəri bulanıq gördüm bu axşam...”	157
Gecikmiş sərnişin	158
Bakıda isti	158
“Qonşu kunedəki cavan almanla”	159
Talış qızı	160
“Payızda boz sulara durub fikir verəsən”	161
“Mən baxıram bayaqdan”	161
Azad dustaq	162
Elladanın növösine	164

YADIMA SƏN DÜŞÜRSƏN

“Ən çox saçlarını xoşlayıram mən...”	166
“Six buludlar saçaq-saçaq”	166
“Sevgidən danışan şerlərim”	167
“Mənə yaşamağı öyröt, əzizim”	169
Qu quşunun nəğməsi	169
Vurğun göylər	169
“Yox, yox, az olmayıb çətin anlarım”	170
İstərəm	171
“Bir gün xatırımö düşdün təzədən”	172
Yuxuda gördüm ki...	173
“Əynindəki donun bəyaz”	173

Piçiltular	175
Axşam qaranlığında	176
“Deyirdim ki, bir daha”	177
Etiraf	177
“Sən mənə lazımsan...”	178
“Torpaq quruyurdu...”	178
“Məhebbət yolunda...”	179
“Bir qız keçir küçədən...”	189
“Kiçik təkanla da şütyür qayıq”	180
“Sevgilim, tut əlimdən”	180
“Nə qədər uzağıq bir-birimizdən”	181
“Yenidən enməkçin öz yuvasına”	182
“Xan çınarın gövdəsini”	182
Sevirəm səni	182
Səninkidir	183
Cülyetta	184
“İL” uçur süret ilə	185
“Mən sənin yanına qışda gəlirdim”	185
“Qəlbim tek tutqundur payız səməsi”	186
“Dənizdə Ay çımirdi”	186
“Gözləyirsən onu könlündə ümidi”	187
“Sən dedin: – Ay gözəldi!”	187
“Sevirdim xurmayı hörükələrini”	188
“Telefon budkasının döyülür pəncərəsi”	188
“Elo bildim bahar gəldi”	189
“İnciyib, söylə, neçin getdin son?”	190
“Əzizim, vaxtında atılmayan ox”	190
Yadıma sən düşürsən	191
“Meşənin süküt dolu”	192
“İstəmədən düşdü könül”	193
“Gözüne qar üstə güller görünsə”	193
“Kimsə tanımırı Məcnunu hələ”	194
“Mənim yazı stolumu”	195
“Ayrılında söylədin”	195
Belə ola həmişə	196
Kedər nəğməsi	197
Romans	199
“Dedin: sevmirəm səni”	199
“Oğlanlar, evlərdə qızlar böyükür”	200
“Kim deyir ağaclar hissiz, duygusuz”	200

“Məni sənə bağlayan”	200
“Ovçumusan, ovnusən?”	201
Hər şey sənindir	201
Heç xəbərin yoxdur sənin	202
“Mən səni yuxuda görürem hər gün”	203
Yoxsa	203
Güzgü qabağında	204
“Qüssəlli çağlarında”	204
Səslə mənni	205
Başma gəldi	206
“Eşqin bayraqından elə tutmuşam”	207
“Laklı çekmə ayağında”	207
Saçlar	208
“Taleyimin göylərində”	209
“Gəl, dünyani gəzək qoşa”	210
“Yerə salma sözümüz”	210
“Sevənlerin nə vecinə”	211
“Yanaqlar odlu lalə”	211
“Getdin. Bir acıqla cirpdın qapımı”	212
Ucalıq	213
“Orda iki nəfər küsdü, barişdı”	214
“Mənə nəvazışlı dedin bu axşam”	214
Təklik	215
Hesrətin	215
“Gecədən şəh düşdü güllərin üstə”	216
Əbədiyyət	217
Yadına düşürəmmi?	217
“Həkim, mənə o nüsxəni yazma sən”	218
“Ölüm yaxın düşə bilmir”	219
“Qarğalar qar üstə qara xalmıdır?”	220
“Xəstəxana qucağında”	221
“Dilim qabar oldu “gəlmə” deməkdən”	222
“Gündüzlər birtəhər ovunur yenə”	222
“Burda min şövq ile biz”	222
“Uzanır mavi dəniz”	224
Mənim gəncliyim	224
“Dəniz sakit, hava iqliq, arabır...”	225
İki məktub	225
“Yanır dənizdə bir fanar”	226
Macəra	226

VƏTƏN ƏTRİ

QƏLBİN SIXILSA ƏGƏR

Azərbaycan	231
Bəndəm	231
Dedilər Kür quruyur	232
Vətən ətri	233
“Yenə gəldim Qarabağa”	234
Naxçıvan nəgməsi	235
Söyüd	235
Qara dəniz qapqara	236
Qəlbin sixilsa əgər...	237
Bakı	239
Sənin yerin görünür	239
“Yollar eniş-yoxuşdur”	241
“Gözümüzdə qalmayıb arzu da, kam da”	241
Torpağım	242
“Desələr səfərə çıxmaq gərəkdir”	243
Bizim el	244
“Yüz süfrədə müftə nemət dadsan da”	244
Süfrə nəgməsi	245
Dünya ovcumdadır	246
Yollarda axtar məni	247
İller və heykəllər	249
Qırğızıstan dəftəri	250
Peredelkino	253
Oksana	255
Bir ovuc günəş	256
Onun şəkli	257
“Qoca gördüm bu gün səhər”	258
“Əl eləyir uzaqlar”	259
“Daha gözəl günləre qovuşsun deyə insan”	260
“Yolda aćdım səhəri”	260
“Hər keçəndə bu zümrüdü meşədən”	261
“Göy dənizdə söndü fanar”	262
“Atalar dönsəydi qanlı cəbhədən”	263

HƏYAT

Ömür	264
Bahıqlar	265
Nənə və nəvə	266

Qıfil	.267
Sədaqət	.267
Həyat	.268
Ala buzov	.269
Gözəllik ovunda	.270
Ləyaqot	.271
Qartal əfsanəsi	.273
Gözlər və sözlər	.273
Dost həsrəti	.274
Zirvədə	.276
Uşaqlıqda	.276
Sünbüller	.277
Faytonlar	.278
“Ocaqda şam ağacı”	.279
“Bilmirəm işin nə, sənətin nödir”	.280
Təpələr	.280
Dərinlik	.281
“Bir qağayı uçub getdi”	.282
Doğum evində	.283
Qitələr	.284
Yaxşı ki...	.285
Nənələr	.286
Fəsillər	.287
Birinci gün	.288
Nənəmin palтарları	.289
Qartal	.291
Dost kədəri	.292
Dəniz insandır	.293
Nifrot və məhəbbət	.294
“Bilirsən həyat nödir?”	.295
“Xərcəldim gəncliyi qara pul kimi”	.295
“Məhəbbət, qəribə oyunların var”	.295
“Tarizən, çaldıqca qurtarmır yenə”	.296
“Yaman oxşayırsan deyirlər mənə”	.297
Adsız şeirlərim	.297
Ay dost!	.298
Kor	.299
Qağayılar ağlayırdı	.300
“İnsan yalnız bir dəfə...”	.302
Gecələr ay olmaq istoyirəm mən	.303
Bəlkə	.304

Mən insanam	.305
“Keyfiyyət nişam” vurulur indi	.306
Etibar	.307
“Yağışdan qorxoram”	.308
Günəşin səsi	.309
“Deyin, bu dünyada nə görmüşəm mən?”	.309
“Açın kapıları, açın taybatay”	.310
Çay	.310
“Yol uzundur”	.311
İzlər	.311
Kendimizə gəldiyim gün	.312
“Zərrayə, kiçikliyə, cılızlığa yadam mən”	.313
İnsan qüdreti	.314
Cörək	.315
Yer qazılır	.318
Kürüm	.319
Tarix dərsi	.320
Poeziya	.322
Fəxri xiyaban	.322
Mənim atam	.323
Ana nağılları	.326
“Bir qəzet parçasına bükülübdür naharım”	.327
Bülbül səsi	.328
Bizim yerlər	.329
“Keçdiyim yerlərdən keçib Kür çayı”	.330
Muğanın qışı	.332
Şair taleyi	.332

BÜTÖVLÜK

Söhrab və Tahiro	.333
Narbənd ağacı	.336
“Mən sənə demirəm aylı gecələr”	.338
Görüş günü	.338
Dağlarda	.340
Cənubun dordi	.341
Fillər də ağlayar	.341
Yedək gəmisi	.346
Savalanın zirvəsində qar görürəm	.347
Sənin saçların	.348
Oxu!	.350
“Araz Astaraçay axır lal kimi”	.351

Bütövlük	352
Dörd əməliyyat	353
Vurulmuşam	353
Ürəyim	354
Livadiya	355

TURAC

“Əsdi payız yelləri”	356
Turac	356
Meynelər	357
Bülbüllər	358
Payız	359
Yaşıl lövhə	360
Təzələndi	360
Dan qızaranda	361
İlk baharda	362
“Dənizin səthinə bax, gör nə hamar”	362
Lövhə	363
“Dəniz sakit olanda”	364
Qatardan ayrılmış durna	364
Buludlar	365
Qar yağır	366
Yarpaqlar	367
Dəniz	367
“Səmadan ağır-agır”	368
Dənizdə nəğmə	369
Rus qışı	371

İLHAM ÖVLAIDLARI

Nizami	372
Dante	373
Nəsimi	375
Bayron	377
Böyük Vaqifəni	378
Natəvan	379
Sabir bağından	381
Elegiya	382
Mənim musiqim	382
Sənətin qüdrəti	384
Lorka haqqında qaraçı romansları	385

ƏLİAĞA KÜRÇAYLI SEÇİLMİŞ ƏSƏRLƏRİ

“ŞƏRQ-QƏRB”

BAKİ-2004

Buraxılışa məsul:	<i>Əziz Güləliyev</i>
Texniki redaktor:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifələyicisi:	<i>Rəşad Həmidov</i>
Korrektor:	<i>Yasəmən Abbasova</i>

Yığılmağa verilmişdir 05.06.2004. Çapa imzalanmışdır 19.12.2004.
Formatı $60 \times 90 \frac{1}{16}$. Fiziki çap vərəqi 25. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 233.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küç, 17.